



Hüseynbala Mirələmov

QIRXINCI OTAQ

BAKİ 2010



Hüseynbala Mirələmov

«Qırxinci otaq»

Redaktor:
Reyhan Mirzəzadə

Rəssam:
Yavər Əsədov

Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010,
352 səh., illüstrasiyalı.

ISBN: 978-9952-450-85-9

© H.Mirələmov, 2010

Hələ uşaqlıq illərindən ağlına, istedadına, elmə və ədəbiyyatda hədsiz marağına görə yaşıdlarından seçilən Hüseynbala Mirələmov həyatın zəhmət və sınaq dolu yollarından keçib görkəmli yazıçı-dramaturq, ictimai-siyasi xadim, alim, publisist və istehsalat komandiri kimi tək Azərbaycanda deyil, bir çox dost və qardaş ölkələrdə böyük nüfuz qazanmışdır.

Ənənəsi 1890-ci ildə qoyulan "Görkəmli adamların hayatı" seriyası ilə Moskvadan dünya şöhrəti "Molodaya qvardiya" nəşriyyatı Hüseynbala Mirələmovun ərsəyə gətirdiyi Heydər Əliyev, İlham Əliyev (bunlar digər müəllif V. Andryanovun iştirakı ilə) və Zərifə Əliyeva kitablarını nəşr etdirmiş, hər üç kitab müxtalif ölkələrin məşhur kitabxananları, muzeyləri, arxivləri, elm, tədris ocaqları, ziyalıların şəxsi kitab fondunun qiymətli mədəni sərvətinə çevrilmişdir.

Yazışının çoxsaylı əsərləri Azərbaycanın müxtalif teatrlarında müvaffəqiyyətlə səhnəyə qoyulmuş, televiziya tamaşalarında uğurla əksini tapmış, roman, povest, tarixi-ədəbi esseləri, publisistik yazılar və hekayələri türk, rus, ingilis, alman, fransız, ərəb və fars dillərinə tərcümə olunmuşdur.

Azərbaycan, Asiya və Afrika Ölkələri Yaziçilər Birliyinin üzvü olan H. Mirələmov Böyük knyaz Yury Dolgorukiy adına Beynəlxalq mükafata, Fransanın "Napoleon", Ukraynanın "Zolotaya Fortuna" qızıl medalları, Rusyanın N.A. Kosigin adına, Azərbaycanın Yusif Məmmədəliyev, akademik Həsən Əliyev, Rəsul Rza adına mükafatlarına, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl kələm" ədəbi təltiflərinə layiq görülmüşdür.

H. Mirələmov texniki elmlər doktoru, professor, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyalarının müxbir üzvü olmaqla bərabər, bu sahədə çoxsaylı dərsliklərin müəllifidir. Alim həm də "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" beynəlxalq elmi-texniki jurnalının məsəl redaktorudur.

Azərbaycan parlamentinin deputati kimi qanunların, insan hüquqlarının keşiyində vicdanla xidmət göstərən ədalətli hüquqsünas obrazı H. Mirələmovu daim düşündürmiş və o, demokratik, hüquqi dövlət quruculuğunda müstəsna rol oynayan, xalqı qarşısında sədaqət meyarına çevrilən, saxtakarlıq, böhtan və hiylə qarşısında əyilmədən mərdliklə mübarizə aparıb, bu çətin yolda zirvələrə ucalan hakim obrazını "Qırxicı otaq" romanında Adil Hüseynlinin simasında böyük sənətkarlıqla canlandıra bilmişdir.

Kitaba daxil edilən "Qumru yumurtaları" povesti dünyani narahat edən məsələlərdən biri kimi ağ ölüm - narkomaniyanın insan mənəviyyatı və sağlamılığına gətirdiyi faciə və bələlardan bəhs edir.

Müəllif "Qaraçı gözəli Dorito" hekayəsində Tanrıının şah əsəri sayılan gözəl qadın, bu ilahi gözəlliyyə səcdə edən ülvi və pak sevgidən söhbət açır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

QIRXINCI OTAQ

*«Həyat göy qurşağına bənzəyir:
onun rənglərini görmək üçün
günsəvə yağış lazımdır».*

Fransız atalar sözü

Sübh çağrı idi.

Şeh damları qıpqırmızı güllərin qulağında
sırğa kimi bərq vururdu, hər tərəfi bürüyən topa-
topa ağ güllərin yer səthindən günəşə doğru can
atması ağappaq köpüklü fəvvarələri xatırladırdı.


Səhər mənzərəsinin bu ecazkarlığı öz yerində,
amma kim nə deyir desin, əksər hallarda hava-
nın necəliyini məhz insanın öz əhval-ruhiyyəsi
müəyyən edir... Ola bilər ki, ən qızmar gün belə
kiminsə qəlbini üşütsün və yaxud əksinə, şaxtalı
hava adamın canına yaz hərarəti gətirsin.

Bəzən lap başqa cür də olur: məsələn, gülün-
çiçəyin daşlığı, az qala daşın da göyərmək istədiyi
bu yaz səhərində Ağır Cinayatlara Dair İşlər üzrə
Məhkəmənin qocaman və təcrübəli hakimi Adil

Hüseynlinin qəlbində ömründən keçib gedən altı altı yazın heç birində duymadığı məlhəm, həm də haradasa həyəcanlı, qüssəli bir hiss qərar tutmuşdu. O, düz qırx il hər gün gedib-gəldiyi bu yolu sanki ilk dəfə görür, ətrafdə gözə dəyən nə vardısa, hamısını yaddaşına köçürmək istəyirdi. Bəlkə ona görə ki, qırx il ərzində gedib-gəldiyi bu yoldan bir də keçməyəcəkdi. Sözsüz ki, belə idi. Çünkü o, məhz bu gün həyatının mənasını ifadə edən bir işə nöqtə qoyacaq – sonuncu dəfə ədalət kürsüsünə qalxacaq, məhkəməyə sədrlik edəcəkdi.

Qocaman hakim asta addımlarla küçələrdən keçə-keçə doğma şəhərin ötən günlərini bir-bir yadına salırdı. Hər küçəsinə, tininə bələd olduğu şəhər, həqiqətən də çox dəyişmişdi. Bəlkə də onunla yaşıd olan qocaman ağaclar ala-bəzək dekorativ işıq zolaqlarına ona görə bürünmüşdülər ki, cavan görünsünlər.

Amma dəniz... Dəniz heç dəyişməmişdi, min il, milyon il bundan əvvəl necə idisə, elə indi də elə idi. Bir də Qız qalası əzəlki görkəmində idi – məğrur, əzəmətli. Baxanda adamin ürəyi qürurla döyündürdü. Şəhərin bu hissəsində yerləşən, qocaman hakimin uzun zamanlardan bəri çalışdıığı qədim məhkəmə binası da əvvəllər – buralar boşluq olanda – əzəmətli qalaya bənzəyirdi. Di gəl ki, son vaxtlar onun da yan-yörəsində nəhəng göydələnlər tikməyə başladılar və bu qədim-qayım bina qorxunc inşaat bumunun vurhavuruna tab



gətirməyib silkələndi, divarları içəridən-çöldən çat verdi; bayır hissəsinə Almaniyadan gətirilmiş par-par parıldayan rəngli şüşə üzlüklər çəksələr də, görkəmi əvvəlki kimi diqqəti cəlb etmədi.

Sahildə iki yaşlı kişi bir kəlmə dinib-danışmadan yanaşı əyləşib, gözlərini xırda ləpələrin yırgaladığı tilovlara zilləmişdi. Görünür, insanlar həyatın ləzzətlərindən heç zaman vaz keçmirlər. Ömrün qürub çağını yaşıyan bu qocaların dəryadan balıq ovlamaq sevdaları da elə bu istəkdən irəli gəlirdi. Allah bilir, bir-biri ilə kəlmə kəsməyən bu qocalar, tilova yaxınlaşan balıqları tutmaq üçün ürəklərində nə fikirləşirdilər? Qağayılar isə bu mənzərəni seyr edə-edə dəcəl uşaqlar kimi hay-haray qoparırdılar. Yəqin onlar suyu neft qoxuyan dənizin səthindən başlarını çölə çıxarıb yem qapan, yaxud doyunca nəfəs almaq istəyən balıqları görüb sevinirdilər.

Birdən qocalardan biri tilovun dəstəyini özünə sarı dartdı. Qarmağa ilişən balıq sudan çıxan kimi var gücü ilə çırpinmağa başladı. Qoca titrək əllərini uzadıb balığı tutmaq istədi. Amma bu zaman balıq onun ovcundan sürüşüb suya düşdü. O biri qoca tilovundan gözünü çəkmədən deyindi:

- Heyf, gərək tam qıraqa çəkib, sonra qarmaqdan çıxarıydın.
- Düz deyirsən, fikrim özümdə deyildi.
- Balıq tutanda fikrin ki, ayrı yerə getdi, onda heç... Bağışla, bəlkə yersiz sual verirəm: fikrin hara getmişdi?



- O xarabaya.
- Qoca, görünür, balıq tutan dostunun həyat tərixçəsindən xəbərdar idi. Odur ki, soruşdu:
- Həbsxananı deyirsən?
 - Hə... Mən də o balıq kimi fələyin zalim əlindən sürüşüb çıxa bildim. Yaxşı adamların səyəsində.

Birdən hər iki qoca yaxınlıqda səssiz dayanıb onlara tamaşa edən qocaman hakimi gördülər. Köhnə tanışlar kimi salamlaşdırılar, sonra yenidən tilovları ilə əlləşməyə başladılar.

* * *

Həmin yaz günü, səhər tezdən Avropa stilində, incə zövqlə süslənmiş qədim şərq sarayının ifrat bər-bəzəkdən sanki daralan dəhlizində lal bir sükkut hökm sürürdü.

Adil Hüseynli üzərinə 39 rəqəmi yazılmış həkimlər otağının qarşısında ayaq saxladı. Bura, bu bina, daha doğrusu, öündə durduğu qapının o üzü onun gənclik illərindən bəri çalışdığını ilk və son iş yeri idi. Bu gün – vur-tut bir neçə saatdan sonra təqaüdə çıxacaqdı. Dərindən, sinədolusu nəfəs aldı və nə fikirləşdi, başını buladı.

Gah tutqun dumanlı, gah qarlı-çovgunlu qırx il bir göz qırpmında gəlib keçmişdi. Aydan arı, sudan duru, halal bir ömür yaşamışdı. Büttün gücünü hüquq işinə sərf etmişdi, çox sırlı işlərdən agah olmuşdu, amma bu qırx ildə aça



bilmədiyi sirlər də az olmamışdı. Əlbəttə, bağlı sirlərin elələri vardı ki, indinin özündə də qəlbini göynədirdi.

Stalinin hakimiyyəti illərində onun ehtiyatda olan hərbiçi atasını bu sarayın divarları arasında xalq düşməni adı ilə mühakimə etmişdilər. Bəlkə atasını şaxtalı-boranlı Sibir çöllərinə sürgünə göndərən hakim də vaxtilə indi qarşısında dayandığı bu kiçik otaqda əyləşib? Ya da elə qonşuluğundakı – geniş, işıqlı qırxinci otaqda? Kim bilir, bəlkə o zaman – köhnə əsrin o qanlı-qadalı illərində burada nə otuz doqquzuncu, nə də qırxinci otaq olub? Hər dəfə işə gəlib-gedəndə ürəyindən keçən bu suala cavab axtarır, dönə-dönə atasının son məktubunu xatırlayırdı: «Oğlum, mən sənin adını Adil qoyanda, dünyani ədalətsizlik bürümüşdü. Yaşidlarımın çoxunu məhkəməsiz-filansız ölümə məhkum edib Sibirə, sürgünə yollayırdılar. İnsanları məhv edən yalnız müharibələr, təbii fəlakətlər, acliq-susuzluq deyil, həm də tez-tələsik, ədalətsiz qərarlar çıxaran qanun keşikçiləri, insan taleyinə laqeyd olan dövlət məmurları idi. Belə adamların xəyanəti ilə dinsiz-imansız şahidlər tapıldı, divanlar quruldu - millətin «görən gözü», «düşünən beyni» olan sayseqmə oğullar məhv edildi.

Nə bilim, bəlkə də məktubum sənə heç çatma-yacaq. Amma bunu yazmağı özümə borc bilirəm. Mən bu məktubun üzünü köçürüb, dönə-dönə sənə göndərəcəyəm. İstəyirəm biləsən ki, bizim

heç bir günahımız yoxdur. Düşünmə ki, nəsə bir xəyanət etmişik, şərəfsiz iş tutmuşuq. Yox, oğlum, biz laqeydliyin, xəyanətin qurbanı olmuşuq. Bilirəm, körpəsən. Amma böyüyəcəksən. Mənə söz ver ki, heç zaman ədalətsiz iş tutmayacaqsan. Unutma ki, ədalət koması yıxılan yerdə, rəzalət sarayı ucalır!»

Adil Hüseynli qəfildən üzüdüyünü hiss etdi, sanki birdən-birə Sibirin qarlı-çovğunlu qışına düşdü. Ömür saygacı ən azı əlli il geriyə firlandı...

Ucqar dağ kəndində, kasib daxmada anasının ağuşuna sığınmış balaca oğlan uşağı soyuqdan tirtir əsirdi:

– Yəqin... İndi orada... Atam da üşüyür, hə, ana?..

Ana qəlbinin qüssəsi selə dönüb, yanağından axdı. Dodaqlarını tərpətsə də, səsi çıxmadı. İndi qışın soyuğunda ata həsrəti ilə çırpinan, sümükləri bərkiməmiş bu tifilə nə cavab versin? Sibirin necə yer olduğunu nə cür anlatsın? Soyuqdurmu, orada da qar yağır mı? Nə bilsin axı? Sibir haqqında onun bildiyi balaca Adilin bildiyindən elə də çox deyildi. Bilinən bu idi ki, Sibir deyilən o nəhəng əjdaha on minlərlə ailə arasında bu ikinəfərlik kasib və günahsız ocağın da dirəyini dibindən qoparıb, damını başına uçurmuşdu. Nə fərqi var, Sibir istidi, yoxsa soyuq? Nə fərqi var, orada gün çıxıb, yoxsa qar yağır, tufan kövən edir? Oraya heç oğulu atadan əbədi ayıran məzar





da demək olmazdı. Ora əsl cəhənnəm idi! Dirilər üçün əziz ölülərinin cəhənnəmə düşməsinin bircə adı vardı: əcr, əzab.

Ocağın üstündə nəsə bişirdi. Bayırda külək əsir, sulu qar yağğırdı. Ana Sibirin yalnız adını eşitmışdı. Qarıların-qocaların o uzaq yer haqqında dediyi bircə söz vardı: gedər-gəlməz.

Sonralar Adil orta məktəbdə oxuyanda tarix kitablarından öyrəndi ki, anası Dilbərin gözünü yolda qoyan, ona it zülmü verən soyuq, xaraba Sibir çar Nikolay əyyamından bəri zindan imiş.

Adil çox-çox sonralar onu da bildi ki, zamanın əzazıl adamlarının əli ilə Sibirin qara bataqlıqları və sıx meşələri insan əti yeyən amansız quzğun olub.

Ağ kəfənə oxşayan qara bürünmüş meşə. O meşənin ciğirləri ağac budaqları kimi dörd yana şaxələnib. Ciğirlarda həyatla ölüm əkiz qardaş kimi qol-boyundur. Burada geri dönən ciğir yoxdur və bütün ciğirlər nəhəng, dibsiz bir bataqlığa çatanda qırılır. Ölənlərin nə məzarı var, nə də başdaşı. Dərin, dibsiz bataqlıq. Heç elə bil buralarda insan olmayıb.

* * *

Müharibə qələbə ilə başa çatmışdı. Di gəl ki, böyük məmləkətdə şər hələ də insanları əzir, ömürləri puç edirdi. Ağır müharibədən sonra quruculuq dövründə də insanları ölüm-itim qorxusu, sürgün



əndişəsi tərk etmirdi. Hər gecə qapılar qəfildən döyüür, divarlarından şəhid olan əsgər şəkilləri asılmış evlərin çardaqlarında, zirzəmilərində, mal-qara saxlanılan tövlələrdə, toyuq-cücə hinlərinin künc-bucağında axtarışlar aparılırdı.

Qadınların ürəkparçalayan fəryadları ərşə dirənirdi, doğma övladlarının gözləri qarşısında alçaldılıb təhqir edilən, qollarına qandal vurulan kişilərin xəcalət və sarsıntısı müharibənin hələ də davam etdiyini göstərirdi. Başa düşmək olmurdu ki, od-alov içindən orden-medalla qayıdan insanlar nəyə görə yağışdan çıxıb yağmura düşmüsdülər?

Adil hələ balaca idi. O, heç vəchlə anlaya bilməzdi ki, niyə dövri-zəmanə Berlinə qədər gedib, Hitler kimi zalimin anasını ağlar qoyan oğulların ana-bacılarını indi əkində-biçində, dəzgah başında, çörək növbəsində zülüm-zülüm ağladı? O, heç vəchlə anlaya bilməzdi ki, niyə hər kənddə-kəsəkdə qocalar ovurdularını yastıladıb qəlyan tüstüldə-tüstüldə Stalin, Beriya kimi siyaset adamlarının adını çəkmədən, ehtiyatla zülümkar padşahlardan, Firondan, Nəmruddan qəribə rəvayətlər danışıb dərindən köks ötürürlər?

Adil Hüseynlinin uşaqlıq həyatını qorxulu nağıl da adlandırmaq olardı. Əksər yeniyetmələr kimi əvvəllər o da eşitdiklərinə inana bilmirdi; axı təbiətin insanlara verdiyi düşünmək haqqını sosializmin tam və qəti qələbəsindən danışıb, işıqlı



kommunizmi arzulayan cəmiyyətdə necə tapdala-
maq olardı?

Belə çıxırdı ki, birinin hər şeyi olması üçün
digərlərinin azadlığı boğulmalı, haqqı tapdalan-
malı idi. Niyə fitrətən istedadlı adamların haqqı
vəzifə gücünə, rütbə zoruna ədalətsizcəsinə məhv
edilirdi?

Hamı bir nəfər kimi şərə qarşı mübarizə apar-
maq imkanından məhrum olmuşdu. Büyük impe-
riyanın şimal-sərqinə sarı uzanan dəmiryolları ilə
istidə-soyuqda ləngər vura-vura şütyüən yük qa-
tarları gecə-gündüz taxta vaqonlarda uzaq Sibirə
«vətən xainləri»ni daşıyırırdı.

1949-cu ilin payızında Adil səkkiz yaşına çatdı.

Tutqun, buludlu bir gün idi. Ağır və nəm hava
onsuz da ehtiyac, fikir-xəyal içində olan insanla-
rin düşüncəsini bir az da qarışdırılmışdı. Atası ilə
vidalaşanda anası, digər yaxın qohumları ilə birlə
qatar dayanacağına qədər gedə bildilər.

Atalar demişkən, ellə gələn qada-bala toy-bay-
ramdır. Gedən təkcə Adilin atası deyildi. Anasını
bir qədər sakitləşdirən də elə bu idi. Ayrılıq anın-
da hamının gözü qanlı yaşıla dolmuşdu, babala-
rin, nənələrin əlləri qoyunlarında qalmışdı. İçində
ufuldayan, fəryad edən adamlar gedənlərin qəlbini
parçalamamaq üçün özlərini nə qədər tox tutsa-
lar da, dərd üstün gəlirdi. Doğrudan da xata-bala
ellikcə yaxalamışdı onları. Bilinmirdi kim kimin
üçün sizildayıb ağlayır.





Adil anasına qısılıb, atası minən vaqona sarı baxdı.

– Allah tifağınızı dağıtsın, belə zülm olar? – kimə qarğadığı bilinməyən qoca dəmiryolçu doğının altında mızıldandı, dediyini özündən başqa eşidən olmasa da, xoflandı. Yaziq neyləsin? Bir kəlmə sözün güdazına gedən o qədər insan vardi ki. Özü də adamı taxta vaqonlara itələyib salanda, baxmırıldılar ki, qocadı, yoxsa cavan.

Bəzən elə olur ki, uşaq sanki bir göz qırpmında böyüür, müdrik, hətta mənasını tam dərk etmək mümkün olmayan sözlər deyir. Adil bu dəhşətli vida anında qoca dəmiryolçu eşidə-eşidə anasına dediyi qəribə sözləri indi də xatırlayır:

– Ana, gərək mənim adımı Sovet qoyaydınız, onda atamı aparmazdılar.

Anası gözüünün yaşını silə-silə:

– Bu haradan sənin ağlına gəldi? – dedi.

– Odur ey, sinif yoldaşımın adı Sovetdir, heç kim də atasına dəyib-dolaşmır.

– Sənə «xalq düşməninin oğlu» dəyən o qirmızibaş, çil-çil gədəni deyirsən?

– Hə. Ancaq mənə elə deyən tək Sovet deyil ki...

– Allah özü haqsızların cəzasını verəcək, oğul. Sən hər sözə fikir vermə. Atan halal adamdır, hələm-hələm sınan da deyil, inşallah, qayıdış gələr, onda bilinər ki, kim dostdur, kim düşmən.



Qoca dəmiryolçu lap yaxına gəlib, Adilin başını sığalladı, guya söhbətin hansı Sovetdən getdiyi ni bilirmiş kimi sakit, xırıltılı səslə dedi:

– Bir də elə desə, o Sovet köpəkoğluna deyərsən ki, atam nemeslərlə döyüşəndə, sənin pişikgöz atan ananın tumanının altında gizlənirdi. Bildinmi? Deyərsən ha... Və qoca dəmiryolçunun deyinə-deyinə onlardan aralanıb, qatara sarı gedərkən dediyi sözlər Adilin yaddaşında əbədi həkk olundu:

– Bezmişəm, vallah, bu bədbəxt uşaqlarının havayı yerə güdəza getməklərinə nə qədər dözmək olar? Əlac bir ona qalib ki, özümü atım vaqonun təkərləri altına.

O qoca dəmiryolçu bir anlıq dayandı, nəfəsini dərdi, göy üzünə baxdı, sonra cibindən siqaret çıxarıb yandırdı. Sinəsinə çəkdiyi bomboz tüstü ağzından və burnundan çıxıb havaya yayıldı. İndi kişi həqiqətən gözgörəli yanır, tüstüsü az qala təpəsindən çıxırdı.

– Bu zəhrimara çox fikir vermə, bala, «Avro-ra»dır, gurultulu atəşi atamızı yandırdı, əyri-üyrü tüstüsündə də özümüz boğuluruq. Neyləyim, mən də içimin dərdini belə söndürürəm. Hərəmiz bir cürə yanırıq, bala!

Adil düşündü: "Qoca dəmiryolçunun sümürdüyü barmaq boyda siqaretdə bu qədər tüstü haradandır?" Elə bil o, içində qiyam ocağı qalamışdı və həmin ocağın tüstüsü hamını, o cümlədən Adili də boğurdu.



Sonra anası lal-dinməz Adilin qolundan yapışıb evə apardı. Və evə çatar-çatmaz Adil dedi:
– Sabahdan məktəbə getməyəcəyəm!

* * *

Görəsən ona «xalq düşməninin oğlu» deyən Sovet indi haradadır? Ölübmü, qalibmi, necədir? Bəlkə o da təqaüdə çıxıb?

Nədənsə son zamanlar Adil Hüseynli səkkiz yaşında gördüyü qoca dəmiryolçunu tez-tez xatırlayırdı. Elə bil o, indi də Adilin bir addımlığında dayanıb siqaret çəkə-çəkə içindəki tüstünü bayır çıxarırdı.

«Hə, mən də o balıq kimi fələyin zalım əlindən sürüşüb çıxa bildim. Yaxşı adamların sayəsində», – səhər tezdən dəniz sahilində balıq ovlayan qoca haradansa ona tanış gəlirdi. Deyəsən, elə o da Adil Hüseynlini tanıydı...

* * *

– «Mən öz insanlıq borcumu yerinə yetirmişəm», – Adil Hüseynli özündən cavan görünən atasının şəklinə baxa-baxa qəlbinin səsini dinləyir və özü-özünü sorğu-sual edirdi:

– «Həyatda elə şeylər var ki, insandan cəsarət tələb edir. Hamı ədalətli cəmiyyətdə yaşamaq istəyir. İnsanın özünü müdafiəsiz hiss etməsi dəhşətdir».

– «Səncə rəhmdillik inkişafa, tərəqqiyə yol açan bəşəri dəyərdirmi?».

– «İndi çox şey dəyişib. Zaman öz ağuşunu onun nəbzini tutanlara daha geniş açır».

– «Yəni belə çıxır ki, hətta rəhmsiz-insafsız adamlara da?»

– «Bəli, elədir. Bəzən haqqı-ədaləti axtaran adamların əlindən zamanın nəbzi balıq kimi sürrüşüb çıxır», – səhər-səhər dənizin sahilində görüdürü mənzərəni – balıq tutan qocaların söhbətini xatırladı: «Rəhmlı insanlara rast gəlməsəydim, sümüklərim çoxdan çürümüşdü».

Nəhayət, o qocanı yadına sala bildi. İyirmi il əvvəl onu məhkəmə zalından şərti azadlığa buraxmışdı.

– «Qanunlar öz-özlüyündə həyatın ritmini qoruyur, insanların yaşam tərzində ahəngdarlıq yaradır. Dünyada heç bir cəmiyyət qanunları pozmağa meyilli insanlardan sığortalanmayıb».

– «Qanun cəmiyyətin vicdanıdır, bu gündən sabaha uzanan körpünün təməlidir. Qanunsuzluq tügyan edəndə, ədalətsizlik şüuru yaralayır, adamları qorxaqlığa, ikiüzlülüyə, riyakarlığa sövq edir. Əzəldən Xeyir və Şər qüvvələrinin bir-biri ilə çarşılığı dünyani qanunlar idarə edib, əgər qanunlar və qanun keşikçiləri olmasayıd...»

– «Bəs görəsən niyə zalim fələk ədalətli adamlarla çox vaxt sərt davranır, onların ömrünü puç



edir, arzularını yarıyolda qoyur, ədalət hissindən məhrum olanlara kefi kök, damağı çağ yaşayırlar?».

– «Bəzən ətri ilə ruhu təzələyən güllər-çiçəklər də bal arılarından şikayətçi olurlar».

– «Bu əhvalat bitkilərin, heyvanların dilini bilən ədalətli hökmdar Həzrəti-Süleymanın zamanında olub. Bəs o, bu qəribə şikayətə necə baxdı?»

Adil Hüseynli bu əhvalatı uzun illərdən bəri idi ki, yadında saxlamışdı:

«O, sarayın qazılara məsələni aydınlaşdırmağı tapşırıdı. Qazilar arıları bir yerə yığanda, belə məlum oldu ki, onlar günlərlə, aylarla dağlarda, dərələrdə dolaşa-dolaşa çox böyük zəhmətlə top-ladıqları şirəni bala çevirsələr də, ondan faydalana bilmirdilər. Şanları şəffaf balla dolan kimi hazırla nazirlər – bəni-insanlar gəlirdilər. Uzağa getmək lazımdı, o bəni-insanlar elə Həzrəti-Süleymanın sarayında yaşayırdılar.

Qazilar Həzrəti-Süleymanın hüzuruna gəlib, eşitdiklərini danışdılar. O, xeyli fikrə gedəndən sonra dedi:

– Məsələyə mənim hüzurumda, özü də güllərin, çiçəklərin iştirakı ilə baxılsın!

Ədalət divanı quruldu. Əvvəlcə şikayətçi güllər, çiçəklər danışdılar, sonra arılar.

O – buna, bu – ona, məsələ uzandı. Axırda baş qazı qəribə bir əda ilə guya bitərəf mövqedən işi yekunlaşdırıldı:





– Ya Həzrəti-Süleyman! Bu işdə arıları heç cür təqsirləndirmək olmaz. Onların nə qədər çalışqan, intizamlı, əməksevər, fədakar, sədaqətli, xeyirverən, karagələn olduqları aşkara çıxdı. Təzə tərtib etdiyimiz qanun məcəlləsinin filan bəndinin filan maddəsinə görə arılar bəraət qazanırlar.

Güllərin yanıqlı nalələri göyə bülənd oldu:

– Bu da ədalətli Həzrəti-Süleyman! Siz hamınız öz xeyrinizi güdürsünüz. Axı arılar balı sizdən ötrü hazırlayırlar. Onları necə təqsirləndirə bilərsiniz? Bizim sinəmizə hər gün iti neştərlər sancılır. Hüsnümüzə məftun olan bülbülləri də sinəsi yaralı-yaralı dinləyirik. Balın şirəsi sizin gözünüzü pərdələyib. Ancaq bizə elə gəlir ki, Həzrəti-Süleymanın bunlardan xəbəri var.

Deyirlər bu hadisədən sonra Həzrəti-Süleyman Bilqeyis xatunla birlikdə Baqi-İrəmdə və başqa səfəli yerlərdə seyr-səyahət edərkən sehrlili üzüyünü (peygəmbərlər bu üzüyü taxanda quşların, güllərin, divlərin dilini bilirmiş) ehmalca barmağından çıxarırmış ki, bir də güllərin şikayətini, giley-güzərini eşidib narahat olmasın».

Adil Hüseyynlinin qəlbi intizarla döyündü: «Bu rəvayətdən belə çıxır ki, əzəldən ədalət axtaranlar, həqiqəti söyləyənlər, vicdanla yaşamaq istəyənlər nəyisə qurban verməyə məhkumdurlar. Yəni mənim qırx il ədalətlə işləməyimin xoşbəxtliyə zərrə qədər də dəxli yoxdur? Bu dünyada arzu edilən şeyi əldə etmək hələ xoşbəxtlik deyil».



Atasının ruhu sanki bir ışıq zolağı kimi pəncərədən otağa kölgə salmışdı. O ışılçıqlı kölgədə piçiltini xatırladan tanış səs Adil Hüseynliyə təsəlli verirdi:

– «Sən hər şeydən əvvəl öz insanlıq vəzifəni yerinə yetirmisən».

* * *

Adil Hüseynlinin yorğun gözlərinin dikildiyi nöqtə, Allah bilir, neçə yüz kilometr uzaqda idi. Xəyalı şəhərdən çox-çox kənarlarda, yamyasıl bir dağın döşündə dolaşırıcı. O, yəni balaca Adil qoyun dərisindən tikilmiş papağını gözünün üstünə basıb özündən yekə çoban çomağını əlində yellədə-yellədə qoyun-quzunun otlamasına tamaşa edirdi.

Adil dərələrin dərinliyinə, dağların ucalığına, suyu bir-birinə qarışaraq xoş bir ahəng yaranan çeşmələrin zülməsinə heyran qalmışdı. Hələ lalələr... Elə bil yamacda tonqal çatmışdır. Çiçəkdən-ciçəyə qonan bal arıları həvəslə vizildaşırıdılar. Həmərsin güllərinin ətri adamın ağlını başından alırdı. Doğrudan da yaz təbiətin şahanə çağıdır. İlin bu fəсли gəldimi, qışda sükuta dalan şəlalələrin dili açılır. Yaz nağıldır, yaz təbiətin qırxinci – sehrli otağıdı, milyon illərdir qapısı döyüllür, içindəki sırrı çözülür, di gəl ki, ecazkarlığı sona qədər bilinmir ki, bilinmir.

İndi balaca Adil heyrətdən böyümüş gözləri ilə təbiətin min bir ilməsinə baxanda, saf havanı ya-



şına yaraşmayan bir acgözlüklə sinəsinə çəkəndə, elə təsəvvür yaranırdı ki, dünyanın bu nəhayətsiz gözəlliyi onun balaca könlünə yerləşməyəcək, yerləşsə də, o nəhayətsiz gözəllik bir əlcə uşağa ağır yük olacaqdı.

Dilbər orta məktəbdə gözünün ağrı-qarası Adilə tay-tuşlarının «xalq düşməninin oğlu» deməsindən bərk narahat olub, onu şəhərdən uzaq – dağ kəndində yaşayan qohumlarının yanına aparmışdı. Hər halda balasını qorumaq, hər cür təhlükədən uzaqda saxlamaq üçün belə etmişdi.

Sonra... Sonra Stalin öldü. Bulanıq sular durulmağa başladı. Həmid bəraət aldı. Lakin onun bundan xəbəri olmadı. Çünkü ağır və iztirablarla dolu sürgünlük həyatı ömrünün qırx birinci ilini görməsinə imkan vermədi; güllü-çiçəkli bir yaz axşamı dünyasını dəyişdi və ölüm xəbəri gəldi. Dilbər hönkür-hönkür ağladı, acı göz yaşları artıq hər şeyi dərk edən Adilin boyun-boğazını islatdı. Bu göz yaşlarında əlçatmaz, ünyetməz həsrət, bir də yayın qızmarında belə insanın sümüklərini sızildədan Sibir soyuğuvardı.

* * *

Hərdən iş-gücdən yorulanda və ya ürəyi dərrixanda, dincəlmək üçün çəkildiyi guşə həm də xəyallarının cövlən etdiyi dünya olurdu. O dünyanın ilk mənzərəsi çox zaman həmin bənövşəli qayalıqların arasında çağlayan büllur bulaqlar idi.



On beş il bundan əvvəl quduz yağı yiğnağı dədə-baba yurdunu basmışdı. Və təbii ki, bu on beş ildə o, o cənnətməkanın ziyarətinə yalnız yuxularda gedə bilirdi. Gül-çiçəyi daşan baharda, yağmurlu payızda, qarlı qış gecələrində yuxusuna dağlı-mış evlər, uçmuş körpülər, çox yerdə məcrasını dəyişmiş dağ çayları girirdi. Deyilənlərə, yazılanlara, həm də özünün sadə fəhminə görə bilirdi ki, uşaqqən budağından yelləncək asdığı köklü-köməcli palıd ağacına od vurmuşdular. Qara yellərin bir cizgisinə belə toxuna bilmədiyi qədim məzarların daş sinəsi doğmaların həsrətindən partlaq-partlaq olmuşdu. Dağ döşündə, dərə dibində, meşə qoynunda, bulaq başında qaralan mərmi yerləri müharibənin sağalmaz yaraları deyil, bəs nəydi?

«İlahi, deyəsən xırda qarışqanın heyfini azman fildə qoymayan təbiətin də qaraçuxası yatıb? İndi oralar yaman günə qalıb. Səni yanasan, parça-parça olasan fələk, bir belə insanın dərdinə çarə qılmadın, barı daşa, torpağa, yola, ağaca, selə, suya qıyma. İlahi, axı sən hansı haqla əvvəl yarat-dığın gözəl cənnəti cinlər-şeytanlar dolaşan qor-xunc rəvayətlər məkanına döndərdin?

...Biri vardı, biri yoxdu, yağılıar yağmalayan bir yurd vardı, havası təmiz, suyu can məlhəmi. Sən demə, bu dünyada təkcə insanlar deyil, dağ-ların qarı, meşələrin gül-çiçəyi, çayların göz yaşı kimi dupduru suyu da itkin düşərmiş.



O cür gözəl yerləri kor qoyublar dəyyuslar. Televizorda göstərdilər. Qarabağı əl içi kimi düzləyiblər şeytan köpək uşaqları. Cənnətəki şeytanın ayağı dəydi, daha onun cəhənnəmdən nə fərqi? Ümid yenə Allaha qalib».

Həmin kadrlara baxanda uşaq vaxtı qarış qarış gəzdiyi yerlər gözləri önünə gəldi. Bir anda gəzib-dolaşlığı doğma yerlərin təmiz dağ havası xəyalına siğal çəkdi. Yasəmən ətri duydu. İş yerinin qapısı ağızindaca atasının unudulmaz şəkli gəlib dayandı gözlərinin qabağında. Və bu dəfə də inandı ki, yurd yerinin şəkli ilə atasının şəkli elə eyni şeydir. «Mənim otağım çox balacdır. Yox, ata, səni – müharibədən qələbə ilə qayıdan bir zabiti – «vətən xaini» adı ilə damğalayıb Sibirə göndərən hakim burada otura bilməzdi. O qansızın iddiası, iblis əməlləri bu darisqallığa yerləşməzdi. Axı bu sarayın hansı otağında otururmuş o? Çox təəssüf ki, soyuq divarlarına sənin sonuncu dəfə baxdığını həmin otağı görmək mənə nəsib olmadı. İş-güt başımı o qədər qatdı ki... İndi mən səndən xeyli qcayam, ata, bu gün təqaüdə çıxacağam. Amma heç özüm də bilmirəm, niyə indidən darixmağa başlamışam?»

Aramsız taqqıltı səsi gələn 40 nömrəli otağın palid ağacından olan Avropa üslublu qırmızımtıl qapısının bir tayı açıldı. Əlində bir neçə SD diskini və üzqabığında yarıçılpaq qız şəkli olan rəngli «Moda» jurnalı tutan, boynu qızıl zəncirli cavan



hakim qoca həmkarını görüb dərhal salam verdi. İndiki cavanlara məxsus ərklə onu qınadı:

– Adil müəllim, deyirəm indiki zamanda işdən çıxməq... Üzr istəyirəm ha, lətifəsi sizdən uzaq, nə fərqi var, tisbağanı ya öldürdün, ya arxası üstə çevirdin. Vallah, sizin bu yaşda bu cür enerjili ola-ola təqaüdə çıxmığınızı eşidib-bilən məəttəl qalır. Yəni doğrudan əminsiniz ki, bu yaşda haradasa rahatlıq tapıb, Nuh əyyamından qalma yazı makinasında xatirələr yazacaqsınız? – sualına cavab gözləmədən sözünə davam etdi. – Axı indi texnika əsridir, canım, camaat sevgi məktubunu da internetlə göndərir, cib telefonu ilə dünyani bir-birinə vurur. Kitab oxuyan nə gəzir? Məndən olsa, ərizənizi geri götürərsiniz. Yox, əgər fikriniz qətidirsə, onda gedin vəkilliyə. İki sərbəst, dolanışığı da ki, qaydasında.

Adil Hüseynli gümüşü sağanaqlı eynəyini çıxarıb şix geyinmiş, hərdən zarafatla «atalı-analı bəxtəvər» deyə müraciət etdiyi Şahin Verdiyevi diqqətlə süzdü.

O, həddindən ziyadə ayıq olan bu oğlanın həyasızlığına bələd idi. Adətən, öz mənfəətlərini hər şeydən üstün tutanlar çox vaxt etik normaları gözləmir, böyük-kiçiyə fərq qoymadan, ağızlarına gələni danışırlar. Şahin Verdiyev Adil Hüseynlinin təmiz adam olmasını bəyənmədiyini çəkinmədən, açıq-aşkar deyir və bu məsələdə özünü yüz faiz haqlı bilirdi. Nədənsə məhz bu cavan oğlanla



söhbətləri düşəndə, Adil Hüseynli onu mümkün qədər çox danışdırmaq və tutarlı sözlərlə dərsini vermək istəyirdi.

Bu dəfə də cavan həmkarının ağır atmacasını cavabsız qoymadı:

– Deyirsən texnika əsridir, hə? Hərdən elə mən özümü maşın kimi hiss edirəm, eyni işləri görməkdən nə yorulub-usanıram, nə də bezirəm. Maşın daha nə təhər olar? Qırx ildir hökm oxuyub, insanları basıram qoduqluga – birini on il, birini on beş il... Bilmirəm səndə necədir, hərdən ömür-lük cəza kəsdiyim adamların gözləri yuxuma girir. Nəlbəki kimi iri açılmış o gözlər mənə deyirlər: «Ey ədalət timsalı! Verdiyin hökmün ədalətli olduğunu inanırsanmı? Axı sən maşın deyilsən, bizim kimi insansan. Bəs niyə anadan əmdiyimiz südü burnumuzdan gətirirsən? Bir zamanlar dilsiz-ağızsız qoyun-quzunu vəhşi canavarlardan qoruyurdun, indi bəs qoyun-quzu kimi dilsiz-ağızsız və günahsız insanları dəmir barmaqlıqlar arasına – ikiayaqlı canavarların qabağına itələyən hakimlərin dəhşətli əməllərinə necə göz yumursan?» – bu sözləri deyəndə o, Şahin Verdiyevdən bir an belə gözlərini çəkmədi. Həmkarı hələki susurdu. – Hə, cavan oğlan, bir də onu deyim ki, mən kompyuterlə işləməyi də bacarıram. Sən heç narahat olma!

Şahin bu ağsaçlı adamın az qala ruhi xəstə olduğunu düşünürdü. İndi ona həm dəhşətli dərəcədə acıyrı, həm də nifrət bəsləyirdi:

– Hə, kişi, adam yatanda ölürlər, duranda dirilirlə görüşür. Siz gecələr yuxuda həbsxanaya göndərdiyimiz canılrlə çəşqa-loşka olursunuz, gündüzlər isə... – Birdən söhbəti dəyişdi: – Eşitdim bu gün son məhkəmənizdir, bax, mən dediyim sözün ağasıyam ha... Heç olmasa, son şansı əldən verməyin. Məsələni həll edin, elə bilin ki, əmanət də cibinizdədir.

Adil Hüseynli anadan «deles» doğulan bu nadanın nəyə işarə etdiyini yaxşı bilirdi. İki gün əvvəl özünü mərhəmətli adam kimi qələmə verib: «Bu işi təkrar istintaqa qaytarSANIZ, yaxşı xeyrimiz olacaq», – demişdi.

– Sən hələ cavansan, bala! Çox şeyin fərqiñə varmırsan. Necə deyərlər, Araz aşağından, Kür topağundandır. Dünyaya hələ pərdələnmiş gözlərlə baxırsan. Çünkü atalı-analı bəxtəvərsən. Mən, bala, uşaq vaxtı atadan, gəncliyimdə anadan, ahil çağımda el-obamdan yetim qalmışam. Atasızlığa vərdiş etdim, anasızlığa dözdüm, amma vətənsiz – o dağ-larsız yaşaya bilmirəm. Elə bil böyüdükcə daralan bu şəhərdə havam çatışmir. Məni böyüdən torpaq – ağaclar, yamaclar, çaylar, bulaqlar məndən imdad diləyir. Əcdadlarımın, əqrəbalarımın saldığı qalın kölgəli bağları düşmən oda qalayıb. Orada qırılan, yanmış ağacların naləsi burada məni boğur. Sən anlayırsan nə dediyimi? Kim deyərdi ki, başımıza belə müsibət gələcək? Kim deyər ki, bu işlərin axırı necə qurtaracaq? Ona görə də oğlum,



yava-yava danışma. Sən dediyin son məhkəmə isə indi yox, qiyamət günü olacaq!

Şahin Verdiyev istehzalı bir tərzdə həyasızlıq etdi:

– Deyəsən axı siz mənə təzə kitabınızdan fəsillər oxuyursunuz?

Bu qanmazı qandırmaq nə qədər çətin olsa da, Adil Hüseynli fikirlərini davam etdirməyə ehtiyac duydu. Əlbəttə, Şahin Verdiyevi indən belə kamil insan etmək bəlkə də mümkünüsüz idi. Amma nə başa sala bilsə, o da qənimətdi. Ona görə də dedi:

– Hə, sən deyirsən ki, heç kim kitab-zad oxumur? Bir bax, gör «Hüquq» seriyasından olan kitablarımı oxuyanlar nələr yazırlar, – əl çantasını açdı, oradan çıxardığı bir dəstə məktubu göstərdi – al, oxu! – Şahin Verdiyevin tərəddüd etdiyini görüb: – Bağışla, – dedi. – Az qala unutmuşdum, axı, sənin nəinki kitab, əl boyda məktubları oxumağa da hövsələn çatmır. İnanmiram ki, kompyuter, internet dediyin, insanın hüdudsuz və təbii düşüncələrini, duyğularını əvəz etsin. Əslində bizi digər canlılardan fərqləndirən içimizdə olan bəşəri hislər, duyğulardır. Yaxşı bilirsən ki, min illərdən bəri məhkəmədə hakim hökmü ilə məhkumların qoluna qandal vurulur. İnsan, qolu qandallansa da bu dünyadan qopmur. Hərdən gərək adam özünə kənardan nəzər salmayı da bacara, içində qandallanan ədalət hissini, Tanrı sevgisini, azadlıq duyğusunu az, lap az da olsa, anlaya. Məgər

qandaldan xilas olmaq istəyən qəlbimizə özümüz hakim deyilikmi? Düzü, birinci kitabımı yazanda, inanmirdim ki, gördüyü iş adamı bu qədər dəyişər.

– Bu hikmətli sözlərə görə çox sağ olun, – bu dəfə Şahin Verdiyev lağ eləmədi, ciddi şəkildə dedi, – amma siz həmişə nağdı qoyub nisyənin dalınca qaçırsınız. Üzr istəyirəm, Adil müəllim, belə çıxır ki, siz işdən çıxıb evdə kitab yazmaqla günahlarınızı yuyacaqsınız?

Yenə də ironiya. Adil Hüseynli bunu başa düşsə də, dinmədi. Axı belə bir boşboğaza nə desin? Bədii ədəbiyyat bir yana, o, heç qanun kitablarının da qatını açmayıb. Hələ utanmaz-utanmaz 40-ci otağın qapısına yekə, qızılı hərfərlə adını, atasının adını, soyadını yazdırıb. Stolunu otağın başına çəkib. Onun-bunun hesabına gəlin otağı kimi bərli-bəzəkli kabinet düzəldib. Özündən müştəbehin biridir. Əlacı olsa, hamının cibini tökübtöküsdürər, pul verməyəni son nəfəsinə qədər barmaqlıq arxasında saxlayar.

Nəhayət, Adil Hüseynli dedi:

– Verdiyev, günahları yumaq və ya sənin dediyin kimi ürəklərdən silib-atmaq, onu qazanmaq qədər asan deyil. Səndən çoxdan idi ki, soruşmaq istəyirdim: Qaraxanlıının ölümündə təqsirli bilib, on beş il azadlıqdan məhrum etdiyin o xanım-xatın qadın bir dəfə də olsa, yuxunu qaçırbı? Axı ifadə verəndə, onun dili bir söz, gözləri isə başqa şey de-



yirdi. İşdə də ki, bir dənə də həqiqi şahid ifadəsi yoxdur. Bəs vicdanın səni narahat etmirmi?

Şahin Verdiyev qoca hakimin üzünə kinli-kinli baxdı:

– Vallah, sizə qalsa, məni inandırarsınız ki, Allahın cənnətdən qovduğu qadın Həvva deyil, elə odur. Cahandır. Əvvəla, o, öz ayağı ilə polisə gəlmışdi, həm də ortada külli-miqdarda dəlillər vardı. Bəlkə yalan deyirəm? Rəhmətlik kişinin kürəyinə saplanan Samuray qılincindəki barmaq izləri də ona məxsus idi. Əslində Qaraxanlını qətlə yetirdiyinə görə onu ömürlük həbs cəzasına məhkum etməli idim. Qaraxanlı yaşasayıdı, bəlkə də Nobel mükafatı alan ilk alimimiz olacaqdı.

Adil Hüseynlinin qaşları çatıldı, başını bulayıb dedi:

– Sən də qəzetlərdə onun barəsində yazılan uydurmala inanırsan? Fəxri titulları daşımaq, elmi dərəcələri almaq hələ alim olmaq deyil, bala! Bir də alimlik ayrı, insanlıq, şəxsiyyət ayrı. Bu sözü usaqlar da əzbər bilirlər, alim olmaq asandı, insan olmaq çətin. Qaraxanlı kimi alımlər həyatda olduğu kimi, elmdə də çox əlləm-qəlləm işlərlə məşğul olurlar. O da elmdə yox, biznesdə irəli getmişdi. Hətta həmin uğurlarına görə «ilin adamı» da seçilmişdi. Qaraxanlı biznes aləmində uğurlar qazanmaq üçün «Cinayət məcəlləsi»nin elə bir maddəsi qalmamışdı ki, pozmasın. Eh, cavan oğlan, sənə nə deyim daha? Mən onu qırx il idi ki, tanıyırdım.



Necə deyərlər, dabbağda gönüñə bələd idim. Arvadı müğənni idi. Səksəninci illerdə xarici ölkəyə qastrola getdi, geri qayıtmadı.

Qocaman hakimlə cavan hakim üz-üzə, göz-gözə dayanmışdılar. Şahin Verdiyev açıq-aşkar məğlub olurdu, amma bununla belə, lovğalığından əl çəkmirdi:

— Onda yəqin rəhmətliyin hansı köklü tayfadan olduğunu bilirsiniz. O ki qaldı arvad məsələsinə, bu tale işidir. Ondan rəsmi şəkildə boşanmışdı. İndi neyləyək? Taleyə, qismətə görə. Mən Qaraxanlı haqqında ən səhih məlumatları toplamışdım.

Şahin Verdiyev qocaman hakimin axırıncı «müdrik kəlamlarını» dinləyəndə, 40-cı otağın pəriltili qapısına söykənmişdi. Necə oldusa, birdən qapı cirildiyib açıldı. Kabinetdən arxada bərlibəzəkli otaq göründü.

Dünən içəridə – lüks otel nömrəsinə bənzəyən arxa otaqda onunla kef çəkib əylənən, özündən on beş yaşı böyük olan iş ortağı ehtirasla demişdi: «Şahım, buranı lap gəlin otağı kimi bəzətmisən» – O da üzünü az qala anası yanında olan qadına sarı tutub gülmüşdü:

— Buranı bəyəndiyinə görə çox sevindim. Bu otaq həm də bir növ bizim ofisimizdir. Bura yolun düşəndə, dariixmayasan deyə, bomba şərait yaratmaq istədim, hələ yuxarıya miniatür pilləkən də qoyduracağam. Bugün-sabah üst qatdakı otaq da ixtiyarımızda olacaq.

Qadın onu çılgıncasına qucaqlamışdı: – Ömrüm mənim, unutma ki, nə qədər canimdə can var, sənin yuxarılara gedən yolun açıq olacaq. Hər anın öz ləzzəti var. Bizim vaxt itirən zamanımız deyil, elədirmi, əzizim? – Sonra da soyuna-soyuna, Şahin Verdiyevin köynəyinin, şalvarının düymələrini aça-aça piçildamışdı: – Aman canım, sən lap sütlə oglansan ki... Sənə bir qadının barmağı toxunsa, özümü odlayaram.

Şahin Verdiyev məşuqəsinin dodaqlarını dodaqlarına sıxmış, sinəsini öpüşlərə qərq edə-edə «iki daşın arasında» guya onunla zarafatlaşmışdı:

– Bəs o?

– O kimdir?

– O də... Sənin köhnə şefin? Deyirlər dəli imiş səndən ötrü, həm də eşitmişəm yaman şorgöz olub.

Qadın sinədolusu nəfəs alıb:

– Of, canım, sən elə düşünmə ki, Qaraxanlı ilə aramda belə yaxınlıq olub, – demişdi və jurnal stolunun üstündəki şampan şərabından bir udum almışdı, – mən ona heç vaxt əsl kişi kimi baxmadısam. Rast gəldiyim gündən hər cür tərsliyinə döyürdüm, çünki dolanışığım ondan idi də, şirkətin maliyyə işlərinə baxırdım. Onu qısqandırı biləcək sevgi macəralarından uzaq olmağa çalışırdım, – qollarını yenə Şahin Verdiyevin boy-nuna dolayıb:

– Sən isə mənimsən. İstəyirəm sənin olum, sənin...



Qadının səsi get-gedə azalaraq həzin piçiltiya
çevrilib, sonra da eşidilməz olmuşdu.

Sonra... Sonra Şahin Verdiyev gənc qadınlardan
bu vaxta qədər ala bilmədiyi həzzi ondan almışdı.
Və qadın paltarını geyinə-geyinə ona demişdi:

– Sən bugündən mənim ortağım yox, kişimsən.
Fransa, Rusiya, Türkiyə və İsraildəki ticarət əlaqə-
lərimizi işə salarıq, sən də dünyanın ən varlı ki-
şilərindən biri olarsan. Pul var, deməli, kişilik də
var. Bəlkə düz demirəm? Deyirlər ən böyük kəşf
insanın özünü tanımışdır. Biz isə bu gün həm
özümüzü, həm də bir-birimizi tanıdlıq. Mən qaç-
dım, Şahin, o Adil Hüseynli ilə yenə danış, onu
yola gətir, nə istəsə, boyun ol, ola bilməz ki, indiki
zamanda puldan imtina edən adam tapılsın.

– Var, əzizim, var, çox təəssüf ki, belə axmaqlar var. İndiki halda ən yaxşı variant o aptek müdirini susdurmaqdı. İnsan ölümü ilə nəticələnən preparatları bizim şirkətdən aldığıni təkidlə desə...

– Odur ki, təcili surətdə – lap elə bu gün, Ədliyyə Nazirliyində yeni şirkəti qediyatdan keçirməliyik. Məsələn, «Qara XAN» dönüb «Qara Şahin» ola bilər. Qaldı belə xırımxırda şeylərə görə canını sıxma, lazımlı gəlsə, sənin o qocaman hakimini itirməyə də gücümüz çatar.

– Mən ömrümdə belə fanatik görməmişəm,
Sevacan! Bu adam ömrü boyu quruca maaşla yaşıyib. Bədbəxtin ailəsi metro qəzasında həlak olub.



Bir dəfə dedim ki, əgər maşının olsaydı, ailənin harasa metro ilə getməyə ehtiyacı da olmazdı. Mənə elə qəzəblə baxdı ki. Nə isə... Hə, bəs niyə sən şirkətə «Qara Şahin» adını qoyursan?

Seva onu uşaq kimi bağırna basıb öpmüşdü:

– Şahin həm də mənim sevdiyim quşdur. Quş isə tək qanadla uçmur, əzizim. «Qara Şahin» şirkətinin bir qanadı mən, bir qanadı sənsən. Biri vəzifə, biri pul. İkisi birləşsə, istənilən məsafəyə uçuş mükəmməl olar.

Şahin Verdiyevə elə gəldi ki, Adil Hüseynli onun bütün əməllərindən xəbərdardı, hətta Qaraxanlıdan miras qalan saxta dərman preparatlarının istehsalı ilə məşğul olan şirkətə himayədarlıq etdiyini də bilir. Fikirləşdi ki: «Bilsin də... İstər halal yolla ol-sun, istər haram – indi kim kommersiya fəaliyyətilə məşğul olmur ki? Pul qazanmağın, var-dövlət sahibi olmağın nəyi pisdir? Seva demiş, pul vəzifə, vəzifə isə pul deməkdir. İndi kapital zamanıdır, adamları var-dövlətinə görə qınamaq sosializm qalığıdır».

Özünü qınadı: «Mənə deyən gərək, başına iş qəhətdir? Axı bu köhnəlik qalığı ilə niyə bu qədər çəm-xəm edirsən? Bəlkə o gün ağızından nəsə qaçırmışam? Madam ki, rüşvət almaq əlindən gəlmir, onda deməli, bu nadir tipdir, beləsi altdan-altdan iş görür, arxadan elə zərbə vurur ki, adam illərlə özünə gəlmir».

Şahin Verdiyev şübhəli fikirləri beynindən qovub dedi:

– Adil müəllim, nahaq yerə özümüzü bu mənasız söhbətlərlə yoruruq. Siz Allah, deyin, təzə yazdığınız kitabın adı nədir? Kaş kompyuterdə olaydı. Söz verirəm ki, onu mütləq oxuyacağam.

Adil Hüseynli:

– Bu sirdir. Amma sənə deyərəm. İstəyirəm kitabı belə adlandırıram: «Qırxinci otağın sırrı». Hə, necədir? Xoşuna gəlir?

Şahin Verdiyev yuxuda sayıqlayan adam kimi piçildadi:

– Hmm...

Bayaq qəfildən açılan qapı, indi deyəsən öz-özünə bağlanmaq istəyirdi. Şahin Verdiyev diksinən kimi oldu, ürəyində düşündü: «Demək yanılmamışam, bu kişi məni kimisi gözünün qabağında ola-ola gedib Amerikada-zadda kitabına obraz axtarmayacaq ki? Görəsən belələri pul qazanmanın yolunu bilənlərə nəyə görə belə mənfi münasibət bəsləyirlər?»

Şahin Verdiyev özünü tox tutmağa çalışdı:

– Deyəsən bayırda bərk külək əsir, mən də pəncərələri açıq qoymuşam, gedib bağlayım.

– Hə, mən də gedim öz hücrəmə, pəncərələri açım ki, o gözəl küləkdən qismətimə bir əsim düşsün. Verdiyev, növbəti kitabımı kompyuterdə yazacağam. Görüm onda nə deyəcəksən?

Bayaqdan bəri davam edən söhbətdən pərt olan Şahin Verdiyev sonda rəqibini sancmayı özü-nə borc bildi. Dedi:



– Eşitdiyimə görə, kitaba aludə olmaq da bir növ xəstəlikdir, səhv etmirəmsə, adına da biblioman deyirlər.

Adil Hüseynli gülümsədi:

– Hər halda kompyuterdən qorxulu deyil.

Və sonra qapı şaqqıltı ilə bağlandı.

Qapının üzərindəki 40 rəqəminin altında yazılımış «Ağır Cinayətlər üzrə Ali Məhkəmə Kollegiyasının üzvü, hüquq elmləri namizədi, hakim Şahin Xanverdi oğlu Verdiyev» lövhəsi bərq vurdu.

40 rəqəmi Adil Hüseynlinin qəlbində həmişə qəribə duyğular oyadırdı. Düz qırx il bundan əvvəl aran rayonlarından birində, ilk dəfə dövlət ittihadçısı kimi məhkəmə istintaqında iştirak etmişdi. Qırx il idi ki, şəhərdən kəndə, kənddən şəhərə canlı «cəza maşını» kimi şütüyürdü. Bu qırx ildə çox qorxulu, sirli-soraqlı işlərin üstünü açmışdı. Zəmanəsinin div kimi güclü adamları ilə üzə-üzə gəlmışdı, qorxmamışdı, qanunun aliliyi ni həmişə uca tutmuşdu. Üstəlik, haqqı nahaqqqa verən həmkarlarına qarşı da mübarizə aparmışdı. Di gəl ki, indi sanki gücü, qüvvəsi tükənmişdi, bir addımlığındakı 40-ci otaqda oturan gənc həmkarının oyunlarından baş açmağa həvəsi qalmamışdı. Əslində Şahin Verdiyev bura qədəm basdığı günə qədər bu binada nə təmir işləri aparılmışdı, nə də qırxinci otaq olmuşdu. Cavan hakim varlı-karlı adamların köməyi ilə enli dəhlizin bir hissəsini kiçik iclas zalına qatıb, çox geniş ka-

binet düzəldirmişdi. Adil Hüseynli təmir vaxtı burada Şahin Verdiyevi ilk dəfə görəndə, onun ti-kinti mühəndisi olduğunu zənn etmişdi. Şəhərdə ən böyük holdinqin, ən bahalı maşının sahibi olan bu ərköyün oğlan kənardan idarə olunan robort təsiri bağışlayırdı. Özünü mələk kimi göstərməyə çalışsa da, üz-gözündən rəhmsizlik yağırdı. Tu-tuquşu kimi əzbərlədiyi bu sözləri təkrar-təkrar söyləməkdən sanki xüsusi zövq alındı:

– A kişinin oğlu, puldan imtina edən adam arxivlidir, ələlxüsus da indiki zamanda.

– Kim aqlı, zəhməti ilə nə qazanıbsa, halal xoşu olsun, amma kələklə gələn küləklə gedər, bax, bunu gərək hamı yadında saxlasın, – deyə Adil Hüseynli vəzifəyə ancaq pul qazanmaq vasitəsi kimi baxan cavan həmkarını bəri başdan ayıq salmaq istəmişdi. Lakin elə ilk tanışlığından ondan aqlı bir şey kəsməmiş və qəlbini kədər bürümüşdü: «Belələrinə əməlli-başlı qulaqburması vermək lazımdır. Bu cür adamlar hüquq orqanlarının nü-fuzuna böyük zərbə vururlar».

Adil Hüseynli pəncərəni açdı. Əvvəllər buradan baxanda dəniz görünürdü. O, iş-gücdən macal tapan kimi şax dayanıb, üfüqə qədər açılan bu qeyri-adi mənzərəyə baxar, mavi dalgalardan qalxan incə meh ruhuna bir rahatlıq gətirərdi. İki il bundan əvvəl yaxınlıqda tikilən göydələn dənizin də, dənizdən gələn mehin də qarşısını kəşmişdi.





Məhkəmə üçün tikilən yeni bina bugünə-sabah istifadəyə veriləcəkdi. Amma Adil Hüseynli o yeni binada işləməyəcəkdi: «Qoy yeni məhkəmə binasında cavan hakimlər haqqı nahaqdan ayırsınlar, Allah hamısına yar osun!» – deyə düşüñürdü.

* * *

Doxsan üçüncü ilin martında Adil Hüseynlinin ailəsi qanlı terror aktının qurbanı olmuşdu. Bir az əvvəl Şahin Verdiyevlə o qadın barəsində dañışanda, birdən-birə ömür-gün yoldasını, oğlunu-qızını xatırladı. Sinəsi göynədi. Son dəfə əzizlərinin meyitlərini qucaqlayanda – qollarını hərəkətsiz qalan oğlunun, qızının, arvadının boynuna dolayanda, içinin darmadağın olduğunu hiss etmişdi. Ailəsinin ondan və bu dünyadan ayrılması sanki belini qırmışdı. Uzun zaman özünə gələ bilməmiş, gözlərinə qaranlıq çökmüş, günlərlə yataqda hərəkətsiz uzanıb qalmışdı. Özünə gələndə isə, dünyanın üzləşdiyi böyük bəlalar barədə düşüncələrə dalmışdı. Hani ailəsi? Uşaqları nəyin badına getdilər? Onların nə günahı vardı? Bu cinayəti törədən əzazil adamlar haradan peyda oldular? Cəngəlliklərdə yaşayan vəhşi heyvanlar da körpə uşaqlara toxunmurlar, hətta onlara döslərindən süd verirlər. Yer üzündə yaşayan insanların hamısı Tanrıının bəndəsi deyilmi? Bəs elə isə niyə insanlar təbiət və cəmiyyət qanunlarını pozub, günahsız insanları ölümə düçər edirlər? Bəlkə doğrudan da cinayətkarın nə dini

olur, nə də məzhəbi? Onlar can almaq, qan tökmək əmrini yerinə yetirən canlı robortlardır. İstər Bakı olsun, istər London, ya Şərq, ya Qərb – onlar üçün fərqi yoxdur, təki yer-yurd insan qanına boyansın. Onlar günün günorta çağrı toy şənliyində, axşam ibadətində, güllü-çiçəkli xiyabanda, dünyanın hər yerində törətdikləri qəfil partlayışlarla yüzlərlə insanın ömrünə son qoyurlar. Görəsən niyə bəşər övladı bir-birinə bu qədər yad, bir-birinin taleyinə bu qədər laqeyddir? Zülmün, zalimliğin kökü həradadır? İlahi, göydədirmi, yerdədirmi?!.

İnsan nifrəti zəlzələ kimi, qasırğa kimi qarşı-sıalınmazdır, vəhşi heyvanların yırtıcı xislətindən də betərdir.

* * *

Adil Hüseynli ədalət sarayındaki kiçik hücrəsinə çəkilib dərin düşüncələr içində çırpınarkən, qapı açıldı, ümumi şöbədə işləyən qız gətirdiyi məktubu ona verdi:

– Qadınlar həbsxanasından göndəriblər.

Düşüncəli halda gözlüyünü taxıb, daxil olan məktubların qeyd edildiyi kitaba imza atdı, alనını ovuşdura-ovuşdura dərindən köks ötürdü: «Qadınlar həbsxanası! Bu qırx ildə axı mən heç bir qadını ora göndərməmişəm. Əcəba, kimdən olar? Görüm, nə məsələdir?».

Məktubun üstünü bir də gözdən keçirdi: «Cahan Axundova. Dayan, dayan, yoxsa bu Şa-





hin Verdiyevin dediyi qadındır? Neçə vaxtdan bəri peşman olub ki, niyə ona ömürlük cəza verməyib?».

Adil Hüseynli beynindən keçən qarışiq fikirlərdən birtəhər qopub, poctu gətirən qızın hələ də getmədiyini, kabinetdən çıxmaq üçün onun icazəsini gözlədiyini görüb dedi:

– Hə, Aynur, qızım, sağ ol, sən gedə bilərsən. Amma dayan, səndən bapbalaca bir xahişim var.

– Eşidirəm, Adil müəllim. – Aynur tez cavab verdi.

– Bax, məni toyuna çağırmağı unutma ha, fikirləşmə ki, burada işləyirəm, ya yox. Lap zənglə də olsa, xəbər ver, gələcəyəm.

– Baş üstə, Adil müəllim, heç sizi yaddan çıxarmaq olar? Burada hamı sizi çox istəyir.

– Bir ricam da var, qızım, – deyə Adil Hüseynli masanın üzərindəki kompyuteri göstərdi. – Bundan çox az istifadə edirəm, düzü, elə dərindən başım çıxmır da, uzun zamandır makinada yazmağa vərdiş etmişəm. Amma hiss edirəm ki, öyrənmək lazımdır. Necə bilirsən, bir şey alınar?

– Adil müəllim, gündə yarımca saat məşğul olsaq, bir həftəyə öyrənərsiniz, sürətlə yazarsınız, internetə qoşularsınız.

– Təşəkkür edirəm, qızım, Allah köməyin olsun!

O, qız otaqdan gedəndən sonra qalın zərfi açdı. İçində üzərinə heç nə yazılmamış otuz, ya qırx



vərəqlik bir neçə dəftər vardı. Vərəqləməyə başladı.

Adil Hüseynli həyatın hər üzünü görmüş adam idi. İnsan taleyini həll edən nə qədər sənədə qol çəkmişdi. Ən gərgin anlarda belə soyuqqanlılığını qoruyub saxlamağı bacarmışdı. Amma bu dəfə məktubu yazan adının adını görən kimi, orada nədən bəhs edildiyini oxumadan nədənsə içini qəribə bir nigarançılıq bürüdü, nə idi səbəb, dərk edə bilmədi. Bir az da hövsələsi daraldı, amma özünü ələ alıb məktubu oxumağa başladı: «Həyatda elə insanlar var ki, ömrü boyu möcüzə ilə rastlaşmaq istəyi onu tərk etmir. Bəlkə nə vaxtsa möcüzə deyə soraqladığımız hadisənin yanından saymaz-yana ötüb-keçmişik, heç ona fikir də verməmişik. Kim bilir, bəlkə də bütün təsəvvürlərimizi dəyişən o möcüzəni görmək üçün yalnız göz kifayət etmir? Onun fərqiñə varmaq, möcüzə olduğunu dərk etmək üçün həssas ürək, duyğulu qəlb gərəkdir...»

Adil Hüseynli ayağa qalxdı, durub pəncərəni açmaq istədi, amma fikrindən vaz keçdi; oxuduğu sətirlərdən ucalan səs ona məhrəm gəldi və bu tənha səsin bayırdan gələn səslərin içərisində əriyib yox olmasını istəmədi. «Həssas ürək, duyğulu qəlb». Bir anlıq atasının divardakı şəklindən ona zillənmiş gözlərinə baxdı. Cavan yaşda dözülməz bəlalara düçar olmuş o şəklin sahibi də, yəni o şəkildə donan adam da sanki diri idi, ayrı yerdə yox, elə bu otaqda idi və bu sətirlərdən uca-

lan səsi dinləmək istəyirdi: «Hə, hə, qoy danışsin. Əyləş, mənim balam. Bu qadın doğrudan da dərd anlayacaq bir adama möhtacdır, o, ədalət axtarır. Sənə ehtiyacı var. Oxu, tələsmədən oxu və o səsi dinlə!...».

Qəribədir, əl xətti ilə dama-dama dəftərə yazılın sözlər, o sözlərdən eşidilən səs bir yana, o qadının surəti də Adil Hüseyynlinin gözləri öünüə gəldi. Sanki divardakı şəkil kimi, əlində tutduğu dəftər kimi, lap elə özü kimi o da bu otaqda idi: «Mənimçün ən böyük, sirli-soraqlı möcüzə həyatda tanıdım, hər an birlikdə olduğum, özümə yaxın, doğma sandığım insanların yadlaşması, fəqət, heç tanımadığım, üzünü görmədiyim, adı bir təsadüf nəticəsində kitabını oxuduğum bir Allah bəndəsinin uzaqdan-uzağa doğma hisləri, düşüncələri oldu. Bu Allah bəndəsi sizsiniz. İndi burada – sizin xəyalınızla söhbət etdiyim anlarında mənə elə gəlir ki, doğulduğum gündən tanıdım, həmişə sözümüzü-sirrimi anlatdım ən əziz adamımsınız. Sizə bəri başdan açıq etiraf edim ki, indiyə qədər özümü tənha, yalqız hiss etməyə öyrəncəli olmuşam. Bəzən ən gözəl məclislərdə, qohum-əqrəba arasında olanda belə, özümü kim-səsiz, qərib bilmişəm. Tənhalıq hissi həyatım boyu qəlbimi didib, oyuq-oyuq edib. Nə isə, kitabınızı oxuyandan, sizin xəyalınızla həmsöhbət olandan sonra birdən-birə içimdə rahatlıq duyдум, sanki ağır bir yükü daşımaqdan qurtulдум. Sizdən nə





gizlədim, bəzən ürəyim içində hava doldurulmuş
 şar kimi şisir, ötənləri, çəkdiyim iztirabları, üz-
 ləşdiyim qorxunc fəlakətləri yada saldıqca, qəlbim
 ağrıllara tab gətirə bilmir. İllərdən bəri ürəyimin
 şirəsini çəkən dərdlərimi məni duyan, insan kimi
 sevən, hörmət edən, ana adını uca tutan, halalı ha-
 ramdan seçən müdrik bir adama danışmaq, başımı
 onun köksünə qoyub doyunca ağlamaq, həsrətimi
 ovundurmaq, könlümü yandıran oda-alova su
 çiləmək istayıram:

*...Su varmı?
 Göz yaşlarım söndürmürlər
 Bu həsrətin odunu...
 Başqa su varmı, varmı?*

Neçə vaxtdır içimi göynətsə də, özüm öz dər-
 dimə yad adam kimi kənardan baxıram – dərddən
 heç kəs sığortalanmayıb.

Hörmətli Adil müəllim, məhkəmədən sonra
 həmişə düşünürdüm ki, kaş məni başa düşən bir
 aqil insan, bir yazıçı olaydı, başıma gələnləri bir
 dəftərə yazıb, məktubla ona göndərəydim, dərd-
 sərimi bölüşəydim. Bəlkə o, mənim həyatımı bir
 roman, ya da səhnə əsəri kimi qələmə alardı. O
 zaman həmin romanı oxuyanlar, ya da həmin
 tamaşaaya baxanlar məni anlayardılar; həqiqətə,
 ədalətə gör yuma-yuma cəmiyyətdə kök atan
 bələləri görüb, onların sadə və günahsız adam-

ları hansı uçuruma, faciələrə sürüklədiyinə şahid olardılar. Bəlkə hissiz-duygusuz, mənəvi dəyərlərdən uzaq, min bir hiylə ilə cəmiyyət arasında özünə mövqe tutan, vəzifəsinə, puluna güvənərək köməksiz və təmiz insanları çirkəba sürükləyən qansızlar, qurd basan arxalı köpəklər, az da olsa, ibrət götürüb tutduqları bədəməllərdən əl çəkərdilər.

Nə yaxşı ki, Tanrıım gec də olsa, bu dar qəfəsdə məni sizin varlığınızdan agah etdi. Bilmirəm, bu da taleyin bir oyunudur, yoxsa alın yazısı? Görəsən sizə ürək qızdırmaqda yanılmıram ki? Son dəfə özümə bu sualı verib içimdəki boşluğu dolduran əminlik hissi ilə qələmi əlimə aldım. Şübhəsiz, bu məktubu yazmağa məni vadar edən bir səbəb də bayaq dediyim kimi, sizin əsəriniz oldu. Sanki siz mənim qəribə taleyimdən xəbərdarsınız. Bilmirəm əsərinizdə mənə acı taleyimi xatırladan günahsız qadın obrazını özünüz uydurmusunuz, yoxsa həyatda beləsi var? Hər halda qəlbən inanıram ki, əsərinizi vicdanınızın hökmü, azad ruhunuzun tələbi və haqqın səsi ilə yazmışınız. İnsanları daxilən cılızlaşdırın, kiçildən saxta münasibətlərin böyük cəmiyyətə vurduğu sağalmaz yaraların kökünü göstərməyə çalışmışınız.

(Onu da deyim ki, bu günlərdə kitabın müzakirəsi barədə təşəbbüsümüzü Qadınlar həbsxanasının rəisi də bəyənib) Düşünürəm ki, əgər bundan sonra əsərin davamını yazmaq istəsəniz, bəlkə sizə



bu məktubumda açıqlayacağım bəzi məqamlar da kömək edə bildi.

Bir zamanlar oxuduğum kitablarda xoşuma gə-lən fikirləri səliqə ilə dəftərçəmə köçürər, sonra onları dönə-dönə oxumaqdan yorulmadım. «Əlacım olsayıdı, qatillərdən və cinayətkarlardan əvvəl yox-sulluğu və nadanlığı məhkəməyə verərdim. Çünkü bir çox bədbəxtliklərin baisi bunlardır», – müdrik kəlamını hələ gənc yaşlarimdə oxusam da, mənim ömrümdən ayları, illəri oğurlayan, bəlaya düçər edən də elə bu iki şey oldu–yoxsulluq və nadanlıq.

*Bir ömürdə iki tale yaşadım,
Hansi tamdır, hansı kəmdir, bilmirəm.
Bir ürəkdə iki duyğu daşıdım,
Hansi sevinc, hansı qəmdir, bilmirəm...*

Bəli, mən bir insan ömründə iki qəribə tale yaşamış qadınam. Bir gecənin gəlini və iyirmi beş il sevib-sevilməyə möhtac olan tənha bir qadın. Görəsən qadınlıq dünyasına qədəm basdığını o birgeçəlik həyatım uzundur, yoxsa iyirmi beş illik tənhalığım? Hərdən mənə elə gəlir ki, hər şey ömrümün bahar çağında, on səkkiz yaşının tamam olduğu o payız gecəsində əriyib yoxa çıxdı.

Sonrakı illərim o gecə itirdiklərimin həsrəti, sorağı ilə keçdi və sən demə, bütün ömrüm elə o birgeçəlik həyatıma əsir düşdü.

Orta məktəbi bitirəndən sonra oxumaqdan sa-vayı heç bir amalı, istəyim yox idi; eşq, məhəbbət





başıma girmirdi. Amma həyata, gözəlliyə laqeyd də deyildim. Çantamda gəzdirdiyim güzgüdə üzümə baxıb, şirin xəyallara dalırdım. Özümdən uydurduğum hündürboylu cəngavəri bəzən yuxularımda da görürdüm. O, sənki məni atının tərkinə alıb meşə ilə harasa aparırdı. Ötüb-keçdiyimiz ciğırlar yaşıl tunelə bənzəyirdi. Aşkarda isə sevib-sevilmək mənə hələ oxuma-dığım kitab, görmədiyim kino, eşitmədiyim nağıl kimi gəlirdi. Nənəm deyərdi ki, adam var, məhəbbətlə Məhəmməd arasında fərq qoymur. Amma vurulmaq – ən böyük cəzadır, eşq – əbədi əzabdır. «Qoy sənə aşiq olsunlar, qızım, sən isə çalış heç kəsə aşiq olma, çox vaxt ilk sevgi ağılsızlığın əlaməti olur, sən dərslərinə fikir ver. Sevgi vədəsiz qonaq kimidir, gec-tez qəlbinin qapısını döyəcək».

Həsrətində olduğum, arzularımın başı sandığım tələbə adını çox asanlıqla, on altı yaşimdə qazanmışdım. O yaşda gənc bir qızın dərd-səri nə ola bilərdi ki? Gəncliyimin o qayğısız çağlarında dünya gözlərimdə min rənglə naxışlanmış bahar kimi idi. O güllü-çiçəkli baharın bir göz qırpmında ötəcəyini, ömrümə yağmurlu, küləkli payızın gələcəyini, şaxtalı-çovğunlu qışın yetişəcəyini ağlıma da gətirmirdim. Cənki sevinc atına minib, gələcək arzularımın yollarında dördnalla çapırıldım. Xoşbətlik deyilən şey mənim üçün qırmızı don kimi idi. Hamı deyirdi ki, qırmızı rəng sənə

çox yaraşır. Ona görə də geyim-kecimimdə həmişə qırmızı rəngə üstünlük verirdim.

Xətrimi dünyalar qədər istəyən nənəm, məni qırmızı donda görəndə deyirdi:

*Bülbüllər qonub budağa,
Gül qırmızı geyinibdi.
Bir gözəl başdan-ayağa,
Dümqırmızı geyinibdi.*

*Haşa, sevdiciyim, haşa,
Deyilənlər gəldi başa,
Al yanaqda qoşa-qoşa
Xal qırmızı geyinibdi.*

Sonra əllərini göyə qaldırıb dua edirdi:

– Ey yeri-göyü yaradan ulu Tanrı, bu balamı heç vaxt gözüyaşlı qoyma, halal süd əmmiş insana ürcah elə, nəvəmə yar ol, qoy xoşbəxt olsun!

Allah dərgahına səsi çatsın deyə, nənəm həmişə xeyir-dualarını ucadan oxuyurdu. İçimdə nədənsə yəqinlik hissi vardi; əmin idim ki, Allah nənəmin bütün dualarını eşidir, yalvarışlarını dinləyir. Və ulu yaradan gec-tez o qoca, sadıq bəndəsinin xatirinə mənə yardımçı olacaq.

Hə, o illərdə lap nağıllardakı kimi – qırmızı donlu, suyuşırın, bir az dəcəl, bir az da kövrək, Allaha güvənib özünə arxayın olan sarışın bir qız vardi. O qız da, onun geyindiyi qırmızı don da, sinədəftər



nənəsi də elə o illərdə qaldı. Sonra o qız bir daha qırmızı don geyinmədi. Nənəsi ona bir daha o aşiq mahnısını oxumadı.

Bir gün mən öz sevimli güzgümə baxıb qaş-gözümə sıgal verirdim. Xəyal məni yenə çəkib yamyaşıl aləmə aparmışdı. Ətrafımda rəngbərəng kəpənəklər uçuşurdu. Gül gülü, bülbül bülbülü çağırırdı. Əllərində qızılıgül çələngi tutmuş bir cavan oğlan mənə yaxınlaşdı. O, – bu ormana xoş gəldin, – deyib gül çələngini mənə sarı uzatdı. İlahi, mən həyatımda belə çələng görməmişdim.

Həmin oğlan əlavə etdi:

– Bu ormanda vəhşi heyvanlar da çıxdur, burada tək-tənha seyrə çıxməq təhlükəlidir.

Birdən güzgü əlimdən sürüşüb yerə düşdü, iki bölündü, diksindim. Elə bil xəyalımda canlandırdığım cəngavərin üzü parça-parça oldu. Ağlıma qara-qura fikirlər gəldi. Bəlkə bu, tale-yimin ağır keçəcəyinə bir işarə idi? İlahi, axı bu yupyumru güzgü ilk dəfə necə deyərlər, qızlar bulağından su içəndən sonra əksində özümü görüb, özümü bəyəndiyim güzgü idi. Bu güzgünü ona görə sevirdim ki, onda qəlbimin evində şahlıq edən xəyalı sevgilimi görə bilirdim. Nədənsə elə düşünürdüm ki, başqa bir güzgündə mən o sevimli xəyalı görməyəcəyəm. Pərişanlıq içində güzgüünü ayparaya bənzər qırıq parçasını götürdüm. Elə bil on dörd gecəlik gümüşü Ay göydən ovcuma düşmüştü. Elə bil o cansız əşya dil açıb

mənimlə danişirdi. Dərindən köks ötürüb, onu çantama qoydum.

Cox sonralar məni qınayanlar: «Nənənin nağılları sənin başını xarab edib» – deyirdilər. Heç kimi inandırıa bilmirdim ki, o nağıllar tələbəlik illərində mənim çörək ağacım olub; nənəmin yadداşı dadıma çatıb, onun danişdiği rəvayətləri, bayatları, söyləmələri o vaxt radioda xalq yaradıcılığı verilişinə göndərirdim. Əvəzində mənə pul yollayırdılar. Amma bunlar mənimcün qısa sürən xoş günlər idi, eyzən nağıl kimi şirin, əlçatmaz, ünyetməz olan günlər.

Həyat yollarımda bitən tikanlar qəlbimi qanatmışdı. Vaxt gəldi ki, mən qırmızı rəngə nifrət etdim.

Qəlbim bu qədər sevgi, eşqlə dolu olduğu halda, uşaq ağlım səhv etdi. Üçüncü kursda oxuyanda, nənəmin ürəyiyanmışlığına uyub ərə getdim, cavan gəlin ikən düz on ay yataq xəstəsi olan bir adama qulluq etdim. Demə, nənəmdən və məndən savayı hamı bilirmiş ki, ərim elə ağır xəstəliyə düşçər olub ki, bir də ayağa qalxmayacaq. Qayınatanda, özünü nənəmə uzaq qohum kimi qələmə verən qayınanam da qəm-qüssə içində ərimin ölümünü gözləyirdilər, mən isə ilk meyvəsi xəzana uğraya-çağından xəbərsiz ağac kimi xoşbəxtliyi – analıq səltənətinə çıxacağım günü...

«Cahan tökər qanlı yaşın, yandırar bağrı-
nın başın», – bu aşiq mahnisini da yaziq nənəm söyləyirdi. Nənəmin nə günahı? İnsanın başına nə



gəlirsə, Allahdan gəlir. Hər dəfə çətinə düşəndə, əl çantamdağı güzgü qırığına baxıb, uydurduğum ucaboy cəngavərdən mədəd umurdum. O isə daha heç yuxularıma da gəlmirdi.

Mən əsl sevgiyə, sevincə möhtac idim. Ərim – bətnimdəki uşağıın atası ruhunu Tanrıya tapşırıldı-ğı gün məndən başqa heç kəsin yanında olmasına imkan vermədi; yalnız özü danışdı, məndən dönə-dönə üzr istədi. Niyə? Bilə-bilə məni bədbəxt etdiyi üçün. O, ailənin tək oğlu idi və özündən sonra dədə-baba nəslinin soyadını daşıyacaq bir nişanə qoymaq üçün belə amansız hərəkətə yol verdiyini etiraf etdi. Dedi ki, son yeddi-səkkiz ayda çəkdiyi işgəncə mənə qarşı etdiyi namərdiliyə görə Tanrı-nın verdiyi cəzadır. Peşmandır. Öləməyib sağ qalsa, günahlarını yuyacaq.

O, istəyirdi ki, övladımız olsun, özü də oğlan. Amma qismət olmadı. O, dünyadan köçəndə ağrılarıım şiddətlənmişdi, məni xəstəxanaya aparan-da huşum özümdə deyildi, dünyaya gətirdiyim körpə ölü doğulmuşdu. Ağlar gözlərimin, yanın ürəyimin cəfası özümə qaldı. Dünya gözümdə boş və mənasız bir cəhənnəmə çevrildi. Bunları xatırlaya-xatırlaya təzədən yaşamaq çətindir, çox çətin!.. Mən bədbəxt və kimsəsiz idim!

* * *

Adil Hüseynlı gözünü sətirlərdən ayırdı. Bar-maqları tərləmişdi – dəftərə yapışındı. Görünür

oxuduqları onu son dərəcə mütəəssir etmişdi. O, həyatı boyu belə bir şeylə rastlaşmamışdı. Romanlarda oxuduğu sevgi məktublarını isə yaziçi fantaziyasının məhsulu sayırdı. Amma indi, əlində tutduğu bu dəftər-məktub onun yazılılıq haqqında illərdən bəri qərarlaşmış qənaətini darmadağın etmişdi. Bu məktub yox, roman idi, həm də həyatın bir parçasını özündə əks etdirən həqiqi, bəzəkdüzəksiz bir roman.

Divarlar arxasından ürək dağlayan bir musiqi səsi gəlirdi. Balaban yandırıb-yaxırdı. «Zəminxarə» çalırdılar. Yazılmamış bir roman teatr səhnəsində olduğu kimi, bütün mizanı ilə gözlərinin önündə canlanırdı. O, ucaboylu sarışın gəlini də, onun xəstə ərini də, ana bətnində ikən cənnət quşuna dönərək ayrı bir dünyaya uçub gedən günahsız tifili də görürdü.

* * *

Səksən ikinci ilin payızında ikimərtəbəli həyat evinin xalı-xalça döşənmiş geniş otağında əyninə qırmızı xalat geyinmiş ucaboylu, sarışın gəlin xəstə ərinin yatağının böyrünü kəsdirib, qəmlı gözləri ilə divardan asılmış toy şəklinə baxırdı. Təxminən bir il öncə ərə gedəndə rəfiqələri ona yarızarafat, yarıciddi bəxtəvərlik vermişdilər:

– «Bəxtəvər başına, on səkkiz yaşında ana olacaqsan. Qırxa çatmamış nənə. Bu hesabla əllidə nəticə görəcəksən, altmışı ötəndə kötücə...».



– «Ay qız, sarı saç sənə çox yaraşır, gəlinlik paltarını al-qırmızı seçərsən, ayaqqabıları da».

Qırmızı gəlinlik paltarı. Qırmızı ayaqqabı, qırmızı tor əlcəklər, qırmızı muncuqla bəzədilmiş balaca əl çantası...

Ağ pambıqla üstünə «Toyun mübarək!» yazılmış xalça da qırmızı idi. O gün göy üzünün günəşi də, toy çadırı da, elə bil qəsdən qırmızıya boyanmışdı.

İndisə bər-bəzəyini hələ də itirməyən o gəlin otağının ətir qoxusuna dava-dərman iyi qarışmışdı. Xəstənin başının altına qoyulmuş ağ üzlü qoşa balışın biri sarışın gəlinə aid idi; bu balışa o yalnız bir dəfə... O gecə... Baş qoymuşdu. Əri də elə bil bütün gücünü yalnız o gecə üçün toplamışdı. Yengə toy gecəsində yatmaq qaydalarını ehtiyatla, eyhamla, bəzən zarafata sala-sala təzəgəlinə başa salsa da, o – ucaboylu sarışın qız utancaqlıq içində bütün məsləhətləri unutmuşdu. Bəs görəsən yatmaq qaydalarını təzəbəyə kim başa salmışdı? Məsələnin ürəyi istədiyi kimi başa çatdığını görən ərin «çiçəyi çırtlamaşdı», gəlinə «üzün ağ olsun!» deyib bəylilik libasının cibindən çıxardığı şax yüzünləkləri balışın üstünə səpələmişdi. Bu pullar yengəyə çatacaqdı, amma nə qədəri – halallığı bu gəlinin qərarından asılı idi. O gecə yengə yuyunmağı, əlini soyuq suya vurmağı gəlinə qadağan etmişdi. Sonra xəstə cavan gəlinlə bir daha yata bilməmişdi. Qoşa balışı başının altına qoyub gah xoruldamış, gah da zarımışdı...

Dörd aydan sonra həkim gəlinin oğlan uşağı gözlədiyini xəbər verəndə, əri sevincindən uşaq kimi ağlamış, sonra toxtayıb qəfil sevindiyi kimi, qəfil də qəm dəryasına batmışdı. O, günah iş tutmuşdu. Elə bir günah iş ki, bunu dünyanın rəzil, nadan adamları eləyə bilərdi. Axı dul qadınla da izdivac bağlamaq, ailə qurmaq olardı, amma o, bətni kirlədilmiş ayrı bir qadından uşağının olmasını istəməmişdi, buna görə də sarışın gəlini seçmişdi. Qanını təmiz, saf, bakirə qana qatmaq istəmişdi. Ana bətni uşağın vətənidir, amma o... Gəlinə necə pislik etdiyinin fərqində idi. Gərək buna qol qoymaydı. Kaş ata-anasının nəvə görmək istəyinə göz yumayıb. Bəlkə də... Hə, hə, bəlkəsiz, ömrü bir az da uzanardı. İndi onu ölümə sürükləyən həm də sarışın gəlinin gözlərindəki dərin kədər idi. Tanrı möhlət versə, körpə dünyaya gələndən sonra arvadını... Bir an nəfəsini dərib, birgeçəlik gəlinə baxdı. Gəlinin gözəl üzündə xəfif sarı cillər vardı. Əllərini qoynuna qoyub, səssiz-səmirsiz durmuşdu, sanki xəstə ərinin ürəyindən keçənləri duyur və göz yaşları yanağına süzülürdü.

Zifaf gecəsi «hər şey baş verəndən sonra» gəlinlərin ağlaması bir növ adətdir. Ən qiymətli saxlancını itirən ağlamazmı? Fərqi yoxdur, qarşıdakı uzun, yaxud qısa ailə həyatında qadını nə gözləyir. Amma sarışın gəlinin ağlaması itirilmiş qiymətli sərvətə görə deyildi. Bu ağlamaq ayrı ağlamaq idi. O, darmadağın olmuş bütöv



bir ömrün xarabalığı önünde göz yaşları tökürdü.

Xəstə də kövrəldi, payız yarpağı kimi saralmış titrək əllərini uzadıb hamilə gəlinin barmaqlarını tutdu, buz kimi soyuq və hərəkətsiz barmaqları solğun dodaqlarına yaxınlaşdırıb öpdü. Nəsə demək istədi. Ancaq heç nə deyə bilmədi. Sözlər boğazında kilidlənib qaldı. Susdu.

Kişi hər gün soyuq odun parçası kimi yatağa uzanan, yaxud büt kimi çarpayının böyründə bitib qalan gəlinin üzünə baxmağa xəcalət çəkirdi. Onun sağlam bədənini oxşayıb-əzizləməyə, incə belini bərk-bərk qucaqlamağa, püstə dodaqlarından doyunca öpməyə heyi-hərəkəti yox idi. Zifaf gecəsi gənc sarişin qadının son dəfə görüyü çılpaq bədənini – mərmər sinəsini, yarasıqlı ağ baldırlarını, incə belini gözü önünə gətirəndə, alనını soyuq tər basır, əlacsızlıqdan ölmək istəyirdi.

Yataqda əyninə ətəyi qısa, qırmızı gecəköynəyi geyinmiş gənc qadının sarişin saçlarını hərdənbir tumarlasa da, qoynundan gələn, odlu ehtiras oyanan qoxusunu duysa da, ondan kam almağa gücü çatmadı. Gənc qadın xəstə ərindən heç nə ummurdu. Ancaq iç dünyası od tutub yanırıldı. Ola bilsin ki, o hələ çox şeyi başa düşmürdü, təcrübəsiz idi. Qeyri-şüuri ərinin böyrünə uzanıb, sakitcə vəzifə borcunu yerinə yetirirdi.

Gül solurdu. O, dərilib atılmışdı.

Xəstə ər düşünürdü: «Gəlinin ona qarşı olan bu münasibətinə, bu sədaqətinə dözmək ədalətsizlik deyilmi? Axi Tanrı kişi ilə qadını yaradanda həm də onlara bir-birindən həzz almaq iqtidarı bəxş edib. Bəs elə isə gənc bir qadını bu ləzzətdən, bu həzdən məhrum etmək insafsızlıq deyilmi? Niyə mən onu bədbəxt etdim, niyə?».

– Söz ver ki, mənim vəsiyyətimə əməl edəcəksən. – Əri bu sözləri deyəndə, evləndikləri gündən artıq ay yarımla keçmişdi.

Onun solğun çöhrəsində qəribə bir işıq görən gəlin – Cahan çəşib qaldı. Tanrı sanki ona yenidən güc vermişdi. Səsi elə bil ölüm ayağında olan xəstənin səsi deyildi:

– Sən qədirbilən insan üçün bir xəzinəsən. Mən ölümdən sonra kimə qismət olsan, o şəxs Allahın ən xoşbəxt bəndəsidir. Sən bunu etməlisən, Cahan! İlim çıxan kimi özünə gün ağlamalısan. Mənə tük qədər ehtiramın varsa, sözümü yerə salma. Yoxsa, gorum yanar. Məni bağışla, hər anı zəhər də olsa, birgə yaşadığımız ayları halal et.

O, danışdıqca dirilir, dirçəlir, içindən üz-gözünə vuran işıq artırdı. Xəstənin bu sözlərini dinləmək, yataq dustağı olub o sözləri deməkdən min qat ağır idi:

*Zahid, məni aldatma, cəhənnəmdə od olmaz,
Orda ki, yanırlar, odu buradan aparırlar...*



Xəstəni nəsə ayrı bir sərr, ayrı bir sehr danışdırırdı. O, dil boğaza qoymadan ən axırıncı sözlərini sanki dünyanın ən iti qayçısıyla doğrayıb tökürdü:

– Cahan, bütün günahlarımı görə məni bağışla! Bu işıqlı dünyadan mənimlə ora... Bir yanğı gedəcək. Bu sənin yanğın, sənin həsrətin olacaq... Qurban sənə, Cahan, keç günahımdan!..

Xəstənin son piçiltələri Cahanın iliyini dondurdu, onun bütün varlığını üzütdü. O, xoflandı, qorxdu, hamını köməyə çağırmaq istədi...

Aradan günlər ötdü. Qaranlıq bir gecədə qəfil əsən şiddətli külək pəncərələri taybatay açdı, pərdələri yellədi. «Gəldilər!» – xəstə əvvəl pəncərəyə, sonra kip bağlanmış qapıya baxdı.

Həmin payız gecəsi əri keçinəndə, Cahan özünü itirdi, elə bil domba qarnına bıçaq dəydi, sancı içini doğradı. Gözləri hədəqəsindən çıxdı, rəngi aqappaq ağardı. Müvazinətini saxlaya bilməyib xovlu xalçanın üstünə yıxıldı. Onu qonşuları Qaçayıñ «Jıquli»sinin arxa oturacağına uzadıb xəstəxanaya apardılar. Lakin o, doğmayacaqdı, bətnindəki ölü uşağı qəlpə kimi dartıb çıxaracaqdılar...

Daşlı-kəsəkli kənd yolunda «Jıquli»ni bərk sürmək də xəstə üçün qorxulu idi. Cahan elə bil qaranlıq meşədə azmişdi. Zülmət çökmüş ormanın lap dərinliklərindən çəga səsi gəlirdi. O, səsin səmtini tapmaq üçün quru budaqları qıra-qıra meşənin içində soxulur, çör-çöp saçlarını yolum-





yolum edirdi. Sonra səs kəsildi – meşəyə boğulub susan səsin dərin sükutu çökdü.

* * *

Kimsə balabanda «Sarı gəlin» havasını çalırdı. Görəsən Adil Hüseynli niyə indiyədək bu həzin, kövrək musiqinin bu qədər yanğılı olduğunu fərqliyə varmamışdı? «Aman Allah, bu nə yanğıdır, ayrılığı, eşq hicrini bundan gözəl necə ifadə etmək olar?» Bəlkə balabançı da qocaman hakimə namə göndərən o sarışın qadını tanıyordu, ona görə də dillə deyilə bilməyənləri bağrı dağlanmış quru qamış parçası ilə söyləyirdi? Yox, bu melodiya təkcə sarı gəlinin qəmli hekayətini anlatmadı. O, dünyada bütün sevən insaların nakam sevgisindən, içindən-çölündən didərgin düşənlərdən, zülmət qaranlıqlarda azanlardan, gəlin, ana, övlad nisgilindən danışındı. Balaban ağlamaqdan boğazı qovuşan uşaq kimi hiçqırır, həm də qəribə idi ki, bu boyda dərdləri açıb göstərə-göstərə ən dərin yaraların üstünə məlhəm qoymağın da unutmurdı.

Adil Hüseynli neçə il öncə metroda törədilmiş qanlı terror hadisəsi barədə düşünürdü. Bu qorxunc hadisə də onun püşkünə düşmüş və taleyini qana bələmişdi. Budur, o, vaqon dolusu yaralı və ölü adamların içində, meyitlərin arasında dəli kimi dolaşır, vurnuxur, həyat yoldasını, oğlunu, qızını axtarırdı. Onlar «Gənclik» stansiyasında görüşüb

toya gedəcəkdilər. Vaxtında əlinə-ovcuna düşəni toplayıb, təzədən-köhnədən bir minik alsayıdı... Nə minik canım, Allahın göndərdiyi faytonda getsəydiłər də, fələk yaxalayacaqdı onları. İndi onun taleyində iki ölüm qatarı şütyüyürdü, o qatarın biri atasını qarlı-çovğunlu Sibir cəhənnəminə aparır, o biri isə dünyanın düz vaxtı, şəhərin içində, daha doğrusu, şəhərin altında bomba kimi partlayıb ailəsini yandırıb külə döndərirdi. O zaman – atası sürgün ediləndə heç olmasa, anası yanında idi, indisə o, tamamilə tək qalmışdı. Bu boyda dərdə dözəcəkdirmi? Kaş o da partlayış vaxtı ailəsinin yanında olaydı. Bu dünyadan heç olmasa, bir-birini son dəfə görüb ayrılaydılar...

Gör neçə il keçir birinci cəhənnəm qatarının sonsuz səfərə çıxdığı gündən.

...Sonra şidirğrı yağış yağdı. Dərdli-ələmli camat o yağışda islana-islana yavaş-yavaş dağlışdı...

...Sonra gecələr çıraq işığında anası bir məktubu dəfələrlə oxuya-oxuya ağladı...

...Sonra çoxlu kişili-kısisiz, tanıdığı bütün qadınlar Stalin öləndə ağladılar, balaca Adil elə bilirdi ki, o gün anasından başqa hamı ağlayır, bilmək olmurdu ki, sevincdən ağlayırlar, yoxsa kədərdən.

O günlərin birində anasına kimsə xəbər vermişdi ki, gözün aydın, ay Dilbər, sürgünə gedənlər qayıdır gəlir, sabahda, birisigündə inşallah, ərin də gələr.



Və o, günlərlə anasına qoşulub vağzala getdi. Hər dəfə perronda əzizlərini qarşilanı insanları görəndə, ürəkləri sevincdən atlandı. Yanlarından ötüb-keçən adamlara dördgözlə baxdilar. Heyf ki, atasından xəbər verən bir kimsə yox idi...

* * *

Daha sonra dünya Adil Hüseynlinin nəzərin-də dəyişdi. Keçdiyi yollar, yaşadığı evlər, gördüyü adamlar da dəyişdi. Dəyişməyən onun içəinə dolan dərd idi, bir də ailəsinin qəhr olduğu o günün dəhşəti.

Adil Hüseynli uzun illərin hakimi idi; hökmlər çıxarmaqla yanaşı, duyub-düşündüklərini, əsasən də şahidi olduğu təsirli hadisələri qələmə alırdı.

Budur, balabanın səsi yenə də sanki gözü tutmuş bulaq kimi yerin dərin qatlarından axıb gəlirdi. Amma o bu səsi daha eşitmirdi; əl xətti ilə yazılmış dəftər-məktubdakı insan taleyi bütün varlığına hakim kəsilmişdi.

* * *

«...Nənəm bizə gəldi. Ərimin valideynləri ilə danışıb, onları razı salandan sonra məni özü ilə apardı. Bir il qara paltar geyindim. Sonra elmi-tədqiqat institutlarından birində işə düzəldim, necə deyərlər, başımı aşağı salıb, mənə tapşırılan işlə – yazı-pozuya məşğul olurdum.

Bir gün sonrakı həyatımı məhv edən o adama rast gəldim. İşim ondan keçirdi. Hazırladığım

materiallara baxır, rəy verir, sonra daha yuxarı instansiyalara təqdim edirdi. İşdən sonra isə... Arxamca sürünür, şirin dillər töküb məni ələ almağa çalışırdı. O, Allah-taalanın seçilmiş bəndəsi və dahi olduğuna inanırdı.

Bir dəfə mənə xaricdən sarı rəngli paltar gətirdi. «Sənə sarı yaraşır, çox yaraşır, – dedi. Hər dəfə «Sarı gəlin» mahnısı oxunanda, sən yadına düşürsən. Gəl daşı tök ətəyindən. Arvadım «həftə səkkiz, mən doqquz» xaricə qastrola gedir, mənə ev qadını lazımdır, sənə ayrıca mənzil alım, gəl birlikdə yaşayaq, istədiyin vaxt işə gəl, istədiyin vaxt get. Heç kim sənə «gözün üstə qaşın var» deyə bilməz!».

Sarı paltara ikrahla baxıb: «Get tayını tap!» – dedim.

Ondan yaxa qurtarmağın yolunu ailə həyatı qurmaqda görürdüm. Düşünürdüm ki, bəlkə məni başsız görüb arxamca sürünür, ərim olsa, heç bu qələti eləməz. Rəhmətlik nənəm deyərdi ki, Cahan, gözümün işığı, mən dul qalıb tək-tən-ha yaşamışam, bilirəm bu nə deməkdir. Bax, yeyin yeriyəcəksən dəli deyəcəklər, asta yeriyəcəksən ölü. Nə qədər gec deyil, ailə qur, bir yiyən olsun, mənə baxma, qızım, mənim həyatım müharibə illərinə düşdü, babandan qara kağız alsam da, yoluunu gözlədim. O vaxt qara kağızı gələnlərdən təktük də olsa, geri dönənlər olurdu. Başsız qalsam da, əsgər ailəsi olduğuma görə pis gözlə baxan ol-



murdu. İndi, nənən ölsün, sənin bir üzün qız, bir üzün gəlindir, nə yaşın var axı?

Nənəm ölenə kimi məni uşaq bilirdi. Arabir kədərlənib deyirdi:

– Canım ölsün bala, səni mən bədbəxt elədim.

Səhər-axşam arvadın üz-gözündən qüssə yığındı. Mənə görə həmişə özünə qarğış edirdi. Arvad gündən-günə şam kimi əriyirdi. O, dünyasını dəyişəndən sonra lap tənha qaldım.

Dünya bir güzgüdür. Fərqinə varlıb-varmama-sından asılı olmayaraq, bütün insanlar bu güzgü önungdədir. Amma kollektiv şəkildə yox, tək. Biri sevincli, biri qəmgin, biri güclü, biri gücsüz. Sən nəsənsə, dünya güzgüsünə şəklin də elə düşəcək. Tənha qadının, bədbəxtliyi ondadır ki, önungdə durduğu o əbədi, əzəli, fövgəl güzgü sınıqdır. Mən qismətimə düşən bu sınıq güzgünün bir parçasını çantamda gəzdırıram. Hərdən çıxarıb özümə baxıram. Bili-rəm ki, onun canında işiq tükənməyib. Lap sınıq da olsa, onda özümü görəcəyəm – yarımcان, sınıq».

Adil Hüseynli o biri səhifəni çevirdi:

«Allah təbiətin qanunlarına tabe olmayan insanı cəzalandırır. Qorxdum, tabe oldum – nənəmin vəsiyyətinə əməl etdim. Özümə simsar bildiyim bir oğlanla evlənməyə razılıq verdim. Bununla, taleyimlə əylənmək istəyənləri susduracağımı zənn etdim. Kim bilir, illər keçsəydi, bəlkə kimisə sevib daha əmin-axrayın qərar verib ailə qursayı-dım, həyatım başqa cür olardı.





Nə qədər nağıllara inansam da, fədakar sevgilərin mövcudluğunu həmişə məndə şübhə oyadıb. Ümumiyyətlə, əlahəzrət eşq varmı? Hələ indiyə qədər bir kimsə bu eşqin düsturunu aça bilməyib. Başına gələnlərdən sonra atdıgım addım, daha doğrusu, ikinci seçimim ürəyimdən daha çox ağlımin hökmü idi. Düşünürdüm ki, ailə qurmağım bayaq dediyim kimi, həm məni dedi-qodulardan, zəhlətökən təkliflərdən qoruyar, həm də bəlkə həyatdan aldiğım dərin yaralara məlhəm olar.

Evlənməyimə görə özümü mərhum ərimin ruhu qarşısında qətiyyən günahkar sanmirdim. Axı, «nə yatmışdım ki, nə də yuxu görəydim?». Mən sözün həqiqi mənasında bircəgeçəlik gəlin olmuşdum. O, – birgeçəlik ərim isə ölərkən vəsiyyət etmişdi ki, hökmən ərə gedim. Bəlkə də elə bu vəsiyyət yeni bir addım atmağima təkan verdi.

O ilan – iş yerindəki adamı nəzərdə tuturam – ərə getdiyimi biləndə, mənimlə vəhşi kimi davranışmağa başladı; hər dəfə biz qarşılaşanda, ilan kimi fisıldayıb «quyruğu üstə qalxdı», işdə günü mü göy əskiyə bükdü.

O vaxtlar gənc mütəxəssislərə növbəsiz mənzil verirdilər. Mən də sənədlərimi həmkarlar ittifaqına təqdim etmişdim, gözləyirdim. Bölgüyə bir-iki gün qalmış o ilan adam orderimi ləğv etdirdi. Sonradan eşitdim ki, həmin mənzili evinə get-gəl edən bir laboranta verdirib. Bu ilan adının – Qaraxanlının mənə vurduğu ən ağır və sarsıcı zərbə idi.

Dərdimi heç kimə deyə bilmirdim, çünki iş yerimi itirəcəyimdən qorxurdum. Digər tərəfdən, həmkarlar ittifaqının yeni sədri məni sakitləşdirib növbəti dəfə mənzillə təmin olunacağımı vəd etdi. Beləcə, susub, Qaraxanlı kimi bir yaramazın ucbatından illərlə kirayələrdə süründüm. Çörəyin birinin qiyməti 30 qəpik olduğu vaxtlarda acliğın nə olوغunu bildim, xəstə uşağıma – təzə nikahdan artıq uşağım olmuşdu – aptekdən dava-dərman ala bilməməyin ağrı-acısını duydum, amma qürurumu sindirmədim, başımı dik tutdum, səbirli olmağa çalışdım, heç kimə vəziyyətimdən şikayətlənmədim. Pişik balasını daşıyan kimi, ev əşyalarımı bu evdən o evə, o evdən bu evə daşıdım. Qaraxanlıya isə boyun əymədim. Dərd, ehtiyac məni daha da bərkitdi. Bu ağrı-acıların gələcəkdə üzləşəcəyim bəlalara sinə gərmək üçün mənəviyyatımı səfərbər etməyimə həqiqətən də köməyi oldu. Ana, bacı, qız-gelin, bir sözlə, namus. Qaraxanlınin lügətin-də bunlar yox idi.

Bir dəfə hamilə bir qadını ağır söyuşlrlə təhqir etdi. Bəli, daim qadınları yalançı lovğalığı, süni təkəbbürü ilə ovsunlayan bu insafsızın təhqir kimi öldürücü silahı da var idi. Bütün bunlar isə onun məhz nadanlığından irəli gəlirdi. Həmin qadın da eynən mənim kimi, məruz qaldığı mənəvi işgəncələrin ucbatından körpəsini dünyaya ölü gətirdi. Düzdür, qadını təhqir etdiyinə görə Qaraxanlı şiddətli töhmət aldı, amma Tanrıının ona

verdiyi cəza bundan min qat dəhşətli oldu; oğlu həmin vaxtlarda anasının ad gündündə hədiyyə etdiyi avtomobili sürətlə qovarkən qəzaya uğradı və öldü. Elə bilməyin ki, mən bu hadisəyə sevindim, əsla! Amma qəlbimin ən dərin qatlarında bir səs mənə pıçıldadı ki, bu ilahi cəza ona görk olacaq, etdiyi pis əməllərdən ibrət dərsi götürəcək, arxasız adamları incitməkdən əl çəkəcək. Yox, içimdəki səs məni aldatmışdı. Sən demə, dərd normal insanları nə qədər mülayimləşdirir, mərhəmətli edirsə, vəhşi xislətliləri bir o qədər qəddarlaşdırır, rəhmsizləşdirir. Cox sonralar eşitdim ki, o bəxtsiz uşaq Qaraxanlığın öz uşağı deyilmiş. Bəlkə öz övladı olsaydı, can acısının nə demək olduğunu anlayar, heç olmasa bir balaca sınardı. Zorla istədiyinə nail olmaq, amansızlıq, ərli-ərsiz qadınları öz tələsinə salmaq, o qadılardan yeri gələndə öz maraqları üçün istifadə etmək xislətində olan insandan bunu gözləmək də ağılsızlıqdı.

Qaraxanlı məni köləsinə çevirmək üçün hər gün bir plan çizirdi. Amma son vaxtlar Moskva-ya tez-tez gedib-gəldiyindən başı bərk qarışmışdı, hamı, o cümlədən mən də yadından çıxmışdım. Amma bu sevincim uzun sürmədi. O, elmlər doktoru dərəcəsi almağının şərəfinə Moskvanın ən məşhur restoranlarından birində ziyafət təşkil etdiyi gün – 20 Yanvarda sovet qoşunları Bakıda dəhşətli qırğınlardır törətdi, şəhərin küçə və meydanlarını qan gölünə döndərdi.





* * *

Adil Hüseymlinin şəhadət barmağı dama-dama dəftərin bir vərəqinə ilişib dondu. Sanki burada yazılınlar onun başına gəlmişdi.

O gün şəhər tanınmaz hala düşmüştü; iri çaplı silahlardan atılan güllələr dəydiyi hər yeri dəlik-deşik etmişdi, mərkəzdən göndərilmiş xüsusi təxribatçı qrup tərəfindən televiziyada partlayış törədildiyinə görə verilişlər dayanmışdı. Bu qanlı fəlakətdən sonra şəhərdə elan olunmuş komendant saatından adamlar xəbərsiz idi. O zaman hamı psixoloji gərginlik girdabına düşər olmuşdu. Fikrini cəmləməyə çalışan Cahan da bir müddət hara üz tutub gedəcəyini bilmədi. Şəhərin dünyaya ilə əlaqəsi kəsilmişdi, hərbiçilərin xalqın gözü qarşısında törətdiyi vəhşilikləri hamı kimi o da aqlına sığışdırırammındı.

Cahan divarlara qısılı-qısılı ərini – Şahmarı axtarmağa getdi, sanki bir əlindən həyat, o biri əlindən isə ölüm yapmışdı.

Şahmarı yaralı halda meyitlərin arasından tapdı. Onu xəstəxanaya apararkən, təcili yardım maşınınə əsgərlər bir neçə dəfə atəş açdılar. Şahmar özünə gələndə dedi ki, ona atəş açan saqqallı əsgəri yaxından görüb – erməni imiş.

O, sağalandan sonra könüllülərə qoşulub Şuşanın müdafiəsinə yollandi.

* * *

Adil Hüseynli diqqətini topladı. Bayaqdan bəri gözünün önündən itən sətirlər yenidən canlanmağa başladı. Cahan məktubunda daha sonra yazırıdı:

«Şahmar təkcə özü üçün yaşayan adam deyildi. O, qeyrətli oğul idi, özünə yer tapa bilmirdi. Azərbaycanın həm sovet imperiyası, həm də ermənilər tərəfindən bu hala düşməsi ona bərk toxunurdu. Elə bil onun bu canıyananlığının sonunun nə ilə bitəcəyini əvvəlcədən bilirdim. Ağlıma gələn başıma geldi. Şahmar şəhid oldu». Mən oğlumla – onun yadigarı ilə yeni mənzilimizə köçdük. Uzun illər gənc mütəxəssis kimi ev almağıma əngəl olan idarələr bu dəfə məni şəhid ailəsi kimi bircə günün içində ikiotaqlı mənzillə təmin etdilər.

Gecələr tez-tez yuxumu qarışdırırdım; gah «sağlam, qədir-qiyəmətini bilən adama ərə gedərsən» – deyə əyninə ağ kəfən geyinmiş xəstəni, gah da son gülləsinədək düşmənlə döyüşən, yaralı bədəninin qanı torpağa axan məğrur əsgəri görürdüm. Sanki sehrlili bir əl qəlbimdə qaysaq bağlayan yaraların göynərtisini artırmaq üçün qara torpağın qoynunda uyuyan iki kişi ilə keçirdiyim günlərin anlarını gözlərimin önündə kitab kimi vərəqləyirdi.

Mən təklik əzabını dərdimi yaza-yaza yüngül-ləşdirmək istəyirdim. Həmin vaxtlar yaxşı bildiyim həyat hadisələrindən bəhs edən balaca bir kita-





bım çıxdı. İlk kitabımda yer üzündəki fəlakətlərin sevgisizlikdən baş verdiyini demək istəmişdim.

– Kitabını çox diqqətlə oxudum, – bir cümə günü, nahar fasiləsi zamanı Aşur Qaraxanlı məni şöbəmizdə yalqız görüb dedi. – Amma mənim bərəmdə orada heç nə yazmamışan, eh, ay sarı gəlin, ölənə yas tutub elegiya həsr etməkdənsə, yaxşı oları ki, bir az da gələcəyin barədə düşünəsən. Nə vaxta kimi cavan canını əzab-əziyyət içində əridib puç edəcəksən? Heç fikirləşmirsənmi bu dünya beş günlükdür, sənə bir demişəm, bir də deyirəm; gəl bu inadkarlığından əl çək! İnan, sən şahlara layiq qadınsan, bircə «hə» de, səni yağ-bala tutum, süd gölündə üzdürüm.

Mən onu dinləyəndən sonra təmkinlə cavab verdim:

– Siz mənim taleyimə görə nahaq yerə narahat olursunuz, inanın, mənim həyat yoldaşım öz kəsibligi və sadəliyi ilə şahlardan da yüksəkdə dayanan bir insan idi, çünkü şahlar susanda, o, sözünü dedi. Ölməyi də sevmək kimi bacarmaq lazımdır. Əgər kitabımlı diqqətlə oxumuş olsaydınız, özünnüzü mütləq orada tapardınız. Axı insan heç nəyə məhəl qoymadan necə yaşaya bilər?

O, mənim nəyə işaret etdiyimi deyəsən başa düşdü, sözümü kəsdi:

– And olsun o müqəddəs Qurani-Şərifə ki, sarı gəlin, mən sənin düşündüyün yepyekə, div boyda adam deyiləm ki, mənzil məsələsini həll etməyə



gütüm yetsin. Amma Aypara xanım həyəcanla yanına gəlib deyəndə ki, əgər şirinlik verməsə, onun adına olan orderi dəyişib başqasına verəcəklər, mən də bacardığım qədər, bir dost kimi ona yardım etdim. Axı elmi işimdən monoqrafiya yazan bir xanımdan öz köməyimi əsirgəməyə mənəvi haqqım yox idi. O ki qaldı sənə də kömək məsələsinə, ürəyin istədiyi vaxt oğlunu da götürüb mənim bağ evimə köçə bilərsən. Zərərin yarısından qayıtmagın özü də...

Mən bu dəfə də onun sözünü kəsməli oldum:

– Aşur müəllim, siz ki Allaha inanmırınız, bəs onda müqəddəs kitaba niyə yalandan and içirsiniz? Sizə görə abır-həya köhnəliyin qalığıdır, düz deyilmi? Aspirantınız Aypara xanım çox müasirdir, ona görə də əri sürücünüzüdür, özü isə...

O, mənim sözümü kəsib, təəssüf hissiylə başını buladı:

– Məni ölkədə xeyriyyəçi-alim kimi tanıyırlar, sən isə yardım elədiyim xanımlarla gizli eşq macərası yaşadığımı zənn edirsən, bu qədər qəlb-biqara olduğunu bilməzdim.

– Aypara gözəl qadındır. Üstəlik, sizin kimi xeyriyyəçilərin xoşuna gəlmək üçün Bakının dükkanlarında ənlik-kırşan qoymayıb qalsın. Onun peşəsi kişilərin ağlını başından çıxarmaqdır. Şeytan da Həvvanın əli ilə Adəmi günaha batırmışdı.

– Miflərlə məşğul olmaq sənin başını xarab edib vallah.



O, hirslənib getdi. Bilirdim ki, dediyim söz-lərin altını çəkəcəyəm. «Nağıllar aləmi» jurnalının baş redaktoru ara-sıra yanına gəlir, mənə baş çəkirdi. Sakit və bilikli insan idi. Söhbətimiz tuturdu. Şöbəmizə gələndə hərdən qabağına bir stəkan çay da qoyurdum. Ümumiyyətlə, hamiya, hətta heç tanımadığım insanlara qarşı da diqqətcil idim, köməyimi heç kimdən əsirgəmirdim. Həmin jurnalda yazılarım çap olunurdu, odur ki, özümü hardasa baş redaktora mənən borclu hesab edirdim. Buna görə də ona sövq-təbii isti münasibət bəsləyirdim. Amma onun subay, yaxud evli olduğunu bilmirdim.

Bir gün özünü baş redaktorun nişanlısı kimi təqdim edən qarabuğdayı bir qız iş yerimə gəlib hay-küy saldı ki, bəs sən mənim deyiklimi yoldan çıxarmışan, onunla gəzib-dolaşırsan. İnanın ki, onun bu ittihamını eşidib dəli oldum. Allah adamı şərdən, quru böhtandan qorusun! Bərk sarsıldım. Mikroinfarkt keçirdim. İki ay xəstəxanada yatdım. İş yoldaşlarım mənə tez-tez baş çəkdilər.

Bir dəfə Qaraxanlı yaxın adamlarından biri ilə mənə gül, bir də zərfin içində pul göndərdi. Gülü də, pulu da geri qaytarıb:

– Apar, versin arvadına, – dedim.

Sonralar öyrəndim ki, o nişanlı qız məsələsi Qaraxanlının qurduğu tələ imiş. Özünə «Qarasevda» ləqəbi götürmiş Mənzər adlı o qarabuğdayı qız – ifadəmə görə sizdən min dəfə üzr istəyirəm –

əxlaqsızın biridir. Vəzifəli kişilərlə əlaqə yaratmaq üçün hər nə desən edir. İndi şou-biznes aləmində ulduz kimi tanınır, Qaraxanlının təhrikisi ilə çox evlər yıxıb. Sonradan onu da eşitdim ki, xəstəxanaya düşdüyüm gün şöbəmizin əməkdaşları Mənzərin əməlli-başlı dərsini veriblər.»

* * *

Adil Hüseynli dəftərin yeni vərəqini çevirməyə tələsmirdi. Məktubda xəsisliklə – yiğcam şəkildə təsvir edilən hadisələri bütün təfərrüati ilə xəyalında canlandırmağa çalışırdı.

* * *

(Cahanın heç ağlına da gəlməzdi ki, tale Mənzər adlı o məkrli qızı bir də onun rastına çıxaracaq. Amma çıxaracaqdı, özü də harada?)

...O gün Cahan pulu və gül dəstəsini geri qaytarandan sonra Qaraxanlı bərk coşdu, zəng edib dedi ki, mən Mənzər adlı adam tanımırıam. Eşitdiyimə görə, onu möhkəm əzişdirmisən.

Cahan qətiyyətlə dedi:

– Bir yox, beş Mənzər kimi pozğunu üstümə göndərsən də, xeyri yoxdur!

Onlar telefonda beləcə bir xeyli mübahisə etdilər.

Cahan telefonun dəstəyini yerinə qoyub, pəncərənin önündə dayandı, əllərini sinəsinin üstündə çarpzadı. Dənizdən əsən meh xəstəxananın hə-





yətindəki çınar ağacının yarpaqlarını xəfif-xəfif lə-pələndirirdi.

Ürəyindən dəniz kənarına çıxmaq keçdi. Axşamlar sahildə dayanıb, dalğalar qoynunda bərq vuran rəngbərəng işıqlara baxmaq necə də xoşdur!..

Onun gözləri öündən gah Aşur Qaraxanının, gah Aypara Kamalzadənin, gah da Mənzər Qarasəvdanın surətləri bir-birini əvəz etdi. Rahatlığını, xoşbəxtliyini əlindən alan bu üçlüyü şər sacayağı – böhtan ocağı adlandırdı və ürəyində dedi: «İlahi, məni bu insanların şərindən qor!»

* * *

Adil Hüseynli növbəti səhifəni çevirdi: «Qaraxanının nə qədər insafsız olduğunu göstərmək üçün o qədər faktlar deyə bilərəm ki. Bir dəfə mənə zəng edib dedi ki, sən uşaq olanda çoxlu konfet yeməmisən ki? Dədim, mən sizin tanıldığınız o bəxtəvər uşaqlardan olmamışam. Soruşdu ki, bəs niyə elə şirinsən? Dədim, mən kənardan baxana şirin görünürəm, əslində isə zəhərdən də aciyam. Mənə yaxınlaşan mütləq zəhərlənib ölüür. Bu sözümə görə altı saat dərs deyib, ayda 60 manat maaş alduğım işimlə vidalaşmalı oldum. Adım dəfələrlə xarici ölkələrə ezamiyyətə gedəcək adamların siyahısından çıxarıldı. İnstitutda qabaqcıl işçilərə verilən mükafatlardan məhrum

edildim. İş yoldaşlarının çoxu mat qalırdı ki, axı, sən kimə neyləmisiən? Niyə sənə zülm edirlər? Nə deyəydim? Əgər ətrafımda dərdimə çarə tapacaq bir Allah bəndəsi görmürdümsə?!»

* * *

Adil Hüseynli Cahanın Qadınlar həbsxanasından göndərdiyi «Könül dəftəri»ni bura qədər oxuyub, dərindən köks ötürdü, yorğun gözlərini dalbadal bir neçə dəfə yumub-açıdı. Elə bil kabinetində onunla üzbəüz əyləşmiş qadının xəyalı da ayağa qalxıb, getmək istədi:

— «Deyəsən sizi çox yordum, bu qəmli söhbət-dən qəlbinizin necə sıxıldığını başa düşürəm.»

Adil Hüseynli otaqda var-gəl edə-edə düşünnürdü. Uzun müddət idi ki, siqareti tərgitmişdi. Birdən-birə ürəyi siqaret istədi, kabinetdən çıxıb, 40-cı otağa sarı boylandı, oradan taqqıltı səsi gəlirdi. Yəqin indi Şahin Verdiyev bahlı siqaret çəkə-çəkə divara nəsə vurdurur, ya da haranısa sökdürür – bu əlavə otaq yaranandan bəri təmir işləri bitib-tükənmirdi.

Adil Hüseynli heç vaxt həmin otağa girməmişdi, indi istədi siqareti bəhanə edib, qapını açın, orada nələr baş verdiyini gözləri ilə görün, desin ki, ustadına rəhmət, bu nə dəstgahdır? Amma bayaqkı naqolay söhbətlərini, bir də Cahan xanımın məktubunu xatırlayıb dayandı: «Allaha



acıq getməsin, Qaraxanlı kimi əbləhin birinə heç rəhmət də düşmür!»

40 rəqəmini qəribə nəzərlərlə süzüb geri dö-nəndə, dəhlizin o başında kiminsə siqaret çəkə-çəkə pəncərədən şəhəri seyr etdiyini gördü.

– Bu taqqıltı səsi adamın lap beyninə işləyir, – deyə gileyləndi və əlavə etdi: – Ondan birini də mənə ver. – Və bu gün ikinci dəfə idi ki, səkkiz yaşında ikən gördüyü o qoca dəmiryolçunu xatır-ladı.

– Buyurun, ağsaqqal. – Cavan oğlan ona verdiyi siqareti alışqanla yandırdı və elə bil ürəyini boşalt-maq üçün həmsöhbət taplığına sevindi: – O ustaları bura mən gətirmişəm. Deyilənə görə, vaxtilə o otaqdan arxiv kimi istifadə olunurmuş. Repressiya illərində Qaraxan Şubayev adlı çox zalim bir xalq hakimi orada «sürgün dəzgahı» qurubmuş. Otuz yeddinci ildən əlli üçüncü ilə qədər sayılıb-seçilən ziyalıları məhkəməsiz-filansız o «dəzgahdan» xalq düşməni kimi çıxarıb, göndərmiş cəhənnəmin Sibir adlı filialına. El arasında adına Qaracan de-yərmişlər. Qaracanın sürgünə yolladığı adamların biri də oradan sağ qayıtmayıb.

Adil Hüseynli təəccübə:

– Sən bunları haradan bilirsən, ay bala?

– Bu ustalardan biri yaman savadlı adamdır, zalim oğlu danışanda ağızından dürr tökü-lür, amma yaziq xəstədir, tez-tez başı gicəllənir. Bir çətən külfətini dolandırmaq üçün kənddən

şəhərə gəlib nə iş düşsə, işləyir. Mən də sürücü babayam, onları buradan ora, oradan bura daşıyıram.

Adil Hüseynlinin üz-gözündə narahatlılıq ifadəsi yarandı:

– Yəqin ki, ona ağır işdə çalışmaq olmaz. Belə vəziyyətlə öz həyatını təhlükə altına qoya bilər. Mən burada – otuz doqquzuncu otaqda oluram, xahiş edirəm, de, yanına gəlsin, bəlkə ona yüngül bir iş tapdım.

Sonra sürücü ilə xudahafızlaşış, otağına dönmək istədi. Dəhlizdə sədrin qəbul otağının müdürü onu görəndə, uşaq kimi sevindi:

– Adil müəllim, sədr sizi gözləyir. İndicə daxili telefonla otağınıza zəng edirdim.

* * *

Ortayaşlı, ciddi görkəmli sədr onu mehriban qarşılıdı. Kabinetdə başqa hakimlər də vardı.

– Bu gün Adil müəllimin hakim kimi fəaliyyətə başlamasının qırx ili tamam olur, – deyə sədr söhbətə başladı. – O, son dəfə məhkəməyə çıxacaq. Proses demək olar ki, başa çatıb. Amma yenə hamınızın adından ona bu son işində uğur diləmək istəyirəm. Bilirsiniz ki, Adil müəllim yaradıcı adamdır. Məhkəmə hüququna aid sənədli-bədii əsərlər yazır. Bu gün o, həm də bizdən ayrılır, təqaüdə çıxır. Sizin icazənizlə ona Fəxri Fərman təqdim etmək istəyirəm. Və bir də qırx il qüsursuz işlədiyinə



görə hədiyyə kimi bir kompyuter almışıq. Arzu edirəm ki, indən belə əsərlərini bunda yazsın.

Bu zaman Adil Hüseynlinin baxışları diqqətlə ona baxan gənc hakim Şahin Verdiyevə zilləndi. Aralarında kompyuter söhbəti olmuşdu axı. Şahin Verdiyev də öz növbəsində ona baxıb bic-bic qımışdı.

Sonra sədr yiğincağa yekun vurdu:

– Möhtərəm hakimlər, gedə bilərsiniz. Siz isə Adil müəllim, zəhmət olmasa, qalın. İki-üç dəqiqəlik söhbətim olacaq sizinlə.

Hamı çıxandan sonra sədr masanın üstündən götürdüyü mineral sudan iki stəkana süzdü, stəkanın birini Adil müəllimə uzatdı. Sonra nəzakətlə soruşdu:

– Bu son işə görə sizi narahat etmirlər ki?

Adil Hüseynli stəkanı alıb:

– Ara-sıra anonim zənglər olur – dedi.

Sədr başını buladı:

– Adil müəllim, sizin necə hakim olduğunuzu biliyəm. Yeganə nigarançılığım özünüzə görədir.

– Bu qırx ildə belə hədələrə alışmışam.

– Yenə də diqqətli olun.

– Narahatçılığınızda görə təşəkkür edirəm.

– İki gündən sonra Strasburqa yola düşürəm. İnsan haqları ilə bağlı birhəftəlik beynəlxalq konfrans dəvət almışam. İstəsəniz, birlikdə gedərik. Bu mümkündür.

Adil Hüseynlinin üzündə elə bir ifadə yarandı ki, guya bu günlərdə təxirəsalınmaz işi var.



Sədr gülümsündü, sonra qayğıkeşliklə:

- Yaxşı, necə istəyirsinzsə, elə də olsun, – dedi.
- Təqəüdə çıxırsınız, əgər bir şeyə ehtiyacınız olsa, mənə müraciət edin, qapım hər zaman üzünüzə açıqdır.
- Allah köməyiniz olsun!

* * *

Adil Hüseynli kabinetinə qayıtdı. «Könül dəfətəri»nin davamını oxumaq istədi. Elə bu vaxt telefon zəng çaldı. Dəstəyi götürüb:

- Eşidirəm, – dedi.

Zəng edən adam ondan son məhkəmə iclası ilə bağlı nəsə xahiş edirdi.

– Xeyr, işə qanun çərçivəsində baxılıb. Bu gün saat on ikidə hökm oxunacaq, – danışa-danışa gözücu divar saatına baxdı. – Buna ehtiyac yoxdur. Qanun çərçivəsində bacardığım qədər güzəşt edərəm. Xahiş-minnət də gərək deyil. Sağ olun! – Asılqana yaxınlaşıb, hakim paltarını götürdü.

Telefon yenə zəng çaldı. Dəstəyi qaldırıb, bir müddət dinlədi, sonra:

– Bura Ali Məhkəmədir, canım, bazar deyil, – əsəbiləşdi.

Dəstəyi yerinə qoyan kimi telefon yenə zəng çaldı. Bir an duruxdu, sonra başını bulaya-bulaya iclas zalına yollandı.

Dəhlizdə Şahin Verdiyevlə qarşılaştı. Gənc hakimin sifətində bayraqkı bic təbəssümdən əsər-

əlamət qalmamışdı. O ayaq saxlayıb, az qala piçılıtıyla:

– Hələ gec deyil, – dedi.

Adil Hüseynli:

– Məncə əsl kişilər sözü bir dəfə deyirlər, – dedi və ürəyindən nədənsə o an «Aldın payını, çağır gəlsin dayını» – məsəlini də söyləmək keçdi. Söz Şahin Verdiyevə güllə kimi dəydi. Zorla da olsa, gülümsünüb, fikrini dəyişdi və cir səslə dedi:

– Siz düz başa düşmədiniz, Adil müəllim, mən məhkəmə işini nəzərdə tutmuram, bayaq sədrin sizə hədiyyə etdiyi «Noutbuk»u deyirəm, yəni onu öyrənmək hələ gec deyil.

– Məncə bu barədə söhbətimiz olmuşdu. Kom-pyuter xəstəsi olmasam da, onda az-maz işləməyi bacarıram, – dedi və gedə-gedə düşündü: «Deyəsən bu cavan oğlan öz həddini mənim gözlədiyimdən də çox aşır, bəlkə ona əməllicə qulaqburması vermək lazımdır?»

İki saatdan çox davam edən məhkəmənin nə ilə qurtaracağı artıq çoxlarına məlum idi. Cinayətin səbəbi aydınlaşdırılmışdı. İşin təkrar istintaqa göndərilməsini tələb edənlər hökmün elan olunmasına hər vasitə ilə mane olmağa çalışsalar da, qocaman hakim israrla öz mövqeyində durdu:

– Qanuna hörmət etmək lazımdır! Bu preparatların satışı qadağandır!

Şahin Verdiyev əsəbi halda otağına qayıtdı: «Cindirin biri cindir! Kimi başa salasan ki, onun

xəmiri belə yoğrulub, sonra da adımı bacarıq-sız qoyurlar ki, bir qoca hakimin öhdəsindən gələ bilmirəm. Beləsinin öhdəsindən ancaq ölüm gələrl!»

Sevda içəri daxil olanda, o, başını əlləri arasına alıb fikrə getmişdi.

– Şahım, görürəm ki, o qocanı yola gətirə bilməmisən. Heç vecinə də alma, mən o dərman alverçisini susdurmaq üçün arvadını ələ almışam. Pul hər şeyə qadirdir. O, bioloji qida həblərini bizdən yox, «Uçan şir» kampaniyasından aldığıni deyəcək.

– Nə danışırsan? «Uçan şir» nədir?

– Tibet, Çin təbabəti adı altında xəstələrə Ruisiyada və Qazaxistanda istehsal olunmuş yararsız bioaktiv preparatlar satan xarici şirkətin adıdır. Bizimlə rəqabət aparır. Məhsullarımız onların sayəsində anbarlarda tiğlanıb qalır.

– Axı zərərçəkən anasının ölümünə səbəb olan preparatın «Qara XAN» firmasından aldığıni iddia edir?

– Artıq «Qara XAN» deyilən bir şirkət yoxdur, «Qara Şahin» var. Məhsullarımıza beynəlxalq keyfiyyət sertifikatı alandan sonra qalır güclü reklam.

Şahin Verdiyev onu diqqətlə dinləsə də, fikri Adil Hüseynlinin yanında qalmışdı:

– Seva, məncə o bizim haqqımızda çox şey bilir.
– Sən nə danışırsan?

– İnsanı tanımaq üçün səncə onun planlarını bilmək kifayətdir?

– Zövqsüz, ağızının lezzətini bilməyən, hazır puldan imtina edən bir qocanın axı nə planı ola bilər ki?

– Bu gün ondan yeni yazdığı kitabın adını soruşdum. İroniya ilə mənə «Qırxinci otağın sırrı» – deyə cavab verdi.

– Məgər bu dünyada yalnız bir dənə qırxinci otaq var? Boşla getsin, canım.

Şahin Verdiyev ayağa qalxıb qəddini düzəltdi, donuq sıfətindəki qorxu ifadəsini Sevdadan gizlətməyə çalışdı. Gözlərini pəncərədən bayırə zillədi:

– Deyirdin ki, lazım gəlsə, onu lap aradan götürmək də olar.

– Buna zərrə qədər də şübhən olmasın. Amma sevgilim, nikahımızdan qabaq görüləsi bundan da vacib işlərimiz var.

Şahin dönüb əlini Sevdanın çıynınə qoydu:

– Sevacan, əgər o, mənim Qaraxanlının mirasına sahib olduğumu bilsə, susmayacaq.

Sevda ona canıyananlıq edib boynunu qucaqladı:

– Sənə Qaraxanlı özü öz əmlakını, şirkətini vəsiyyət edib. Burada qorxulu nə var ki? Əgər öz karyerana görə narahatsansa, bu işi mən özüm həll edərəm. Sən hələ bilmirsən ki, analar necə qızlar doğub...






* * *

Məhkəmə başa çatandan sonra Adil Hüseynli kabinetinə dönüb «Hər şey qurtardı, zənglər, hədələr, tikanlı sözlər bitdi, daha heç kim məni narahat etməyəcək», – deyə düşündü. Yenə gəlib Cahının «Könül dəftəri»ni götürdü. Amma bir kəlmə də oxuya bilmədi – fikirləri qarışdı. Bu qırx ildə məhkəmə işində rast gəldiyi ən qəribə hadisələr bir-bir yadına düşdü. Xəyalında özü – gənc məhkəmə hakimi Adil Hüseynli də canlandı.

Yetmişinci ilin yayı idi. Müttəhimplər kürsüsündə külli miqdarda dövlət əmlakını mənimsəmiş bir kişi əyləşmişdi. Ən qəribəsi bu idi ki, belə bir adamın adında bir qəpiklik də şəxsi əmlak yox idi. Qanuna görə arvadının adına olan evi, bağlı, maşını da müsadirə etmək olmazdı. Çünkü dünənə kimi bir yastiğa baş qoymuş ərlə-arvadın rəsmi nikahları yox idi. Bəlkə qadın keçmiş xan, bəy qızı idi, atasından ona küpə dolu qızıl miras qalmışdı? Hələ bu bir yana qalsın, qadın istintaq zamanı müttəhimi tanımadığını iddia edirdi, hətta dünyaya gətirdiyi uşaqların da ondan olmadığını deyirdi. «Yox! Bu ola bilməz!» – deyə o zaman Adil Hüseynli düşünmüşdü. Çünkü nə kasib, nə də bəy, xan qızı bu qələti edə bilməzdi.

Həmin qadın istintaq gününün axşamı Adil Hüseynligilin evinin qapısını döymüşdü. O, zərzibalı geyinib daş-qaşlarla bəzənsə də, nədənsə tora düşmüş ceyran kimi həyəcanlı görünürdü.





Adil Hüseynlinin uşaqları içəridə cizgi filminə baxırdılar, həyat yoldaşı isə işdə idi.

Hakim düşündü ki, yəqin qadın ərinə yün-gül cəza verilməsindən ötrü xahiş-minnətə gəlib. Amma çantasından ağ kağız parçasına bükülmüş bir dəstə yüzlük çıxarıb Adil Hüseynliyə uzadanda, ilk sözü:

– O dəyyusa ən ağır cəzanı verin, elə cəza ki, getdiyi yerdən bir də geri dönməsin! – oldu.

Adil Hüseynli qadının əlində qorxunc bir şey görürmüş kimi diksinib geri çekildi. Qadın bir adımda da irəli gəldi:

– Bu pulla nə istəsəniz, ala bilərsiniz.

Adil Hüseynli:

– Allah xatırınə gedin! – dedi və əli ilə qapını göstərdi. – Bu evə indiyə kimi haram pul girməyib!

Qadının üzünün rəngi əvvəl bozardı, sonra da qaraldı. Qəzəbi gözəlliyyinə kölgə saldı, pulu çantasına qoyub:

– Arvadınızın yerinə olsaydım, evə pulsuz gələndə qapını üzünüzə açmazdım, – dedi.

Adil Hüseynlinin həyat yoldaşı – Leyla xanım uşaq evində böyümüşdü. O, ata-ana tərbiyəsi görməsə də, qadınlıq borcunun nə demək olduğunu yaxşı bilirdi. Adil Hüseynliyə ərə gələndə gənc qız idi. Oxuyub, təhsil almışdı. Bir cüt övladının xoşbəxt gələcəyi naminə o da işləyirdi. Qənaətcil idi. Ərinin də, özünün də qazandığı ruziyə görə həmişə Allaha şükür edirdi.

Adil Hüseynli ona rüşvət təklif edən qadını qı-nayaraq soruşdu:

– Sizin ki, əriniz evə çoxlu pul gətirirdi, bəs niyə ondan imtina edirsiniz?

Qadın:

– O, məni qadından çox var-dövlətini qoruyan zəncirli it hesab edirdi. İndi-indi azadlığa çıxmışam, nə qədər azadlıqdan məhrum olacaqsə, mən də bir o qədər azadlıqda olacağam, – deyib, evi tərk etdi.

Bir az keçəndən sonra qapının zəngi yenə çalındı. Həmin qadın idi. «Bəlkə tutduğu əməldən peşman olub, üzr istəməyə gəlib?» – deyə Adil Hüseynli düşündü. Amma qadının üzündə zər-rə qədər də olsun peşmanlıq hissi sezilmirdi, iş-vəkarlıq göstərib, gülümsündü:

– Eşitmişəm ki, sizin şairliyiniz də var. Bəlkə şəhər kənarında – mənim bağ evimdə görüşək, ikilikdə.

Adil Hüseynli dedi:

– Qulaq asın, xanım, sizin hər belə cəhdiniz ərinizin cəzasını bir il azalda bilər.

O gündən sonra qadın məhkəmə zalında da gözə dəymədi.

Adil Hüseynli müxtəlif səbəblər üzündən məhkəmə zalına gəlib çıxan çox insanlarla rastlaşmışdı; əksəriyyətin xahişi, umacağı bu idi ki, nə təmənnan var, de, yerinə yetirək, amma balamızı, ərimizi, ya da qızımızı xilas et, qiyma ki, dəmir barmaqlıqlar

arxasında çürüsün. İndisə hakimliyi dövründə təsadüf etmədiyi bir halla qarşılaşmışdı. Qadın ona rüşvət təklif edirdi ki, halal ərinin cəzasını artırınsın. O qədər artırınsın ki, bədbəxt ömrü boyu dünya işığına həsrət qalsın. Daha nə istəyirsən? Bu da sənə yeni bir «40-ci otaq».

Görəsən Adil Hüseynlinin həyat haqqındaki təsəvvürləri düzgün idimi? Kimi inandırmaq olardı ki, o, quruca maaşa göz dikib və bütün ömrü boyu başına yağan topa-topa pullara yaxın durmayıb. Halbuki indi evinin dirəyi də qızıldan olardı. Dünyanı gəzib kef eləyərdi. Bəlkə Şahin Verdiyevin iradları, neştərli atmacaları haqlıdır? Palaza bürünüb, ellə sürünmək yaxşı olmazdım? Bir adam, əstəğfürullah, Allah deyil ki, dünyani düzəltsin. Bəlkə bu, sadəcə, Don Kixotluqdur?..

* * *

Cahanın ürək çırıntıları Adil müəllimə əzab versə də, o dözüb, məktub-dəftəri oxumağına davam etdi.

«...Oğlum pullu məktəbə girdi, o, bunu eşidib, zərfdə təhsil haqqını göndərdi. O pula demək olar ki, möhtac idim. Amma götürməyib, geri qaytardım.

Zəng edib dedi:

– Özünü qaragün elədin, heç olmasa, oğluna yazığın gəlsin. Arxasız-köməksiz nə edəcəksən? İnan, səni dünyalar qədər sevirəm. Nə eləmişəmsə,





bu sevginin təsirindən olub, səhvlərimi unut. Axı, sən niyə qismətindən üz çevirirsən?

Onun səsini eşidən kimi bozarıb dünyanın ən tərs adamına dönürdüm. Bu məndən asılı deyildi. Dedim:

– Professor, siz bu yaşa çatmısınız, az qala dünyanın yarıdan çoxunu gəzmisiniz, təəssüflər olsun ki, hələ də sevginin təmənnasız olduğunu anlamırısnız. İnsan da sevdiyi qadına bu qədər zülm edərmi?

Yenə özündən çıxıb hırsılandı:

– Elə bilmə ki, kef çəkirəm. Eşit, mənə nə qədər əzab verəcəksənsə, ikiqat artığını da özün çəkəcəksən. Unutma ki, ölüncə səni rahat qoymayacağam, bir gün öz ayağınlı gəlib böyrümə qısilacaqsan».

Bir yay məzuniyyətdə idim, oğlumla Buzovnadakı kiçik bağ evinə əl gəzdirib, səliqə-sahman yaratdıq. Günortaüstü idi. Üzüm çardağının kölgəsində oturmuşdum. Birdən radioda eşitdim ki, Aşur Qaraxanlını işdən azad ediblər. Sevincimdən az qala huşumu itirəcəkdir. Bir vaxtlar mən instituta qəbul olunanda, nənəm sevincindən halva çalıb yeddi qapı qonum-qonşuya paylamışdı. İndi də mən nənəmin döydüyü qapıları bir-bir döyüb halva paylayardım. Güman edirdim ki, canım qurtardı bu ilan adamdan. Amma... Zalim fələk sanki mənim qəsdimə durmuşdu. Heç demə işdən çıxarılsa da, yenə onun sözü hər yerdə ötürmiş, çünkü əli böyüklərin ətəyində idi, bəzən mənə elə gəlirdi ki, yuxarlarda da ondan qorxub-çəkinirdilər,

çünki belələri istənilən vaxt istədiyi adama pislik edə bilərdi, ya da heç olmasa, başağrısı verdi-rərdi.

Məzuniyyətdən qayıdandan sonra mənim yuxarı vəzifəyə keçmək imkanım vardı. Bu, hər şeydən əvvəl tələbə oğlumun təhsil ehtiyaclarını ödəmək üçün lazım idi. Yenə o ilan adam haradansa xəbər tutub qabağıma şərt qoydu. Təbii ki, onun şərtini qəbul etmədim. Və o, özünün sözü ilə desəm, «qapısının tulası»nı həmin vəzifənin başında əyləşdirdi.

Qara günlərim yenidən başladı, indi təkcə özü deyil, həm də vəzifəyə gətirtdiyi adam da mənə qənim kəsilmişdi, hər an mənliyimi alçaltmaq üçün dəridən-qabıqdan çıxırıldı. Daha usanıb təngə gəlmışdım. Bu dünyada ən çətin şey nadanın, namərdin sözünü götürmək, təhqirinə dözmək idi.

Mənim səbrimə, təmkinimə heyrət edən iş yoldaşlarımdan biri başıma ağıl qoymaq istədi:

– Ay qız, özünə də, ciyərparana da zülm edənəcən, nə istəyir ver, soxsun gözünə o dəyyus. Teleseriallarda olur ey, qadın ya övladını, ya öz həyatını xilas etmək üçün iki yol ayrıcında qalır. Ona aşiq olan varlı kişinin dediyini eləyir. Bir anda iş düşür yoluna. Haçanacan içini yeyəcəksən?

Sözümü kəsə dedim:

– Bacarmıram bacı, mən də belə bədbəxtəm.

Haqlı inadımdan təsirlənən iş yoldaşım Qaraxanlı barədə bildiklərini danışdı, necə deyərlər, açdı sandığı, tökdü pambığını:





– Arvadı, qızı pozğun olan kişilər elə bilirlər ki, bütün qadınlar pis yolun yolcularıdır. Arxanca sürünen bu ilan adının bir arvadıvardı, xalq artisti, balerina. Cavanlığında karyera naminə evlənibmiş. Günlərin bir günü cavan bir oğlana qoşulub qaçıx xaricə. Deyirlər ki, Qaraxanlı indi də o qadınla xaricdə tez-tez görüşür. Onun sayəsində şəhərdə apteklər və fransız ətriyyatı mağazaları açıb. Gözü doyur bəyəm, indi də girişib göydələn tikintisində. Buradakı arvadı da öz kefində-damağındadır. Qaraxanlının malina-puluna şərik çıxandan sonra restoranlarda sütül oğlanlarla oturub-durur.

* * *

Bəlkə iş yoldaşım haqlı idi? Özümü bir dəfə Qaraxanlının ixtiyarına verməklə nə itirəcəkdir ki?

Nənəm «Namus evin güzgüsüdür», – deyərdi. Özü «Ər evi, gor evi» deyib, müharibəyə gedən ərinin yolunu ömür boyu gözlədi. Mən birinci dəfə ailə quranda dedi: «Ərin aş yesə, aş yeyəcəksən, daş yesə, daş yeyəcəksən, bir də duvaqla girdiyin evdən kəfənlə çıxarsan». Amma elə bil bu sözü dediyinə görə özü də peşman olmuşdu. Həyatın müqəddəs adət-ənənələrə kölgə salan qanunları da az deyil. Uşaq vaxtı nənəmin köhnə komamızda mənə danişdiyi nağılların qəhrəmanları – gözəl qızlar varlı-karlı oğlanlara deyil, onları tilsimləmiş qırxinci otaqdakı divin əlindən xilas edən igidlərə

ərə gedərdilər. Yurdu dara düşəndə, el-oba susuz qalanda, o igidlər yaraq-yasağa qurşanıb düşmənlə döyüşə atılar, suyun qabağını kəsən yeddi-başlı əjdahanı öldürərdilər. Bəlkə mən hələ də o nağıllar aləmində idim, iki dəfə ərə gedəndən sonra da «ağ atlı oğlan»ın yolunu gözləyirdim. Deyəsən gərdişi-zəmanə yenə «atın qabağına ət, itin qabağına ot qoyub». Bəlkə hələ də məni qapısı tilsimlənmiş qırxinci otaqda saxlayan divdən xilas edəcək o qoçağın sorağındayam? Nənəmin uşaq vaxtlarında mənə yedizdiriyi bir tikə çörək o qədər halal idi ki, məcburiyyət qarşısında qalsam belə, onun ruhuna xəyanət edə bilməzdim.

Mən ömrüm boyu kasib olmuşam. Necə deyərlər birini tapanda, beşini tapmamışam, amma utanmamışam da. Bəzən bir paltarı beş-on il geyinmişəm, buna görə sıxılmamışam, halalığı hər şeydən üstün tutmuşam. Xahiş edirəm, sizə dediklərimi gəlisişgözəl sözlər kimi qəbul etməyəsiniz. Səmimiyyətimə inanmağınızı istərdim, vaxt olub ki, süpürgəçilik də etmişəm, ehtiyac üzündən koftalar, jaketlər toxuyub satmışam, utanmamışam əllərimin qabarı, alnimin təri ilə qazandığım o quru çörək cücə-plovdan da ləzzətli gəlib mənə. Çünkü belə tərbiyə almışam. Atam müəllim olub, anam evdar qadın, valideynlərim yeddi qız övladının yeddisinə də ali təhsil verib, onları ev-eşik sahibi ediblər. Əkin-biçinlə, mal-qara saxlamaqla böyük ailəni dolandırıblar. Amma məni aya-





ğım yer tutandan nənəm – anamın anası saxlayıb, hətta məni uşaq bağçasına, sonra birinci sınıfə də o aparıb. Nənəmə elə öyrəşmişdim ki, öz dərd-sərimi doğma ata-anama, bacılarımı yox, ona deyərdim. Atam-anam dünyalarını çox erkən – nənəm ölməmişdən bir neçə il əvvəl dəyişiblər. Bacılarımınsa öz qayğıları, dərd-sərləri başlarından aşır. Bir-birimizlə o qədər gec-gec görüşür-dük ki, mənim həbs olunmağımdan indiyə kimi də xəbərləri yoxdur. Belə yaxşıdır, qoy heç bilməsinlər. Qoy qonum-qonşu onlara dustaq bacısı kimi baxmasın.

* * *

İkinci dəfə ailə qurduğum adam – mənim Şahmarım həm çox sakit, həm çox ağıllı idi. Maşınqayırmaz zavodunda işləyirdi. Fəhlələr tətil etdiyinə görə zavodda işlər dayandırılmışdı. Özünü oda-közə vuran, pul qazanan adam deyildi. O günlərdə ailənin bütün ağırlığı mənim ciynimdə idi. Şahmar könüllülər dəstəsinə qoşulub müharibəyə gedəndən sonra düşünürdüm ki, görəsən onu da itirsəm, mənim həyatım necə olacaq? Qırx il cəbhədən geri dönəməyən ərinin yolunu öldüyü günə qədər gözləyən nənəmin sözləri yadıma düşürdü: «Bizim vaxtimızda əsgər namusuna göz dikəni, sataşanı çox ağır cəzalandırırdılar».

Sanki evimiz olsun deyə, Şahmar bilərəkdən özünü ölümün qoynuna atmışdı. Və onun mə-

zarının üstündə əsgər yoldaşlarının havaya atdığı yaylım atəşlərinin tüstüsü çəkilməmiş, bizə təzə mənzilin orderini götirdilər. Kaş, sağ qalaydı, mən yenə evsizliyə dözərdim. Ondan sonra qara libasımı əynimdən çıxarmadım. Sanki bu qara rəngli libası zəmanə adlı amansız və insafsız hakim biçmişdi əynimə. Çəkdiyim dərdlərinsə rəngi bilinmirdi, yox idi. Hərdən öz-özümə Xaqanının bir rübaisini piçıldayırdım:

*İki itən dürdən ürəkdə dağ var,
Ciyərim kababdı – ürəyim yanar.
Qoy deyim, eşitmək qüdrətin varsa –
İtən cavanlığım və ölü dostlar...*

Köməyim isə göydə Allah, yerdə öz əməyim olub. Heç vaxt heç kimin qapısını nədən ötrüsə döyməmişəm, hətta şəhid ailəsi olanda da. Heç kəsdən heç nə ummamışam. Bircə arzum var, kaş ölməyəydim, haqq-ədalətin zəfər çaldığı günü görəydim. Bir namərdin ucbatından qalan ömrümü həbsxana hücrəsində keçirmək istəməzdəm. İndi yəqin sizi bir sual düşündürür: məni bu addımı atmağa kim və ya nə vadar etdi? Etiraf edim ki, bu qəmlı hekayəti dinləmək sizin bir xeyli vaxtinizi alacaq.

Mənim namizədliyim irəli sürülmüş vəzifə zəbt ediləndən sonra evimə zəng edib növbəti mənəvi zərbəni vurdular. Haqqımı tapdalayan adam telefonda gülə-gülə mənə yanıq verdi:





– Necəsən, ay namus, qeyrət dağarcığı? İndi təmiz namusunu quru çörəyinə yavanlıq elə ye, görək doyacaqsanmı?

– Bilirsiniz nə var, mən ac deyiləm. Şükürlər olsun ki, gözüm də, könlüm də toxdur.

– Bilirəm, özünü sindirmirsan, amma yadında saxla, təkəbbür səni hər şeydən məhrum eləyib. İstəyirəm, gözün açılsın sənin, Cahan.

– Abırlı adam belə eləməz, professor. Məni rahat buraxın. Onsuz da dərdim özümə bəsdir. Yalvarıram sizə, məndən əl çəkin. Sizin ucbatınızdan əlacım ona qalib ki, od vurub özümü yandırırm.

Deyəsən daha söz tapa bilməyib çarəni telefonu qapamaqda gördü.

Kaş ağlını başına yiğib məndən əl çəkəydi. İnanın, mən kobud, acidil deyiləm. Hamı ilə «qadan alım»la, «başına dönüm»lə danışıram. Ürəyim yuxadır, heç kəsin dərdinə, ağrı-acısına biganə qalmıram. Amma o ilan adamı əlimlə parçalayıb «uf» da deməzdəm. Və inanıram ki, bir gün o, əməllərinin hesabını verəcək, mütləq verəcək. Başqa cür ola da bilməz».

Adil Hüseynli öz-özünə dedi: «Hə, biri vardı, biri yox... Biri vardı, biri yox... Deyəsən axı bu qadın nağıl danışır mənə. Amma bu dəftər lap yerinə düşdü, təqaüddə olan adamam, bu gündən belə heç nəyim olmasa da, bol vaxtim olacaq. Elə bu cür dəftərdən, xatiratdan oxuyub, günün ağızını boza verərəm çıxıb gedər. Şahin Verdiyev demiş,

fərasətim olsa, Cahanın «Könül dəftəri»nə bədii don geyindirərəm, olar roman. Mənə daha nə lazımdı ki?..»

Adil Hüseynli sanki özü-özü ilə məzələnirdi. Dediyi hər sözdə humor açıq-aşkar hiss olunurdu. Və yəqin elə buna görə də dodağı qaçıdı. «Könül dəftəri»ni məmnuniyyət hissi ilə əl çantasına qoydu ki, gedəndə evə aparsın.

* * *

Hə, biri vardı, biri yoxdu, bu dünyada Cahan adında bir qadın vardı. «Nağıl olan yerdə, ağıl da olar» demişlər. Belə bir deyim, yaxud söz varmı, ya elə indicə ağlına gəldi? Kəsdirə bilmədi.

Yeddi-səkkiz, bəlkə də on yaşı olarkən nənəsinin dediyi cinləri, şeytanları, xorfdanları, divləri yuxusunda görürdü. Bu qəribə məxluqlar onu dövrəyə alıb, zurna-balaban çalır, qəhqəhə çekir, rəqs edirdilər. Onlar Cahanla adam dilində danışıldalar: «Bu gün sənin həm toyundur, həm də vayın, biz sənin qanını içəcəyik!» O biri deyirdi: «Mən isə, sənin ruhunu boğacağam!» Div isə – bəlkə bu heç adına div deyilən o əcaib heyvan deyildi, özgə planetdən gəlmış təpəgöz idi, tünd qırmızı qiyafəyə bürünmüdü – hərdən nərə çekib vahiməli səslə: «Mən sənin ürəyini şışə çekib bişirəcəyəm! Elə başını-dösünü də ləzzətlə yeyəcəyəm!» – deyirdi.

Cahan vurnuxurdu, qaçmaq istəyirdi, di gəl ki, əcinələrin əhatəsindən çıxa bilmirdi. «Kömək





edin!» – deyə qışqırsa da, səsi çıxmırıldı. Elə bil dili tutulmuşdu. Bədənindən soyuq tər axırdı, belə anda bəzən diksinib yuxudan oyanırdı, bəzən də ağsaçlı nurani bir kişi peyda olub, onu adamyeyənlərin əlindən xilas edirdi.

O, böyüüb yaşa dolandan sonra da hərdən o yuxuları görürdü. İçini bürümüş müdhiş qorxu canından çıxmırıldı. Ən qəribəsi də bu idi ki, Cahanın gündüzlər öz əhatəsində gördüyü adamlar gecələr əcaib-qəraib şəklə düşürdülər.

Bir dəfə də yuxusunda qırmızısifət bir div onu lüt-üryan vəziyyətdə bərli-bəzəkli yatağına apardı: «Demə, sənin ürəyindən də, başından da ləzzətli yerin varmış. Sən gözəlsən, elə bil bədəninə insan əli toxunmayıb, sən hələ korlanmamışan, gəl mənim arvadım ol»

Cahan isə göz yaşı tökə-tökə ona yalvardı:

– Mən üçüncü dəfə ərə gedə bilmərəm. Divdən div törəyər, mən isə insanlara zülm edən div doğa bilmərəm. Gedin, özünüzə başqa arvad axtarın.

Sonra qırmızı div hirslənib yeddibaşlı əjdahaya döndü. İlən kimi onun çılpaq bədəninə sarıldı. Cahan ona müqavimət göstərmək üçün özündə güc axtardı:

– İnanın, bu iş sevgisiz mümkün deyil.

– Yalan danışırsan, iki dəfə ərə getmişən, iki-sində də ortada sevgi-filan olmayıb.

– Sən bunları haradan bilirsən?



– Çünkü ikinci dəfə məndən qorxduğun üçün tez-tələsik ailə qurdun.

– Pərvərdigara, özün mənə rəhm el! Demək, yenə də sənsən, bəs niyə bu kökdəsən, sən adam-san, yoxsa heyvan?

– Mən insan övladıyam. Amma bu dünyadan zövq almaq üçün hər dona girirəm. Sən isə məni cin atına mindirdin, buna görə də ömürlük bu qəsrdə əsir qalacaqsan. Bax, yaxşı bax, buranın Tac-Mahaldan nəyi əskikdir?

Cahanın qorxudan səsi titrədi, amma birdən necə oldusa dəli kimi qəhqəhə çəkib güldü, sonra dedi:

– Canım, sən bu dünyadan zövq almağı yaxşı bacarırsan. Amma mən... Mən bir az üzüdüm, bu mərmər saray məgər yay-qış belə soyuq olur? Axı sən mənə bir dəfə Parisdən sarı paltar gətirmişdin. Əvvəl ver, mən onu geyinim, sən də... Sən də bir bax, sonra gedib duş qəbul elə, bədənindən çox pis tər iyi gəlir. Ondan sonra baxarıq məndən necə zövq alacaqsan.

– Ha-ha-ha. Sən gülməli söz danışırsan, mən gündə iki dəfə çımirəm, hələ bir mənim saunama bax, beləsi dünyanın heç bir yerində yoxdur.

– Bəlkə bu çürümüş iy sənin qəlbindən gəlir? Qəlbini Tanrı sevgisi ilə doldur, o zaman o pis qoxu çəkilib gedəcək.

– Baxıram, sən hələ də düzəlməmisən, köhnə Cahansan ki, köhnə Cahan! Öyüd verməyi, namus-

dan, vicdandan danışmağı tutuquşu kimi əzbərləmisən. Sanki bu dünyaya ikinci dəfə gələcəksən. Səni üşüdən bu soyuq divarlar deyil, içində hər gün, hər saat haqq-hesab apardığın yoxsulluqdur.

Sonra o, tüklü qarnını qaşıya-qaşıya asılqana sarı addımladı, nəyisə qurdalamağa başladı.

Cahan isə ayağa qalxıb barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı, tül pərdəni çılpaq bədəninə bürüüb özünü bayıra atdı və quş kimi göydə pərvaz etdi.

Onun içi sanki hava ilə dolu idi. Göydə şar kimi fırlanır, hara düşəcəyini bilmirdi. Daha qorxu-hürküsü canından çıxmışdı. Düşünürdü ki, uzaq-başı bu hündürlükdən yerə çırplılıb oləcək. Amma nə yaxşı ki, bətnini murdarlanmaqdan xilas etdi. Ruhunu məglub olmağa qoymadı.

Birdən yaşıl çəmənlikdə qollarını göyə açıb onu gözləyən ağsaçlı nurani kişini gördü. İlahi, bu onun gənclik illərində xəyalında canlandırdığı ucaboy cəngavər idi. Görəsən niyə belə qocalmışdı? Axı bu kişini xeyli əvvəl yuxusunda cavan görmüşdü. Cahan qollarını quş qanadı kimi geniş açıb nurani kişinin ağuşuna qondu və yuxudan ayıldı. İçində qəribə bir peşmançılıq və təlaş vardi.

«Gərək onu öldürəydim, yuxuda ilan öldürmək – düşməndən qurtulmaqdı. Demək, düşmən yaşayır. Aman Allah, mən bu ilan adamın fitnə-felindən necə qurtarım? Necə?...».

* * *

Cahanın həyatı həqiqətən də qorxulu nağıldı. Buna (hər halda, onun dəftərindən anlaşılan budur) qorxulu nağıldan özgə nə ad vermək olardı?

Adil Hüseyinli çənəsini ovuşdura-ovuşdura bu əhvalatın nə ilə qurtaracağını həyəcan və sə-birsizliklə gözləyirdi. Düşünürdü: «Cahanı cina-yətə təhrik edən təkcə Qaraxanlıya olan nifrəti idimi?» Axı hər bir qadın kimi o da bu dünyaya sevib-sevilmək üçün gəlib, işgəncələr içində yaşamaqdan bezmək, ya da kimisə öldürmək üçün yox. Bu dünyada əsl fədakarlıq nədir görəsən? Yaxşı ad qazanmaq xatırınə ömrün sonuna qədər əzaba qatlaşmaqmı? Özünü unudub, özgənin xoşbəxtliyi naminə çalışmaqmı? Bəlkə elə özünü kortəbii şəkildə zamanın ixtiyarına vermək, axına qoşulmaq hər shəydən daha yaxşıdır?

O, oxuyub çevirdiyi vərəqlərə dönə-dönə sığal çəkir, bununla sanki həyatın dibinə çökmüş bir tənha qadının başını sığallayıır, ona ürək-dirək verirdi.

Cahan sonra yazırıdı: «Mən uşaq ikən uzaq qohumlarımızdan gözəl bir qadın tez-tez nənəmə baş çəkməyə gəlirdi. Uşağı olmadığı üçün əri onu boşamışdı. Bir müddətdən sonra qonşuluğumuzda arvadı rəhmətə getmiş, dörd uşaqla dul qalmış bir kişiyyə ərə getdi. Xətri mənim üçün əziz olan bu qadını ərə gedəndən sonra dindirmək belə istəmirdim. O zaman mənim aləmimdə hər qa-



din həyatında bir dəfə ərə getməli idi, yalnız bir kişi üzü görməli idi. İki kişiyə ərə gedən qadına pis baxırdım. Elə bil o gözəl qadın barədə belə düşündüyümə görə Allah mənə cəza verdi. Sonralar onun necə fədakar, qeyrətli qadın olduğunu görüb utandım. O, dörd südəmər körpəni doğma balası kimi böyüdü, yurd-yuva sahibi etdi. İndi həmin uşaqlar bu fədakar qadını başlarının tacı bilirlər, doğma anaları kimi sevirlər».

Bəs görəsən təkrar ailə həyatı qurmaqdan vaz keçən, özünü doğma övladının səadəti naminə qurban verərək həbsxanaya düşən bu zavallı qadını ciyərparası niyə arayıb-axtarmırıldı?

Hər şeydən və hamidan küsmüşdüm.

Mən bu dünyanın adamı ola bilmədim, dünya da məni qəbul etmədi, qəriblik duyğusu içində yaşadım. Qəriblik duyğusu şər vaxtının darlığı kimidir. Günün şərqqarışan vədəsinin gətirdiyi sıxıntıni yəqin ki, siz də hiss etmisiniz. Təsəvvürünüzə gətirin ki, bütün ömrünü həmin sıxıntıların içində yaşayan bir qadın var. Mənim sizdən, daha doğrusu, insan kimi qəlbinizdən, yazıçı kimi qələminizdən umduğum yeganə şey – şər pəncəsində əzilən bir ömür haqqında təsirli bir əsər yaratmanızdır. Mənim ən böyük təsəllim həmin kitab olacaq. Bu barədə az sonra sizə söhbət açacağam.

İnsan həyatının hər anı bir xatirədir. Ən dəhşətli an haqsızlığa qarşı gücsüz olduğunu hiss etdiyin andır.



Həyatım mənəvi vuruşmalarda, yaşamaq uğrunda mübarizələrdə keçə də, məni qatilə çevirəcək bu dəhşətli ovqatı o günə kimi yaşamamışdım. Yaşadım və məğlub oldum. İndi yaşayan mən deyiləm, mənim əvəzimdə başqa mən yaranıb, sizə məktub yazan da mənim təzə yaranmış mənimdir. Hərdən düşünürəm ki, bəlkə mən səhv elədim, başqları kimi firavan, rahat yaşaya bilərdim, əgər boyun əysəydim, şəxsiyyətimi alçaltsayıdım. Qaraxanının mənim yerimə təyin etdirdiyi o kök qadının heç vaxt maddi sıxıntısı olmamışdı. Buna baxmayaraq, o, vəzifə ələ keçirməkdən savayı heç nə barədə düşünmürdü.

Bəlkə adına vicdan deyilən o gözə görünməz hiss qəlbimizdə olmasaydı, yer üzündə təmizlikdən, saflıqdan zərrə qədər də əsər-əlamət qalmazdı. Məncə daxili azadlıq eşqi adamın ruhunu alınmaz qalaya çevirir, o qala hücumu məruz qalanda da uzaqbaşı zədələnir, amma heç vaxt uçub-dağılmır.

* * *

Mən taleyə inanan və qismətinə qane olan bir insanam. Ola bilsin ki, bu dünyada məndən çox taleyi ilə döyüşən olmayıb. Amma həmişə mən yox, o qalib gəlib. Görünür taleyə hökm etməyi bacarmaq adamdan fitri istedad tələb edir. Desəm ki, taleyim həmişə bəd gətirib, nainsaflıq olar. Amma bu da bir həqiqətdir ki, mənim könül dəftərimin səhifələrinə kədərli anlarım sevincli anlarımdan daha çox ho-



pub. Kələ-kötürü hamarından çox olan ömür dolanbaclarında qarşıma çıxan, büdrəyəndə qolumdan tutan, ağlayanda gözlərimin yaşını silən, dar günümədə mənə mənəvi dayaq olan yaxşı insanlara minnətdaram.

* * *

Demə qorxduğum şey bu ərəfədə başıma gələcəkmiş və mən əlli yaşımı həbsxanada qarşılıya-çağamış. Hər şey bir anda, bir göz qırpmında baş versə də, içində zəhər tuluğu gəzdirən o qara ilanın – Aşur Qaraxanının pis niyyəti, murdar nəfsi ucbatından uzun müddət ona qarşı bəslədi-yim nifrat hissim öz məcrasından çıxmışdı.

Yeganə oğlum – Talehim hərbi xidmətə yola düşməzdən əvvəl sevdiyi qızı – Nərgizi mənimlə tanış etmək üçün iş yerimə gətirmişdi. Nərgiz ali təhsilini başa vurub öz gücü ilə aspiranturaya qəbul olunmuşdu. Gözəl qız idi, elə bil Tanrı onu oğlum Taleh üçün yaratmışdı. Biz üçümüz yumşaq divan-kreslo qoyulmuş foyedə söhbət edirdik. Oğlumun əsgərliyə yollanmasından bir ana kimi kədərlənsəm də, onun sevgilisi ilə yaxından tanış olmaq qəlbimi fərəh hissi ilə doldurmuşdu.

Birdən kənardan kiminsə bizə baxdığını hiss etdim. O idi, daş pilləkənin üstündə dayanıb gözlərini bizə zilləmişdi. Bədənimdən gizilti keçdi, oğlum nə hala düşdüyümü hiss etmədi, Nərgizi





isə qadın intiusiyası duyuq saldı. Talehi harasa getmək bəhanəsi ilə tələsdirdi.

– Gəldik ki... – ilk andan gözəçarpan utancaqlığından abırlı-həyalı qızın üzü qızardı.

– Başa düşdüm, siz yəqin harasa getməyə həzirlaşmışınız? – dedim və onları çıxıb getməyə tələsdirdim.

Axı bu cavanlar haradan biləydilər ki, o ilan adamın soyuq baxışları iyirmi ildən çoxdur ki, məni təqib edir. Qocalsa da, yenə gözü məndə idi.

İki-üç gün idi ki, oğlumu hərbi xidmətə yola salmışdım. O, bir gün yenə kabinetimə gəlib başımın üstünü kəsdirdi:

– Hə, deyəsən oğlun o gün səni gözəl-göyçək bir qızla tanış edirdi. Göz dəyməsin, o suyuşırın qız da sənin kimi gözəldir. Düz deyiblər: gəlin ocağa çəkər. Allah xoşbəxt eləsin! Valideynlərini tanıyırsanmı?

– Nəyinizə gərəkdir, Aşur müəllim, anket-zad doldurmursunuz ki? – adətim üzrə onunla acıqlı danışdım, istədim ki, pərt olsun, tez çıxıb getsin, amma gördüm ki, o, həyasızcasına mənə baxıb güllümsünür. Qəzəbimi cilovlaya bilmədim, dedim:

– Mən burası işə düzələndə, siz kiçik elmi işçi idiniz, elmlər namizədi, elmlər doktoru oldunuz, professor adı aldınız. Amma bu titulların heç biri sizə ixtiyar vermir ki, şəxsi işlərimə qarışasınız.

O, gözü hədəqədən çıxa-çıxa dedi:

– Elə bu xasiyyətlə iki kişini bədbəxt edib o dünyaya yola salmışan. Amma üzünə baxan adam elə bilir ki, göy üzündən enmiş mələksən, qulağını aç, yaxşı dinlə, sən özün elmdə də irəli gedə bilmədin, həyatda da, heç olmasa qoy oğlun bir yana çıxsın. Ona görə soruşuram ki, bəlkə sənə nəsə bir köməyim dəydi.

– Axı siz kimsiniz? Nə haqla bu fikrə düşmüsünüz? – deyə çıçırdım.

Bir az duruxub gözümün içində baxdı:

– Deyirəm, səndən bir şey çıxmadı, nə olar, gənclərə kömək edərik, əl tutarıq. İndi gənc alımlərə ehtiyac var. Axı heç kim elm dalınca getmir. Gəlinin necədir, maraq göstərir elmə? Yaxşısı budur, bu barədə düşün.

Səbrim tükənmışdı, daha səsimi başqalarının eşitməyindən də çəkinmirdim:

– Nə özümün, nə də mənə yaxın bir kimsənin əldəqayırma alimin köməyinə ehtiyacı yoxdur! Xahiş edirəm, məni dinc buraxın!

– Sən mənə əldəqayırma alim deyirsən? Yaxşı, Cahan, sənə bura qədər dözdüm, bundan sonra özünü gözlə!

Onun qabağından geri çəkilmək istəmirdim. Buna baxmayaraq, beynimdə dolaşan təhqiramız sözləri dilimə gətirmədim, sakit bir tərzdə dedim:

– Hədə-qorxu gərək deyil, əlindən gələni beş qaba çək!

O, fisildaya-fisildaya çıxbıq getdi.



* * *

İşdən tələsik çıxıb dənizkənarı bulvara getdim. Hirsim soyuyana qədər gəzib-dolaşdım. Fikirləşdim ki, toyu ləngitməyim. Toydan bir ay sonra Nərgizlə birlikdə oğlumun – Talehin xidmət etdiyi hərbi hissəyə, andığmə mərasiminə getdik. Fürsət düşdü, qızla xeyli dərdləşdik. Şəhərə qayışdanbaş ona təklif etdim ki, gəlib yanında qalsın, indi kirayədə yaşamaq çətindir, günü-gündən qiymətlər kəlləçarxa çıxır. Yəqin rayonda yaşayan ata-anası boğazlarından kəsib ona göndərdikləri pulu asan qazanmırıldılar. Həm də şəhər mühitidir, gözümün qabağında olmağı yaxşı idi. Ümid edirdim ki, yaradan məni darlıqdan qurtaracaq. Ballamı ev-eşik sahibi etsəydim, qəlbim rahat olardı. Nərgizin ata-anası cehiz almaq üçün pul gətirəndə də götürməmişdim, demişdim Nərgiz mənlikdir, siz o biri iki qızınızın cehizi barədə düşünün.

* * *

Bir dəfə Nərgiz institutdan evə çox məyus döndü. Mobil telefonu aramsız zəng çalırdı. Amma o, cavab vermək istəmirdi. Dedim ay qızım, bəlkə Təlehdir zəng edən, niyə cavab vermirsin? Dedi yox, Cahan ana, bu zəng edən hər kimdirsin, nömrəsini gizlədir.

Oğlumla gəlinimin bir-birinə sevgisi, sədaqət və etibarı mənə intəhasız bir inam, güc bəxş etmiş-



di. Axır ki, nömrəsiz zənglərin sahibinin kim olduğunu bilib çasdım, əlim-ayağım yerdən üzüldü, damarında qanım dondu:

– Hə... Necəsən, ay Cahən, əldəqayırma alim dediyin adam istəsə, sənin o təzə-tər Nərgiz gülüünü kolundan qoparıb bircə anın içində istədiyi büllur güldanın içində qoya bilər.

– Yooox! – dedim. – Bu ola bilməz!

– Bir az səbir et, mən sənə Parisdən – Eyfel qülləsinin ən uca nöqtəsindən zəng edirəm. Növbəti dəfə buradan Nərgizin səsini eşidəcəksən. Neyləyim sarı gəlin, axı mən sənə dünyani vermək istədim, sən isə əvəzində rişxənd etdin. Bu dünyada nə mey gördün, nə meyxanə. Nərgiz çox cavandır, gəl, sən onu da özün kimi tərki-dünya etmə.

– Kəs səsini alçaq, bir də onun adını tutma!
Yoxsa...

– Yoxsa nə? Məni də keçmiş ərlərin kimi cəhən-nəmə vasil edəcəksən? Sənə bir söz deyim: alımlər sübut ediblər ki, iki əri özündən əvvəl ölən qadının mütləq sağalmaz bir xəstəliyi var. Hazırlaş, bu dəfə sənin dərdinin dərmanını tapıb gətirəcəyəm.

O gün qərara gəldim ki, bütün bunları Nərgizə açıb danışım. Qoy hər şeyi bilsin, özünü qorusun.

Nərgiz məni diqqətlə dinləyəndən sonra dedi:

– Arxayıñ ol, ana. Amma bu gün mən ən yaxın rəfiqəmi itirdim.



– Niyə?

– Neçə gün idi məni qınayırdı ki, müasir həyatla ayaqlaşmırsan. Bacım, sən böyük bir xəzinə tapmışan, xanım ömrü sürəcəksən, bu cür var-dövləti əldən çıxarmazlar, qoca kişidir, bugün-sabah başını qoyacaq yerə, ağlını işlət, evin, maşının, qızılın-brilyantın, banklarda pulun olandan sonra istədiyin adama ərə gedərsən. Təki bircə «hə» de. Dedim ki, ay qız, sən ağlını itirmisən, yoxsa məni ələ salırsan? Əgər könlündən keçirsə, özün get. Qayıdıb mənə nə desə yaxşıdır? Nərgiz, o məni aparmaq istəsəydi, düşünmədən gedərdim, gözü səni tutub. Sən bircə «hə» de, peşman olmazsan. Ona bu an layiq olduğu sözləri dedim və başa düşdüm ki, zəng edən kişi xaricə getməzdən əvvəl rəfiqəmlə görüşüb.

Mən dedim:

– Fikir eləmə, qızım, dünya çapqal-çuqqalla doludur. Onlara görə biz öz namusumuzu çölə ata bilmərik ki. Amma gərək bu söhbətdən Talehin xəbəri olmasın. Cavandır, beyni qandır. Eşidər, əlindən xəta çıxar. Bir alçağa görə niyə gül parçası kimi oğlan türmədə çürüsün?

– Yaxşı, ana, – Nərgizin son sözü bu oldu.

Nəsə qəhərləndim. Ürəyimdə: «Kərəminə şükkür, İlahi, nə yaxşı balamın ürcahına belə təmiz mələk çıxarmışan» – dedim.

Amma nə qədər arxayın olsam da, şübhə içimi qurd kimi yeyirdi.

* * *

Adil Hüseynli dəftəri bükdü, eynəyini çıxarıb masanın üstünə qoydu. Açısan gözlərini ovuşdura-ovuşdura uca səslə:

– Buna bax, – dedi, – xırda bir təqsir üzündən yetim-yesirin boynunun kökünə on il nallayıraq gedir. Halbuki dünyada məhkəməsiz-filansız, «uf» demədən bu cür, güllələnməli o qədər adam var ki...

Adil Hüseynli divanda uzanıb gözlərini qapadı. O, bu kədərli hekayətin iztirablarını bütün varlığı ilə duyurdu.

* * *

Cahanın içində hər şey alt-üst olmuşdu. Ona elə gəlirdi ki, Nərgiz qəfəsdəki quş kimi çırpınır, imdad diləyirdi. Cahan fikir əlindən yenə dənizkənarı bulvara çıxdı. Budur, o sahildədir, bura necə gəldiyini, nə vaxt gəldiyini özü də bilmədi. Coşqun dəniz üfüqə qədər uzanıb gedirdi.

Tələbə vaxtı bəyəndiyi müdrik kəlamları demək olar hər gün gündəliyinə yazırıdı. İndi tənha bir guşəyə çəkilərək boş oturacaqların birində əyləşib, cildi çoxdan köhnəlmış dəftərçəsini çantasından çıxarıb vərəqləyirdi. Sanki axtardığı çıxış yolu da orada idi: «Dəniz – hətta sahilində gəzib-dolaşan adamlar üçün cəsarət mənbəyidir».



Bunu hansı kitabdan köçürmüştü? Xatırlamırıldı.
Dənizə, şahə qalxıb sahilə çırpılan dalgalara baxdı.
Dəftərdəki dəniz haqqındaki şeiri sonuncu dəfə
bəlkə on il bundan qabaq oxumuşdu:

*Danış, dəniz dostum, sahil qardaşım,
Sən də, qağayı bacım, uç yaxınımı!
Dərdimi-sərimi siz bilirsiniz,
Mənə öyünd verin, təsəlli verin.
Ruhuma güc verin, qəlbimə qüvvət...
Əzəldən taleyim qara yazılıb,
Poz alın yazımı, ana təbiət,
Payızda hər şeyi pozduğun kimi...
(Küləyinla süpür, yağışınla yu...)
Sonra da təzədən, təzə səhifədən
Bəxtimi ağappaq kağıza yaz, sən
Qişın uğuruna qar yazdığını tək,
Yaz arzum, istəyim göyərsin mənim,
Baharda torpağı göyərtdiyin tək.
Mən də bir qadınam, taleyim qərib,
Bəlkə taleyimi Tanrıım göndərib,
Onun yazdığını pozmaq çox çətin.
Bəlkə Tanrı elə bu dərdi-səri
Mənim kimilərə məlhəm göndərib?
Na edim? Səbrim tükənib daha.
Ümidimin şəmi qalmaz sabaha,
Əriyib hədər... bitər,
Daha bu acı həyat, yetər –
Əzabı ölümündən betər.*



*Dəniz dostum, sahil sirdaşım,
Qağayı bacım, mənə cavab verin,
Mənə ...yol göstərin...*

Cahanın kədərinin sərhəddi yox idi: «Bu nədir belə? Deyəsən axı başıma hava gəlir?!» Ayağa qalxdı. Küləyin qoparıb atdığı xan çinarın yarpağı ayağı altında xışıldadı. Sanki yarpaq ona təsəlli verir, yer üzündə tamamilə tənha olduğunu yadına salırdı.

Birdən at ayağının tappiltisini eşitdi. Diksindi. Yoldan fayton keçirdi. Arxada əyləşmiş gənc oğlanla qız bir-birinə qıslılıb gözlərini irəlidəki sonsuzluğa zilləmişdilər. Elə bil dünyanın onlara dəxli yox idi. Nəyi xatırladısa, çantasını qurdalandı.

Nərgiz səhər gedəndə telefonunu evdə qoymuşdu, unutmuşdumu, yoxsa ona edilən zənglərdən bezib usanmışdım? Cahan onun telefonunu götürüb çantasına qoymuşdu ki, institutda görsə, versin. Əli telefona toxunanda, diksindi. Birdən o şərəfsiz zəng etsə... Allah, sən özün saxla! Elə bu vaxt telefon zəng çaldı – SMS gəldi: «Nərgiz xanım, səni rəfiqənlə barışdırmaq istəyirəm. Şənbə günü «Gənclik» metrosunda «MakDonalds»ın qarşısına gəl. Gəlsən, hədiyyən təptəzə «Leksus» olacaq. Qərar ver, sonra mənə zəng et».

Cahan nə edəcəyəni bilmədi: «Bu əbləhin cavabını özün ver, İlahi! Yenəmi abrını ətəyinə bü-



küm? Abrı varmı? İyirmi ildir üzünə itin sözünü deyirəm. Əl çəkmir. Bəlkə ondan şikayət edim? Bu müsibətin sonu olacaqmı? Başına haranın külünü töküm?»

Cahan cavab yazdı: «Axı nə üçün siz mənə bu cür qiymətli hədiyyə vermək istəyirsiz, mənim ərim əsgərdir, vətənin keşiyində dayanıb. Ayıb deyilmi?»

Bir azdan Nərgizin telefonu yenə zəng çaldı. Ağlından belə bir fikir keçdi: «Bəlkə Qaraxanının son məqsədi Nərgizi toruna salmaq yox, bu min-valla məni ələ keçirməkdir?» Qaraxanlı yazırıdı: «Mən səndən heç nə ummuram. Cavansan, inan mənə, yanımıza tərtəmiz gəldiyin kimi, tərtəmiz də gedəcəksən».

Cahan şübhələrində haqlı idi: «Demək, yanılmamışam, onun məqsədi məni ram etməkdir. Əgər inansaydım ki, mənim bu gün «ağ bayraq» qaldırmağım hər şeyi həll edəcək, bu barədə düşünərdim. Bəs sonra vicdan əzabı ilə yaşaya bilərəmmi? Oğlumun, gəlinimin üzünə dik baxa bilərəmmi? Bəlkə Qaraxanlı illərin heyfini almaq, məni əsarətdə saxlamaq üçün planlar qurub? Yox, heç bir kişi sevdiyi qadını bu qədər ucuz tutmaz. Qaraxanının mənə münasibəti sevgidən çox qisasa bənzəmirmi?»

Cahanın fikrindən keçdi ki, bəlkə indicə gedib onu tapsın, yaxasından tutub, üzünə tüpürsün. Kimin nə borcuna qalıb axı? İctimai qınaq





əxlaqsızlığı qəbul etməsə də, indi Qaraxanlı kimi çoxları tərbiyəsizliyə adı şey kimi baxır. İnsanların bir-birlərinin dərdinə laqeydliyi son həddə çatıb. Əgər məqsəd Nərgizi bu əbləhin pəncəsindən qurtarmaqdırsa, onda...

Cahan cavab yazdı: «Başa düşmürəm, yanınıza gəldiyim kimi də qayıdacığamsa, onda sizin niyyətiniz nədir?»

O da bir azdan cavab yazıb göndərdi: «Qoy, bu bizim sırrımız olsun. Sevdiyim bir qadını qışqandırmaq üçün mənimlə birlikdə olduğunu telefonla zəng edib ona deyəcəksən. Sonra dediyim kimi, necə gəlmisən, elə də gedəcəksən. Hər halda, mənimlə əlaqə yaratmağına peşman olmayaçaqsan, inan, kraliçalar kimi yaşadacağam səni».

Cahanın köksündə sanki gənc Nərgizin qəlbini həyəcanla döyüdü. Onun «Bəs bir zəngə görə itirdiklərinizə peşman olmazsınız ki?» sualına Qaraxanlı dərhal cavab yazdı: «Yox, mən kağız-kuğuz içində eşələnən alımlərdən deyiləm, bu şəhərdə «Qara XAN» adlı ən iri holdinqin sahibiyəm».

Cahan çox fikirləşdi, sonra belə bir mətn yazıb yolladı: «Yoxsa o qadın sizi tərk edib? Mən o xanımı tanıyırammı? Siz onu çoxmu sevirsiniz? Əgər mənim zəngimə qədər birdən o qayıdır gəlsə, sizə indiyədək verdiyi iztirabları məhəbbətlə əvəz etsə, onda necə olacaq?»

Qaraxanlı dərin fikrə getdi. Bəlkə də sadəlövhə zənn etdiyi Nərgizin bu cür sual verəcəyini göz-



ləmirdi. Cavab yazdı: «Nərgiz xanım, əbəs yerə narahat olmayın, o gəlməyəcək, hər halda onu mən səndən yaxşı tanıyıram, əgər gəlsə belə, sənə verdiyim vəd qüvvəsində qalır».

Cahan ayağa qalxb var-gəl elədi. Daha göz-ləməyin nə mənası vardı? İnsan yalnız özü üçün yaşayanda xoşbəxt ola bilmir. Qız qalasına sarı boylandı. Qala əyilməzliyi, vüqarı, basılmazlığı ilə bütövlük rəmzinə bənzəyirdi.

Bir saatdan sonra Cahan özü Qaraxanlıya zəng etdi, səsinə sakit ton verməyə çalışdı:

– Mən sizə xəbərdarlıq etmişdim axı, uzaq durun, bizi narahat etməyin, nə istəyirsiniz? Heç utanmırınsınız, Allahdan qorxmursunuz, axı o əsgər ailəsidir, özü də hamilədir.

– Ooo, Cahan, gün hayandan doğub belə, mənə zəng etmisən? Məsələ sən düşündüyün kimi deyil. Əgər pis niyyətim olsayıdı, rəfiqəsinin vasitəsi ilə onu sərخos edib, çilpaq şəkillərini çəkdirərdim, göndərərdim sənə, sən də göndərərdin əsgər oğluna, amma mən bunu etmədim, ya da ki, aspiranturadan qovdurub sənə dağ çəkdirərdim. Düzü, ona kömək etmək istəyirəm ki, mənə bəslədiyin nifrətdən əl çəkəsən. Bir də niyə utanım axı, meylim sənə düşübsə, könlüm səni istəyirsə.

– Ondan əl çəkin, adını belə tutmayıñ! Mən... Mən hara istəsəniz, ora gələrəm – az qala kəkələyəcəkdi.

Qaraxanlıının səsində sevinc duyuldu:

– Hə, bu başqa məsələ. Onda ünvanımı yaz. Gözləyirəm. Gözüm üstə yerin var.

Cahanın düşüncələri yenə bir-birinə qarışdı: «Səni görüm tezliklə gəbərəsən, murdarnın biri, arzun gözündə qalsın, gözləri üstə yerim varmış. Gözlərin kor olsun görüm!!!»

Yenə fayton atlarının ayaq səsləri sahil parkında əks-səda verdi.

«Arsız alım barsız olar», – deyə qəlbində düşündü.

«Arsız olsun, ya da barsız olsun, mənimçün nə fərqi var? O, məni tələyə salmağı bacardı».

«Bu nədir, Cahan? Yoxsa sən o ilan adamın yuvasına gedib təslim olmaq istəyirsən?».

Fayton atları boyunlarını irəli uzadıb finxirdilər. Faytonçu bayaqdan dayanıb müştəri gözləyirdi.

Cahan düşüncəli halda tək-tənha faytona əyləşdi.

«Dayan görüm, məgər sənin başqa yolun yoxdur?».

«Eh... Bilsəydim nə vardı ki...»

Faytonçu pulu qabaqcadan almışdı, kefi kök idi, atları yeyin-yeyin getməyə məcbur etmirdi. Qamçısını şaqqlıdatmırıldı, siqaretinə dərin qullab vurub, asta-asta cilovu tərpədirdi.

Cahanın içində iki Cahan bir-birilə höcəşirdi:

– «Sən tək-tənha oləcəksən. Tənhalıq sənin ərinidir».





- «Bu mənim taleyimdir».
- «Sənin faciənə səbəb keçmişdən dördəlli yapışmağındır».
- «Yox, yox, mən öz xəyallarımla, xatirələrimlə gəlib bu yaşa çatmışam».
- «Guya bu dünyada onlardan əziz bir şey yoxdur? Xəyalpərəstliyin qəlbindəki boşluğu doldururmu? Tənhalığına əlac edirmi? Çeynənmış, mənasız ifadələr dar ayaqda əlindən tuturmu?».
- «Tutaq ki, mən bu addımı atdım. O deyənə razı oldum, (axı mən bunu iyirmi il əvvəl də edə bilərdim) sonra nələr olacaq? Qıraq heç, bəs doğma balamın, gəlinimin üzünə necə baxaram? Kaş bütün bunlar iyirmi il əvvəl baş verəydi...».
- «Demək, günahı cavanlığının üstünə yinxamaqla canını qurtaracağınızı zənn edəcəkdin? Düşün, Cahan, özünə haqq qazandırmaq üçün gör özündən daha nə uydura bilirsən? İllər uzunu sənə iztirab verənə sən həzmi verəcəksən? Yəni bu sənə iztirablardan xilasımı edəcək?».
- «Yox, bunların heç biri olmayıcaq! Bəlkə ondan yaxamı qurtarmaq üçün ölüm ən yaxşı çıxış yoludur? Öləməlidir! Bunu bacara bilərəmmi? Bu yaşda məni necə çətin işə məcbur edirsən, Allah?»
- Xanım, ay xanım, bulvar bitdi, düşə bilərsiniz, – faytonçunun səsi onu dəhşətli fikirdən yalnız bircə an qopara bildi.

* * *

O gün dalğaları kükrəyə-kükrəyə şahə qalxan dənizin başı üstündən lay-lay asılmış nəhəng qara bulud aləmə meydan oxuyan qara divə bənzəyirdi. Səmanın təmizliyindən əsər-əlamət qalmamışdı. Günəşin qabağını kəsib, göy üzünü qapı kimi örtən buludların gizlətdiyi sırrı nə dəniz, nə torpaq, nə də adamlar bilirdi.

Birdən şiddətli göy gurultusu eşidildi. Yağış yağdı. Cahan dayanacağa sarı tələsdi.

Cahan oğlunu – Talehi düşündü. İndi əsgərlərin olduğu səngərlərə təkcə yağış deyil, həm də gullələr yağırırdı.

Hər axşam televiziyyada düşmən tərəfin cəbhə xəttində atəşkəsi pozması barədə xəbərlər veriliirdi. Snayperlə vurulub, ölümcül yaralanan və yaxud şəhid olan əsgərin haradan hərbi xidmətə çağırıldığı deyiləndə, Cahanla Nərgizin ürəyi yarpaq kimi əsirdi. Lənətə gəlmış Dünya Birliyi isə Qarabağ düyününü açmaq istəmirdi, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin icrası ilə maraqlanmırıldı. Yurdumuzun ən gözəl parçası, nagiyyəlarda olduğu kimi, qara divlərin tilsiminə düşmüştü. O qara divlərin canı şüşədə deyildi. Qarabağın yeraltı, yerüstü sərvətlərini sümürən bu qara divlərin gücü siyaset adlı məkrli oyunda idi. Həmin oyunda Cahanın cavan əri şəhid olmuşdu və bu oyunda o, yeganə oğlunu da itirə bilərdi.





Orada – qosunların təmas xəttində Taleh kimi oğullar cırtdan boyda düşmənin ölüm saçan güllələri ilə üz-üzə dayanıb vətəni qoruyurdular. Burada isə kasib, namuslu ana, abırılı-ismətli gəlini Nərgizə qısılıb yeddibaşlı, bəlkə də yeddiarxalı əjdaha ilə üzbəüz qalmışdı, ləyaqətini, ailəsinin şərəfini biznesmen-alim Aşur Qaraxanının təcavüzündən qorumaq üçün yol axtarırdı:

– Pərvərdigara, sənə yalvarıram, bizə kömək ol, oğlumu düşmən gülləsindən, gəlinimlə məni Qaraxanının zülmündən qoru!

Pilləkənlərlə qalxa-qalxa çantasından açarları çıxaranda, ayparaşəkilli güzgü parçası əlinə keçdi. Sınıq güzgü parçası iti, əyri xəncər kimi idi.

«Namus evin güzgüsüdür» – nənəsinin səsi qulağında əks-səda verdi.

Qapı açıq idi. Nərgiz çoxdan gəlmışdı – fikir və çəşqinliq içində onu gözləyirdi.

* * *

«Dünyada insanları izzət və şərəfdən uzaqlaşdırın, ayrı salan o qədər naqis şeylər var ki... Kim deyir divlər, əjdahalar yalnız nağıllarda olur? Xeyr, onlar həyatda da çoxdurlar. Fürsət düşən kimi günahsız insanları parçalayıb məhv edirlər».

Cahan «Könül dəftəri»ndə az qala bütün dünyanın yaxasından tutub silkələyirdi. Və sanki yanıqlı bir səslə qocaman hakimdən soruşurdu: «De-



yin, axı əjdaha kimi qanlı caynaqları ilə mənim ailəmi dağıtmaq istəyən, əfi ilan kimi həyatımı zəhərləyən o əclafla necə rəftar etməli idim?».

Nərgiz evə gözüyaşlı qayıtmışdı. Həmin o «damazlıq» rəfiqəsi bu dəfə guya görüşməyə üzü gəlməyib mağmının balasına namə göndərərək yazmışdı: «O adamın təklifini qəbul etməsən, başın bərk ağrıyacaq».

Soruşdum ki, qızım, kağızı o həyasız nə vaxt yazıb? Dedi ki, dünən,ancaq mənə bu gün çatdırıblar. Dedim, ürəyini sıxma, o qansız yel olub sənin yanından ötə bilməyəcək!

Bir anlığa nəfəsimi dərib:

– Heç vaxt! – deyə təkrar etdim.

Nərgiz mənim nə demək istədiyimi anladığından hələ də ağlayırdı. Sevimli, məsum qızçıqazın acı göz yaşlarına dözə bilmirdim. Axı bu həyatda o nə görmüşdü?

Qəlbimi intiqam hissi parçalayırıdı.

Məni Qaraxanlı ilə görüşə getməyə təhrik edən təkcə Nərgizin göz yaşları deyildi. Həm də nəhayət ki, iyirmi illik təcavüzdən sonra qəlbimdə baş qaldıran hökm idi! Qisasdan başqa çıkış yolu görmürdüm!

Qulaqlarında Aşur Qaraxanının sözləri əks-səda verirdi:

– Özün bilirsən ki, mən ehtiramlı adamlara arxa durmağı bacarıram, bax gör sözümüz eşitdiyiñə görə Ayparanın sorağı indi haralardan gəlir?



Halbuki o sənin əlinə su tökməyə də yaramazdı. O qadın sən olacaqdın, Cahan, sən... Sən isə bir dəli keçi olub dırmaşdırın dağın kəlləsinə...

Doğru sözə nə deyəsən? İndi səsi yüksək kürsülərdən gələn Aypara yer nədir, göylə əlləşirdi. İyirmi iki il əvvəl Qaraxanlıının köməyi ilə mənə verilən ikiotaqlı mənzili də ələ keçirən o idi. Haqqımız tapdalanmışdı.

İndi deyin, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirən, qızlıq fiqurasını qorumaq naminə oğlunu ana südünə həsrət qoyan bir qadın, sizcə mənim kimi insanların taleyinə acıya bilərdimi? Məncə insanın insana, vətənə, vətəndaşa olan sevgisi ana südünün hikmətindən, halallığından qaynaqlanır. Halal süd əmən oğul nə anasından üz döndərər, nə də vətənə xəyanət edər.

Bir də ana qəlbim hərdən dilə gəlib deyir ki, məni son sözümü deməyə qoymayan, azadlıqdan məhrum edən, soyadı Verdiyev olan o cavan həkim də körpəliyində ana südü əmməyib. Kim biliir, bəlkə anasının döşlərində süd olmayıb? Ya da valideynləri onu uşaq evindən götürüb'lər? Bəlkə də siz bu barədə daha çox məlumatə maliksiniz.

Bəzən sübhədək anlaşılmaz suallarla öz-özümü yorub əldən salırdım. Yenə nağıllar aləminə dönürdüm. Orada mənə məhrəm olan qəhrəmanlarla görüşürdüm. Nə edim, xülyasız yaşaya bilmirdim. Bəlkə də nağıllar dünyasında öz yaratdığını qəribə qəhrəmanlar olmasayıdı, bağrim çatlayardı.

Nərgizlə baş-başa qalanda, hərdən ona nənəmin söz boxçasını açırdım. Birlikdə dərdləşirdik. Nənəm keçmişdə xan, bəy zülmünü görənlərdən eşitdiyi bir bayatını həmişə qəmli ovqatla söyləyərdi:

*İşim düşdü divana,
Axır gəldim mən cana.
Heç vaxt bel bağlama
Na bəyə, na də xana.*

Nadürüst adamı nişan verəndə isə: «Filankəs heç elə bil sünnət olunmayıb» – deyərdi. Sağ ol-sayıdı, üzünü görmədiyi Qaraxanlıının başımıza gətirdiyi müsibətlərdən xəbər tutsaydı, şəksiz ki, deyərdi: «Bala, day desənə, bu zalim oğlu zalim sünnət olunmayıb».

Dərd yükü göz açmağa imkan verməsə də, səbirli olmağa çalışırdım:

– Nərgizim, gözlərinin yaşını sil, o ilan adının başını əzən bir Allah bəndəsi tapılar. Onun-bunun yazdığı kağıza, dediyi sözə inanıb, özünü üzmə – Nərgizin başını köksümə sıxıb, toxtaxlıq vermə-yə çalışırdım.

O vaxt ruhumda baş verən növbəti zəlzələ bir həqiqəti üzə çıxarmışdı. Düşünürdüm: «Deyəsən, axı, mən ömrüm boyu ədalət axtara-axtara dönüb cinayətkar olacağam...». Haradasa oxumuşdum, insanın qeyri-məhdud iradə azadlığı onu antihu-manist hərəkətlərə təhrik edir. Bax, beləcə, mən əminliklə özümə təlqin etdim: «O əfi ilanın başı



mütləq əzilməlidir. Onun xətasından qurtulmaq üçün məqam yetişib».

* * *

Adil Hüseynli dərindən köks ötürəndə hiss etdi ki, sinəsi ağrayır. Buna baxmayaraq, dəftəri büksə də, özündən aralı qoymadı. Görünür bir qədər dincəlib yenə oxuyacaqdı. Amma bu boyda dərdi olan bir insanla üzəbəüz olub dinclik tapmaq mümkün idimi?

* * *

Cahan gecələr qatmaqarışq röyalar görürdü.

Bir dəfə yuxusuna çilpaq qarağac meşəsi girmişdi. Ağacların budaqlarına elə bil qır sürtmiş-dülər. Toz-torpaqlı meşənin dərinliyində qübbəsi ağaran sarayın yanından keçəndə, qəfil kimsə onun adını çağırıdı. O, dəli kimi ətrafa göz gəzdirdi. Yeraltı yolla saraya keçib daş pilləkənlərlə üzüyü-xarı qalxdı. Hər yandan iztirab, qorxu dördgözlə ona baxındı. Sanki qaranlıq bayaqkı səsi uddu, həradansa əlinə keçirdiyi məşəllə sarayın içini ələkvələk elədi. «Aman Allah, bu sarayın nə qədər otağı varmış!» – deyə heyrətləndi. Qırxinci otaqda yeddibaşlı əjdaha Nərgizi ağuşuna aldı. O, qıllı əl-ləriylə Nərgizi tumarlayıb əcaib bir səslə:

– Əgər məni ürəkdən sevsən, bu saray sənin olacaq, – dedi.

Nərgiz çıçırib haray-həşir qopardı:



– Heç nəyin mənə lazımlı deyil, mən öz sevgili mi istəyirəm.

Bu zaman onun ağlar gözləri əliyalın Cahana sataşdı və fəryad qopardı:

– Cahan ana, heç olmasa, bətnimdəki uşağıın xatırınə məni xilas et, axı o, Talehin oğludur!..

Cahan sehrli qüvvələrin köməyi ilə əjdahanı məğlub etmək üçün Allahdan imdad diləyib:

– Qorxma, qızım! – dedi. – İndi mən onun başını bədənindən ayıracığam!

Onun əlində ayparaşəkilli güzgü parçasını görən əjdaha qəhqəhə çəkib güldü. O güldükcə, sarayın divarları, daşları lərzəyə gəldi.

– Budur sənin silahın? O ki heç diş qurdalamağa da yaramaz.

Cahan duruxdu. Əjdaha isə hələ də onu ələ salıb gülürdü.

Cahan güzgü parçası ilə barmağını yarılıb ora bir çımdık duz basdı. Bu zaman qəribə bir quş dimdiyində ona sehrli qılinc gətirdi. Deyəsən Zümrüd quşu idi. Cahan qılinci quşdan alan kimi əjdahanın başına endirdi. Di gəl ki, kəsdiyi hər basın yerindən yeni başlar çıxırdı.

– İlahi, – dedi, – sən bu əjdahanı neçə başlı yaratmışan?

Bu zaman əjdahanın səsi yenə sarayın divarlarını titrətdi:

– Mən əjdaha deyiləm, insanam, sənin düşməninəm, qəlbində qoruduğun o təmiz ruh mənim





işlərimə əngəl olur. Mən səni göydə axtarırdım, yerdə əlimə keçmişən. Səni qəfəsə salmaq üçün nərgiz gülünün ətrini ciğirlara çilədim, mən sənin ruhunu qandallayacağam. Gözlərin dünyaya ba-xa-baxa ruhsuz qalacaqsan. Nərgizi isə elə indicə qara daşa çevirəcəyəm.

Sonra elə bil möcüzə baş verdi. Uzaqdan – yaşıl meşənin qoynundan tanış, ucaboy, qaraşın cəngavər qılıncını siyirib atını irəli sürdü. Çılpaq ağaclar hərəkətə gəlib onunla döyüşür, saraya yاخınlaşmasına mane olurdu. Kəsilən budaqlardan yerə qır töküldü. Qaraşın, ucaboy cəngavərin atının ayaqları qıra batdıqca sürüşürdü. Div uca-dan qəhqəhə çəkib güldü. O, Cahani ələ salıb:

– Sən bu zavallıdan mədəd umursan? Mənim ovsunladığım ağaclar indicə onun axırına çıxa-caq.

Cahan diz üstə çöküb, göz yaşları içində:

– Sizə yalvarıram, onu öldürməyin! Mən onsuz yaşaya bilmərəm!

Div qəzəbləndi:

– Mən sənin xəyallarını – bütün nağıl qəh-rəmanlarını məhv edəcəyəm. Sənə gücü də, aaklı da o nağıl qəhrəmanları verirlər.

Cahan «Yoox!» – deyə qışqıranda yuxudan ayıldı. Nərgizin otağına sarı boylandı, yəqin ki, qışqırtısına o da oyanmışdı.





Tər içində yataqda dikəlib dərindən ah çəkdi:
 – O ilan adamın başını əzəcəyəm – deyə piçildədi, – başqa yolum yoxdur. Allahın düz-əməlli yuxusunu da mənə haram edib. Özüm, özüm, bu işə son qoyacağam. Yox! Dəli olmuşam, nədir? Axı mən bunu necə edəcəyəm? Məndən soruşan gərək, ay zavallı, sən heç ömründə qarışqa tapdalanmışam? Ya da bir quşa daş atmışam? Bəs bu fikir beynimə haradan girib? Tutilim, onu öldürməyi bir an belə yubatmaq olmaz. Bəs mən bunu hansı yolla edəcəyəm? Yox, istəsəm də, bunu bacarmaram.

– Ən əsası odur ki, gərək özünə inanasan. – bunu içindəki başqa bir Cahan söylədi.

Elə bil ayıldandan sonra Cahan başqa bir adam olmuşdu. Yatağından qalxıb son dəfə gəlininə, oğlunun əsgər paltarında çəkilmiş şəkillərinə, nənəsinin və şəhid ərinin divardan ona boyunan portretinə baxıb, güzgünün önünə keçdi, sıfətinə əl gəzdirdi, bəzənib-düzəndi. O, geyinib-kecinib üz-gözünü qaydaya saldıqca, xoflanırdı. İyirmi ildən çox özü ilə gəzdirdiyi siniq güzgü parçasını çıxarıb gözdən keçirdi – soyuq silaha bənzəyirdi.

* * *

Evdən çıxanda: «Allah şeytana lənət eləsin!» – deyə piçildədi.

– Yoox... Aman Allah, yəni indi mən... Onu öldürməyə gedirəm? Məhv olmuş həyatımın inti-



qamını almağa, namusumu qorumağa... «Namus evin güzgüsüdür» deyirlər, bəs sınıq güzgü? O da ayaqlar altında tapdanmış, sindirilmiş insan tale-yinin?»

Birdən dayandı: «Bəlkə mən yuxudan hələ oyanmamışam?»

Cahanın düşüncələri sanki döyüşürdü:

- Ölümün heç kimə faydası olmur .
- Bəs qələbə? Axı o döyüssüz mümkün deyil.
- Döyüşdə isə iki savaşçıdan biri ölümə məhkumdur.
- Nə ölmək asandır, nə də öldürmək. Qələbə də, məglubiyyət də qurban tələb edir.

Şəhər al-əlvan işıq selindən alışib-yanındı. Əs-rarəngiz bir gecə idi. Balaca əl çantasının içində iyirmi ildən bəri sınıq güzgü parçası gəzdirən Cahanın nə fikirləşdiyini kim duya bilərdi? Həm də axı onun düşüncələrindən xəbərdar olmaq kimə gərəkdi? Budur, televiziya qülləsi ala-bəzək nida işarəsi kimi göy üzünün qara çadırına sancılıb. Ətrafında təkəmseyrək buludlar görünür.

Yarım saatdan çox idi ki, o, piyada gedirdi. Qəlbindən gələn səs bir an belə ara vermir-di: «Yox, sənin cəzan cinayətindən müdhiş olacaq. Külək bərk əsəndə, yarpaq xışltısı eşidəndə diksinəcəksən. Hər gecə yuxunda kəsilmiş baş görəcəksən. Bir başsız bədən səni kabus kimi ad-dimbaaddım izləyəcək. Onun tüklü barmaqların-dakı uzun dirnaqları daş divarlara sürtülə-sürtülə



böyüyəcək, iti caynaqlara dönəcək. Sən isə o caynaqlara keçməyəsən deyə, elə hey qaçacaqsan. Qaçmaqdan bezəcəksən. Bir gün vanna otağında yuyunanda sakitləşdiyini, yorğunluğunun çıxdığını, rahat nəfəs aldığını zənn edəcəksən. Və birdən o kabus səni orada – vannanın içindəcə yaxalayacaq. Sən çığırı-çığırı, vannaya axan qanının içində boğulacaqsan. Allah bilir, cəsədini nə vaxt tapacaqlar? Bilməyəcəklər ki, intihar etmişən, yoxsa səni qətlə yetiriblər. Bəs indi hara gedirsin? Sən nə fikrə gəldiyinin fərqindəsənmi, Cahan? Sənin kimi ziyalı bir qadının bu alaqaranlıq gecənin qoynunda nə işi var? Səni az-çox tanıyanların haqqında nə düşünəcəyi heç vecinə deyil? «Cahan fahişənin biri imiş, ya da cəlladın yekəsi imiş» deməyəcəklərmi?»

Cahan daxilindəki anlaşılmazlığı duymağla çalışırdı. Onun bəzənib-düzənib iyirmi ildən artıq nifrət etdiyi bir adamı öldürməyəmi, yoxsa qoynuna girməyəmi getdiyi hələ də bəlli deyildi. Sadəcə anlaşılmaz bir xof bütün varlığını bürüdü. Hər iki qərar ona eyni dərəcədə qorxunc görünürdü. Ona elə gəlirdi ki, küçədə rastına çıxanlar oğrun-oğrun ona baxırlar. Ürəyi şiddətlə döyündü: «Nədən bu qədər adamın diqqətini cəlb edirəm? Bəlkə doğrudan da qəribə görünürəm? Özün kömək ol, İlahi!»

O, dalğaların qoynunda ləngərlənən tənha qayıq kimi idi. Küləyin hansı səmtə aparacağı bəlli



olmayan sahibsiz qayıq kimi. Dənizin bir sıfəti var. İsti yay günlərində hamı mavi dalgalara baş vurmaq istəyir. Pis də, yaxşı da, pak da, natəmiz də. Elə dünyanın özünə bənzəyir dəniz. Qoynuna gələnin bircəciyini geri qaytarır. Çarəsizləri, yiyesizləri isə tənha qayıq kimi ömür boyu yırğalayır, yırğalayırlar...

Qəfil külək qopdu. Cahan orada dalğaların tənha qayığa nə divan tutduğunu görmədi. Cünki o, dəniz kənarından çox aralanmışdı və indi dəli külək onun özünü boş qayıq kimi atıb-tutur, yüngül bir əşya kimi tərkinə alib harasa aparırdı. Hara? Cahanın ayaqları az qala yerdən üzülürdü. O, az qala hara, nə üçün getdiyini unutmuşdu...

Yenə qorxulu nağıl... Yenə təlaş...

Elə bil gur işıqlı tunellə yeriyirdi. Bəlkə də dünyanın bütün qara yelləri bu işıqlı tunelin içindən axın-axın ötüb-keçirdi. İnsan bəzən işıqlı dünyada da azad nəfəs ala bilmir. Evdən çıxdığı heç yarımsaat olmazdı, susuzluqdan dili-dodağı qurumuşdu. Tunelin o başında su şırıltısı eşitdi. Səsə təraf getdi.

Bağçadakı süni şəlalənin səsi imiş.

– Bu da yolun sonu. Gəlib çatdım.

Demə bu qoca şəhərdə ayrı bir şəhər də varmış. Villalar şəhəri. Rəngbərəng işıqlar bayram atəşfəşanlığını xatırladırırdı. Deyəsən o bir dəfə yuxusunda eynən belə ağappaq imarət görmüşdü.





Qaraxanlıının villası bu məhəllədə idi. O, elə bil alınmaz qalaya bənzəyən dəbdəbəli imarəti mənəvi kasıblığını ört-basdır etmək üçün tikdirmişdi. Geri dönmək istədi. Hə, hə, geriyə. Bütün ciddiyətilə hər şeydən vaz keçmək istədi. Ölçübüçməli hələ çox şey vardi. Bir də ki, atalar «Gecənin xeyrindən gündüzün şəri yaxşıdır» – deyiblər.

Kiçik zəngli qurğudan səs gəldi: «Buyura bilərsiniz», – sonra qapı açıldı. Artıq gec idi, dönüb geri qayıtmaq olmazdı. Belə villaların hər tərəfini görmək üçün kamera və monitorlardan istifadə olunur. Nə etsin? «Görəsən o, evdə təkdirmi? Əgər başqa adam olsa, nə edərəm? Cəhənnəmə, nə olar, olar... Düşün, Cahan, düşün!.. Sənin çıxış yolun ona təslim olmaqdır, sən bu addımı çoxdan atmalı idin, lap çoxdan».

Nərgizlər, lalələr, qızılıgüllər, qərənfillər düzülmüş mərmər pilləkənlərlə yuxarı qalxanda bir səs eşitdi:

– Gəl, gəl, Cahan, – dedi. Səni düz iyirmi ildir ki, gözləyirəm. Heç kim inanmaz, bəlkə mənə axmaq deyənlər də tapılar. Amma inan, bu axmaqlıq deyil, prinsip məsələsidir. Axı vaxtilə ölənə qədər səni rahat buraxmayacağımı demişdim...

– İstəyirsən, saunaya keçək, illərin ağrı-acısı canımızdan çıxsın.

Cahan dərindən köks ötürdü. Adətən adamın havası çatmayanda belə edir.



– Hə, hə. Məni bu sarayda Allahın görə bilmədiyi bir yerə apar.

– Canım, fəlsəfəni bir kənara qoy, gəl, sənə bütün otaqları göstərim, hansını bəyənsən, orada oturarıq. Çoxdandır səni yaxından görməmişəm. Vallah, sən əvvəl necə gözəl idin, elə də qalmışan. Həmişəkindən də cavan görünürsən. Bir dön, bu güzgüdə özünə bax. Orta əsr şahzadəsi – Cahan xanım.

Cahanın vücudu titrədi. Süni gülüşü ilə üzündəki gərginliyi gizlətmək istədi. Başını buladı. Özünü bir an kef və əyləncə üçün yaranmış kübar xanımların yerinə qoydu. Lap bircə anlığa da olsa, bədənnüma güzgүyə sarı çönüb baxmaq istəmədi. O, hər şeyin qəfil alt-üst olacağından – güzgүnün sınbı-dağılacağından qorxdu. Əgər bu dəfə də güzgү sınsayıdı, bu, ömrünün ən ağır, ən çətin mərhələsinin yetişdiyinə bir işarə olardı.

Cahan qəlbinin dərinliyində tügyan edən səsi aydın eşitdi:

«Sən zor-xoş bədənim kirlədə bilərsən, ancaq quzğuna çevrilib gözlərini tökəcəyəm». Özünü güllümsəməyə məcbur edib təbiətinə xas olmayan bir işvəkarlıqla dilləndi:

– Bilmirəm, bu qədər vaxtı səndən uzaq gəzib-dolaşmaqla özümə niyə zülm etmişəm?

Qaraxanlı onun səsindəki titrəyişi duymadı:

– Bu sözləri sənin dilindən eşitmək mənə çox xoşdur. Təəssüf ki, gec, çox gec oldu.



Cahan həyəcanını bürüzə verməmək üçün otağın zəif işiq düşən səmtində dayandı:

– Mən başıbos xəyalimdakı cəngavərə uymuşdum.

– Başa düşürəm, elmi işin elədir ki, gecəgündüz nağıl qəhrəmanları ilə bir arada olursan. Xalq yaradıcılığı ilə nəfəs alırsan. Bu sahədə ixtisaslaşmışsan. Daha real həyatla barış. Mənim firmanın xalq təbabəti ilə məşğul olur. Ona rəhbərlik elə. Qazançlı sahədir.

Cahan hələ də çantasını əlində tutmuşdu.

– Mən... Mən öz işimi sevirəm, – dedi, – artıq neçə ildir ki, köhnə əlyazmalar arasında qurdalanmağa vərdiş eləmişəm.

– Yaxşı, iş barədə danışmağa vaxtimız olacaq – kişi cavan aşiqlərsayağı səbirsizliklə dilləndi.

– Onda izin verin, özümü bir az qaydaya salım, – Cahan səsinin necə titrədiyini hiss edib rolunun öhdəsindən gələ bilməyən aktrisalar kimi çəşib qaldı; bilmədi səsini hansı tempdə saxlasın, gülsün, yoxsa... İşin qəribəliyinə bax ki, balaca əl çantasının ağızı açılmışdı, cilçiraqların işığı oradakı güzgü siniğinin üstünə düşüb, bərq vururdu. Cahan özündən çox bu siniq güzgүyə güvənirdi.

– Bu nə sözdür canım, əlbəttə, əlbəttə, amma mənim yataq otağında sənə aid gərkli şeylər var. Hamısı da Fransadan gətirilib.

– Nəhayət, sən öz istəyinə qovuşdun.



– İncildə deyildiyi kimi: «Qoy göyərçinin mülayimliyi ilə ilanın hiyləgərliyi qovuşsun!»

Cahan nədənsə bir an duruxdu, nənəsinin dediyi bir atalar sözünü xatırladı: «Heyvanı buynuzdan tutarlar, adamı sözündən». Yenə dili dinc durmadı, Qaraxanlıının dediyi kimi, tərsliyi tutdu. Amma bu dəfə ehtiyatla dedi:

– Bu etirafınız xoşuma gəldi, demək, ilan olduğunu boynunuza alırsınız?

Cahanın gülüşündəki sehr Qaraxanlıını ovsunladı.

O, iyirmi ildən çox sevdiyi qadının tərslik dalgasına sinə gərən müdrik səyyah kimi Cahanın titrək əlini bumbuz ovcunun içində aldı, sonra doqularına yaxınlaşdırıb öpdü:

– Əgər ilan olmasaydı, Adəm babamızla Həvvə nənəmiz seks kimi ən böyük həzdən məhrum olacaqdı, buna görə də ilan müdriklik simvolu, ocağın, odun qoruyucusu sayılır, – dedi və illər boyu həsrətini çəkdiyi təravətli qadını içəri dəvət etdi:

– Gəl, Cahan, gəl, – dedi. – Gör dünyada nələr var. Sən pulun müqəddəs sayıldığı mühiti inkar etməyinlə çox şey itirmisən.

– İtirdiklərimi geri qaytarmağa qadırsənmi? – bu sözləri deməklə o, öz həyəcanını gizlətməyə, sərbəst olduğuna ilk növbədə özünü inandırmağa çalışdı.

– Mən nə peyğəmbərəm, nə də Allah. Dərdi verən zəmanə dərman da verər. Nə edək ki, zaman bizim xeyrimizə firlanır.



Cahan təəccüb və həyəcanla soruşdu:

– Bəs xidmətçilər hanı?

– Sən heç zərrə qədər də narahat olma. Biz bu xanimanda təkik, bir sənsən, bir də mən. Xan və şahzadə. Mən özüm sənə xidmət edəcəyəm, ürəyin nə istəyir, əla fransız şərabı, viski, konyak...

Onun içində rahatlıq yaransa da, əlacsız halda:

– Bir az şərab pis olmaz,— dedi.

– Buyur, canım-gözüm, sən nə dilərsən, dilə məndən – kişi heyranlıqla onu süzə-süzə bara yaxınlaşdı, iri badələri şərabla doldurub gülümsündü, — burada, bütün otaqlarda hər nə istəsən var.

Sonra öz badəsinə sığal çəkə-çəkə Cahana:

– Gəl, — dedi, — özün də bax — badəsini birnəfəsə içib yumurtavari jurnal masasının üstünə qoydu. Qadının əlindən tutub darta-darta arxasınca apardı, bir-bir otaqları göstərdi. Divarboyu müxtəlif biçimli şəhvət oyadan erotik rəsmlər Cahanın qəlbinin döyüntülərini daha da şiddətləndirdi. Bura nəhəng sərgi salonunu xatırladırdı. Tablolardakı çı�paq rəsmlər sanki kasıbların fəryadını boğan harınlığın, zənginliyin qəhqəhəsini dinləyirdi.

Hər otaqda bir cür musiqi səslənirdi. Cahanın gözləri öündə Qərb musiqisinin sədaları altında qoca Şərqi «Min bir gecə» nağılları vərəqlənirdi.

Qan kimi qırmızı rəngli otaqda qədim miniatür xəncərlərdən tutmuş Samuray qılıncına kimi hər cür soyuq silah vardi. Odlu silahları görəndə, soruşdu:



– Siz heç ova getmisiniz?

– Hə. Şirvan qoruğuna ceyran ovuna çox getmişəm. Bax, bu ceyranı özüm vurmuşam, – deyə o, Cahana ceyranın qurudulmuş müqəvvasını göstərdi.

Burada yırtıcı heyvanların, quşların rəsmələri, müqəvvaları da vardı.

– Mənim şirkətimdə göydə uçan quşu gözündən vuran bir qadın var. İnana bilməzsən ki, təbiət o zərif qadına nə qədər gözəl ovçuluq istedadı bəxş edib – deyə Qaraxanlı iftixarla Qu quşunun müqəvvasını göstərdi. – Bax, bunu gözündən vurub.

– Qu quşuna güllə atmışsa, məncə o çox zalim adamdır.

– Yox canım, sadəcə əvvələr idmanla məşğul olub, – birdən elə bil onun azərbaycanca söz ehtiyatı tükəndi, – voobše, ona ne zlaya, no oçen metkaya sterolok, – dedi.

İnsan əti yeyən qara qartala tuncdan qoyulmuş heykəl Cahana diqqətini çekdi. Bu nəhəng quşun gərilmiş qanadlarının kölgə saldığı yer elə bil aşağı çökmüşdü.

Cahan:

– Nənəmin danışdığını nağıllardakı Zümrüd quşunu mən həmişə səma atı kimi təsəvvür edirdim. Buranı çox bəyəndim, – dedi və səsinin necə titrədiyinin fərqiñə vardı. Ömründə ilk dəfə gördüyü bir dəst Samuray qılincindən ən kiçiyini qmından çıxarıb Qaraxanlıya sarı tutdu:

– Deyəsən Allahın buradan xəbəri yoxdur, eləmi, professor?

– Əvvəla, mən Allaha inanmiram, o, yeganə övladımı əlimdən alıb. İkincisi, fikrin nədir, məni duelə çağırmaq istəyirsən? – Qaraxanlı Cahanın əlində tutduğu iri badəni alıb, bir udum içdi, sonra onu yavaşca ağac heykəllərdən birinin boş qalmış ovcuna qoydu. Və sual dolu baxışlarını Cahana dikdi:

– Ən gözəl incəsənət əsəri qadın bədənidir, – dedi. – Sən məni əsl incəsənətə qovuşdura bilərsənmi?

Cahanın içində elə gərginlik yarandı ki, həyəcanını, əllərinin necə titrədiyini gizlətmək üçün otaqda var-gəl edə-edə gülməkdən başqa çarə tapmadı:

– Yataq da kişi ilə qadının duel səhnəsi deyilmi? Sizin üçün nə fərqi var? İstəyirsiniz gücünüzü ya orada göstərin, ya da burada.

Yenə nənəsinin səsi gəldi qulaqlarına: «Qızıl-dan taxtın olunca, quruca baxtin olsun.» Hə, deyəsən Cahanın qılınc sarıdan bəxti gətirmişdi.

Qaraxanlı Cahanın öündən azca geri çəkildi və birdən xalatını çıxarıb lümlüt oldu.

– Mənim şahzadəm, xanın sənə qarşı bir silahi var. Budur, bax!

Cahan özünü itirdi, az qaldı ki, qılınc əlindən yerə düşsün.

– Siz... Siz axı niyə belə tələsirsiniz?..



– Tələsirəm? Əksinə, mən iyirmi ildir gecikirəm. Bax, bax, utanma canım, demə şir qocalıb əldən düşüb pir olub, «məqamı cəng olsa, bu qoca şir elə həmişə şir olub» Bax, mənim bədənimə, yataqda bundan alacağın həzzi sən heç otuz-qırx yaşılı kişilərdən də ala bilməzsən. İndisə sən soyun. Mənə öz bədənini göstər. Hə, soyun görüm!

Onun səsinin amiranəliyi Cahanı qorxuya saldı. Bir an döyüküb ona nə deyəcəyini bilmədi. Doğrudanmı onun sağlam, idmançılara xas bədən quruluşunu, günəşdən qaralmış əzələlərini görüb çəşmişdi?

Qaraxanlı, Cahanın soyunmadığını görüb divardan bir qılınc götürdü və ona yaxınlaşdı.

Cahan Qaraxanlıya sarı tuşladığı qılıncı qeyri-ixtiyari aşağı saldı:

– Yoxsa düşündünüz ki, zavallı, gücsüz bir qadın bu qılıncdan sizə qarşı silah kimi istifadə etməyin qaydasını bilir? Ağıl, zəka olan yerdə silaha nə hacət? Mən bura özümü sizə təslim etməyə gəlmışəm.

– Ayrı cür düşünmürəm də.

– Amma mənə söz verin ki, Nərgizlə işiniz olmayacaq.

– Bu səndən asılıdır.

Qaraxanlı, Cahanın kənara qoyduğu fransız şərabı ilə dolu qədəhini təzədən ona uzatdı. Cahan qədəhi dodağına yaxınlaşdırdı:



– Səninlə bir dəfə yatmağım bəs edərmi? – Cahana bir an elə gəldi ki, daha rola girməyib, o, qadın kimi özünü həqiqətən də kişi ilə bir yataqda təsəvvür etdi. Bədəni süstləşdi. Əllərinin necə keyidiyini hiss etdi, dodaqları ehtirasdan titrədi. O, bu hisləri uzun zaman idi ki, yaşamamışdı.

– Yox canım, mən səninlə ömrümün sonuna kimi birlikdə olmaq istəyirəm, – Qaraxanlı özünü saxlaya bilmədi. – Həmişəlik, – deyib ehtirasla gülümsünən qadına yaxınlaşdı. – Ər-arvad kimi.

Gözəl qadının istər saxta olsun, istərsə də təbii, içindən süzülüb gələn təbəssümü bəzən möcüzə yaradır.

Qaraxanlı Cahani yavaş-yavaş soyundurmağa başladı. Sonra iti qılıncla alt paltarını kəsib bir kənara tulladı. Cahan müqavimət göstərmədi. O, ömründə ilk dəfə idi ki, yad kişinin qarşısında lütüryan dayanmışdı.

Qaraxanlı qadın gözəlliyyinə səcdə edən cəngavərlər kimi dizləri üstə çökdü və qəfildən onun ayaqlarını öpməyə başladı. Cahanın bədəni öpüşlərdən titrədi. Başı qurtum-qurtum içdiyi şərabın təsirindən dumalandı.

Qaraxanlı ilə Cahan bir anlıq göz-gözə dayanıb bir-birilərini süzdülər. Qaraxanlı bic-bic güldü, Cahanın gözlərinin içində bugünə qədər anlamadığı mətləbləri oxumaq istədi. Cahan uzun kirpiklərini tez-tez çala-çala onu çasdırmağa çalışdı. Qaraxanlinin arzusu-istəyi isə gözlərinin

içində apaydın yazılmışdı, – Cahan bunu gözüyüməlu oxudu.

Qaraxanlı:

– İnsafsız, sən iyirmi ildən artıq idi ki, məni cənnət ətrinə tamarzı qoymuşdun – dedi və qollarını onun belinə doladı.

Cahan gözlərinə inanmadı – qədim Qarabağ xalçasının üstündə Qaraxanlı ilə diz-dizə, üz-üzə, qucaq-qucağa idi. Qaraxanlı ilan dili ilə onun boyun-boğazını, sinəsini, göbəyini yalayırdı. Cahanın xəfif iniltisi Qaraxanlinı vəcdə gətirmişdi. Amma bu hal uzun sürmədi. Birdən Cahanın gözləri yaşardı, ürəyi bulandı, ödü ağızına gəldi. Cahanın öyüməyini hələ də hiss etməyən Qaraxanlı, hərdənbir nəfəsini dərib:

– De, de ki, xoşuna gəlir, – deyə onun qulağının dibində fisıldadı.

Qaraxanının qolları arasında özünü lüt vəziyyətdə görməsi qara bəxtin ona rəva gördüyü ən böyük kinayə idi. O, Qaraxanlı tərəfindən iyirmi ildə başına gətilən oyunları bir-bir xatırladı. Bir az bundan əvvəl qəbzəsindən bərk-bərk yapışlığıqlınc xalçanın üstünə düşmüştü.

Qaraxanlı dizləri üstə çökmüşdü. Onun başı Cahanın yaraşıqlı, dolu baldırlarının arasında top kimi görünürdü.

Bu işin nə ilə qurtaracağını gözləməyə səbri çatmayan Cahanın gözləri birdən qarşı divarda Corconenin «Yudif» tablosuna sataşdı. Zərif və





incə əlində qılınç tutmuş qadın, ayaqları altındakı kəsilmiş başa baxırdı.

Cahan vaxt udmaq naminə tez-tez «Yaxşıdır, yaxşıdır» deyirdi – sanki yırtıcı heyvanı tələyə salmaq üçün dil tökürdü.

– Allah, özün günahımdan keç! – Cahan bu sözləri ucadan deyəndə, xalçanın üstündəki qılınç artıq əlində idi. Və qorxulu nağılın içinə necə girdiyini hiss etmədi. Qılınçı var gücü ilə Qaraxanlınin kürəyinə sapladı. Və Qaraxanlıdan dəhşətli bir bağırtı qopdu. Qan hər tərəfi bürüdü. Cahan nağıldan çıxdı:

– Aman Allah, mən nə etdim?!

Bir neçə dəqiqə təəccüb və dəhşət içində dayandı – gözünü qanı axan meyitdən çəkə bilmədi.

Cahan onun sünnətsiz olduğunu yalnız indi anladı və dəhşət içində ayağa qalxıb, tələsik paltrını geyindi:

Onu mənmi öldürdüm?! Yox! O, özü-özünə qənim oldu!

Cahan özünü ələ almağa çalışdı. Ona elə gəldi ki, sanki başı üzərindəki tuncdan tökülmüş qara qartal heykəli indicə üstünə şığıyb gözlərini tökəcəkdi.

O, vanna otağına keçdi, üzünə su vurdu. Qayıdır üst-başını bir də qaydaya saldı. Çantasını götürüb, çıkış qapısına yaxınlaşdı. İndi nə etsin, evə, yoxsa ora – əməlinə görə cavab verməyə getsin?



Həyət qapısına çatanda onu dəhşət bürüdü. Elə bil bədənini elektrik vurdu. Qapı kilidli, hasar isə çox hündür idi. «Yox, onu mən öldürmişəm. Daha burada yubana bilmərəm. Bu, ağlaşığmayan faciəli bir işdir, buradan çıxa bilməsəm, dəli olacağam, ya da bağrım çatlayacaq!».

Təlaşı get-gedə artırdı. Qorxudan ürəyi partlayıb ölə də bilərdi. Labirintə bənzəyən villadan çıxməq üçün yol tapa bilmirdi.

Bəlkə o artıq polisə gedib əməlinə görə cavab verib, indi də həbsxananın qaranlıq küncündə idi?

Cahanın həbsxana həyatı sanki həmin andan başlamışdı. Belə yerdə dara düşmüş adamın köməyinə səbir etməkdən savayı heç nə gəlmir.

Polisi köməyə çağırmaq istədi. Amma cib telefonunu götürməmişdi. Meyit olan otağa qayıtmağı düşünəndə isə dəhşətə gəldi, uçum-uçum uçundu. Əlini qorxa-qorxa hasarın içində qaranquş yuvasını xatırladan qurğuya uzatdı. Qapı şaqqıdayıb açıldı. «Şükür! Şükür! Xilas oldum!» Çıxdı. Geri itələnən qapı necə şaqqıdayıb açılmışdisa, eləcə də şaqqıdayıb kip örtüldü...

* * *

Uzun illərin hakimi – Adil Hüseynli tam əmin idi ki, hadisə məhz belə olmuşdu. Cahanın «Könül dəftəri» onun xarakteri barədə bir çox mətləbləri bəlli edirdi. İşdən gələndən sonra cəmi bircə dəfə

mətbəxə keçib bir stəkan isti çay içmişdi. Heç nəyə həvəsi yox idi. Kürsünün içində büzüşüb oxumağa başladı:

«...Özümü itirmişdim. Qaraxanının evinə necə getdiyimi, onu necə öldürdüyümü xatırlasam da, həyət qapısından çıxıb polisə getməyim, «adam öldürmüşəm» deməyim yadına gəlmirdi. Sanki doğrudan da hər şey yuxuda baş vermişdi.

Gənc polis zabiti mənim adam öldürməyimə əvvəlcə inanmaq istəmədi. Əyləşmək üçün yer göstərdi. Həyəcandan dilim-dodağım qurumuşdu. Sonra o, kiçik elektrik samovarından stəkana çay süzüb, qarşıma qoydu. Və təkrar dinləməyə başladı.

İstintaq zamanı gəlinimin adı hallanmasın deyə, son telefon yazışmaları barədə heç nə demədim. Qaraxanını öldürməyimin əsas səbəblərini söyləsəydim, həm uzun-uzadı vaxt aparacaqdı, həm də... Canımdan artıq sevdiyim oğlumun xoşbəxtliyinə kölgə salacaqdım.

Doğma oğlum məndən üz döndərib. Haqqı var. Kim istəyər ki, anası qatil olsun? Nərgiz mənə qulaq asıb yaxşı ki, əsl həqiqəti bugünə qədər ondan gizlədib. Baxın, aylar-illər ötüb keçsə də, mən adına qanunlar toplusu deyilən bir anlayışdan da üstün olan ədalətin sorağındayam. Elə bir ədalət ki, oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi mənə qaytarsın.

Əvvəl mənə elə gəlirdi ki, haqsız yerə iztirab çəkən qadını anlayan bir Allah bəndəsini indiki za-

manda çətin taparam. Buna görə özümü bədbəxt sanırdım, «Olacağa çarə yoxdur», – deyib susur-dum. Amma sizin əsərinizin mənə bəxş etdiyi inam hissini duymaq, ümid çıraqını görmək bir həbsxana guşəsində də xoşbəxtlikdir. Bəlkə bunu xoşbəxtlik saymağım doğru deyil? Axı siz mənim həbsxanada başıma gələnlərdən xəbərdar deyilsiniz. Gələcək kitablarınız üçün bunun gərəkli ola-cağınızı nəzərə alıb, bir-iki kəlmə də bu barədə yaz-maq istəyirəm...

* * *

Mən ilk dəfə bu həbsxanaya qədəm basanda, onun həyət-bacasındaki səliqə-sahmanı görəndə, uşaq vaxtı nənəmin əlimdən tutub məni uşaq bağçasına aparmasını xatırladım. Bir yaz günü o bağçanın həyətində gördüyüüm uşaqlar şəhli güllərin üstündə uçuşan rəngli kəpənəkləri tut-maq istəyirdilər. Güldən-gülə, budaqdan-budağa qonan o kəpənəklər uzun və xallı qanadlarını kir-pik kimi çalırdılar, o vaxt nənəm bağçanı tərifləyib dedi: «Ay bala, bax, gör, burada nə qədər balaca uşaq var. Hələ sən bu rəngli kəpənəklərə bax, mən ömrümdə bu qədər kəpənək görməmişəm. Maşal-lah, həyət-baca çiçək kimidir».

İndi nənəmin ruhuna dua oxuya-oxuya həyəti güllü-çiçəkli olan bu həbsxanada rəngli kəpənəklər kimi gəzib dolaşan qadınları görəndə, öz-özümə dedim:



– Aman Allah, burada nə qədər qadın var?

Bura sanki həbsxana yox, böyükər üçün bağça idi. Amma indiyə kimi insan həyatının necə şirin, azadlıqda keçirdiyi vaxtin necə qiymətli olduğunu anlamamışdım. Buradakı yasəmən güllərinin ətrini belə duymurdum. Yəqin dünyanın bütün həbsxana həyətlərində açan gül-çiçəklərin zərrə qədər də ətri-qoxusu olmur.

– Canıyanmış ənliksiz-kırşansız da gözəldir, elə bil gözəllik salonundan çıxb gəlib, – damağında siqaret tüstülənən, pırpırsaçlı, ortayaşlı, kobud səsli toppuş qadın ehtiraslı baxışlarla mənə baxaraq dilləndi. Sonra ona bir neçə qadın da qoşularaq, köhnə bazarın piştaxtasına gətirilmiş təzə malı seyr edən müştərilərtək yan-yörəmdə dolaşmağa başladılar. Kimsə pırpırsaçlı qadına eyhamla:

– Vallah, Sultana layiq candır, adamın lap ağızının suyu axır, – dedi.

Başqa biri:

– Ah, pomadasız dodaqları qız dodağı kimi təravətlidir.

Bu zaman hasarın o biri tərəfindən uçub gələn xallı kəpənək az qala bütün məhkumların diqqəti ni çəkdi. İki məhbus uşaq kimi bir-birini itələyə-itələyə kəpənəyin arxasınca cumdu.

Pırpırsaçlı qadın onlara acıqlandı:

– Dayanın! Kəpənəklə işiniz olmasın! – sonra gözlərini qıyıb, məni başdan-ayağa süzərək, ciddi tərzdə dedi:



– Baxın, görün bu dünyada üçcə günlük qonaq olan o kəpənək necə bəxtəvərdir. Özünün seçib-bəyəndiyi gül-çiçəyin üstünə qonur, ətrini alır.

Onun səsi həm kişi səsi kimi qalın idi, həm də adama daş kimi çırpılırdı. Qadılardan biri kənardan ona ehtiyatla söz atdı:

– Eh, sən də söz danışdın da, ay Sultanım, bu kəpənəyin nəyi bəxtəvərdir? Heç bəxtəvər də gəlib həbsxana həyatindəki güllərə qonar?

Pırpızsaçılı qadın toyuq-cüçə qarşısında var-gəl edən hind xoruzu kimi köksünü qabartdı:

– Səsini kəs, əgər burada mənim yarım qədər otursaydın, sən də alimi-biəməl olardın. Qoy görək, xəstə bir alimi cəhənnəmə vasil edən bu təzə gözəlçə kəpənəklər barədə nə düşünür? Axı o boyda alimin şələsini qoltuğuna verib o dünyaya göndərənin ən azından özü professor, ya da heç olmasa, dosentdən-zaddan olmalıdır.

Bu sözləri deyəndən sonra pırpızsaçılı qadın səsinin tempini və ahəngini dəyişib mənə xoruzlandı:

– Yoxsa sən də bu kəpənəyin güldən-gülə qonmasını bəxtəvərlik sanmırsan? Gül bülbülə, bülbül gülə aşiq olan kimi istədiyin vaxt bir-birimizdən zövq ala bilərik, qoy mən kəpənək olum, sən də mənim gülüm.

Birdən ilan görürmüş kimi diksinib kənara sıçradıım:

– Yox, – deyə qışqırdım. – Mən... Mən...

Bu dəfə o, doğrudan da xoruz kimi qaqqıldı-

– Qaaaqq, qaaq, ağəz, dayan bir görüm, bəyəm sən tutuquşusan? Yoxsa deyəcəksən ki, gül kimisən, aydan arı, sudan durusan? Təki belə olsun, gözəlim, amma bura türmədir, tirmə deyil bürünəsən, hər şeyin açıq-aşkar ortadadır. Mənə bax, əgər özü-nü qorumaq, buradan canını salamat qurtarmaq istəyirsənsə, biz bir ailə kimi yaşamalıyıq, yəni sən mənə aid olmalısan. Yoxsa bugün-sabah nəzarətçilər səni erkək madyanların altına yıxa-caqlar. Onda peşman olarsan. Hə, hə, mən buranın köhnə inventariyam. Ona görə də hər işə yarayıram, unutma gözəlim, burada – məhbusxanada yalnız keçmiş günahının cəzasını çəkməyə deyil, həm də bu gününü, sabahını düşünməyə, gələcəyini xilas etməyə məhkumsan.

– Sizin nə istədiyinizi başa düşmürəm.
– Darixma, səni başa salaram. Mən sənə lazımla-

olacağam, sən də mənə.
– Mənim heç kimə, heç nəyə ehtiyacım yoxdur.
– Ay nənənün çil xoruzu ölsün, sən guya məni başa düşmürsən? Yəni deyirəm, bax bu cür gözəl bədənini məzara aparmaqdansa, gördüyün o kəpənək kimi mənim ağuşuma qon, mənnən otur-dur, azarını da elə mənnən öldür. Yoxsa erkək madyanların ağuşunda paymal olacaqsan. Xəstəlik-filan tapacaqsan. Ağlını başına topla, get, əməlli-başlı düşün. Burada sənə düşünməyə



mane olan kəsin cəngini bez kimi cıraram. – Sonra amiranə tərzdə ətrafindakılara açıqlandı. – Nə pişik kimi marittayıbsınız? Ay qız, Silotkə, apar buna yerini göstər.

O gün axşama qədər mənə düşünməyə vaxt verən o qadın gözlərimin önündəcə əl-qolunu yellədə-yellədə var-gəl edirdi.

Bax beləcə, demə görəcək günlərim qabaqda imiş. Qəlbimdə «Yağışdan çıxıb, yağmura düşdüm», – deyə o gün xeyli düşüncələrə daldım. Görünür «Keçmişə inkar etmək olmur» deyəndə, Folkner çox haqlı imiş; axı keçmiş istəsək də, istəməsək də, həmişə bizimlədir, o ölü deyil, hətta bizim düşündüyüümüz kimi bizdən uzaqda da deyil. İndi mən də elə bilirdim ki, Qaraxanlı olməyib, bir zaman gördüğüm yuxum çin olub. Həmin yuxu barədə yazmışdım, o yuxuda Nərgizə sarılmaq istəyən ilanın başını kəsdiyim yerdən yenidən baş çıxırıcı. İndi də sanki Qaraxanlı zühur edib qadın cildinə girmişdi və gəlib məni burada – cəhənnəmi xatırladan yerdə tapmışdı.

Ləqəbi Silotkə olan nərmənazik qadın qonşu çarpayıda yatırdı. Onun otuz yeddi, otuz səkkiz yaşı olardı, ovurdları çökmüşdü, görkəmindən vərəmli xəstəyə oxşayırdı, amma çox çalışqan idi, səhərdən-axşama kimi bir an da olsun, hərəkətsiz dayanmazdı. Xırımlı-xırda xidmətləri ilə hamının hörmətini qazanmışdı. Bilmirəm, məni qorxutmaq, yoxsa xəbərdarlıq etmək naminə dedi:



– Qulaq as, bu ilan cibgirlərə və oğrulara xaç analığı eləyən Klaranın nəvəsidir. Həbsxanaya gələn təzə məhbusları sorğu-suala tutub deyir: «Bilirsən mən kiməm? Ay bisavad, haradan biləsən? Kitab-zad, qəzet-məzət oxumusan ki?»

Silotkə bir də dedi ki, zalim qızının qulağı dari dəlir. Həbsxananın hər künc-bucağından xəbəri var. Mən bir anlıq qəm-qüssəyə qapılıb yenə o qadının Qaraxanlı ilə eyni ağacın meyvəsi olduğunu düşündüm:

– İlanın ağı da, qarası da birdir, ağına da lənət, qarasına da.

– Sən bu qadını tanımirsan hələ. Allah elə bil onu alayı cürə yaradıb.

– Burada hər gün belə nalayıq söhbətlər olur?
– deyə ondan soruşdum.

– Söhbət nədir bacım, sən hələ onun çox murdar hərəkətlərinin şahidi olacaqsan.

Mən əllərimi Tanrının dərgahına qaldırıb:

– Allahım, məni bu ilanın şərindən qoru! – deyə yalvardım.

Silotkə yüngülcə köks ötürüb: – Amin! – dedi.

* * *

Gecənin bir aləmi qonşu çarpayıya iri bir kölgə yaxınlaşdı:

– Ay qız, Silotkə!

Silotkə yatağının içində gözlərini ovuşturdu, kədərli səslə «Nə olub?» – deyə soruşdu. Kolgə





onun qulağına nəsə piçildadı. Silotkə başını çevirib Cahana baxdı, onun yatdığını zənn edib dərindən köks ötürdü. Cahan gözlərini yumsa da, oyaq idi. Gecədən xeyli keçmiş soyunub könülsüz halda çarpayıya uzandı, amma yuxusu qaçmışdı. Yanağına süzülən göz yaşları yastığını isladırdı.

On-on beş dəqiqə keçməmiş, çarpayı cırıltısına diksinib gözlərini açdı. Elə bil nərmənazik qadının çarpayısına kimsə ağır kötük kimi sərələndi. Gecəyarısı olmasına baxmayaraq, çarpayıda uzanan qadınların bəziləri səssiz-səmirsiz otaqdan çıxıb harasa getdilər.

Ətraf ölü sükuta qərq olsa da, Cahana elə gəldi ki, onun kimi yuxusu qaçanların çoxu bu müəmməli yerdəyişmədən xəbərdar idi. Yan-yörəsi seyrəldi. Ürəyi təlaş içində şiddətlə döyünməyə başladı. Anbaan artan həyəcanını zorla boğdu. Sonra... Sonra kürəyindən soyuq tər axmağa başladı. Ürəyi hövləndi, az qaldı yerində çıxsın. Kürəyi divara qıṣıldı. Əvvəl qorxusundan qışqırmaq istədi. Səsi çıxmadı. Təngnəfəs olmuş adamlar kimi ağır-agır nəfəs almağa başladı. Bu məqamda səsini necə çıxara bilərdi? Zəiflik göstərdiyinə görə özünü qınasa da, sanki qəlbini içəridən sehrli bir qüvvə buxovlayırdı.

– Sevişmək üçün gözəl gecədir – səs elə bil qeybdən gəldi. Sonra tünd fransız ətrinin qoxusu ətrafi bürüdü.

Pırızsaçlı qadın alaqqaranlıqda onu ağuşuna alıb tumarlayırdı. Elə bil kobud kişi əlinə bənzəyən

əlinə göydən qəfil düşmüş qiymətli büssür qabı salıb sindırmaqdan qorxurdu. Cahanın çıarpaq belini qucaqlayıb qulağına əttökən sözlər piçildiyirdi. O, barmaqları ilə də, dili ilə də Cahanı ovsunlayırdı. Boynundan, boğazından, döşlərindən öpürdü. «Gözəlim», «canım» sözləri pırpızsaçlı qadının kobudluğuna incəlik, zəriflik çiləmişdi. İlk dəfə görəndə az qala iyrəndiyi qadının, indi ehtirasdan piçildadığı sözlər sanki həzin və incə səslənirdi. Əli Cahanın döşlərindən göbəyinə, sonra aşağı sürüşdükcə, inilti səsləri gecənin qaranlığına qarışındı. Bir anlığa müti görkəm allığının fərqinə varmadan qımlıdanmadı.

Cahanın içindəki qəzəb ehtirasdan cuşa gelmiş qadının incə siğalı sırasında getdikcə geri çəkilən, ram olunan yırtıcı heyvana bənzəyirdi. Daha müqavimət göstərməyə tabı qalmamışdı. Pırpızsaçlı qadının ehtirası ona da keçirdi, onun təmasından bədəni yumşalırdı, xoşallanırdı. Uşaq vaxtı isti çay soyutmaq üçün bir stəkandan digərinə boşaldardı. Beləliklə, çay soyusa da, hər iki stəkan qızardı. Qəribə də olsa, o intim anlarında Cahan özünü boş stəkana, onu ağuşuna alan qadını dolu stəkana bənzədirdi. İçərisində daxili qorxu hissi yaşasa da, bədəni ehtirasdan coşurdu.

Son dəfə xəfif, utancaq inilti eşidildi.

– Hədiyyən məndə.

Cahan birdən sıvişib onun qucağından çıxdı, yanaqları pörtüb yandı:





– Allah xatirinə, daha məndən el çək!

Qadın qalxıb çarpayının bir qıraqında oturdu.

Toppuş barmaqlarının arasına aldığı siqareti alış-qanla yandırdı. Onun gözləri bədəni əzginləşmiş Cahana nəvazişlə zilləndi.

– Canım, bir siqaret çəksənə...

– Yox... Gedin, Allah xatirinə! – ağlamsınib, üzünü divara çevirdi.

– Nahaq yerə vicdan əzabı çəkmə. Bu gün də olmasa, sabah...

Kimsə boğazını arıtladı. Pırpızsaklı qadın susdu. Elə bil ona gecə seansının başa çatdığını işarə etdilər. Durub getdi. Cahan yerində narahatcasına qurcalandı.

Hava işıqlanırdı. Cahan gözlərini əbədi xəstələr kimi bir nöqtəyə zilləmişdi: «Görəsən sabah qadınlar mənim barəmdə nə düşünəcəklər?»

Gecəyarı otaqdan gedən qadınlar sakit-sakit yerlərinə qayıtdılar. Otağın sükutunu yalnız məhbus çarpaylarının cırıltısı pozdu.

Səhər açılanda üzü xəcalətdən qıpqırmızı idi. Cahan başını aşağı dikmişdi. Elə bilirdi bütün dünya onun gecə yaşadığı macəradan xəbərdardır. Utandığından səhər yeməyinə getmək istəmədi.

– Özümdən iyrənirəm – sıxıla-sıxıla piçıldadı, – sir-sifətim yaman gündədir – dodaqları səyridi.

Silotkə haradansa yumru güzgü çıxarıb ona uzatdı:

– Al bax, pis görsənmirsən. Yaxşısan. Dur ayağa, gedək.

Güzgүyə baxıb, xeyli xeyala getdi. Bu güzgü ilk dəfə məktəbli çantasında gəzdirdiyi kiçik ayna ya bənzəyirdi. Keçmiş günləri gözlərinin önündə bir an ilgima döndü. Uşaq olmaq, başını nənəsinin dizinə qoyub xumarlana-xumarlana eşitdiyi nağılin sonunu öyrənmək istəyi keçdi içindən. Başına gələnlər sona qədər dinləmədiyi nağılların davalı idи, yoxsa? Yox, o nağılların ağaçlı qəhrəmanlarıvardı: adamyeyən divlərə güc gəlib, qırxinci otağın qapısının tilsimini sindirirdilər, dara düşmüş insanların həyatını xilas edirdilər.

– Bəs mən bədbəxtin həyat nağılı necə bitəcək?

O, doğrudan da vicdan əzabı çəkirdi; pırpızsəçli manyak qadın onun müharibədə şəhid olmuş ərinin xatirəsini təhqir etmişdi. Bəs o, buna necə yol verdi? Cahan get-gedə içəridən qovrulub hiddətlənirdi:

– İşə bax! Bir manyakin ağuşundan qurtarıb, başqa bir manyakin ağuşuna düşdüm.

İştahasızdı. Səhər yeməyində hamının buz kimi soyuq baxışlarını üzündə hiss etdi. Dilinə bir tikə də vurmadı. Onu yeməyə heç kim məcbur etmədi.

– Bu lənətə gəlmış yerin həbsxana olduğunu unutma! – Silotkə qulağının lap dibində mızıldandı.

Demək, bu an təkrar-təkrar yaşanacaqdı. Pırpızsəçli qadın onunla eşqbazlıq edəcək, ürəyi is-





tədiyi vaxt – gecənin bir aləmində ilan kimi ona sarılacaqdı. Hər dəfə də ərinin ruhunu incidib təhqir edəcəkdi.

«Bəs onda necə edim ki, bu iyrənc qadın qır-saqqız olub, gecə-gündüz boyun-boğazına yapışmasın? İstər azadlıqda ol, istər türmədə – fərqi yoxdur, hər yan naqisliklə doludur».

Beynində dolaşan fikirlər onun ruhunu əzdi. Ölmək, ya da öldürmək hələ çox şeyə əlac deyil: «Ah, bircə o ayparaşəkilli güzgü parçası burada olaydı...».

Məhkəmədə güzgü parçasını əşyayı-dəlil kimi götürmüştülər:

- Siz Qaraxanlinı bu əşya ilə öldürməyə getmişdiniz?
- Bəli.
- Demək, onun ölümünü qabaqcadan planlaşdırmışdiniz?
- Bəli, mən onu öldürmək barədə saatlarla, günlərlə düşünmüşdüm.
- Bəs niyə siz ayparaşəkilli bu güzgündən istifadə etmədiniz?
- İti qılınc olan yerdə küt güzgü parçasına nə ehtiyac?
- Əminsiniz ki, onu siz öldürmüsünüz? Axı zərif, gözəl qadınsınız. Ömrünüzdə idmanla məşğul olmamışınız. Bir zərbə ilə onu necə öldürə bildiniz?

Cahan bir an fikrə getdi. Bəlkə doğrudan da möcüzə baş vermişdi? Xəyalında canlandırdı-

ğı cəngavər imdadına yetişib, onu öldürmüştü? Sanki o qarayanız cəngavər kimi bütün olanlar da yuxu idi.

«Bəsdir!!! Bu qədər xəyalpərəstlik yetər, Cahan!» Xəstə bir ehtirasın əbədi əsirinə چevrildiyinin əzabları içində qovrularaq özündən çıxdı: «Qəzəbim, nifrətim mənə güc verdi. İyirmi ildən çox idi ki, qəzəbim vulkan kimi içimdə yatırdı. Mənim qəzəbim Samuray qılıncından da iti idi, kəsərli idi. Əgər qılınc olmasaydı, onu əllərimlə boğacaqdım!»

İndi də özünə nifrət edirdi. Pırpızaçlı qadının sifəti bircə an da olsun gözlerinin önündən çəkilmirdi; sanki onun əlləri hələ də Cahanın aqappaq bədənində gəzirdi. Ötən gecə onunla yaşıdığını heç vəchlə unuda bilmirdi: «Nahaq yerə vicdan əzabı çəkmə» – səsi beynində uğuldayırdı.

Nahar vaxtı yatağını səliqəyə salanda, Silotkənin balışının altında gizlətdiyi güzgü gözünə sataşdı. Hami gedəndən sonra ağır fikirlər içində otaqda yubandı. Güzgünü götürüb sığalladı. Cahan özünü ölümə məhkum etmişdi. Güzgünü çarpayının baş tərəfinə vuraraq sindirdi, bütün gücünü toplayıb damarını kəsdi və son dəfə xəyalı daldı: Yamyasıl meşənin seyrək qoynundan bir atlı ona sarı çapırdı. Atın ayaqları yerə dəymirdi. Atlı ona yaxınlaşanda, gözlerinin içində baxıb başını buladı. Əmanət qoyub getdiyi qiymətli bir şeyi qoruya bilmədiyinə görə sanki onu qınadı. At da



qoşa ayaqları üstə şahə qalxaraq, az qala onu tap-dalayacaqdı. Atlı xəncərə oxşar güzgü parçasını ona tərəf atıb sonra qeyb oldu. Cahanın qulağına qeybdən səs gəldi: «Güzgü təkcə qadın gözəlliyyini əks etdirən əşya deyil, lazım gələndə ondan cəza aləti kimi də istifadə etmək olar».

– Aman Allah! Sən özünə necə qiydın, ay bacı?

Silotkə bu sözləri deyəndə, Cahanı qan aparır-dı. Gətirdiyi hədiyyələr, əlində tutduğu gül dəstəsi yerə töküldü.

– Sultan göndərib bu şeyləri, – dedi. – Səni soruştı, dedim ki, bir az özünü pis hiss edir. Allahın rəhmi gəlib sənə, bir az gec gəlsəydim, burada qan gölməçəsi yaranardı.

Silotkə cəld hardansa pambıqla tənzif tapıb, onun yarasını bağladı.

– Məndən başqa heç kim nə baş verdiyini bilməyəcək.

Döşəməyə tökülən qan izindən əsər-əlamət qalmadı.

– Bilsələr sorğu-sualı çəkib, bezdirəcəklər, – dedi. – Bir də, Sultan eşitsə, məni boğub öldürər. Kaş tez gələydim.

Birazdan Cahan özünə gəldi. Silotkə güclə onu yatağına uzatdı. Sonra gedib, yeməyə nəsə gətirdi. «Deyərəm ki, xəstələnmisən» – dedi

Cahan döşəmənin bir tərəfinə düşmüş sarı gül dəstəsinə baxdı. Bir vaxtlar infarkt keçirib

xəstəxanaya düşəndə, Qaraxanlı da ona eynən belə gül dəstəsi göndərmişdi. Qaraxanlı ilə Sultanın oxşar zövqləri onu düşünməyə vadə etdi: «İkisi də bir bezin qıraqıdır».

Silotkə tez qayıdıb gəldi:

– Döz, bacım, döz. Bu xarabanın həbsxana olduğunu təkcə barmaqlıqlar deyil, həm də Sultan kimi manyaklar sübut edir.

– Deyəsən bu xarabada ləyaqət barədə düşünmək də ayib şey sayılır?

– Adamin ağlına ən dəhşətli, ən pis fikirlər təklikdə gəlir. Təklik intiqam dərsi keçən müəllimə bənzəyir. Bundan sonra səni tək qoymayacağam.

Silotkə dəmir barmaqlıqlar arxasından sanki dünyanın hər üzünü görmüş yaşılı adamlar kimi danışındı. Ona diqqətlə qulaq asan Cahan, iki yol ayrıcında qalmışdı; əlinə ilk fürsət düşən kimi ya özünü asmaq, ya da var gücünü toplayıb, pırpızsaklı qadını öldürmək.

* * *

Can şirin şeydir; harada yaşamasından asılı olmayaraq. Bu ömrü Tanrı ona yaşamaq üçün vermişdi. Azadlıqda, ya da zindanda olmağın nə fərqi var, özünə qəsd etmək Tanrıya qarşı çıxmaq idi.

Bəlkə pırpızsaklı, toppuş qadını əməlli-başlı əzişdirlər? Ancaq bu o qədər də asan iş deyildi. Cahan həyatı boyu belə düşkün qadına rast gəlməmişdi. Onun nəzərində gözəl qadınlar bura-



da – həbsxanada yalnız vaxt keçirmək, əylənmək üçün idi. Görəsən Cahan bu ifritənin qoynuna al-dığı neçənci qadın idi?

«Yox, bu miskinliyə dözmək axmaqlıqdır».

İki-üç gün keçdi. Özünə gəldi. Cahan düşündü ki, artıq o əyyaş qadınla haqq-hesab aparmağın vaxtı yetişib – özündə bu gücü hiss etdi. O, bütün varlığı ilə döyüşə can atan cəngavər kimi bu məqamı səbirsizliklə gözlədi.

Həyətdə gəzinti zamanı pırpızsaklı qadın siqaret çəkə-çəkə ona yanaşdı. Ömründə siqaretin dadını bilməyən Cahan gülümsünə-gülümsünə əvvəl ondan bir siqaret alıb yandırdı. Pırpızsaklı qadın hiyləgərcəsinə ona baxıb qımışdı. Onun yeri gəldi-gəlmədi qəhqəhə çəkib yalandan gülməyi, istədiyini çox asanlıqla əldə etməyi Cahana Qaraxanlını xatırlatdı. Bu pırpızsaklı qadın sanki Qaraxanlının əkiz tayı idi, elə bil bir ananın qarnından çıxmışdır, Qaraxanlı ilə görüşdükəri gecə işvəkar qadın təbəssümünün yaratdığı möcüzəni xatırlayıb daxilən sakitləşdi. Yalançı təbəssümlə insan ən qəddar düşmənini belə məhv edə biler. Bəs necə etsin ki, hərəkətləri inandırıcı görünsün?

Sultan şahzadələr kimi iki dəfə əlini bir-birinə vurub dedi:

– Bax belə, başlangıç üçün pis deyil, əvvəl bir az öskürəcəksən, sonra hər şey qaydasına düşəcək. Hə, de görüm, mənim gülüm özünü necə hiss edir? Buradan böyük zövq almağı yalnız güclülər



bacarır. Gülüm, bəs niyə uzunqol kofta geyinmisən? Rəngin-rufun da xoşuma gəlmir.

Cahan yirtıcı heyvanlardan qaćib canını güclə qurtarmış yorğun maral kimi başını buladı. Onun ətirli saçları üzünə dağıldı. Köynəyinin qolu əllərini örtmüşdü.

– Bu səhər bir az üzüdüm – deyərək əsnədi.

– Sənə bir dəstə gül, fransız ətri, bir də ənlik-kirşan göndərmişdim.

– Mən də gəldim ki, sizə... – birdən onu acı bir öskürək tutdu.

– Başa düşdüm, təşəkkür etməyə lüzum yoxdur, canım, onlar boş şeydir. Sən o gecə təravətli bədəninin ətri ilə məni məst etdin.

– Rəhmətlik nənəm kimi dağı arana, aranı dağa aparıb çox düşündüm, keçmişdən üzü bəri ağlı başında olan adamlar nə deyirsə, doğru çıxır; hansı kitabdasa oxumuşdum ki, təbiət bəzən insani it kimi hürməyə, çəqqal kimi ulamağa məhkum edir, şərait isə məcbur edir ki, pişik kimi miyoldayıb, tülükü kimi quyuğunu bulayasan.

Sultan ağızını açıb heyrətlə ona baxdı. Cahan-dakı bu dəyişikliyin səbəbini öz qələbəsi zənn edib fərəhləndi.

– Yalan danışan adam ilandan da qorxuludur, – məzəmmətedici səslə öz-özünə, – ilahi, bu fikir haradan gəldi ağlıma? – dedi.

– Hə, bax, indi səndən lap xoşum gəldi, sənə nə it kimi hürmək lazımdır, nə pişik kimi miyol-



damaq, burada eşşək kimi anqıran, quzu kimi mələyən təlxəklər az deyil. Amma bir şeyi unutdun, ağilla gözəllik səndədir, güclə hökmranlıq isə məndə, bunları birləşdirsək, həmişə kef çəkərik. Mənim də nənəm deyirdi ki, türmə cəhənnəmlə cənnətin arasındadır. Hansına tərəf getmək sənin öz ixtiyarındadır.

Cahan:

– Doğrudan sən oğru Klaranın nəvəsisən?

Sultan:

– Necə bəyəm, sən buna şəkk edirsən? Mənim yatdığını çarpayı onunkudur. Bu həbsxananın hər divarına nənəmin nəfəsi hopub.

Bu zaman Cahan kənardan onlara baxan məhbus qadınların çoxunun gözlərində qığılçım saçan nifrəti, kini görüb ürəkləndi. Qəlbində: «Bu qadın görünür məndən qabaq çoxunun gününü qara edib» – deyə düşündü. Cahan yaxşı başa düşürdü ki, indi pırpızsaçı qadınla münasibəti çoxunu ças-baş salıb; gözlərdəki nifrətdə deyəsən onun da payı var. «Demək, saxta təbəssümüm onlara da inandırıcı təsir bağışlayıb».

O, yanaşı dayananda, pırpızsaçı qadından xeyli boylu-buxunlu görünürdü. Lakin di gəl ki, içində qorxu vardi. Bu qorxunu, xofu boğmaq güc istəyirdi. Cahan canında belə bir güc tapa biləcəkdimi?

Cahan:

– Qadına zorla özünü sevdirmək dəmirə mismar çalmaq kimi bir şeydir, – dedi.



Əlbəttə, Sultan – üzü üzlər görən, dünyanın onsuz da həbsxana olduğunu əzəl başdan fəhm edən, demək olar ki, bütün şüurlu həyatını həbsxanada keçirən bu kişi-arvad Cahanın «mismardəmir» söhbətini qulağına da almadı. Cahan isə o fəlsəfi sözlərdən sonra əlindəki siqareti tüstüsü gözünə dolmasın deyə, üfürə-üfürə əlavə etdi:

– İyrənc şeydir, – və atmaq istədi.

– Dayan, atma, mənə bax, öyrən, – deyə pırpızsaçlı qadın siqaretini sümürdü. – Nə dediyini də başa düşmədim, açıq danış görüm?

Cahan duruxdu və «İslanmışın yağışdan nə qorxusu?» məsəli yadına düşdü.

Cahan cəld əlindəki siqareti pırpızsaçlı qadının yanağına basdı. Pırpızsaçlı qadın çığırdı. Cahan o biri əlindəki güzgü qırığını onun boğazına dirədi:

– Məndən uzaq ol! Yoxsa bu saat qırtlağını kəsərəm! Buradan meyitin çıxar! Sənin kimi ifritəyə görə ömürlük burada çürümək istəmərəm! Bildin?

Pırpızsaçlı qadın Cahana müqavimət göstərmədi. Cahan güzgü parçasını pırpızsaçlı qadının boğazından çəkən kimi, o, əlini Cahanın saçına atdı. Haraya gələnlər əvvəl tamaşa etdilər, sonra ayırməq bəhanəsiylə pırpızsaçlı qadının əl-qolunu tutdular. Cahan da boş durmadı, onu yetərincə döydü, üzünü güzgü qırığı ilə neçə yerdən cızıb qanatdı. Bayaqdan Cahani qınayanlar, onun bu hünərini ağıllarına da gətirməyənlər, qəribə bir həmrəylik göstərdilər.





Pırpızsaçlı qadını xəstəxanaya, Cahanı isə tək-adamlıq kameraya apardılar. O, atıldığı darısqal təcridxanada dizlərini qucaqlayıb doyunca ağladı. Pırpızsaçlı qadın xəstəxanadan çıxandan sonra görəsən, nələr olacaq? «Eyib etməz, qoy çıxsın, gözünün odunu elə alım ki... Yəqin asanlıqla əl çəkməyəcək. Mübarizə davam edəcək. Allah kimə verər, verər».

Tələbəlik illərində məhbusların çətin anlarda biri-birilərinə yaşamaq ümidi vermələri barədə çoxlu kitab oxumuşdu filmlər görmüşdü. Burada isə hər şey ayrı cür idi. Həbsxana həyatı nağıl deyildi, sərt, amansız həqiqət idi.

Əsas məsələ ölüm-dirim məsələsi idi. Amma o, ölmək yox, yaşamaq istəyirdi.

* * *

Adil Hüseynli gözünün yuxusunu qovub, növbəti vərəqi çevirdi.

«...Burada çilpaq divarlar nə eşitdiyindən utanır, nə də gördüyündən. Lay daşların dili olsaydı, bu acı həyatdan nələr danışmazdı? Canım elə sixılır ki, sanki məni doğrayıb soyuq daşlar kimi buranın divarlarına hörüblər. Nə yaxşı ki, sizə bu məktubu göndərə bildim, ürəyimi az da olsa, boşaltdım.

Belə rəvayət edirlər ki, günlərin bir günü şeytan ilan cildinə girib Adəmlə Həvvaya Şər ağacının meyvəsini yedizdirmişdir. Həbsxanada olduğum bu müddət ərzində isə dərk etdim ki, ilanlar bu

günün özünə kimi həqiqət, ədalət anlayışını şübhə altında saxlamaqla yanaşı, həm də insanı puç edən, cənnətləri cəhənnəmlərə çevirən şərin tilsimi, qorxunun, vahimənin rəmzi olaraq qalır.

Azadlıqda keçən günlər ömür, buradakı günlər isə sadəcə zamandır. İndi burada – həbsxana hücrəsinə çökən gecələr qara div kimi üstümə gəlir. Hissimi, duyğumu tilsimə salib gəmirir, ömrümü öz ehtiraslarının qurbanına çevirir. Gündüzlər isə tənha bir guşəyə çəkilib, sizin xəyalınızla həmsöhbət oluram. Ətrafimdə baş verənlərə sizin gözünüzlə baxmağa çalışıram. Məhkəmə hakimləri bir yana qalsın, deyəsən bu məmləkətdə Qadın həbsxanası adlı bir cəzaçəkmə müəssisəsinin olduğunu yazıçılarımız, şairlərimiz də unudublar. Axı buradakıların çoxu anadır. Və bu anaların əksəriyyətinin məcburiyyət qarşısında qalib törətdiyi cinayətin müqabilində çəkdikləri cəza çox ağırdır. Məgər onları ana doğmayıb? Ərim vətən uğrunda şəhid olub, mənsə dustağam. Oğlum məndən üz döndərib, gəlinimin, nəvəmin üzünə həsrət qalmışam. Bu arzuolunmaz taleyi məndən önce də yaşıyanlar çox olub. Əslən türk qızı olan rus şairəsi Anna Axmatovanın ərinin qanlı köynəyini qapısına atıb, oğlu Lev Qumilyovu həbsxanaya göndərmişdilər, tənha qadın-ana div kimi müdhiş sovet rejiminin təcavüzünə məruz qalmışdı. Amma: «Cavab tələb edən ehtiraslar qoy boğsun





sevgiləri, biz ki, ruhuq, əzizim!» – deyib, ruhuna sədaqətli olan bu qadını ömrünün sonuna qədər idbar div boğub öldürə bilmədi.

Görünür, zaman dəyişsə də, qorxulu nağıllar davam edir, div mifoloji obraz olsa da, nənələrimiz bizi uşaqlıq çağlarımızdan gələcəkdə üzləşə biləcəyimiz ən böyük maneələrlə mübarizəyə hazırlayırmışlar. Xalq nağıllarımızın qəhrəmanları divlərin qırxinci otaqda saxladığı günahsız qızları xilas etmək üçün vuruşub, təkcə qılinc gücünə deyil, həm də ağlına, zəkasına güvənib sehrli tilsimi sindirib-lar. Şər sahibinin xətasından nicat yolu tapmağın qırx yolu varsa, qırxını da sinaqdan keçiriblər.

Mən sizin təzə kitabınıza o tilsimli qırxinci otağın açarı kimi baxıram. Axı siz həm də təcrübəli hakimsiniz. Oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi mənə qaytara bilərsiniz.

Hər gün gözlərim yolda, qulaqlarım səsdədir. Heç olmasa, bir dəfə ziyarətimə gəlib, nəvəmi mənə göstərəyidilər...

Mən öz həyatımın ən gözəl günlərini, gəncliyimi canımdan artıq sevdiyim övladımın xoşbəxtliyi naminə qurban verdim. Allahın nəzərində bir insanın o biri insanın xoşbəxtliyi üçün canını fəda etməsindən böyük qeyrət yoxdur. Düzdür, qan tökülb, insan ölüb, amma mənim vicdanım təmizdir.

Yəqin bu məktubumla sizi lap yordum. Bu yazıqlarımdan aldığınız ilk təəssürat necə olacaq?



Dəmir barmaqlıqlar arxasından dünyaya boyulan hər bir məhbusun düşüncələri həbsxana otaqları kimi dar və soyuq, çılpaq və maraqsız, hətta cansıxıcı görünə bilər. Bura yolu ilk dəfə düşən hər bir kəs öz daxilində itirdiyi «mən»ini axtarır. Bəlkə bu məhrumiyyətlər ucbatından buradakı qadınlar sayca mənə çox görünür? Hərdən bütün günahları zamanın, dünyanın, ayrı-ayrı zalimlərin üstünə yixan bu məhbusları dinlədikcə, məni dəhşət bürüyür. Onlar bu dar qəfəslərdən qurtulmağı azadlıq hesab edirlər. Azadlığın mücəssəməsi məncə ruhdur. O ruh ki, qolların qandallansa da, hər zaman səni sevdiklərinin yanına aparır. Sevdiyin meşənin qoynunda gəzir, sevdiyin dənizə baş vurursan, sevdiyin qadına və ya kişiyyə qovuşursan. Otuz il sanki buxovlanmış ruhla gəzirdim. İndi cismim dustaq olsa da, ruhum azaddır.

Sözün düzü, mən sizdən cismim üçün təmənnasız, qarşılıqsız yaxşılıq gözləyirəm. Məni tanımadan, üzümü belə görmədən edəcəyiniz iltifati ömrüm boyu unutmayacağam və ölüncə özümü sizə borclu biləcəyəm. Ömür vəfa etsə, bu borcunuza ödəməyə çalışacağam. Nəyə gücüm çatmasa da, qələmimə və ürəyimə gücüm çatar.

Mən sizin kitabınızı oxuduqca, ürəyimdən qəribə hislər keçirdi. Sanki daxilimdəkiləri duyub fikirlərimi qələmə almışınız. Bəlkə də sizi mənə doğmalaşdırın elə budur. Hər gün kitabınızı dərin ehtiram hissi ilə yenidən əlimə alıram, ayrı-ayrı səhifə-





lərini təkrar-təkrar oxuyuram. İnsan sona qədər dərk edilməyən bir məxluqdur. Əgər biz özümüzü anlaya bilmiriksə hansı elmi-tədqiqat institutları, akademiyalar bizi anlaya bilər? Bu an sizə olan hislərimə, münasibətimə ad verə bilmirəm. Bu hislərin dostluq münasibətindən, doğmaliq duyğusundan da üstün olduğuna əminəm. Hətta bu hissi oğluma, gəlinimə, üzünü görmədiyim nəvəmə olan ülvi duyğulardan da böyük və müqəddəs sanıram.

Cəzalar bizim törətdiyimiz əməllərə görə verilir, insanlıq hissimizə, sevgimizə, nifrətimizə görə yox. Bura bizim azadlığımızı əlimizdən alıb, insanlığımızı, yaşamaq həvəsimizi, geriyə dönmək istəyimizi yox.

İndi daha özümü o qədər də bədbəxt, köməksiz hiss etmirəm. Çünkü sizə inanıram, məsləyinizə güvənirəm. Bəlkə də mənim uşaqlıqda xəyalımda canlandırdığım, yolunu gözlədiyim cəngavər elə sizsiniz? Bilirəm, xəyalların bəxş etdiyi duyğuları real həyatda yaşamaq heç kəsənəsib olmur. Amma içimdə qəribə bir hiss var. Mənə aydın olmayan bu hissə nə ad verim, heç özüm də bilmirəm. Siz qəlbimin başında, ürəyimin taxt-tacında qərar tutan haqq aşiqisiniz. Ömrüm boyu duaçınız olacağam. Həmişə başınızın üstündə kövrək, həssas bir qəlbin duası olduğunu unutmayın!..

İstər kasıb olsun, istər varlı, istər həbsxana həyatı yaşasın, istərsə tam azad olsun – hər bir insanın ömrü yazılmamış kitabıdır. Qoy mənim sizə

təqdim etdiyim «Könül dəftəri» əsasında yazacağınız romanın adı dillər əzbəri olsun.

Sizdən çox sevdiyim bir şeir parçaları ilə ayırlıram:

*Ümidim, pənahım, sevincim otaq,
Düzərəm uc-uca ömür sapını.
Mən sənə gəlirəm, qırxinci otaq,
Gəlirəm, döyməyə sirli qapını.*

*Qırxinci otağa gedir yol gedən,
Əzir boyunları ağır yük, sami.
Hamının yegana pənahı sənsən,
Səninçün yaşayır dünyada hamı...*

*Allahın ilanı, gözlərində qəm,
Can verir, ulduzu uçandan sonra.
Fələk, məni öldür, «uf» da demərəm
Qırxinci otağı alandan sonra.*

*Orda açılacaq ən sirli düyüñ,
Orda əriyəcək gilə-gilə qəm.
Orda çalınacaq İsrafıl züyü –
Əgər ölmüşəmsə, diriləcəyəm.*

*Bəs əgər qırxinci çəsməyə girsəm,
Bəs əgər görsəm ki, həmən həməndi,
Təzədən yaşasam qəm ilə sərsəm,
Görsəm daşı soyuq, divarı nəmdi,*



*Bəs onda nə olsun, qırxinci çeşmə,
Tablarmı bu zülmə qan dolu beynim?
Atın qabağında at görsəm... heç nə...
İtin qabağında ot görsəm, neynim?*

*Saralmış yarpaqtək ürəyim qopar,
Nadanlıq, paxilliq diridi görsəm.
Qalxar ciyinlərim, belim qırılar
Sənin də tərəzin əyridi görsəm,
Bəs onda nə olsun, qırxinci otaq?*

*Didir divarını məftil tikamı,
Sinəndə Arazın dağı var görsəm,
Görsəm ki, içilir kasıbin qanı,
Yurduma göz dikən yağı var görsəm,
Bəs onda nə olsun, qırxinci otaq?*

*Ağ atın ayağını cidar qanadır,
Görsəm ki, nağıldı ağaçlı oğlan,
Onda boğazımı salaram çatı,
Mən səndən intiqam alaram inan,
İntiqam alaram, qırxinci otaq.*

Qırxinci otaq



175

*Daş üstə qoymaram, vallah, daşını,
Görsəm yenə boğur köhnə qəm səni.
Soyuq divarına vurub başımı,
Qanımı üstünə tökərəm sənin.*



*Onda qurumazmı dünyanın otu,
Görərsən üstüma min lənət yağıdı.
Həm da bilar ki, o otaq yoxdu,
O otaq qəbirdi, qan ocağıdı.*

*Ümidim, pənahım, sevincim otaq,
Düzürəm uc-ucə ömür sapını.
Mən sənə gəlirəm, qırxinci otaq,
Gəlirəm döyməyə sirli qapını...*

Görüşmək ümidi ilə,
Cahan».

* * *

...Hədiyyəni, kağız-kuğuzlarını götürüb evə yollandı; payi-piyada. Göyun üzü tutqun idi. Də-niz tərəfdə təkəmseyrək ağ bulud parçaları görünürdü. Yollar həmin yollar idi; maşınların səs-küyü, sürücüləri əsəbiləşdirən uzun-uzun tixaclar. Amma o, əvvəlki kimi sakit, kəsə yolla evinə gedirdi, təkcə qəlbində dolaşan fikirlər başqaydı. Səhərki fikirləri hara, indiki fikirləri hara?

Birazdan mənzilinə çatıb kostyumunu çıxaraqdı, yüngül ev paltarını geyinib, əl-üzünü yuyub qurulanacaqdı. Sonra da mətbəxtə keçib özünə yaşıl çay dəmləyəcəkdi, yazı masasının arxasında əyləşib yaşıl çaydan içə-içə işləyəcəkdi. Başı işə o qədər qarışacaqdı ki, qonşu qadının gəlişindən xəbəri olmayacaqdı. Qadın da adəti





üzrə mətbəxə keçərək, süfrə hazırlayacaqdı, sonra sakitcə qonaq otağına gəlib, ona «Axşamınız xeyir!» – deyib, – «Buyurun, Adil müəllim, süfrə hazırlıdır. Mənə aid qulluğunuz yoxdursa, gedim?» – soruşacaqdı.

Adil Hüseynli də ayağa qalxıb, qonşu qadına səmimi-qəlbdən: «Çox sağ olun, Əsmər xanım», – deyəcəkdi. Yəni gedə bilərsiniz...

Qadın yorğun baxışları ilə ona bir daha nəzər yetirib, lal-dinməz çıxıb gedəcəkdi. O baxışlar Adil müəllimə «Sən Allah, evlən», ya da «Bircə evlənsəydin, mənim də canım bu vaxtlı-vaxtsız get-gəllərdən qurtarardı» – deyəcəkdi.

Yolda «Dəftərxana dünyası» dükanına baş çəkdi. Qovluq, ağ kağız alıb yoluna davam etdi. Şübhəsiz ki, Cahanın başına gələn əhvalatlar barədə düşünürdü: «Doğrudan da bu qadının hekayəti yazılmamış kitabdır, bir-iki günə vaxt təpib Qadınlar həbsxanasına getmək, ona baş çəkmək lazımdır. Məktubundan çox mübariz olduğu anlaşılır. Bizim onunla ruh yaxınlığımız var, amma onun üçün təklik əzabı daha çətindir, çünkü oğlu, gəlini, nəvəsi ola-ola, bu əzabı daşımaq çox ağırdır, mütləq ona baş çəkəcəyəm, mütləq».

Açarları çıxarıb qapını açanda birdən yolboyu ona hakim olan fikirdən ayrıldı. Mənzilin qapısı açıq idi. Ehtiyat açarları qonşu qadına verdiyindən, arxayıncılıqla içəri keçdi. İçəridə gördüyü mənzərə onu dəhşətə gətirdi, mənzilin altını üstünə çevir-

mişdilər. İş otağı kimi istifadə etdiyi qonaq otağının ortasında – əli-qolu iplə bağlanmış qonşu qadının gözləri kəlləsinə çıxmışdı, onun ağızını yapışqanlı kağızla bağlamışdılar. Adil Hüseynli qadının qollarını açıb, ehtiyatla ağızından yapışqanlı lenti qopardı.

– Onlar məni aldatdılara... – deyərək qonşu qadın qorxu içində sayıqlayırılmış kimi dilləndi, – su sayğacına baxmaq üçün açarı istədilər. Soruştum, siz axı haradan bilirsiniz ki, bu mənzilin açarı məndədir? Dedilər ki, birinci dəfə deyil ki, biz bura gəlirik. Sayğacın rəqəmlərini yazıb gedəcəyik. İçəri keçəndən sonra məni süpürləyib, əl-qolumu bağladılar, otaqda nəsə axtarmağa başladılar.

Birazdan polis idarəsindən gəlib hadisə yerinə baxış keçirdilər.

– İndi mənzil qarəti adı hal alıb, oğruların çoxu qonşu ölkələrdən gəlirlər.

Qonşu qadın naməlum adamların su idarəsinin xüsusi geyimində olduğunu bildirdi.

– Elə geyimləri tapmaq çətin iş deyil, – deyə polis zabiti dilləndi.

– Yəni deyirsiniz ki, oğru istəsə lap polis qiyafəsi də geyinə bilər? – qonşu qadının suali zabiti çasdırıldı.

– Bilirsiniz xanım, indi əsas məsələ qiyafədə deyil, bu adamların özlərindədir. Adamlar da yanman dəyişib.



– Necə dəyişib axı? Keçmişin adamlarının da bir ürəyi vardı, iki gözü, iki əl-ayağı, indiki adamların da.

Əsmər arvad qaşqabağını salladı.

«Qırxinci otağın sırrı» kitabının əlyazmasının öğretlanması Adil Hüseynliyə böyük mənəvi zərbə olsa da, o özünü təmkinli apardı. Onu ruhdan salmağa çalışan adamların qorxaqlığı qəlbini nəsə bir toxtaqlıq verdi. Amma getdikcə o toxtaqlıq hissindən əsər-əlamət qalmadı. İtkinin ağırlığından ürəyi sıxılmağa başladı. Üzərində gecə-gündüz çalışdığı əlyazmanın öğretlanması onun üçün ölmək, ya da öldürülmək kimi bir şey idi.

Polis zabiti dedi:

– Biz oğrunun tapılması üçün əlimizdən gələni edəcəyik, möhtərəm hakim!

* * *

Səhərə qədər işləyib, kitabın əsas yerlərini bərpa etməyə çalışdı. Həqiqətən də, gün var aya dəyər.

Gündüz saat on ikiyə qalmış qonşu qadının mətbəxdə gəzib-dolaşması onu yuxudan oyatdı. Qonşu qadın Adil Hüseynlinin xəstə olduğunu düşünüb, sarıkök qatılmış südlü aş bişirmişdi. O, yüngülçə «ah» çəkib, hələ də təzə kompyuterin qarşısında gözlərini ovuşturan qocaman hakimə baxdı:

– Gözləriniz yaman qızarıb. Allah eləməsin, naxoşlayıb yenə yorğan-döşəyə düşərsiniz axı.



Adil Hüseynli əl-üzünü yuyub qurulandı:

– Bu gün evdə oturub işləyəcəyəm, – dedi və nə fikirləşdi, sinayıcı nəzərlərə qonşu qadını süzüb xəbər aldı: – Əsmər xanım, siz evə girən adamları üzdən görsəniz, tanıyarsınız?

Qonşu qadın günahkar görkəm aldı:

– Nə bilim, vallah, o qədər ariq idilər ki, lap Məşədi İbadın hambalına oxşayırdılar.

Adil Hüseynli öz qəlbində Cahānın hekayətini xatırlaya-xatırlaya fikrə getdi.

Qonşu qadın mənzildə səliqə-sahman yarada-yarada, elə bil öz-özüylə danışındı:

– Yaş ötür, ömür gedir, məncə, sizə bu gen-bol evdə könül həmdəmi olan bir halal süd əmmiş qadın gərəkdir.

Adil Hüseynlinin fikri-zikri Cahānı görmək idi. Gözlərinin qarşısında onun surəti canlanmışdı. Yəqin o da indi orada, dəmir barmaqlıqlar arxasında əlləri qoynunda dərdli-dərdli oturub xeyallara dalmışdı.

– Bəlkə gözləri indi yol çəkir, məktubuna cavab gözləyir? – qeyri-ixtiyari dilləndi.

– Demək, yaxşı tanıdığınız bir həmdəminiz var? – Əsmər arvad sevindi.

Adil Hüseynli isə pəncərədən çölə baxıb piçıldadı:

– Məncə yaşı ötmüş bir kişinin ailə quracağı qadınla arasında sevgidən, məhəbbətdən qabaq dostluq olmalıdır. Mənimsə hələ ki, belə bir könül həmdəmim yoxdur.

Qonşu qadın heyrətlə:

– Rəhmətliyin oğlu, bu iş-güt başınızı elə qatmışdı ki, dönüb ətrafiniza belə baxmirdınız. İndi ki, təqaüdə çıxmışınız, bekarsınız.

– Nə bekar, canım, iş hələ bundan sonra başlayır.

Ayağa qalxıb tavana dirənən kitab dolabına yaxınlaşdı. Qalın cildli kitablardan birini götürüb baxdı. Sonra köhnə maqnitofonun düyməsini basıb, «Kor ərəbin mahnısı»na qulaq asmağa başladı.

O, bu əsərin vurğunu idi. İllərlə bezmədən onu dinləyirdi:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xalıq, nə eşqi-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm...

Adil Hüseynli dərin düşüncələrə daldı: – «Yəni müəllifin dahiyanə qələmə aldığı bu kəlmələr nə zamansa kor adamın qəlbindən belə işiq kimi süzülmüşdü? İlahi, görəsən kor o idimi, yoxsa onun yaşadığı zəmanə? Bəlkə bu öz zəmanəsinin əyər-əskiklərini görən bir korun biganə adamlara keçdiyi ədalət dərsi idi:

...Tükəndi taqətü-səbrim, ədalət! Ah, ədalət!

Nə öylə səadət, nə böylə zillət olaydı».

Əsmər arvad qəlbində qonşusunu qınaya-qınaya başını buladı: «Mən də sevindim ki, kişi özünə arvad tapıb. O isə yenə bu dərdlə-ələmlə

dolu mahnını dinləyir. Bəlkə arvadı-uşaqları yadına düşüb?»

Sonra xanəndənin səsi Əsmər arvadı da kövrəltdi.

* * *

Ertəsi gün Adil Hüseynli Cahanın «Könül dəftəri»nin surətini çıxarıb, bir köhnə tanışının yanına yollandı; o, bu qadını uzun müddət idi ki, tanıyırdı. Hələ tələbəlik illərindən qadınların hüquq müdafiəçisi kimi ad qazanmışdı. Qadın Adil Hüseynlini diqqətlə dinlədi, onun şəhid ailəsinin başçısı olan bir qadına verilən cəzanın yüngülləşdirilməsinə dair təşəbbüsünü alqışladı.

– Adil müəllim, əmin olun, Cahan Axundovanın adının əfv edilənlərin siyahısına salınması üçün əlimdən gələni edəcəyəm.

– Çox sağ olun, inanıram ki, o, əfv olunacaq.

Adil Hüseynli elə həmin gün bu şad xəbəri Cahana çatdırmaq üçün qızılğuldən buket düzəlddirib Qadınlar həbsxanasına yollandı.

Qadınlar həbsxanasında Novruz bayramı münasibəti ilə şənlik keçirilirdi. Təzə-təzə estra-da ulduzu kimi tanınan, amma ifa etdiyi mahnilardan çox, qalmaqallarla şou-biznes aləminin gündəmindən düşməyən müğənni Mənzər Qara-sevda həbsxananın həyatındə məhkum qadınlara bayram konserti verirdi. Bu müğənni Cahan xa-



nımın «Könül dəftəri»ndə haqqında bəhs elədiyi həmin qarayanız böhtançı idi. Görəsən bura gəlməkdə niyyəti nə idi? Axı o da Cahanın könlünə acı tikan batıran adamlardan biri idi.

– Dəvət etməyə başqa müğənni tapmadınız? – deyə soruşdu.

Həbsxana rəisi Adil müəllimi tanıyıb, onun da tədbirə qatılmasını xahiş etdi:

– Bilirsiniz, biz onu dəvət etməmişik, özü gəlib, görünür reklam üçün. Ancaq mən heç bir çəkilişə icazə vermədim. Dəvət etdiyimiz müğənnilər isə müxtəlif bəhanələrlə hələlik öz çıxışlarının təxirə salınmasını istəyirlər. Bizim qadınlar özləri gözəl səhnəciklər hazırlayıblar. Sizin gəlişiniz də lap yerinə düşdü. Burada sizi hakimdən daha çox yazıçı kimi tanıyırlar. Məhbuslar qarşısında beş-on dəqiqəlik çıxışınızın məncə, böyük tərbiyəvi əhəmiyyəti olar. Bizzət Cahan adında bir oxumuş qadın var – sizin kitabınızın müzakirəsini keçirmək istəyir.

Müğənninin ayrılıq, sevgi barədə oxuduğu mahnilara qulaq asan qadınların çoxu kövrəlmüşdi, hətta ağlayanları da vardı.

Adil Hüseynli rəislə bir tərəfdə dayanıb, hərdən qadınlara nəzər salırdı. «Cahan yəqin ön cərgədə oturub» – deyə düşündü.

Birazdan elə ön cərgədə oturmuş cavan bir qadın səhnəyə çıxbı Mənzər Qarasevdaya dedi:

– Biz burada musiqisiz-filansız da kifayət qədər ağlayıb göz yaşı töküürük, siz yaxşı olar ki, şən

və oynaq mahnilər oxuyasınız, biz də sevinib, rəqs edək, şənlənək.

Sonra rəisin işarəsi ilə Mənzər Qarasevda programı yekunlaşdırıldı:

– Di salamat qalın. Mən sizin hamınıizi sevirəm, Allah bağlı qapınızı açsın! Hər bayram gəlib burada sizə konsert verməyə söz verirəm. Hamınız yaxşı bilirləriniz ki, mən şou dünyasında sensasiyalı açıqlamalarımla məşhuram. Odur ki, sizə ən xoş arzularımı deməklə yanaşı, həm də bir şok açıqlama verəcəyəm. Çox təəssüf ki, həbsxana rəisi telekanallardan dəvət etdiyim operatorları içəri buraxmadı, bəlkə də doğmalarınız sizi televizorda görüb toxraqlıq tapardılar.

Qadınların etiraz dolu səsi külək kimi viyıldayıb keçdi.

Mənzər Qarasevda sözünə davam etdi:

– Amma bu mənim sizə söyləmək istədiklərimin hamısı deyil. Baxın, yaxşı-yaxşı baxın, aranızda mənim çox abırlı, çox imkanlı sponsorumu qətlə yetirən bir qadın əyləşib. Üz-gözündən lap mələyə oxşayır. Əgər o mənim sponsorumu öldürməsəydi, bu il Yevrovijن müsabiqəsində ölkəmizi təmsil edən ilk müğənni mən olacaqdım.

Bu zaman üçüncü sıradə əyləşən Cahan ayağa qalxıb uzaqlaşmaq istəyəndə, rəis onu saxladı və müğənni qadına tərəf baxıb başını buladı. Yəni «Buna gərək yox idi. Daha bəsdir!»

Amma müğənni dil qəfəsə qoymurdu, az qala bağırırdı:





– Baxın, mənim kliplərimin çəkilişinə kömək edən, dünya şöhrətli böyük bir alimi – Aşur Qaraxanlını qətlə yetirən həmin bu qadındır! Onu da deyim ki, bu qadın bir zamanlar mənim nişanlımı da əlimdən almağa çalışırdı.

Bu zaman rəis mikrofonu ondan alıb, hamını sakitləşdirdi:

– Sakit olun, inanın, bu sözləri Mənzər xanım şou xatırınə deyir, özü də etiraf etdi ki, onu populyarlaşdırıran bu cür şeylərdir. Ona görə də mən bu gün onun özü ilə gətirdiyi qəzetçiləri, televiziya əməkdaşlarını içəri buraxmadım. İndi sizin qarşınızda müzakirəsini keçirəcəyimiz romanın müəllifi Adil müəllim çıxış edəcək. Xahiş edirəm, ona təkcə məhkum qadınlar deyil, əgər hövsələsi çatsa, Mənzər xanım da diqqətlə qulaq assın.

Hamı əl çaldı. Qəzəbdən don geyinmiş Mənzər Qarasevda kötük yemiş it kimi zingildəyib «səhnənin» kənarına çəkildi. Adil müəllim əlində tutduğu gül buketi ilə mikrofona yaxınlaşıb dedi:

– Düzü, mən bura gələndə belə bir mənzərə ilə üzləşəcəyimi gözləmirdim. Bizdə deyirlər ki, yanlış da bir naxışdır. Ona görə çıxışının sonunda deyəcəyim bir şad xəbəri əvvəlcədən bildirməyə məcbur oldum. Deyirlər hər bir insan dünyaya gələndə ulu Tanrı onun ömür payını da verir. Amma zaman, şərait həyat adlı o gözəl nemətə bəzən zəhər qatır, insanı ağlagılməz faciələr, dəh-



şətlər burulğanına salır, işıqlı günlərini qaranlığa bürüyür. Allah fədakar insanları iztirablarla, ağrilarla, itkilərlə sınağa çəkir, kamilləşdirir və son anda səbrinə, təmkininə görə ona müjdə verir. Hər şeyə tez və asan nail olan adamlar isə çox insani dəyərlərdən məhrum olurlar. Əsl məhkumluq həyatı da elə budur; kor-koranə risk edib, bayağı ehtirasların əsiri olmaq. İnsanın daxilində qərar tutan vəhşi, qarşısızlaşınmaz hərislik hissi faciələr törətməkdən siğortalanmayıb. Cahanın qətlə yetirdiyi adam, əslində özü öz faciəsinin səbəbkəri olmuşdur. Və burada Mənzər Qarasevdanın dediyi dırnaqarası nişanlı məsələsi də onun tərəfindən uydurulmuşdur. Bu cinayət faktı çox səthi araşdırıldıgına görə, bu günlərdə ona yenidən baxılacaqdır. Bilirsiniz ki, Cahanın həyat yoldaşı Allahın vətənimizə cənnət guşəsi kimi bəxş elədiyi doğma Şuşa şəhərinin müdafiəsi zamanı döyüşlərdə həlak olub. Təbii ki, bu da nəzərə alınacaq. Və üzümü Cahana tutub demək istəyirəm, bugün-sabah sənin həsrətlə gözlədiyin qırxinci otağın tilsimi sınacaq. Həyatda o qadın xoşbəxtdir ki, həm analıq, həm də qadınlıq şərəfini uca tutur. Bir az da səbir et. Hələlik isə həbsxana rəhbərliyi sənin yerini dəyişib, burada ibadətlə məşğul olan qadınların binasına göndərəcək. Qoy bu ətirli gül çələngi həyatı həyat kimi yaşamaq istəyinə bahar təravəti qatsın!

Cahan tərəddüd edə-edə kövrək addımlarla səhnəyə qalxdı. Üzündəki mənalı ifadə ilə:

– Ən böyük cəza – unudulmaqdır. İnsan işıqlı sabahlara ümidiñi üzməməlidir. Tanrı şükürlər olsun ki, həyatımızı saf, əqidəli, ədalətli və namuslu insanlardan xali etməmişdir – dedi.

Məhbus qadınlar sanki onu yenidən görürmüş kimi əl çaldılar.

Hamı Mənzər Qarasevdaya həqarətlə baxıb, onu hoydu-hoyduya götürdü.

– Bu əhvalat real hadisədən çox bu vaxta qədər eşitdiyim ən yaxşı nağıllara bənzəyir, – deyən Cahān ikilikdə qonaq otağında söhbət edərkən Adil Hüseynliyə necə təşəkkür edəcəyini bilmirdi.

– Mən də uşaq vaxtı sənin kimi nağılbaz idim. Danış görüm, burada mənim bilmədiyim daha hansı xoşagəlməz hadisələr olur?

– Elə bil burada heç olmamışam, ruhum həmişə azadlıqda – sevdiyim insanların yanında olub.

– Sevdiyin insanların yanında.

* * *

Həbsxananadan qayıdanınan sonra, axşamüstü Adil Hüseynli Cahānın evinə gedib, Talehlə də ətraflı söhbət etdi. O, həm də bir müdrik ziyali kimi öyünd-nəsihət verib, Talehi anasının ziyarətinə getməyə razı saldı.

İş bununla bitmirdi. Adil Hüseynlinin şəxsi həyatında sözlə ifadə edilə bilməyən gərginlik yanmışdı; dünənə qədər o, yalnız təqaüdə çıxmaq barədə düşünürdü. İndi budur, nəşrə hazırladığı



yeni kitabı üçün topladığı materiallar mənzilindən oğurlanmışdı.

«Qırxinci otağın sırrı» onu çox məşğul edirdi.

– «Gördünüz, sizə deyirdim axı indi modern texnika əsridir» – qulaqlarına Şahin Verdiyevin istehzalı səsi gəldi.

«Bax, bu fikrində Şahin Verdiyev haqlı imiş; əgər vaxtında kompyuterdə yaza bilsəydim, heç olmazsa kitabımda istifadə etdiyim materialların surəti qalardı. Bəlkə onda...»

Birdən Adil Hüseynlinin ağlına qəribə fikir gəldi; son söhbətlərində Şahin Verdiyevə deyəsən axı «Qırxinci otağın sırrı» adlı kitab üzərində işlədiyini söyləmişdi.

Olyazmanın oğurlanmasının Şahin Verdiyevlə əlaqəsi ola bilərdimi? Ötən gecə saatlarla düşünsə də, bu fikir ağlından belə keçməmişdi. Görəsən niyə? Bəlkə düşünmüştü ki, «atalı-analı bəxtəvər» dediyi bu adam ana uşağıdır, məgər onu şəxsi biznesdən – alverdən savayı bir şey maraqlandırır mı? Qəribədir, həmişə «anam belə dedi», «anam elə etdi» deyən bu cavan oğlan niyə bir dəfə də atasının adını çəkmirdi? Bəs görəsən Şahin Verdiyevin yanına tez-tez gəlib-gedən o qadın kimdir?

«Mənə elə gəlir ki, onu haradasa görmüşəm. Demək, nağıl içində bir nağıl da var; bu nağılin adı hələlik «Qara Şahinlə naməlum qadının nağılı» olsun». Bəlkə qırxinci otağın tilsimi elə o naməlum qadınla bağlıdır?

«Qırxinci otağın tilsimi sınacaq». Bu fikir qəlbinə hakim kəsildi – heç cür unuda bilmədi. Həm də Cahanla etdiyi söhbətin təsiri altında idi.

Adil Hüseynli yaxşı bilirdi ki, içindən ötüb keçdiyi zaman geriyə dönüşü olmayan uzun bir yol kimidir. Bu yol ömrün sonunacan uzanır, hey uzanırdı...

Dünya təzadalarla, ağrılarla, acılarla dolu idi. Kimisi sevinir, kimisi kədərlənirdi. Kiminin işləri yağ kimi gedir, kiminin işləri isə sanki «tilsimə» düşüb daşdan keçirdi. Bəzilərini yalanlar didib dağıdır, bəzilərininsə üzünə həqiqətlər günəş təkin gülümsəyirdi...

Dünya əzəldən belə qurulmuşdur.

«Hər şey yaxşı olacaq!», «Haqq-ədalət gec-tez qalib gələcək!» – kimisinə bu çoxdan – lap əsrlərdən, qərinələrdən qalma çeynənmiş sözlər kimi görünürdü, kimisinə isə təsəlli idi. Kimisi də bu sözlərə sadəcə vərdiş etmişdi, asqıranda deyilən «Sağlam ol!» kəlməsi, xəstələnəndə «Allah şəfa versin!» duası kimi. Hüquq fakültəsinə başa vuran- dan sonra, yəni qırx il idi ki, o da bu sözlərə həm inanır, həm də yeri gələndə özü də işlədirdi.

O gün həbsxanadan az qala it kimi qovulmuş müğənni Mənzər Qarasevdanın rəfiqəsi Aypara Kamalzadə Adil Hüseynliyə zəng edib onu həbsxanada Cahan barədə dediyi sözlərə görə qınadı:

– Mən var qüvvəmlə çalışacağam ki, Qaraxanlının qatili olan o qadının cinayət işinə yenidən



baxılmasın. Lazım gəlsə, lap Avropa Şurasına kimi gedəcəyəm.

– Məncə sizi bir hüquq müdafiəçisi kimi Cahannın taleyi daha çox düşündürməlidir.

– Mən onların hər ikisini – həm Qaraxanlinı, həm də Cahanı sizdən yaxşı tanıyıram.

– Amma Qaraxanlıya həsr etdiyiniz monoqrafiyada bir çox nüansları unutmusunuz.

– Nə demək istəyirsiz? Bir-iki qondarma kitab yazıb, yoxsa dahi olduğunu zənn edirsiz?

– Hər halda elmdən çox mafiyaya xidmət edən Qaraxanlı barədə yazmanın nə qədər məsuliyyətli iş olduğunu bilişəm.

– Qulaq asın Adil müəllim, sizə nə lazımdır?

– Telefonun o başındakı zəhmlı səs müləyimləşdi.

Fikirlər oxundan çıxan yay kimi hədəfə doğru uçdu:

– Haqqın-ədalətin təntənəsi!

Aypara xanım «Lənət sənə, kor şeytan» – deyib dəstəyi asdı.

İki saatdan sonra ona naməlum cavan bir qadın zəng edib dedi:

– Sizə qəbrinizin üstündə yasin oxumaq üçün molla lazımdır?

– Sən kimsən? Qadın mollasısan?

– Məgər siz də kişisiniz? Şahin nəvəniz yerindədir. Kişi olan şəxs özündən balacaya pislik etməz!



Birdən onun beyninə elə bil çəkiclə vurdular:
 – Kişi olan şəxs öz ailəsinin ölümünə bais olmaz!

Dəstəyi telefonun üstünə qoydu.

Başını əlləri arasına alıb fikrə getdi: «Mən onların həyatını necə xilas edə bilərdim İlahi?»

* * *

Səhər tezdən gənc hakim Şahin Verdiyev onu «vacib işdən ötrü» xahiş-minnətlə öz otağına dəvət etdi. Adil Hüseynli yolboyu düşündü ki, bəlkə bir bəhanə tapıb onunla görüşməsin? Axı bu «vacib işin» nə olduğunu bilirdi: «Heç belə də iş olar? Qırxinci otağı görmədən «Qırxinci otağın sırrı» adlı kitab yazırsan. Kitab çap olunmamış adını qırxinci otağın sahibinə də söyləyirsən? Demək, sayıqlığı əldən vermisən, Adil Hüseynli!»

Adil Hüseynli «Kor ərəbin mahnısı»nı xatırladı: «Bəs o kor öz zəmanəsini görmədən, eşqdən, aşiqdən, haqdan, ədalətdən necə müfəssəl səhbət açırdı? Bəlkə o kor ərəbin ruhunun gözləri açıq olub? Gözləri görən adam əgər qaranlıqda nə baş verdiyini dərk etmirə, deməli, ruhunun gözləri kordur. İşıqlı-yaraşıqlı qırxinci otağı görmədən də orada nə baş verdiyini təsəvvür etmək olar. Amma... Yox, axı niyə mən «atalı-analı bəxtəvər» dediyim Şahin Verdiyevi bu qədər işiştirəm? Düzü, indiyə qədər nə atasını, nə də anasını tanıyıram. Yəqin hər bir ata-ana kimi onlar da öz öv-

ladlarının xoşbəxtliyi üçün çalışırlar. Amma bir valideyn kimi bilməlidirlər ki, Şahin Verdiyev bəlkə başqa sahədə onlara da, özünə də daha çox fayda verə bilər, məhkəmə sistemində isə cəmiyyətə ziyan vurur. Belə getsə, günahkarlar azadlıqda gəzəcəklər, günahsızlar isə türmələrdə çürüyəcəklər...»

...Fikir içində qırxinci otağa daxil olanda, mat qaldı. Bura məhkəmə hakiminin kabinetindən çox incəsənat muzeyinin bir salonunu xatırladırdı. İstirahət yeri kimi nəzərdə tutulub təmir olunan yan otaqda hələ də iş gedirdi. Ara-sıra taqqıltı səsi eşidilirdi. Kabinetin küncündə qaya üstə qara Şahin quşunun heykəli qoyulmuşdu.

«Qara Şahin?!» Deyəsən axı bu barədə Cahan öz məktubunda – «Könül dəftəri»ndə nəsə yazmışdı. «Hə, o məktubda hadisənin baş verdiyi yerdə, yəni Qaraxanlıının villasında belə bir heykəlin olduğundan bəhs olunur. Əgər bu həmin heykəldirsə, onda burada nə gəzir?»

Qırxinci otaqda Adil Hüseynlini ən çox təəccübləndirən şey dünən ona zəng edən hüquq müdafiəçisi Aypara xanımın tanınmış sənət adamları ilə – rus estradasının ulduzu Alla Puqaçovadan tutmuş ara müğənnisi Mənzər Qarasevdaya qədər çəkdirdiyi rəngli şəkillərinin divarları, kitab dolablarını, yazı masasının üstünü bəzəməsi idi.

Adil Hüseynli fikrə getdi. Cahanın «Könül dəftəri»ndə yazdıqlarını təkrar-təkrar xatırladı:





«...Məni son söz vermədən azadlıqdan məhrum edən, soyadı Verdiyev olan cavan hakim də görünür körpəliyində ana südü əmməyib, kim bilir, bəlkə anasının döşlərində heç süd olmayıb. Yada valideynləri onu uşaq evindən evladlığa götürüb. Ən doğrusunu Allah bilir.

İndi doğrusunu Adil Hüseynli də bilirdi. Cahan eşitsə ki, onu azadlıqdan məhrum edən Aypara Kamalzadənin oğludur, yəqin ki, yenidən sarsılıcaq. «Hə, düzdür, ona – Şahinə anası nərmənazik figurası pozulmasın deyə döşündən bir damcı da süd verməmişdi. Amma bir şeydə yanılırsan, Cahan, məncə orada-burada böyüyüb, ata-ana tərbiyəsi görməyənlər belə Şahin qədər rəhmsiz ola bilməzlər».

Şahin Verdiyev süni şəkildə gülümsədi:

– Məncə sizə demişdim, o, mənim anamdır, qadın hüquqları ilə məşğul olan özəl bir mərkəzin rəhbəridir.

Adil Hüseynli könülsüz dilləndi:

– Hə, xatırlayıram, cavan oğlan, qohum-əqrəbalarınızın yüksək vəzifələrdə işlədiyini demişdiniz, amma Aypara xanımın ananız olduğunu bilmirdim. Söhbətimizin nədən gedəcəyi artıq mənə məlumdur.

– Tam belə demək də olmaz. Eşitdim ki, otağımı təmir edən usta ilə maraqlanmışınız?

– Doğrudur, buranın tarixindən xəbərdar olduğuna görə onunla söhbət edəcəkdir. Bir də, fi-



ziki cəhətdən zəif olan o adam üçün yüngül bir iş tapmaq fikrinə düşmüştüm.

– Çox təəssüf ki, siz onunla nə tarixi mövzuda, nə də iş mövzusunda söhbət edə bilməyəcəksiniz. Çünkü bu gün o, qonşuluqda tikilən göydələndən yıxılıb ölüb. – Şahin Verdiyev bu xəbəri elə biganəliklə söylədi ki, sanki göydələndən insan yox, kərpic, ya da sement vannası düşmüşdü.

Adil Hüseynli eşitdiyi xəbərdən bərk həyəcanlandı:

– Yazıq, Allah rəhmət eləsin!

Şahin Verdiyev yaman narahat idi, amma özünü sakit göstərməyə çalışdı:

– Adamlar bir parça çörək üçün özlərini oda-közə atırlar. Burada az qazanmırıldı, gedib xəstə-xəstə əlavə iş götürmüştü. Hə, belə yerdə deyiblər ki, artıq tamah daş yarar, daş da qayıdıb baş yarar.

Adil Hüseynli onun daşqəlbliliyinə heyrət etdi:

– Bu cür bəsit nəticə çıxarmaq asandır. Şəhərdə göydələnlər göbələk kimi artdıqca, tikintidə baş verən bədbəxt hadisələrin də sayı çoxalır. Özü də şirkət sahiblərinin əksəriyyəti fəhlələrlə əmək müqaviləsi bağlamır.

Sonra qocaman hakim özünü ələ alıb sakit görünməyə çalışdı, nə fikirləşdisə: – Mənim vacib işlərim var – deyib qol saatına baxdı.



Şahin Verdiyev ona:

– Nə isə, Adil müəllim, axı mənim sizinlə çox vacib söhbətim var. Büyük şəhərdi də, ölüm-itim də olacaq, inkişaf da. Yox, yox, getməyə tələsməyin, sizi bura mən dəvət etmişəm, mən də yola salacağam. Xahiş edirəm, bu işdən vaz keçəsiniz. Aşur Qaraxanlını öldürən o qadın məsələsi... Bilirsiniz, bu işə yenidən baxmaq mənim gələcək karyerama çox böyük zərbə vura bilər.

Adil Hüseynlı cibindən kəhrəba təsbehini çıxarıb sağa-sola çevirdi:

– Qırx illik təcrübəmdə çox haqsızlıqlara rast gəlmişəm. Beləsini isə görməmişəm. Bir də axı sən özün mənə təqaüdə çıxanda vəkil kimi fəaliyyət göstərməyi məsləhət bilmışdin. Qoy bu da mənim vəkil kimi ilk işim olsun.

– Sizə nə qədər pul lazımdır? Bu dəqiqli verim, istəsəniz, təzə tikilən binalardan mənzil də bağışlayım. Üstəlik, anam-atam sizi evimizə dəvət edir. Bütün qohum-əqrəbamız narahatdır.

Adil Hüseynlı nə qədər sakit danişsa da, daxilindəki hırsı boğa bilmədi:

– Axı bu məmləkət yalnız sənin ailən və qohumlarından ibarət deyil, cavan oğlan! Məgər o qadının ailəsi, qohumları yoxdur? Başa düşmürəm, bugün-sabah əfv ediləcək bir qadın sizi niyə bu qədər narahat edir?

– Siz sakit olun, Adil müəllim, amandır, mənim dörd-beş ildən sonrakı ədliyyə karyeramı korlamayın!



«Sən bir bunun iştahasına bax! Gör ha, karyeradan dəm vurur!»

Şahin Verdiyev də «Bu adam mənim yoluma haradan çıxdı? Bu kötüyü kökündən çıxarıb bir kənara atmaq lazımdır, vaxt itirmək əbəsdir. Tərsliyindən bir cüt balasını qurban vermədim?» – deyə düşündü. Axırda dedi:

– Deməli, xoşluqla bu yalançı detektivçi rolunu oynamaqdan əl çəkmək niyyətiniz yoxdur?

– Yalançı detektiv? – qocaman hakimin üzünə yayılan təbəssüm müsahibini çasdırdı. O, bir də «detektiv nağıł?» – deyə təkrar soruşub, başını buladı.

– Dünən bu sözü anan da dedi, mən heç vaxt bu janrda kitab yazmamışam. Sən isə cavan oğlan, bundan sonra mənim evimdən oğurlatdığın qovluğumu qaytarsan da, xeyri yoxdur.

Şahin Verdiyevin üzündə çəşqinliq ifadə edən süni bir heyrat göründü:

– Nə qovluq, hansı qovluq, mən təzə evinizin harada olduğunu belə bilmirəm.

– Bilmirəm, axı «Qırxinci otağın sırrı» adlı kitabım səni niyə bu qədər narahat edir? Əslində mən nə səni, nə də sənin kabinetini düşünərək o adı seçməmişəm. Amma elə bura gəlməklə bir daha şahid oldum ki, doğrudan da sənin oturduğuñ bu qırxinci otağın da sırrı varmış. Necə deyərlər, mövzu gəlib özü məni tapdı. De görüm, sən mənim evimin təzə, ya köhnə olduğunu haradan bilirsən?



Şahin Verdiyev başını aşağı salıb, mızıldandı:

– İnanın, sizin qovluğunuuz məndə deyil.

– Bilirəm, səndə deyil, cavan oğlan, necə deyərlər, səni himayə edən adamdadır. Elə bu qara Şahin quşunun heykəlini haradan gətirtdiyini də yaxşı bilirəm, – deyə təsbeh çevirə-çevirə əlini quş heykəlinə sarı uzatdı: – İstəyirsən sənə himayədarlıq edən qadının hansı yuvanın quşunu olduğunu da deyim. Hə, hə. Səni himayə edən qadını deyirəm.

– Yoxsa siz mənim anamı nəzərdə tutursunuz?

Adil Hüseynli ona yazıçı gəlmiş kimi başını buladı:

– Hərçənd onun da günahı az deyil. Amma mən o «qadın mollası»nı deyirəm. Bəla burasındadır ki, xaricdən idarə olunan mafiya öz adamlarını hüquq-mühafizə orqanlarına yerləşdirir ki, bəd ayaqda onların cinayətlərini ört-basdır etsin. Buna görə də bəzən haqq-ədalət öz yerini tapana qədər daş daşdan ayrılır, iş işdən keçir.

Şahin Verdiyevin dili topuq vurdu:

– Ona görə də mən sizə təklif edirəm ki...

Adil Hüseynli ayağa qalxıb onun sözünü kəsti:

– Dayan, arifə bir işarə də bəsdir, özünü nahaq yerə yorma! Qoca öküzü öldürmək olar, öyrətmək olmaz. Əvvəllər çətin işə girişəndə, mənə «Al-

lah köməyin olsun!» deyərdilər. İndisə ya ölümlə hədələyirlər, ya da şeytana xas kömək təklif edirlər. Pis dostluq yaxşı əxlaqı pozar. Bu da elə «Şeytan köməyin olsun!» deməkdir. Eh, cavan oğlan, mən öz ailəmi – oğlumu, qızımı, həyat yoldaşımı met-roda baş verən o terror hadisəsində itirəndən bu zalim dünyada yaşamaqdan usanmışam. Yurdum düşmən tapdağında, qəlbim dost qınağında, ailəm o biri dünyada... Mənim kimi bir adamı adı Şahin, atasının adı Xanverdi, soyadı Verdiyev olan, «gənc bir alim» pulla satın ala biləcəyini gərək ağlına belə gətirməsin! Səncə, kim güclüdürsə, o da haqlıdır? Sən hələ də əminsən ki, haqq-ədalət həmişə cibində pul olandadır?

Şahin Verdiyev çəşqinqılıqdan nə deyəcəyini bilmədi. Düşündü ki, indi bu kişini hədələməyin, bəlkə də ağır sözlərlə təhqir etməyin məqamı çatıb. Amma qorxdu ki, «cındır» deyə təhqir edəcəyi qoca buradaca infarkt keçirsin.

– Boş təkəbbür ucbatından ailəni məhv etmək sizcə haqq-ədalətdirmi?

Adil Hüseynlinin qəlbinə elə bil od vuruldu.

– Bəsdir! – deyə qışqırdı. Sonra nə fikirləşdisə, səsinin tonunu aşağı saldı, – sən yenə də o bədbəxt hadisədə məni suçlayırsan. Elə bilirsən ki, bunu xatırlatmaqla mənə vicdan əzabı verirsən? Qoy sən deyən olsun, ailəmi öz təqsirim üzündən itirmişəm. Buna görə vicdan əzabı da çəkirəm. O vaxt maşın üçün pul hazırlamışdım. Oğlum sürücülük



vəsiqəsini bir-iki günə alacaqdı. Metroda o hadisə baş verdi. Maşın üçün yığıdığım o pullar məzar daşlarına sərf olundu.

Şahin Verdiyev Adil Hüseynlinin yumşaldığı zənn edib, içində rahatlıq duydu. Stəkana su töküb ona sarı uzatdı. Qocaman hakim stəkanı götürüb, dodaqlarına yaxınlaşdırıldı, amma birdən nə düşündüsə, onu stolun üstünə qoyub başını buladı:

– Bəs o hadisədə digər ölənlər insan deyildi? Yoxsa o terror zamanı ölen bütün insanları maşını olmadığına görə qınayırsan? Bəlkə avtobusla gedib-gələnlərin heç biri sənin nəzərində insan deyil? Qəlbində o insanlara zərrə qədər mərhəmət hissi olmayan alımə bax! Axı sənin doğmalarında o qatarda ola bilərdilər! Eh, Şahin, Şahin! Əgər haqqı sevirsənsə, gəl haqdan danışaq! Qulaq as, oxuduğuna əməl etməyən alım məşəl gəzdirən kora bənzəyər, bala!

Söhbətin bu yerində birdən elə bil otaqda zəlzələ baş verdi; təzə yan divar durduğu yerdəcə uçub töküldü. Tikilinin bu cür uçmasını yalnız möcüzə adlandırmaq olardı. Yuxarı mərtəbənin köhnə divarı aşmışdı. Binanın bu qədim-qayım divarı, çəkici, baltanı əvəz edən yeni texnologiyanın əcaib səs-küyünə sanki qiymət etmişdi.

Toz-duman qırxinci otağı bürüyəndə, yuxarı mərtəbənin divarlarının oyuğundakı rəflərdən çürük ipləri qopmuş qovluqlar Adil Hüseynlinin

ayağının altına töküldü, məhkəmə işlərinə aid saralmış vərəqlər ora-bura səpələndi. Vərəqlərin bir topası qocaman hakimin əlində idi. O, tozdan boğula-boğula öskürür, vərəqləri az qala gözünlə təpirmiş kimi oxuyurdu. Və bir an içində sanki ikinci, daha ağır bir divar uçub bu dəfə onun başına töküldü...

– Bu nədir? Sibirə sürgün olunanların siyahısı?.. Xalq hakimi Qaraxan Şubayev... Dayan, dayan, axı bu adı o gün mənə burada bir nəfər söyləmişdi...

O gün dəhlizdə siqaret aldığı cavan adamın söhbətini xatırladı: «Ustalardan biri savad yiyesidir. Zalim oğlu, danışanda ağızından dürr tökülür».

Həmin dəqiqələrdə atasını uzaq Sibirə aparan qatarın fit səsi gəldi qulağına. Sonra metroda – ölüm stansiyasında bir vaqon insan meyiti canlandı gözlərinin önündə. Çığırkı, bağırtı səsi qəlbini qasırğa kimi çulgaladı, bir an kövrəlib göz yaşlarını saxlaya bilmədi. Nəhayət, özünü ələ alıb:

– Vay, vay, vay, – deyə qocaman hakim dilləndi, – demə, qırxinci otaqda təzə divarın söykəndiyi bu köhnə divar özündə daha böyük sirlər saxlayırmış!..

Şahin Verdiyevin sanki qolu-qanadı sindi, rəngi qaçıdı, gözlərində qəmgin bir ifadə yarandı. Ümidsiz bir səslə mızıldadı:





– Mən... Burada nə yazıldığını belə oxuya bilmirəm...

Adil Hüseynli bir an fikrə gedib bu günə qədər xərclədiyi pulların göyə sovrulduğuna heyfsilənən gənc həmkarına sanki təsəlli vermiş kimi piçildadı:

– Bu hadisə ilahi ədalətin bir nişanəsidir, bala! Heç vaxt dünyada ilahi ədalətin olduğuna şəkk etmə!

Şahin Verdiyevin dişi bağırsağını kəsdi, imkanı olsayıdı, elə bu an, buradaca Adil Hüseynlini qətlə yetirərdi.

* * *

Həbsxanada – təzə təmir olunmuş oxu zalında televizora baxan qadınlar qəfildən bir-birinə dəydi, gurultu qopdu.

Diktor köhnə məhkəmə binasında qəfildən üzə çıxan qırxinci otağın sırrını aləmə faş edirdi:

– Sən demə, Cahanın özünün və gəlininin namusunu qorumaq naminə qətlə yetirdiyi Qaraxanlı, repressiya illərində Adil Hüseynlinin müharibə veterani olan atasını «pantürkist» kimi qələmə verib Sibirə göndərən Qaraxan Şubayevin oğlu imiş.

– «Dünyada hansı daşdan hörülürsə-hörlüsün, elə bir möhkəm divar tapılmaz ki, insan iradəsinin və fikrinin qarşısını alsın!» – braziliyalı yaziçi Jorji Amadunun bu məşhur





kəlamını yada salan ariq, çəlimsiz telerepartyor göydələnlərin əhatəsində, köhnə divarları uçan «Ədalət sarayı»nın qarşısında dayansa da, xəyalən keçmişə qayıtmışdı.

Bu ariq, çəlimsiz repartyor iti-itü danışındı, ek-randa isə Stalinin ölümündən sonrakı dövrün xronikası göstərilirdi...

Adil Hüseynli evində televizora baxa-baxa Cahanı düşünürdü: «Görəsən, baxırmı? Baxsa, xeyli sevinəcək».

Cahanın oğlu Taleh ilə gəlini Nərgiz az qala televizorun içində girmək istəyirdilər. Balaca Şahmar – Cahanın hələ üzünü görmədiyi nəvəsi təkərli beşiyində müşil-müşil yatırdı.

– İlk gündən Mir Mövsüm ağanın ocağına nəzir demişdim, Allaha çox şükür, nəzir-niyazım qəbul olundu, – Nərgiz piçildadı.

Taleh nəvazişlə onun əllərini ovcuna alıb yanğından öpdü:

– Əgər Adil müəllim olmasaydı, ömrüm boyu anamın yanında xəcalətli qalacaqdım.

Televiziya kanalları Qaraxanlıının şəhərətrafi villalarını, xarici markalı maşınlarını göstərib, ona milyonlarla qazanc gətirən «Qara XAN» holdingin törətdiyi iqtisadi cinayətləri sadalayırdı.

– Bu cür iblis elm aləminə necə soxulubmuş?

– Ağzında iblis deyirsən. Görəsən yer üzündə Qaraxanlı kimi nə qədər fırıldaqçı ədalət məhkəməsindən gizlənir?



– Bəs Qaraxanının varisi kimdir? Holdinqin işinə kim başçılıq edir?

– Qaraxanlı barədə ən qorxulu, ən dəhşətli fakt onun xarici ölkələrdəki terror dəstələrinə dəstək verən mafioz qüvvələrlə əlaqəsi idi...

* * *

Cahan günəşli bir yaz günü əfv olunaraq, sevincli və eyni zamanda qüssəli duyğular içində həbsxana həyatı ilə vidalaşdı. Əlbəttə, birbaşa evinə gəldi, nəvəsini qucağına alıb oğlu və gəlini ilə birlikdə Şəhidlər Xiyabanına yollandı. Vətən uğrunda həlak olmuş ərinin məzarını ziyarət edib, qəbrinin üstünə gül qoydu.

Nərgiz qayınanasına toxraqlıq verə-verə dilləndi:

– Qəbri nurla dolsun!

Xiyabanda görülən abadlıq işləri əbədi qəhrəmanların xatırəsinə göstərilən ehtiramı ifadə edir, qürur hissi doğururdu. Buradan baxanda, dənizin sahilinə sığınan şəhər elə bil ovuc içində idi. Uca göydələnlər bostan içindəki uzunboğaz qarğıdalılar kimi görünürdü.

Cahan özünün də anlamadığı düşüncələrə dalaraq, əlini nəvəsinin ciyininə qoyub dedi:

– Balama nənəsi gözəl nağıllar danışacaq. Çoxlu-çoxlu nağıllar. – Sonra üzünü gəlininə tutub: – Bilirsən Nərgiz, məncə bu dünyada zalim adamların əksəriyyəti uşaqqı vaxtı nağıl eşitməyən, nağıl oxumayan, nağıl dünyasından uzaq olan

adamlardır, – dedi. – Nağıllar, əfsanələr yaddaşı ölməyə qoymur, çətin anlarda adamı yaşıdan ümid işığına çevirilir.

– Əslində hər bir şeyin yaxşı-pis cəhəti var, nağılların da. Uşağa elə nağıl danışarsan ki, qorxağın biri olar.

– Nərgiz, həbsxanada bəzən susuzluqdan do-daqlarım quruyanda nənəmin nağıllarındakı duru çəşməli bulaq gəlib dururdu gözlərimin önündə. Mən hansısa şəlalənin, ya da çayın səsini eşidirdim, onda elə bil susuzluğun keçib gedirdi.

– Ana, o vaxt qəzet yazmışdı ki, 11 sentyabrda Amerikada əkiz binaları terrorçular partladarkən, Corc Buş məktəbdə uşaqların arasında imiş, onlar keçi haqqında nağıl danışırmiş.

Taleh onlara qulaq asa-asə dənizə baxırdı.

Hə, həqiqətən də o, anasından dəniz haqqında o qədər maraqlı əfsanələr eşitmişdi ki. Nədənsə indiyə qədər fərqiñə varmamışdı.

Artıq Talehə anasının Qaraxanlı soyadlı o əbləhi nə üçün öldürdüyüünün əsl səbəbi də aydın olmuşdu. Bir müddət öncə qatil oğlu kimi xəcalət hissi ilə yaşayırdısa, indi isə anası gözlərində namus, qeyrət keşikçisi kimi göylərə ucalmışdı.

– Ana, bəlkə biz onu qonaq dəvət edək? – deyə Taleh qəfildən dilləndi.

Maraqlıdır ki, bu vaxt Cahan da qırxinci otağın tilsimini qırıb, ailəsini ona qaytaran Adil Hüseynli barədə düşünürdü.





– Niyə də çağırmaqa? – Nərgiz söhbətin kim-dən getdiyinə əmin olub, – Adil müəllimi evə də dəvət edə bilərik, lap restorana da. Ona hər şey halaldır.

– Baxarıq, əzizlərim. Bu gün o, evinin yaxınlığındakı Xiyabanda mənimlə görüş təyin edib. Təklif edərəm. Nəsə Adil müəllim sarıdan nigarancılığım var. Bəlkə özünə də dedim. Son günlər adı çox dilə-dişə düşür – televiziya, qəzet...

Cahanın gözlərində qayğısılıkdən çox nigarancılıq ifadəsi vardı.

– Hamı ağız-ağıza verib deyir ki, Adil müəllim əjdahadır, cəngavərdir, – bunu Nərgiz dedi.

Cahan:

– Yeddibaşlı əjdahalar isə neçə il qabaq atasının başını yeyib qanını içiblər.

– İndi də özünü ölümlə hədələyirlər, – Taleh söhbətə qarışdı.

– Mənzilini qarət edənlərin kimliyi indiyə qədər bilinmir – Cahan bu sözü deyəndə, onlar Xiyabanın üzlük daşı düzülmüş qapısından çıxırdılar.

* * *

Adil Hüseynlinin taleyindən nigaran olan Cahani, indi nəsə yeni bir fəlakətin baş verəcəyi qorxudurdu. Bu fədakar insanı qorumaq üçün yollar axtarırdı. İnsan sədaqətinin dəyəri hadisələr öz məcrasından çıxdığı zaman bilinir: «Allah



müqəddəs Quranda buyurur ki, sədaqətli insanlarla bərabər olun. Bəs görəsən o bizi öz ailəsi kimi qəbul edərmi?»

Şər qarışındı. Cahan xanım Adil Hüseynlinin görüşünə tələsirdi: «Bəlkə birdən-birə evinə dəvət etməyi müsəlmançılığa zidd saydığını görə burada görüşməyi məsləhət bilib?»

Xiyabanın girişində Xocalı soyqırımı qurbanlarının xatırəsinə abidə ucaldılmışdı. On beş il əvvəl baş vermiş faciənin epizodlarını yada salan Ana heykəlinə baxanda, ürəyindən qara qanlar axdı.

Cahan Xiyabanın sağından-solundan sürətlə ötüb-keçən maşınlara baxa-baxa qarşidakı oturağa sarı addımladı.

Adil Hüseynlinin beyni köhnə dəyirman kimi uğuldayırdı. Neçə gün idi ki, ürək ağrıları şiddətlənmişdi. Telefon zəngləri onu təngə gətirmişdi:

«Mətbuat konfransında öz ailəni o biri dün-yaya necə göndərdiyini də açıqlayarsan. Sən – qoca kaftar, öz ailənin qatilisən, onlar sənin ucbatından həlak oldular. Sənin, sənin... Axı sən qoca axmaq bu vicdan əzabı ilə necə yaşayırsan, necə?»

«Deyəsən Cahana aşiq olmuşan? Axmaq qoca, o qancıq sənin də başını yeyəcək. Allah o qadını ona aşiq olan kişilərin başını yemək üçün yaradıb.»

«Əgər Şahinin başından bir tük əskik olsa, özünü ölmüş bil!»



Cahan bu gecə pis yuxu görmüşdü. Arıq bir kişi öz-özünə qəbir qazırdı. Kişi arada nəfəsini dərir, əlini gözünə günlük edib uzaqlara baxırdı. Bu zaman kimsə tüfəngin qundağı ilə onun böyrünə vurub tələsirdi. Bu kişi kim idi görəsən? Bəlkə Adil Hüseynlinin Sibirdən, sürgündən qayıtmayan atası idi? Yoxsa Adil müəllimin özü idi? Axı onu kimsə ölümlə hədələmişdi. Bəlkə qəzetlər uydurur bunu?

Budur, Adil Hüseynli qoltuğunda qovluq Xiyabanın ortası ilə ona tərəf addımlayır. Sanki o, Cahanın deyil, körpə şəhid balasını başının üstünə alıb göyə qaldırmış Ana heykəlinin görüşünə tələsirdi.

Birdən dizləri üstə yerə düşdü, köksündən axan qana bulaşmış əlini irəli uzadıb, ağızını açdı, Cahana nəsə demək istədi və şüşələrinə polietilen təbəqə çəkilmiş, nömrəsi-nişanı bilinməyən qırmızı «Hammer» maşınınə sarı baxdı. Ağır döyüş maşınınə bənzəyən avtomobilin pəncərəsindən tapança ilə qocaman hakimi hədəf alan maskalı adam ikinci gülləni də atandan sonra, iri kabinənin dərinliyində görünməz oldu.

Maşın tapançadan çıxan güllə sürəti ilə də uzaqlaşdı. Hər şey bir göz qırpmında baş verdiyindən Cahan çəşib qaldı. Özünü ələ almağa çalışıb, meyitə yaxınlaşdı, yerə düşmüş qovluğu götürdü. Üzərində «Qırxinci otağın sırrı» yazılmışdı.



– İlahi, bu nə vəhşilikdir?! Şəhərin ortasında, adamların gözü qarşısında!.. Çekdiyimi görürdü qansız! Ağacın arxasına girib, yerə yatmasaydım, məni də vuracaqdı, – bu şəhərdə hamının üzdən tanıldığı teleaparicinin səsini eşidəndə, Cahan göz yaşlarını saxlaya bilmədi. – O, bizi bura özü çağırmışdı... Elə bil ürəyinə dammışdı...

– Son nəfəsinə də çatmadıq... Vuranın kim olduğunu bilirmiş bəlkə?.. –kəlmələri gözüyaşlı Cahanın dilində fəryada döndü.

– O, bizə nəsə vacib bir şey deməyə hazırlaşırdı. Bəlkə onu izləyən adamların kimliyini təyin etmək üçün bu riskə getmişdi? Bəs niyə burada?

Qanlı qətlin ən yaxınlıqdakı şahidi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Ana heykəli idi.

– Bu, əsl soyqırımdır, əvvəl atasını, sonra da özünü qanına qəltan etdilər.

Cahanın gözlərinin yaşı büllür şüşə qırığı kimi yanağında donub qalmışdı. Heykəl kimi hərəkətsiz dayanmışdı. Meyit qan içində idi. Şər vaxtının toranlığında mərhumun sinəsindən axıb, daş pilitələrin üstündə gölməçə bağlamış qanı qapqara idi.

Az sonra hadisə yerinə polislər, təhlükəsizlik xidmətinin əməkdaşları, Adil Hüseynlinin iş yoldaşları gəldilər.

Cahan bir ucdnan tökülsüb gələnlər arasında Şahin Verdiyevi də gördü, üzünü çevirdi. Adil



Hüseynlinin son anda ona verdiyi qovluğu çantasına qoyub kənara çəkildi.

Polislər hadisə yerinə yiğilmiş adamları və telejurnalısları uzaqlaşdırmağa çalışdılar. Görəsən, Adil Hüseynli bilə-bilə özünü ölümün qucağına atmaqla nəyi sübut etmək istəmişdi?

Cahan evə dönərkən özü ilə üstünə «Qırxinci otağın sirri» yazılmış, quş kimi yüngül bir qovluq və çəkilməsi qeyri-mümkün olan ağır bir dərd aparırdı...

* * *

Günlər, həftələr ağır-ağır ötüb keçirdi. Televiziyanın kriminal xəbərlərində dönə-dönə göstərilsə də, pəncərələri qara plynkalı maşından hələ də soraq verən yox idi. Maşın qeybə çəkilmişdi.

Cahan ümidsiz halda yatağa düşdü, xəstələnib inildədi, bağının başı yandı, saatlarla hicqıra-hicqıra, nəfəsi tutula-tutula ağladı. Vicdan əzabı çəkə-çəkə gecə-gündüz özünü qınadı: «Onu mənim üzümdən qatlə yetirdilər».

Oğlu, gəlini nə qədər təsəlli vesələr də, hər dəfə Adil Hüseynlinin məzarının qarşısında dayananda, ürəyində öz-özü ilə haqq-hesab aparırdı: «Kaş o dəftəri heç göndərməyəydim».

Qarapaltarlı qadını qəbiristanlıqda görən adamlar onu qocaman hakimin həyat yoldaşı, bacısı, bir sözlə, əzizi zənn edirdilər.

Dul qadınlar, yaxud əri ilə it-pişik kimi dolanın arvadlar ona həsədlə baxırdılar. «Halal olsun, namusla yolunu saxlayır» – tüfeyli ərinin əlindən yanğıqlı olan bir qadın, hətta buranın qəbiristanlıq olduğunun fərqiñə varmadan kükrəyib coşmuşdu: – Mən bədbəxt hər gün Allaha dua edirəm ki, başı batmışın canını tez alsın. Bəlkə ondan sonra dün-yada bir xoş gün görüm. Boyunu yerə soxum elə. Ölsə, qəbri üstünə gələn nə bir kişi tapılacaq, nə də bir arvad.

Cahan düşünürdü ki, taleyin-qismətin qara siyahısına düşmüş bu qadın yəqin ki, özünü bədbəxt sanır. Ümidlə, arzuyla yaşayır. Düşdüyü vəziyyətdən çıxməq üçün yol axtarır. Bu, nağıllardakı qırxinci otağa girmək kimi bir şeydir. Çox vaxt adamların gücü-taqəti otuz doqquzuncu otağa qədər çatır. Qırxinci otaqda nə olduğunu bilmirlər. Bircə onu bilirlər ki, orada onların könül verib sevdiyi kimsəni əllərindən alan sehrli bir qüvvə var. O sehrli qüvvənin tilsimini qırmağa ağılla bərabər, güc də lazımdır.

Cahan bir də düşünürdü ki, görəsən onun kimi dul qalmış bu qarapaltarlı qadınların hanısı biri ərinin məzardan qalxmasını arzulamır ki? Bəs yanaqlarından məzar daşlarına süzülən o göz yaşları nədir elə? Yox, əgər doğrudan da belə bir möcüzə baş versəydi, o kimi seçərdi? Adil Hüseynli ilə bərabər, onun son istəyi də öldü. O, yenə xəyallarının ümidiñə qaldı. Bu möcüzə xəyal isə



həyatın vermədiyini ona bir anın içində verirdi:
«Sən öz şahzadənə gec-tez qovuşacaqsan!...»

Cahanın könlü yara kimi sizildayırdı, bu dəfə sanki köksündə tələbəlik illərindən tanıdığı bir şair danışırdı: – «Kişilər hamısı bir olmur, atam balası, – qorxağı var, igidi var. Bu dünyada hər bir kişinin öləndən sonra məzarı başında ağlayası bir qarapaltarlı sədaqətli qadına ehtiyacı var.»

Adil Hüseynli üçün o qarapaltarlı sədaqətli qadın Cahan idimi? Bəlkə ən çox sevdiyi o sədaqətli, etibarlı qadın axirət dünyasında görüşünə yollandığı ömür-gün yoldaşı idi?!

Onun qəlbində də arzuları-xəyalları dəfn olunmuş üç məzar vardi.

*Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalim əcəl
Son nəfəsindən tanıyır.*

*Mən ayrı quşam, ayrı quş,
Yarı bülbül, yarı bayquş.
Bu dünyada mən boyda quş
Öz qəfəsindən tanınır.*

*...Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəğməsindən tanıyor...*



Adil müəllimin son nəğməsi görəsən, nədən bəhs edirdi?

Dolablardakı kitabları töküşdürüb yerlə bir etmişdilər. Açıq-aşkar görünürdü ki, kimsə Adil Hüseynlinin mənzilində əməlli-başlı axtarış aparmışdı.

– Buranı, onun işini aparan müstəntiq belə qarışdırıb, – deyə Adil Hüseynlinin qapı qonşusu Əsmər arvad Cahana dedi. Özünü mənzilin sahibəsi kimi aparan bu qadın Adil Hüseynlinin son kitabının müsbət obrazlarından biri idi. Üzündən məişət qayğıları əskik olmayan Əsməri Cahan artıq yaxşı tanıyırırdı; iki qız, bir oğul anası idi, əri müharibədə əlil olmuşdu. Ehtiyac içində yaşayırıdalar. Mənzilləri darısqal olduğundan, yaşı otuzu haqlamış oğlunu evləndirə bilmirdi.

Əsmər qapının ağızında dayanmışdı:

– Bəzən zarafata salib deyirdim ki, Adil müəllim, sizə könül həmdəmi – gözəl bir qadın lazımdır, bu təklik qəlbinizə ağır yükdür, vallah. Hər gün makinasının taqqıltısını divarın o üzündə eşitməyə adət etmişdim. Bir gün səs kəsiləndə, dedim bəlkə naxoşlayıb? Başılovlu gəldim, gördüm kompyuterdə nəsə yazır. Dedim, xeyirli olsun!

Cahan ayrı vaxt olsaydı, onu çox sorğu-sual tutardı. İndi nədənsə bu danışqan qadından tezliklə canını qurtarmaq istəyirdi.

– Əgər icazə versəydiniz, burada bir az tək qalardım, – dedi.





– Bəlkə sizə çay gətirim?
– Sağ olun, gedəndə qapınızı döyüb xəbər elə-yərəm.

– Barı deyin, o, son sözünü deməyə macal tap-dımı?

Cahan başını buladı:

– Yox, elə bil canı onu dərhal susdurmaq üçün ürəyinin başından vurdu. Özü də iki güllə, üst-üstə.

– Yaxşı, mən gedim. Heç bilmirəm bu evin məsələsi necə olacaq?

Əsmər gedəndən sonra Cahan yazı masasının üstündəki «noutbuk»u açdı. Qəribə idi, qovluq-dakı materiallar kompyuterdə yazılsa da, yaddaşdan silinmişdi. Deməli, mənzili istintaqçılardan savayı da axtaran olub. Kitab dolabına, kamodun siyirmələrinə baxdı. Divardan Adil müəllimin, onun ailə üzvlərinin şəkilləri asılmışdı.

Ona bir an elə gəldi ki, bax elə indi qocaman hakimin ruhu da otaqda dolaşır, nəyəsə yardımçı olmağa çalışır.

«Bağışla məni, Adil müəllim, bağışla, kim bilir, bəlkə cizma-qaramı oxuyub, məni dinləməsəydi-niz, təqaüdə çıxandan sonra rahat ömür sürəcək-diniz».

Adil Hüseynlinin xəyalı: «Sən öz övladının gələcəyi naminə doğru bildiyin addımı atdın. Görünür bu dünyada haqdan, ədalətdən danış-maq az imiş. Adamlarda inam yaratmaq, haqq-

ədalətin qalib gəlməsi üçün hərəkət etmək vacib şərtidir.»

Cahan: «Haqqı tapdalayıb, ədalətsizlik edən adamlar qorxunc div – insan başı yeyən zombilərdir. Hə, hə, hər gün bir adamın başını yeyən divin yalnız nağıllar dünyasına aid olduğunu düşünməklə çox yanılırıq. Divlər, əjdahalar da bu dünyada adam cildində yaşayırlar. Nağıldakı görkəmdə deyil, onların qiyafəsi əsla nağıldakına bənzəmir; dəyişib, müasirləşib – savaşları, tutuşları, fəndləri...»

Cahan heç vəchlə Adil Hüseynlinin yoxluğu ilə barışa bilmirdi.

Yenidən qayıdır gələn Əsmər mənzilin ortasında dərin fikir içində üzülən qadına baxır, yanıb-yaxılırdı. Onun bükülmüş belinə, solub bozarmış bənizinə sakit tərzdə baxmaq mümkün deyildi.

Əsmər arıq barmaqları arasında iki qatlanmış kağız tutmuşdu:

– Elə bil hər şeyin sonunu bilirdi. Qaragünlü bu vəsiyyətnaməni ötən şənbə gözümün qabağında, mənimlə zarafatlaşa-zarafatlaşa yazdı. Ayrı vaxt elə ciddi olurdu ki, işi başından aşırı, kəlmə kəsməyə ürək eləmirdim. Sənin adını birinci dəfə həmin gün çəkdi, bildim ki, sən adda adam var. Dedi ki, bu vəsiyyətnaməni bərk saxlaysan, dünyanın işini bilmək olmaz.

Cahan vəsiyyətnaməni qadının barmaqları arasından ehmalca götürdü, oxudu. Mərhum,



mənzili qonşu qadına, qiymətli və nadir kitabları Cahana vəsiyyət etmişdi. Yazılıq, dəfn və başdaşı üçün ayırdığı pulun miqdarını da göstərmişdi. Vəsiyyətnamədə həm də xahiş olunurdu ki, indiyə qədər işiq üzü görməyən əsərləri bir kitabda cəmlənib nəşr edilsin.

– Bu surətidir, – Əsmər əlavə etdi, – əsas nüsxəni müstəntiq özü ilə götürüb. Guya iş yekunlaşandan sonra qaytaracaq. Nə bilim, vallah! İnanmazsınız ey, o kağızin surətini də öz əli ilə çıxartdırıb verdi mənə ki, saxlayım.

Cahan vəsiyyətnaməni jurnal masasının üstünə qoyub, xəstəhal addımlarla Adil müəllimin mənzilindən çıxdı.

Əsmər qapını qıflılamaq üçün sağ əlində tutduğu gümüşü açarı hazırladı.

* * *

Axşamüstü idi – hava hələ tam qaralmamışdı. Cahan, Qaraxanlı yaşayan məhəllədən ötüb-keçirdi. O bura nə vaxt, necə, hansı niyyətlə gəlmışdi? Bilmirdi. Sadəcə, «İlahi, özün mənə güc ver», – imdadı ilə özünü toplamağa çalışır, evlərə baxa-baxa addımlayırdı.

Qaraxanlıının villasını tanıdı. O müdhiş gecədə baş verənlər, iyrənc və əzablı mənzərə qəfil şaxta kimi içənə dolub bütün varlığını dondurdu. Bu, ani oldu. Özünə gələndə – sanki yerə mixlanaraq hərəkətsiz qalan ayağını tərpədib irəli baxarkən





canından ıldırıım şiddetli bir cərəyan keçib, donmuş hüceyrələrini oyatdı.

Həyət qapısının ağızında qapıları qara, qalan yerləri tünd qırmızı rəngli maşın dayanmışdı. Bu, həmin maşın idi. İndi onun hər yeri qırmızı idi. Şübhəsiz, qapıları pylonka ilə qara rəngə bürümək, izi azdırmaq üçün düşünülmüşdü. Bir az da yaxına yeriyb diqqətlə baxdı. Yox, o səhv etmir-di. Həmin maşındır. Deyəsən haqq Allah bu dəfə Adil müəllimin qatillərini aşkar etmək missiyasını öz üzərinə götürmüştü. Telefonun kamerası ilə maşının şəklini çəkdi. Onu daha bir sual düşündürdü: «Bəs Qara Şahin kimdir? Adil müəllim «Qara Şahin və naməlum qadının nağılı»nı yarımcıq qoyub».

Yaxınlıqdan bir qadın keçirdi. Cahan onu tanıdı. Keçmiş iş yoldaşlarından biri idi. Salamlaşdırılar. Qadın utana-utana üzr istədi:

– Bağışla Cahan, o zaman Qaraxanlıının təklifi-nə razılıq verməyi sənə məsləhət biləndə, səhv etmişəm. Həmişə evində-eşiyində!

– Amma o şərəfsizin yoxluğu pis əməllərinə son qoymadı ki...

– Bilirəm, səni müdafiə edən adamı qətlə yetiriblər, – qadın başı ilə qarşısında qırmızı maşın dayanan villaya işarə edib, – yəqin tanıyırsan da, o gorbagorun xarabasıdır. Bacı, məncə buralara gəlməklə sən böyük risk eləyirsən.

– Bilmək olar nə üçün?

– İndicə özün dedin ki, Qaraxanlı ölsə də, pis əməlləri yaşayır. Bu evdə indi onun varisi yaşayır. Heç bilirsən onun varisi kimdir?

– Yox.

– Şahin Verdiyev.


Qadın üstəlik onu da bildirdi ki, Aypara Şahinin anasıdır.

Cahan beş-on dəqiqənin içində üçüncü dəfə sarsıntı keçirdi. Gözünü bərəldib hədsiz heyrətlə keçmiş iş yoldaşına baxdı.

– Demək, mənə cəza hökmü çıxaran hakim Ayparanın oğlu imiş.

– İndi bu evdə özündən yaşı bir qadınla yaşayır. Adı Sevadır. Əvvəllər Qaraxanının adamı olub. Bu maşın da onunkudur, – deyə o, Cahanın bayaqdan maraqla baxdığı maşını göstərdi, – əvvəl belə ala-bəzək deyildi, sonra görkəmini bu hala saldılar.

Sonra qadın səsinin tonunu xeyli aşağı salıb, piçiltidən azca yüksək bir səslə Cahana, Qaraxanının «Qara XAN» holdinqinin adının dəyişib «Qara Şahin» olmasından, vaxtilə ona «nişanlımı əlimdən almışan», – deyə şər atan müğənni qadının televiziyyada bu firmanın məhsullarını reklam eləməsindən danışdı. Eşitdikləri onun düşüncəsini də, taqətini də sanki yenidən bərpa etdi. Elə bil içində işıq yandı. Bədənini qəribə hərarət bürdü. Sanki aylar uzunu bu dəqiqəni gözləmişdi. Elə bil otuz ildə itirdiyi hər şeyi bircə anda tapdı.



Keçmiş iş yoldasını qucaqlayıb:

– Sağ ol, Allah köməyin olsun! – deyə həyəcan-la piçıldadı.

* * *

O, Adil müəllimin məzarı üstünə bir dəstə qərənfillə gəldi. Bir də kitabla. Yeni işq üzü görmüş «Qırxinci otağın sirri» adlı yaşıl cildli kitabı məzarın mərmər sinə daşına qoyub, dərindən köks ötürdü. Kitabın rəngi bir parça çəmənliyi xatırladırdı. Hər yan yaz libasına bürünmüştü. Adil Hüseynlinin ailəsinin uyuduğu məzardan gözəl bir qadın və bir cüt yeniyetmə boylanırdı.

Cahan bu qoşa məzara baxa-baxa ürəyinin başından yol alıb, kirpiklərinin ucuna gəlib çatmış acı, isti göz yaşlarını saxlaya bilmədi. Çöhrəsini qəm-kədər bürümüş bu qarapaltarlı qadın yaşıl çəmən içində dayanmış ruha bənzəyirdi.

Adil Hüseynlinin vəsiyyətinə görə başdaşının bir üzünə qurbətdə dünyasını dəyişmiş atasının şəkli həkk olunmuşdu. Ailə haqqın dərgahında bir araya gəlmişdi. Bir vaxtlar Şuşada –dağların qoyunda – yaylaqda olduğu kimi...

Adil Hüseynlinin «Qırxinci otağın sirri» kitabı böyük əks-səda doğurmuşdu. Kitabın çapı Cahanı sevindirsə də, qəlbini məyusluqdan xilas edə bilməmişdi.

Onun telefonu susmaq bilmirdi. Tikanlı zənglər də vardı – bir çoxları onu qınayırdılar.

«...Oradakı adlar qondarmadır».





«...Sən dəli olmusan, əcəlin çatıb yoxsa?»
Və yaxud zəng edib deyirdilər:
«...Mərdlik və qəhrəmanlıq yalnız nağıllarda
olur...»

«...Mən sənin həbsxanada nə oyunlardan çıxdığını yaxşı bilirəm. Nəvənin taleyini düşün, ailəni
düşün!»

Səslər bir-birinə qarışındı, hədəyə-qorxuya
çevrilirdi, gülləyə dönürdü, ox kimi bağının başını
yaralayırdı. Səslər beynində əks-səda verirdi:

«...Görünür Adil Hüseynli üçün çox darıxmışsan...»

«...Necə bilirsən, görən o səninçün yer saxlayıbmı?»

«...Sən dünyanın ən bədbəxt qadınısan!»

«...Münasibətdə olduğun bütün kişiləri itirmişən!» – Deyəsən danışanın kimliyi son anda ona
aydın oldu.

«...Kaş həmin gün ikinizi də gəbərdəydim!!!»

Cahanın səsi elə bil quyunun dibində cingildədi:

– Məncə siz buna hələ çox təəssüf edəcəksiniz!

* * *

Allahın işinə bax. Martin son günü oğlu Talehin maşınınə əyləşib, məhkəməyə yola düşəndə,
radioda səhər xəbərləri verilir və aparıcı deyirdi:



– Görkəmli hüquqşunas və yazılıçı Adil Hüseynlinin ölümü ilə nəticələnən qanlı terror aktından yarım il ötüb. Terror aksiyasını planlaşdırıran və həyata keçirən kimlərdir? Hüquqmühafizə orqanları indiyə kimi bu suala cavab axtarsalar da, hələlik heç bir dəlil tapa bilməyiblər. Bəzi ekspertlərin fikrincə, killer başqa ölkənin vətəndaşı olduğuna görə, cinayəti törədənin şəxsiyyətini müəyyən etmək müşkülə dönüb. Bu gün məhkəmədə müəmmalı aksiyanın şahidi Cahan Axundova ifadə verəcək.

Taleh maşının sürətini azaldıb üzünü anasına tutdu:

– Ana, xahiş edirəm, Şahmarın gözünü yolda qoyma!

Oğlunun nə demək istədiyini Cahan yaxşı başa düşürdü. Səhər evdən çıxanda, Nərgiz arxasında su atıb uğur diləmişdi.

– Mən ədalət naminə bu son addımı atmalıyam, – Cahanın bütün düşüncəsinə hakim kəsilən yeganə cümlə bu idi.

– «Qırxinci otağın sırrı» kitabı çox qapıları üzünə bağlayacaq, ana!

– Bəlkə də açacaq! Nənəm demişkən, dərin suyun dibi var, uzun yoluñ sonu. Mən bu gün həqiqəti söyləyəcəyəm!

– Adil Hüseynlinin ağızına sıxlın güllə...

– Səncə o güllə Adil Hüseynlini susdura bildi-mi?



Aparıcı qız Cahana bağlı xəbəri davam etdirirdi:

– Cahana Axundovanın redaktorluğu ilə nəşr olunan «Qırxinci otağın sırrı» kitabı ictimaiyyət tərəfindən, xüsusilə hüquq-mühafizə orqanlarında birmənalı qarşılanmayıb. Bir çoxları belə düşünür ki, kitabda adları çəkilənlər bu gün yenə öz çirkin əməllərini davam etdirir, ədalətdən yayınırlar. Xatırladaq ki, kitabın təqdimat mərasimi qalmaqalsız ötüşməyib. Orada gedən faktlarla bağlı sabiq hakim Şahin Verdiyev də bugünkü məhkəmə istintaqında dindiriləcək. Bəzi ekspertlərin fikrincə, Şahin Verdiyev qanunsuz biznes fəaliyyətilə məşğul olaraq, Qaraxanlıdan qalan bank işi, beynəlxalq turizm, parfümeriya, təbii bitkilərdən dərman hazırlayan laboratoriya, mehmanxana təsərrüfatı və başqa obyektlərdə fəaliyyət göstərən holdinqə rəhbərlik edib. Vəzifəsindən sui-istifadə etdiyinə görə beş ay əvvəl işdən kənarlaşdırılıb. Əziz dinləyicilər, bilmək istərdik ki, siz bu məhkəmənin sonunu necə təsəvvür edirsiniz? Qısa musiqi fasıləsindən sonra bu mövzuda söhbətimizi davam etdirəcəyik, bizə zəng edin.

Sonra efirdə müğənni qadının səsi eşidildi:

*Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm,
Elə bil əllərim quruyub mənim,
Gözümün yaşını silə bilmirəm.*



Həlç çox pərişan idi. Fikrini cəmləyə bilmirdi: «Məhkəmədə həqiqəti söyləyəcəyəm. Yalnız həqiqəti. Düzü nədir, onu. Əlimdə kifayət qədər sübut var!»

Radio reklam verirdi.

«Mən sizin sevimliniz Mənzər Qarasevdayam. Cavan qalmağımı və qastrol səfərlərimin təşkilinə görə «Qara Şahin» kampaniyasına min-nətdaram.

Əziz qadınlar, əgər gözəl görünmək istəyirsinizsə, siz də bu kampaniyanın məhsullarından istifadə edin. Gözəl və güclü olmaq istəyirsinizsə, «Qara Şahin»ə güvənin.

Taleh iztehma edib:

– Əxlaqına bərəkallah! – dedi və radionu söndürdü.

* * *

Məhkəmə yeni binaya köçmüdü. Yol və yolla irəliləyən maşın Cahani bu yeni məhkəmə binasına aparırdı. Fikri verəcəyi ifadədə olsa da, gözü önündə sürətlə dəyişən şəhər lövhələrinə də laqeyd deyildi. Hər görüntü hansısa uzaq-yaxın yaddaşı oyadırdı. Aşağıda – dənizin sahilində gənclik illərindən gördüyü böyük bina sanki «Titanik» gəmisi kimi suya qərq olmuşdu. Deyirdilər ki, Qaraxanlı bu tikilidən ətriyyat və dərman preparatları saxlamaq üçün anbar kimi istifadə edilmiş. Sonralar obyekti Şahin Verdiyev işlətsə də,

bünövrəsi çürüyən bina illərin hökmünə davam gətirə bilməmişdi.

Yuxarıda şimal-qərbdən əsən küləklərin qovub gətirdiyi bulud topaları sıxlışmış, Xəzərin başı üzərindən asılıb qalmışdı.

Anbaan yeni məhkəmə binasına yaxınlaşan Cahana görə bu qədim şəhərin, mavi dənizin başı üstündə yalnız buludlar deyil, həm də onu qəlbən sevənlərin əziz ruhları dolaşırıdı. Bu gün o, əziz, vicdanlı bir insanın ruhunun toxunulmazlığını qoruyacaqdı.

* * *

Cahan otuz ildən sonra bəlkə də ilk dəfə qırmızı paltar geyinmişdi. Məhkəmə iclasına gedən qadınlar nadir hallarda qırmızı paltar geyinirlər.

O, çoxlu insanın toplaşduğu məhkəmə zalına daxil olanda, uşaq vaxtı eşitdiyi «Qırmızı paltarlı qadının nağılı» yadına düşdü.

Biri vardı, biri yoxdu, Səbayel hökmdarının Mərcan adında sadə insanları qəlbən sevən gözəl və cəsarətli bir qızı vardı...

Cahan ilk dəfə bu nağılı eşidəndə çox balaca idi və əynində qırmızı don vardı. Nağılda Mərcan bir memarın edamına qarşı çıxmışdı.

Cahan, Adil Hüseynlinin qatilinin tapılması üçün bütün gücünü sərf etmiş, bir qaşiq qanından qorxmamışdı.



Uzun sürən məhkəmə hava qaralanda bitdi. Hökm oxundu. Atalar demişkən: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Nə isə...

Cahan isə hamidan fərqli olaraq, məhkəmə zalından qələbə məğrurluğu ilə ayrıldı. Bütün iclas boyu bir an belə əlindən yerə qoymadığı «Qırxinci otağın sirri» kitabı ədalət haqqında qüdrətli bir dastan idi. Əlbəttə, o dastanın şərikli müəlliflərindən biri də o idi – qırmızı paltarlı qadın.

Biri var idi, biri yox idi, bu dünyada Adil Hüseynli adlı mərd, ədalətli, cəsarətli bir hakim vardı...

Məhkəmə binasının girişindəki mərmər döşənmiş meydançaya çıxarkən, yumşaq saçları və qırmızı donunun yaxalığı dənizdən əsən küləyin təsiri ilə tərpənən Cahanın yeni nağılı başlanırdı.

Heç kim bilməsə də, o özü yaxşı bilirdi ki, bu nağıl ömrünün sonuna qədər onunla bərabər olacaqdır. Və ömrü bitənə kimi bu nağılı heç bir nağıl əvəz edə bilməyəcəkdir. Onun həyatında Adil Hüseynlini başqa heç bir kəsin əvəz edə bilmədiyi kimi...

Mart–noyabr, 2008-ci il

QUMRU YUMURTALARI

ZÜLEYXA VƏ
ÜÇ YUSİF ƏFSANƏSİ

Göy üzündə nə vardısa, gümüşü rəngə boyanmışdı. Zərif tül pərdəni andıran buludların arxasında parıldayan ulduzlar göy üzünə səpələnmiş irili-xirdalı yaqut daşlarını xatırladırdı. Hərdən həzin-həzin əsən meh bozumtul bulud parçalarını ipdən asılmış cuna kimi yellədirdi. Bədrlənmiş Ayın süd kimi ağappaq işığında yavaş-yavaş gözdən itən qərib durna qatarının get-gedə ölüziyən nəğməsinə gənc qadınla gənc kişinin bir az bəm, bir az kədər, bir az da intim dolu səsləri qarışındı:

*Bir dəfə yaşayırıq bu işıqlı dünyada,
Bürünüb bir vicuda,
Milyon-milyon yollara,
Talelərə, odlara,
Tuşlayıb ümidləri,
Hərəmiz bir hədəfi,*





*Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.*

Mahnıda deyilirdi: «Hər şey gözəldir həyatda – qışda, baharda, aydın gündüzlərdə, qaranlıq gecələrdə, bəyaz şaxtalarda...» Dünyanın başdan-başa gözəl olması mümkündürmü? Bəlkə bunun üçün hər bir insanın həyatı şəffaf, maneəsiz, həm də mənalı olmalıdır?..

Necə yəni «Hər şey gözəldir həyatda?..» Bəs mənim həyatım gözəldirmi? Təmizdirmi, şəffafdırımı? Eheeyy, sizinləyəm, bu dünyanın gözəlliyyindən ağızdolusu dəm vuranlar, mənə hiyləsiz, dürüst, səmimi cavab verin! Bəlkə mənim həyatımın heç zərrə qədər dəyəri yoxdur? Bəlkə məni bu halda, bu vəziyyətdə görməsəniz daha yaxşıdır? Hazırda yerdəmi, göydəmi, cənnətdəmi, cəhənnəmdəmi olduğumu dərk edə bilmirəm. Bəlkə mən zülmət içində işığa çatmaq ümidi ləsürətlə şütüyən qatarın içində bilesiz, səksəkəli sərnişinəm? Bəlkə bələdçi gəlib başımın üstünü kəsdirəcək: – Bu qatar cənnətə gedir, – deyib ironik gülüşlə qolumdan tutacaq, «mədəni şəkildə» ayağa qaldıracaq, qapının ağızınacan sakit, simsar adam kimi qolumu buraxmayacaq, qapı açılacaq və məni gözlənilmədən təpiyi ilə vurub bayırə atacaq? Gedib cəhənnəmə düşəcəyəm? Hə, yaxşı,





hirslənməyin, qoy siz deyən olsun, hər şey gözəldir, lap mənim qoynuna düşdürüm cəhənnəm də.

O, yuxuda gah sayıqlayır, gah da inildəyirdi.

Nəhayət, mahni bitdi, sanki işıq qaranlıqla əvəz olundu. Divar saatının çıqqıltısı eşidildi. Görəsən ayın neçəsidir, həftənin hansı günüdür? Yamanca huşsuz olmuşdu. Bəlkə iliq payız gecəsidir, bəlkə sərin yay axşamlarından biridir? Ya da dan yerinin ağaran vaxtıdır, özü də yasəmən ətirli yaz gündündə. Yoxsa ayazlı-şaxtalı qışın oğlan çağıdır? Amma nə fərqi? Bu dəm, bu an onun yan-yörəsində olan hər şey, hər şey gözəl idi!

Aylı-ulduzlu göy üzünün qoynuna elə bil nərdivanla dırmaşmışdı. Yolunu nurlandıran mavi işıq zolağını gözlənilmədən qatı duman uddu, amma o qorxmadı, yarıyuxulu getdiyi yolda müvazinəti ni saxlamağa çalışdı. Sonsuzluqdan endikcə, ürəyi çırpına-çırpına işıqları közərən dünyani ilk dəfə yuxarıdan ləzzətlə seyr etməyə başladı. Ha çalışdısa da, yupyumşaq, alatoran aləmin harasında olduğunu ayırd edə bilmədi. Bəlkə yolunu azib? Bəlkə onu əzizləyib ağuşuna alan bu əsrarəngiz dumanlı gecədən bir kəsin xəbəri yoxdur? Bəlkə bu gecə təkcə onun gecəsidir – təpədən-dırnağacan xoşbəxt edib, sonra da sarsıdıb bu hala salmışdı? Birdən-birə lap balaca olmuşdu – beş-altı yaşında... Budur, anası Göyçək arvad saçlarını sığallayıır, üz-gözündən, tellərindən öpür.



Sonra o, böyüyüb məktəbə getdi, özündən yaşca böyük bir qızı sevdi, açıb heç kəsə danışa bilmədiyi uğursuz sevgisindən sonra dərslərindən aldığı beşlər dördə, üçə, sonra da ikiyə endi. Səkkizinci sinifdə siqaretə, doqquzuncu sinifdə içkiyə qurşandı. Sonra da məhəllədəki tay-tuşlarının Toppuş Əntiqədən kibrit qutusunda aldığı anaşa deyilən otdan çəkdi...

İndi də ondakı kimi ayağı yerdən üzüldü, üfürülmüş şar kimi yupyumşaq buluda çatdı, oradan isə qəfil tanış, gözəl bir qadının qucağına düşdü.

Gənc qadın onu bağıra basıb əzizlədi, qızılıgül ətirli öpüşlərə qərq etdi. Ömründə anlamadığı şirin, dadlı hislər biğ yeri yenicə tərləmiş Yusifi aşıb-daşan işıq seli kimi çulgaladı. Qadının isti əlləri onun bədəninin elə gizli yerinə toxundu ki, özünü tanıdı, kişi olduğunu anladı, amma ayılıb özünə gələndə qorxa-qorxa, piçılıyla soruşdu:


– Mən hardayam? Yoxsa kişimi oldum, yox, yox, bu şərəfsizlik, nakişilikdir, – dedi.

Qadın onun sözünü kəsdi:

– Şərəfsiz niyə olursan? Kişisən, özü də lap əlasından! Ancaq daha bəsdir, görməmişlik eləmə, əl çək məndən!

Bu sözlər Yusifin qulağında bomba kimi partladı, diksinib gözlərini açdı, tavana baxdı, aysəkilli büllur çılcırağı görəndə, çəşqinqılıq içində:

– Mən hardayam, bura haradır? – deyə həyəcan, həm də qorxu içində bir də soruşdu.



Sonra başını o yan-bu yana çevirdi. Pəncərənin pərvazından qotazlı, narıncı pərdə asılmışdı. Hər gün səhər yuxudan ayılanda gözlərini ovuşdura-ovuşdura tamaşa etdiyi televiziya qülləsini bu dəfə nədənsə görmədi. Otaqdakı divar kağızının rəngi də, naxışları da başqa cür idi, – Yusif bu parıltılı naxışları gecə göy üzünə səpələnmiş irili-xirdalı ulduzlar sanmışdı.

Enli, yumşaq taxtin qarşısında şirşəkilli divar sobası tələsmədən, bir vamda səssiz-səmirsiz yanındı – otaq isti idi. «Bura necə düşmüşəm, məni bura kim gətirib?» – deyə düşündü. Başında şiddətli ağrılar vardı, ağızı acı dadırıldı, tünd spirt iyindən ürəyi bulanırdı. Həmişə olduğu kimi, indi də dikəlib yatağında oturdu, yanında çılpaq bir qadının üzüqoylu uzandığını görcək diksindi: «Dəhşət! Gecəki yuxumun ardınımı görürəm?..» Qorxu içində gözlərini yenidən bərk-bərk ovuşdardı. Saçından, əndamından ona tanış gələn qadına baxdığı ana qədər bir Allah bilir, neçə dəfə «Bircə o olmasın!» – deyə düşündü. Amma o idi! «Aman Allah, məni qaramı basır, yoxsa yuxumu görürəm?! Bu Zül.... Zülyadir?» Əllərini qaldırıb, iki-üç dəfə bərk-bərk başına çırpdı: «Kül olsun mənim təpəmə!» Zar-zar zarıldı, inildədi, sonra qorxudanmı, həyəcandanmı güclə eşidilən iniltisini içİNƏ saldı: «Qardaş bildiyim adamın üzünə necə çıxa-cağam? Ay Allah, bu necə işdir? Mən ölməliyəm, ölməliyəm! Ancaq və ancaq ölməliyəm!»



Havası çatmadığından tez-tez nəfəs alır, çırpındırı. Onun narahatlığı Züleyxanı yuxudan oyatdı. Dikələndə qarşidakı güzgündə özünü və çəşqinliq içindəki Yusifi gördü. Bir əli ilə üzünə dağılmış saçını arxaya yiğdi. O biri əli ilə güllü mələfəni çılpaq əndamının üstünə çəkdi. Üstüstə qoyulmuş balışı sahmanlayıb dirsəkləndi və müəmmalı tərzdə gülümsədi. Gözlərində çoxdan həsrətində olduğu arzusuna çatmış adamın sevinci və xosbəxtliyi duyulurdu. Bu gecənin dadi, ləzzəti nur kimi çöhrəsinə yayılmışdı. Amma uzun payız gecəsində yaşılmış sevgi macərası sanki yarımcıq qalmışdı...

Züleyxa şux, irigiləli döşlərini Yusifin kürayinə söykədi. Yusif diksindi və ondan aralanmaq istədi. Amma Züleyxa macal vermədi; arxadan ehtirasla onun boynuna sarıldı, yumşaq çənəsini çılpaq çıynınə sıxdı, piçilti ilə qulağına nəsə dedi.

Şiddətli dolunun əzib şil-küt etdiyi, torpağa sərdiyi buğda zəmisi buludlar arasından yenice çıxan günəşin şüalarını heysiz-heysiz əmib qımlı dandığı, sonra yavaş-yavaş dirçəlməyə başladığı kimi, Yusif də bu təmasdan xoşhallanır, təsəlli tapır, qəlbində həyatın bitmədiyi barədə yeni ümid işartilari yaranırdı.

Züleyxa Yusifin təslim olduğunu görüb dedi:

– Qorxma! Olan olub, keçən keçib.

Züleyxanın səsində azacıq da olsa, peşmanlılıq duyulmurdu. O, danışdıqca sevinci, gecəki sevgi





macerasından duyduğu memnunluğu daha aydın hiss olunurdu:

– Bu sırrı bir Allah bilir. Allah yaratdığı bəndələrindən kimi sevirsə, onun sırrını gizlədir. Qorxma, bu sırr ölənə kimi ikimizin arasında qalacaq!

Yusif başını qaldırmadan soruşdu:

– Məni bura necə gətirmisən?

Züleyxa gülümsündü:

– Bunun dediyi sözə bax e... Özün gəlmisən. Bir də gördüm qapını sindirirsan. Açıdım. Qorxdum ki, səs-küyə qonşular gələr. O zəhrimardan o qədər çəkmişdin ki, heç özündə deyildin.

Dizlərini qucaqlayıb yataqda oturmuş Yusifin gicgahlarındakı damarlar gup-gup guppuldayırdı. O, daxilən nə qədər əzab çəksə də, Züleyhanın nəvazişi qarşısında tab gətirə bilmirdi. Gənc qadın hərarətli əlləri ilə Yusifin tüklü sinəsini oxşayıb odlu dodaqları ilə boynunun ardını, qulağını öpərək piçiltiyla dedi:

– İnan mənə, Yuska, hər şey yaxşı olacaq. Bu gecəyəcən sən mənə utancaq, avam bir oğlan təsiri bağışlayırdın. Amma gecə mənə heç kəsdən eşitmədiyim o qədər xoş sözlər dedin ki. Vallah, düz sözümdür. Nəsib hara, sən hara?

Züleyxa Nəsibin adını çəkəndə, Yusifin sarıntı keçirdiyini hiss etdi, belə qərara gəldi ki, daha indən belə onun yanında bir də ərinin adını çəkməsin. Odur ki, söhbəti dəyişdi:



– Sən bu gecə qəlbimin lap sarı siminə toxundun. Qadın nədir, incə müsiqi aləti. Bilmirəm, bu hansı yazılıçının fikridir, amma dəqiqdir. İndiyədək kimsənin barmaqlarının dəymədiyi pərdələrdə məharətlə gəzişdin. Çoxdan həsratində olduğum mahnını səsləndirdin. Bilirəm, peşmançılıq səni sıxır, amma bu gecənin necə şirin, dadlı, unudulmaz olduğunu təsəvvür edə bilməzsən. Yuska, niyə susursan, qurban olum, danış, bir söz de də?

Yusifin lal-dinməz düşüncələrə qərq olması sanki Züleyxanı birdən ayıltdı, qorxuya düşdü: «Birdən havalanar, dəli olar?»

– Yuska, özünə gəl, nə olub sənə? – deyib onu bərk-bərk silkələdi. – Axı, gecə sən bambaşqa idin. Elə çılgın, elə cazibədar. Bu dəqiqə sənə elə bir söz deyəcəyəm ki, çəkdiyin əzabdan qurtulacaqsan. O heç sənin dostun deyil. İnan mənə, bir şey bilməsəm, demərəm.

Züleyxanın son sözləri Yusifin beynində ildirim kimi çaxdı. Öz-özünə düşündü: «Bu da məkrli, hiyləgər qadın oyunu. Bu ləkəni heç nə ilə yuyub təmizləmək olmaz. Kaş gördükərim yuxu olaydı».

O, özündən asılı olmayaraq, başını yırğaladı. Bütün bu iyrənc əhvalatların yuxu deyil, həqiqət olduğuna inandı. Onu başıdumanlı halda vanna otağına aparan, ayıltmaq üçün üz-gözünə su vuran, indisə çarpayıda boş sözlərlə ovundurmağa çalışan qadın məhz qardaş qədər doğma bildiyi Nəsibin arvadı Züleyxa idi.



Başını qaldırıb, məğlub olmuş adamlar kimi incik, utancaq nəzərlə Züleyxaya baxdı. İstehzalı təbəssümündən biclik yağan Züleyxa, ani olaraq şeytana çevrildi.

Yarıyuxulu, yarıyoqaq Yusif halsiz, bir az da əsəbi halda soruşdu:

– Necə yəni o mənim dostum deyil?

– Bunu səni istədiyimdən deyirəm. O, səni sevmir. Uşaqlıq xatirələrimizdən xəbərdardır. İnan, bizi bir-birimizə qısqanır da. Mən deyəndə ki, Yusif qohumundur, dostundur, qoy gəlsin yanımıza, özünə bir iş tapsın, şübhələndi. Amma üzə vurmadı. Elə ki, gördü təkid edirəm, çarəsiz qalıb razılışdı. O, sənə nifrət edir. Etsin də. Mən ki, səni dünyalar qədər sevirəm. Özünü üzəmə, Nəsib sənin dostun deyil. Əvvəl-axır sözlərimin həqiqət olduğuna inanacaqsan.

Züleyxanın son sözləri Yusifin yadına səkkizinci sinifdə oxuyarkən baş vermiş bir hadisəni saldı. Məktəbdə təlim-tərbiyə işləri ilə bağlı iclas keçirilirdi. Orta yaşlı tarix müəllimi arxa sıradə, on və on birinci sinfin şuluq uşaqlarının arasında oturmuş Yusifi yanına çağırıldı və iclasda iştirak edənlərə dedi:

– Səkkizinci sinfə qədər bu uşaq təlim-tərbiyəsinə görə təkcə sinfin deyil, bütün məktəbin gözü idi.

Müəllim birdən-birə Yusifin valideyni kimi dəvət olunmuş Nəsibə baxıb, sözünə davam etdi:



– Nə oldu birdən-birə bu uşağa?
Sonra o, məktəb direktorunu, müəllim yoldaşlarını gözdən keçirib daha da həyəcanla dedi:

– Yaxşı, tutaq ki, on, on birinci sinfin uşaqları özlərini kişi kimi tanıyırlar. Düzdür, onları da bağışlamaq olmaz. Ay əzizlərim, ayılın, bu xəstəlik xərcəng kimi metastaz verməkdədir. Qarşısını alın, bir azdan yeddinci, altıncı sinfin uşaqları da yoluxacaqlar. Nəsib, oğlum, bilirəm ki, Yusifin atası yoxdur, anası da günün çoxunu evdə olmur, bir tikə çörək qazanmaq üçün özünü oda-közə vurur. Yaxşı, bəs heç fikirləşmirsən ki, təkbaşına qalmış qohumunun taleyi necə olacaq?

Sonra üzünü hamiya tutub dedi:

- Elə bilməyin ki, şışirdirəm. Bir vaxt gələcəyinə ümid bəslədiyimiz bu uşağın cibindən görün nə çıxacaq? O, əlini Yusifin pencəyinin cibinə salmaq istədi. Amma Yusif qeyri-ixtiyari müəllimin əlini itələdi və geri çekildi. Arxa cərgədə əyləşmiş yuxarı sinif şagirdləri pıqqıldılarında. Lakin onlar Nəsibin qalxıb irəli getdiyini görəndə pıqqıltlarını kəsdilər, aralığa sükut çökdü. Məktəb direktoru, müəllimlər mat-məəttəl qaldılar.

Nəsib Yusifə yaxınlaşıb, acıqlı bir tərzdə:

– Sakit ol! – dedi.

Nəsib əvvəlcə Yusifin pencəyinin, sonra şalvarının ciblərini yoxladı. Yaylıqdan başqa bir şey tapmadı.

Sinif rəhbəri:



– Nəsib, bala, daha keçib, qoltuq ciblərinə də bir bax, – dedi.

Nəsib içindəki həyəcan və qorxunu gizlədərək, soyuqqanlılıqla Yusifin qoltuq ciblərini yoxladı. Hamının görməsi üçün oradan çıxardığı dəftərqələmi yuxarı qaldırdı. Sonra sinif rəhbərinə sarı çəvrilib arxayınlıqla:

– Özünüz də baxa bilərsiniz, – dedi.

Sinif rəhbəri Yusifə yaxınlaşdı, əlini onun sol döşünün üstündəki cibinə soxmaq istədi. Amma Yusif buna imkan vermədi, yenə müəllimin əlini itələyib, ondan bir addım geri çəkildi. Nəsib əlini Yusifin döş cibinə saldı. Barmağının ucu nəyəsə toxundu, əti ürpəşdi, fikirləşdi ki, bəlkə çıxarma-yım, amma tez də fikrini dəyişdi: «Birdən sinif rəhbəri inad edib özü də baxmaq istəyər, uşaqların yanında biabır olaram, «Qohumu da bunun tayıdır, tərbiyəsizdir» deyərlər. Ona zillənən baxışların altında əsəblərini cilovlaya bilməyən Nəsib, barmaqları toxunan həmin şeyi çıxaranda, bunun boşalmış tütünü başqa şeylə əvəzlənmiş bir cüt papirosları olduğunu gördü.

Sinif rəhbəri kədərlə:

– Bircə öləcəyim günü bilmirəm, – dedi.

Nəsib papirosları tutduğu əli ilə balaca dostunun sıfətinə yağlı bir sillə vurdu. Yusifin burnundan fişqıran qan əvvəlcə pencəyini, sonra da köynəyini buladı. Yusif əli ilə burnunu tutub, azca əyilmiş vəziyyətdə qapiya sarı gedəndə, hələ də



onlara zillənən baxışların altında sıxılan Nəsib ar-xadan onu itələdi. Yusif üzüqoylu döşəməyə yı-xıldı. Nəsibin ürəyi sancdı, onun qolundan tutub qaldırdı, yaylığını çıxarıb əlləri əsə-əsə üzünü sil-di.

Yusif həmin oktyabr gününü olduğu kimi xatırladı: «Bu şeytanın qızı bəlkə elə düz deyir. Yaxşı dost o qədər adamın – müəllimin, şagirdlərin yanında qardaş əvəzi bildiyi yeniyetmə oğlana elə silləmi vurardı? Silləni niyə başından, üzümdən, çiynimdən, kürəyimdən yox, burnumun üstündən vurdu? Özü də gücü gəldikcə, ürəkdən. Sillə cə-hənnəm, məni arxadan itələyib yerə yixmasını ömrüm boyu unutmaram, aparıb evdə it kimi döysəydi, heç inciməzdim».

Ancaq otaqdan çıxan kimi Nəsib yolboyu dil boğaza qoymadı, peşmançılıq çekdi, yalvardı, səsi titrəyə-titrəyə dedi:

– Bağışla, qadan alım. Allah şeytana lənət eləsin. Mən də özümü itirdim. Nə etdiyimi bilmədim. Sinif rəhbəri əzrayıl kimi başımın üstünü kəs-dirmişdi. Baxışlar yüz yerdən ox kimi, nizə kimi üz-gözümə sancılırdı, elə bil mənə deyirdilər, axı sən onun böyük qardaşsan, qohumusan, dostusan. Tərəfkeşlik etməməlisən, ədalətli olmalısan.

Nəsib Yusifin qolunu buraxmadan ona sarı əyildi, yenə həyəcan içində dedi:

– Burnunu sıx. Qan kəsilib, daha gəlmir. Kos-tyumuna görə narahat olma, sənə bundan da yax-

şisini alaram, hələ üstəlik köynək də. Lap elə bu gün, bir yerdə gedərik.

Evlərinə çatan kimi Nəsib Yusifin üz-gözünü, üst-başını yaşı əski ilə təmizləyə-təmizləyə yenə dil boğaza qoymadı:

– Qadanı alaram sənin, axı mənim arzularım var. Sən bacarıqlısan, qabiliyyətlisən. Qoymaram axmaq uşaqlara qoşulasan. Mən sənin burda yox, xaricdə oxumağınızı istəyirəm, sən kəlləlisən. Bu baş, bu qabiliyyət ki, səndə var, mən deyəni eləsən, sözümə qulaq assan, ingilis dilini də öyrənsən, Oksfordda, Kembrcdə oxuyarsan. Lap pullu da olsa. Sponsor da tapılar. Şirkət rəhbərlərinə müraciət edərik. Yusif, sən mənim dünyada ən çox istədiyim adamsan. Ürəyindəkiləri məndən gizlətmə. Nə istəsən, mənə de, kömək edəcəyəm.

Nəsib bu sözləri deyəndən sonra balaca dostunun üz-gözündən öpüb, onu bağırına basdı. Yusif bunları xatırlayanda, o doğmaliyi, o məhrəmliyi bir də duydu: «Yox, bu şeytan qızı aramızı soyudur. Lap dostum deyilsə də, Nəsibin mənə olan münasibətinin müqabilində ona qarşı etdiyim nankorluq, əclaflıq bağışlanılmazdır. Şeytan qızı. Elə bilir yadımdan çıxıb».

Yusif Züleyxanı balaca vaxtlarından tanıyordu. Qonşu uşaqları ilə bir yerdə o qədər «gizlənpaç», «evcik-evcik» oynamışdilar ki. Ələlxüsus də, Yusif, Nəsib, Züleyxa... Onların üçü də atasız idi. Nəsibin atasıyla birgə anası da təzəlikcə avtomobil



qəzasında həlak olmuşdu. Onun yeyib-içməyinə, pal-paltarının səliqəsinə uzaq qohum kimi oğlu Yusiflə birgə qonşuluqlarına siğinmiş Göyçək arvad baxırdı. Bəzən qonşu uşaqlarından ayrılib, bir «ailə» olurdular. Nəsib deyingən ata, Züleyxa mehriban, qayğıkeş ana, Yusif isə onların sakit, utancaq, sözəbaxan, göyçək, sevimli uşağı. Bu balaca «ailə»nin üzvləri artıq həm də ayrılmaz dost olmuşdular. O illərdən Yusifin aydın, təmiz uşaq yaddasında bir gizlənpaç oyunu qalmışdı, qaranlıq gecədə yanıb-sönən bir şimşek kimi.

Gün əyiləndən başlanan gizlənpaç oyunu şər qarışanda hələ də qurtarmamışdı. Altıncı sinifdə oxuyan Züleyxa balaca Yusifin əlindən tutub, qaçaqqaça «Novostroyka» deyilən yerin hündür hasarının yanına aparmışdı. Dəmir çubuqların üstünə yiğilmiş lay taxtaların altındakı dar keçiddən əvvəlcə Yusif, sonra çətinliklə də olsa, sürtülə-sürtülə, sivişə-sivişə Züleyxa keçmişdi. Beləcə, bir az aralıda qalaq-qalaq yiğilmiş taxta-tuxtaya söykədilmiş, adama boy verməyən fanerlərin arxasında gizlənmüşdilər. Kubik daşının üstündə oturmuş Züleyxa Yusifi yanına çəkmiş, əvvəlcə tələsə-tələsə qızarıb pörtmüş yanaqlarından, yupyumru çənəsindən öpmüş, sonra dodaqlarını dodaqlarına söykəmiş, axırda iki əli ilə başını sinəsinə bərk-bərk sıxaraq, «Yüz il axtarsalar da bizi tapmazlar» demişdi. Yusifin qulağına astadan, lap astadan piçildamışdı:



– Sən mənim ərimşən. Həqiqi ərim. Bildin?
 Yusif etiraz etmişdi:
 – Yox, sənin ərin Nəsibdir. Mən isə oğlunam.
 Züleyxa gülmüşdü:
 – «Evçik-evçik» oynayanda, hə. Amma indi sən
 mənim həqiqi ərimşən. Oldumu?

Yusif başını tərpədərək razılığını bildirmişdi.
 Bu vaxt Züleyxa Yusifin yanaqlarından, boynundan, dodaqlarından daha da qızgınlıqla öpmüş,
 qəfildən onu dikəldərək ayağa qaldırmış, balaca
 əlini ovcuna alaraq, nazik yay donunun altına –
 çilpaq sinəsinin sol tərəfinə qoymuş, «Gör ürəyim
 necə döyüñür?» – demişdi.

Sonra döşlərini göstərib piçıldamışdı:
 – Görürsən, döşlərim çıxıb. Anam deyir ki,
 bunlar qumru yumurtalarıdır. Six də... Qorxma,
 sınmaz!

Yusif özünü itirmişdi. Züleyxa hirslənmişdi.
 – Qorxaq. Fərsiz. Mat-mat üzümə baxır. Mən
 səni belə bilməzdəm. Sabah da gələk. Yaxşı?

Yusif dinməmişdi.
 Neçə il qabaq Göycək arvad Yusifi qışda evdə
 vannada, yayda isə balaca həyətlərindəki əncir
 ağacının altında çox vaxt Züleyxanın köməyi ilə
 çıxımdırıldı. Bəzən Züleyxa vedrədən isti suyu
 parça doldurub Yusifin başına tökür, Göycək arvad
 çıxımdırır, bəzən də əksinə, Göycək arvad
 su tökür, Züleyxa Yusifin bədənini sürtür, sabun-
 layır, arada da onu gah qidiqlayır, gah da çımdık-



ləyirdi. Bu vaxt Yusif atılıb-düşür, gah qəhqəhə çəkib uğunur, gah da əsəbiləşir, ağlamsına-ağlamsına «Ana, özün, özün» – deyirdi.

* * *

Yusif ilk dəfə məktəbə gedəcəkdi. Boyu birdən-birə sürətlə uzansa da, onu hələ də əncir ağacının altında Göycək arvadla Züleyxa cimizdirirdi.

Züleyxa parçı Göycək arvada uzadıb lap yaşıllar kimi qart-qart dedi:

– Canıma sinmədi, al sən tök, mən sürtüm.

O, Yusifin əvvəlcə qollarını, sonra da çıyılınrını, kürəyini ürəkdən, cani-dildən kisələməyə başladı:

– Göycək xala, sən Allah, görürsən necə kir çıxır? – dedi.

– Görürəm, görürəm. Bütün günü toyuq kimi torpaqda eşələnir də.

Göycək arvad mətbəxə – qazın üstündəki ikinçi vedrəni gətirməyə gedəndə, Züleyxa Yusifin belinin aşağılarını ovxalayıb, əlini tumanının altına saldı, yanlarını ovuşturdu. Yusif tez iki əli ilə tumanından yapışaraq yuxarı dartdı. Züleyxa onun əllərinin üstünü şapalaqlayaraq bir az əsəbi, bir az da ərklə:

– Dünənəcən səni lümbələnlüt cimizdirən mən deyildim? Dayan görün, kişi olub! – deyib qəfldən onun tumanını gücü gəldikcə aşağı dartdı, dizlərinəcən endirdi. – Kir-pasağın içindəmi gedəcəksən məktəbə?



Sonra necə oldusa, Züleyxanın əli onun kişiliyinə dəydi. Bütün bunların hamısı bircə anın içində baş verdi. Goyçək arvad su dolu vedrə ilə qayıdanda, Züleyxa artıq Yusifin baldırlarını sürtür, yumşaq, ipək səslə deyirdi:

– Səndən mənə yar olmaz, sən mənim balam-san.

Goyçək arvad bunu eşidəndə, dedi:

– Ay qız, uşağın üzünün suyunu tökmə, dilini farağat qoy.

Yusif dəcəl tay-tuşları, siniflərindəki qızlar, qonşu qız-gəlinlərlə bağlı görüb-eşitdikləri, bəzənsə özlərinin uydurduqları əhvalatları kiməsə danışmaq istəsə də, abırlı, həyalı olması ona mane olurdu. Sonralar Nəsibin Züleyxa ilə görüşdüyüünü, gəzdiyini biləndə, həmin əhvalatları lap yanın sirdaşına belə danışmamasına görə sevindi, o xatirələri biryolluq yaddasının dərin yerində basdırıb, unutmağa çalışdı.

– ...Hə, bax, belə. Danış, qurban olum sənə, danış. Onda boşalıb yüngülləşəcəksən. Yaman qorxutdun məni, iraq olsun, dedim yəqin dilin tutulub, – Züleyxanın şirin, qılıqlı, qayğıkeşlikdən xəbər verən məlahətli səsi onu xəyaldan ayırdı.

– Mən bədbəxt nə danışım? Gecə qolumdan tutub, hamama aparıb üz-gözümə su vurmaq istəyirdin. Bundan başqa heç nə yadımıma gəlmir. Sən bu işi çoxdan arzulayırdın, lap çoxdan, axır ki, məni tələyə saldın.



Yusifin elə belə də deyəcəyini əvvəlcədən yaxşı bilən Züleyxa, onun sözünü kəsərək:

– Düz sözə nə deyəsən, çoxdankı, lap çoxdankı arzuma çatdım, – dedi. – Çox içmişdin. Həm də özünlə «ot-ələf» gətirmişdin. Özün çəkəndən sonra mənə də verdin. O, olmasayı, bəlkə hələ günlərlə, aylarla içimdə qovrulacaqdım. O, ikimizə də cəsarət verdi. Gör bədənimi nə hala salmışan? - Mələfəni üstündən atdı. Sinəsindəki, ciyinlərindəki qaraltıları bir-bir göstərərək, hiyləgərcəsinə ağlamsındı. Yusifin gözləri böyüdü, sifətini əzablı bir vahimə bürüdü. Bir an Züleyxanın ona yazığı gəldi, ürəyindən kömək etmək, onu gərgin vəziyyətdən qurtarmaq keçdi. Ancaq Yusifin «Axır ki, məni tələyə saldın» ifadəsi qulağında yenidən səslənəndə, qəfildən aşib-daşan hirsini cilovlayaraq, qılıqlı, həm də istehzalı səslə dedi:

– Deyirsən heç nə yadında deyil?

Tələsmədən qalxıb qısaqol qara köynəyini gevindi. Gedib çarpayı ilə üzbüzdəki divar sobasının üstündən kameranı götürüb qapağını açdı, balaca diskı çıxardı:

– Yuska, qadan alım, gəl günahkar axtarmayaq, birgə fikirləşib xilas yolu tapaq. Deyirsən öz ehtirasım üçün bunları mən düzüb-qoşmuşam? Adam sevdiyi şəxslə səmimi olmalıdır. Səni çox istədiyimi ərim də bilir. Bəzən sənin manikenlərə bənzədiyini söyləyəndə, o, əsəbiləşib deyir: «Ehtiyatlı ol, birdən Yusifə vurularsan». Mən də zarafata salıb soruşu-



ram: «Vurulsam, neyləyərsən?» O da «Onu vurulandan sonra fikirləşərik» deyir. Çox vaxt onunla yatanda xəyalimdə səni canlandırmışam. Hə, onu deyirdim, bugecəki unudulmaz macəramızda azmı, coxmu, sənin də payın var. Bütün günahı mənim üstümə atmağın sənin çılgınlığına, ipə-sapa yatmayan təbiətinə – yeri gəlmışkən deyim ki, səni bu çılgınlığına görə istəyirəm – centlmenliyinə yaraşdır. Sən özünü kefli olmağınla təmizə çıxarmaq istəyirsən. Kefli adam un cuvalı kimi yıxılıb yatar. Jurnallarda, disklerdə gördüğün pornoqrafik oyunları mənim başıma açırdın. Uzun illərin dustağı qaçıb meşədə qarşısına çıxmış ilk qadınla elədiyi vəhşi rəftarı sən mənimlə edirdin. Səni hədsiz dərəcədə sevdiyimə görə bu cür amansız hərəkətlərinə dözürdüm, bütün bədənimə elə bil banka salıblar, ləkə-ləkədir. Heç onda Nəsib-zad yadına düşmürdü. Buyurub baxa bilərsən.

Yusifin susduğunu, nisbətən toxadığını görəndə, Züleyxa ürəkləndi, daha həvəslə və inamlı danışmağa başladı:

– Özün də bilirsən ki, Nəsib altı-yeddi aylıq müqavilə ilə Ərəbistanda işləməyə yollanacaq. Namus-qeyrət barəsində düşünən adam da heç cavan arvadını bu müddətə tək qoyub gedər? Sözün qisası, elədiyimiz günahı yarı bölməliyik. Bir nəfər üçün çox ağır olar, – o, əlindəki diskı Yusifə uzatdı.
– Unutma ki, Nəsib bilsə, ikimizi də öldürər. Ancaq sözümüzə qulaq assan, hər şeyi yoluna qoyaram.



Yusif nə edəcəyini bilmədi. Sarsılmış halda diskı alıb, key kimi o üz-bu üzünə baxdı, ürəyindən onu qırıb parça-parça etmək keçdi.

Züleyxa qadın hissiyatı ilə onun niyyətini duyduğundan, sakit və soyuqqanlı halda dedi:

– Sindırsan da, sindırmasan da, bu səninkidir, mənimki özümdədir. Onu ömrüm boyu bu unudulmaz gecəmizdən yadigar saxlayacağam. Axar sudan bircə dəfə keçmək mümkündür. Ötən gecəmiz bir də heç vaxt təkrar olunmayacaq. Yaxşı, gedim yuyunum, sonra bir qərara gələrik. Özünü ələ al, hər şey yaxşı olacaq. Gecə dinlədiyimiz mahni yadindadır mı?

Züleyxa həmin mahnını oxuya-oxuya paltar dolabından hamam dəsmalı götürüb vanna otağına keçdi:

*Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən,
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəllik yarada bilsən,
Yarada bilsən.
Arzuda inam, inamda şübhə qorxusu.
Ümiddə səadət, səadətdə onu itirmək qorxusu
Nə qədərdir, nə qədərdir, nə qədərdir...*

«Bəlkə yalan deyir? Uşaq vaxtı da mənimlə bu cür məzələnmirdimi? Bunu kim lentə aldı?»

Yusif əlləri əsə-əsə diskı kameraya qoydu və barmağını düyməyə basdı...





Yataq otağı. Taxt. Taxtin sağında və solunda üzəri çəhrayı abajurlu balaca gecə lampaları. Taxtin önündə yan-yana qoyulmuş iki kreslo. Divar sobası, sobanın yanında köynəksiz, şalvarsız özü... Züleyxa kəsik-kəsik inildəyərək onu özündən aralamağa çalışır:

– Yox, Yuska, yox, yalvarıram, lazım deyil, ayıbdır, bu iyrənc şeydir. Birdən ələ keçərik, ikimiz də məhv olarıq! Dayan, ay vəhşi, ay görməmiş! Bəyəm bu vaxtاقان çılpaq qadın görməmisən, çıx get, sən sərxoşsan, sən manyaksan.

Balaca ekranda itələşmə, qarışılıqlıq. Sonra o, sobanın qabağında Züleyxanın alt paltarını soyundurmaq istəyir. Züleyxa onu geri itələyir. Yusif hirslənir:

– Zülyə, sən məni çox hirsləndirmisən, alçaltmışan, yandırmışan, təhqir etmişən! Neçə dəfə demişəm, mənə «qızbacı» demə! Mən uşaq-zad deyiləm!

Züleyxa gülə-gülə:

– Hə, uşaq deyilsən, daha demərəm, kişisən, özü də əla kişisən! Ancaq əl çək məndən!

Ekranda yenə qarmaqarışlıq kadrlar görünür, sonra bir-birinə sarılmış lüt bədənlər. Yusifin gözləri böyükür, üzü xəcalətdən alışib-yanır, o dözə bilmir, kamerası söndürüb əlləri əsə-əsə diski çıxarır: «Axı bu necə oldu?»

Yusif nə qədər cəhd etsə də, gecə Züleyxanın onun üz-gözünə su vurub, ayıltmaq üçün vanna



otağına dərtib apardığı andan sonra heç nəyi xatırlaya bilmədi: «Görəsən diskin o biri tayını hara qoyub?»

Sanki birdən-birə özünə gəldi. Tələsik kamodun siyirməsinə, taxtın baş tərəfindənki dolabçalara, balışın altına baxdı.

Züleyxa vanna otağından çıxıb hamam dəsma-lı ilə qurulana-qurulana:

– Yuska, gəl sən də yuyun, yaxşı su gəlir. Mən də gedim mətbəxə; ürəyin nə istəyir, canım-gözüm?

«Sözə bax, ürəyin nə istəyir! Kişiliyim çatsayı, namusum, qeyrətim olsayı, ölüm istəyərdim!»

* * *

Yazın xoş günlərindən biri idi. Təbiət şəhərin ən köhnə məhəllələrinin hisli-paslı evlərinə də ətir çiləmişdi. Yusif də anası kimi Züleyxanı «şiringəlin» deyə çağırırdı. Dostu Nəsib Neft Daşlarında təzə işə düzəlmüşdi, gündə on iki-on üç saat çalışırdı, ay ərzində cəmi bir neçə gün evə gəlirdi. İş yerindən mənzil alacaqdı deyə, ayrılığa, hər əzaba dözürdü.

Nəsib gedəndən sonra Yusif tək qalmışdı. Anası da Züleyxanın anası – qapıbir qonşuları Topmuş Əntiqəyə qoşulub xırda-para ticarətlə məşğul olur, bəzən də xarici ölkələrə bir həftəlik səfərə gedirdi.

Belə günlərdə Nəsibin yoxluğundan istifadə edib köhnə evlərinə gələn Züleyxa, Yusifi yoldan



çıxarmaq üçün min bir cildə girirdi. Züleyxa bilirdi ki, Yusifin dərs hazırlamağa həvəsi yoxdur. Gününü avara tay-tuşları ilə veyllənməklə, evə qayıdanda isə «Cocuqlar duymasın» adlı türk teleserialına baxmaqla keçirir.

Bir dəfə Yusif evdə olanda Züleyxa həyətdəki hamama girdi, yuyundu və aradan heç üç dəqiqli keçməmişdi ki, onu səslədi:

– Yusif, məhrəba yadimdən çıxıb, nə olar, onu bizim evdən gətir də.

Yusif paltar dolabının aşağı gözündən məhrəbanı götürüb hamama yaxınlaşanda, qapı qəfildən açıldı. O, Züleyxanın buğlanan bəmbəyaz bədənini görəndə çasdı, məhrəba əlindən yerə düşdü, həyəcandan ürəyi tez-tez döyündü, dili tutuldu. Guya Züleyxa da özünü itirdi. Bir əli ilə ayıb yerini, o biri əli ilə də gaһ sağ, gaһ da sol döşünü gizlətməyə çalışdı:

– Sən Allah bağışla, istidən, bəlkə də dəm qazından az qala boğulmuşdum, – deyib dərindən nəfəs aldı.

Yusif başını qaldırmadan əyilib məhrəbanı yerdən götürdü və ona sarı uzatdı. Züleyxa məhrəbanı dərhal almadı. Yusifin qulaqlarının dibinəcən xoruz pipiyi kimi qızardığını görüb:

- Yusifcan, mən boğuluram. A... A... Sənə nə oldu? Ağzını yumsana... Mən də elə bilirəm daha böyümüsən, – məhrəbanı onun əlindən alıb, mini yubka kimi belinə doladı. – Ədə, pəncərəni aç, bo-



ğuldum, lüt qadın-zad görməmisən? Utancaq idin, elə utancaq da qalmışan. Eşitməmisən ki, utanının oğlu olmaz? Nəfəsim çatmir, qaç pəncərəni aç, halim yaxşı deyil.

Bu əhvalatdan bir gün sonra gecədən xeyli ötsə də, Züleyxanın gözünə yuxu getmədi. Həyətə çıxdı. Yusifgilibin evi onların evinə bitişik idi.

Birdən Yusifin həmişə tək yatdığı otaqdan qarmaqarışlıq səslər gəldi. Züleyxa içəriyə nə vaxt girdiyini bilmədi. Yusif yuxuda qan-tər içində əl-qol atırdı. Üzündə, alnında, sinəsində tər damcılari gilələnmişdi. Züleyxa dəsmal götürüb onun tərini ustufca sildi. Yanağına toxunanda, Yusif diksinib gözlərini açdı. Başının üstündə bəyaz gecə köynəyində dayanmış Züleyxanı görəndə, ayıldığını, yoxsa hələ də yuxu gördüğünü kəsdirə bilmədi. Züleyxa bic baxışlarla gülə-gülə dedi:

– Yuxuda kiminlə əlləşib-vuruşurdun? Arada gülürdün də. Deyəsən...

Züleyxa nə qədər sorğu-suala tutsa da, Yusif gözünü ondan yayındırıb, tavana baxır və susurdu.

Züleyxa yorğanı dartaşdırı-dartaşdırı:

– Ay qırışmal, yoxsa yuxuda məni görürdün? Əgər belədirsin, çin olsun! – dedi

Həyətdə, ikisi tək olanda, Züleyxa tez-tez ya sabunu, saç şampununu, ya da darağı gətirməsi üçün Yusifi gah hamama, gah da yataq otağına çağırırdı.





Bir dəfə soyuqladığını bəhanə edərək, kürəyini Yusifə ovdurub, sonra da yod çəkdirdi. Yusifin utandığını görəndə, onu qıcıqlandırmaq niyyəti ilə dedi:

– Ey, qızbacı, nə olub? Yoxsa özünü kişi sayırsan? Mənim üçün lap bapbalaca cocuqsan. Belə olmasaydı, günlərlə «Cocuqlar duymasın» teleserialının qarşısında donub qalmazdın.

Yusif:

– Bəsdir də, şiringəlin, qanımı qaraltma, – deyib ondan uzaqlaşmaq istədi.

– Şirin olduğumu haradan bildin, ay bəbə? Özün cocuqsan,ancaq danışığın böyükdür, – Züleyxa ona sataşmaqdan həzz aldı. – Yuska, küsəndə sən özünü lap zalim qızbacı kimi aparırsan. İncimə. Nolar, mən tək darıxdığımdan səninlə məzələnirəm. Sən də maşallah, ancaq cırnayanda adamlı kəlmə kəsirsən. Üzün pörtüb qızzaranda, adam səndən əl çəkmək istəmir. Anası Goyçək olanın, balası da Goyçək olar. Goyçək Yusif, ölürmə səni cırnatmaqçün.

Yusifin ilk dəfə – soyuq dekabr günlərindən birində məhəllə uşaqlarına qoşulub siqaret çəkməsinə səbəb də elə Züleyxanın tikanlı sözləri, onunla dönə-dönə məzələnməsi oldu. Amma məhəllənin oğlanları təkcə siqaret çəkmirdilər. Bir dəfə onlar Yusifə siqaretin içinə doldurulmuş elə bir şey verdilər ki, bircə qullab vurandan sonra dünya başına firlandı, gözləri dumanlandı. Bir-

birinə dolaşan ayaqları ilə evlərinə güclə gəlib çıxdı. O, həyətə girəndə Züleyxaya rast gəldi və nə üçünsə soruşdu:

– Bu gün neçənci gündür?

Züleyxanın yasəmən ətri saçan nəfəsi üzünə meh kimi toxundu, incə, zərif əlləri saçına sığal çəkdi:

– Neçənci gündür yox, neçənci əsrdir soruşsana – piçıldayaraq təzə təqvimdən qopardığı yarpaq boyda vərəqi onun ovcuna qoydu.

– Oyan, Yuska, artıq XXI əsrdir!

* * *

Aylar, illər ötüb-keçdi. Nəsibə iş yerindən iki-otaqlı təzə mənzil verdilər. Təmirdən sonra gənc ailə bir müddət tək yaşadı. Amma çox keçmədi ki, Nəsibin qəlbində qısqanlıq küləkləri əsməyə başladı. Züleyxa doğrudan da gözəl idi və ətrafdakı şorgöz kişilərin diqqətini cəlb edirdi.

Nəsib gündüzlər dənizdə işləyirdi, gecələr isə tək qalan arvadını düşünəndə yuxusu ərşə çəkilirdi. Nəhayət, o belə qərara gəldi ki, təzədən köhnə həyətə – Züleyxanın anasıgilə köçsünlər, təzə evlərini isə kirayə versinlər. Nəsib eyni zamanada fikirləşdi ki, Züleyxa öz evlərində qalsa, dostunun – Yusifin də gözü üstündə olar. O, həm də Yusifin yavaş-yavaş pozulduğunu görürdü. Düşündü ki, bəlkə Züleyxanın da ona bir müsbət təsiri oldu. Bu barədə bir dəfə Göyçək arvada da demişdi:





– Belə getsə, bir gün gözünü açıb görəcəksən ki, sənin bu mələk kimi oğlun məhəllənin avara, gicbəsər uşaqlarına qoşulub, ya narkoman olub, ya da oğru. Vallah, düz deyirəm.

Göyçək arvad da gileylənməyə başlamışdı:

– Bilmirəm balamı kim yoldan çıxardı, başını kim yedi? Daha heç nəyə marağın yoxdur. Taytuşları kimi alver-zad da əlindən gəlmir, indi oxuyan da, oxumayan da bazarda qaz vurub, qazan doldurur. O isə məhəllədən uzağı tanırı. Arvadın – Züleyxa əbəs yerə ona «qızbacı» demir ki.

Nəsib əsəbiləşmişdi:

– Züleyxa qələt eləyir. Çalışıb Yusifə bir iş tapacağam. Qoy evə gəlir gətirsin. Sən də bir az dincəl.

Göyçək arvad bu sözləri eşidəndə bərk sevinmişdi:

– Ömrün uzun olsun, ay bala, qohumluqdan, dostluqdan əskik olmayasan! Daha mən də elə bir alver-zad eləmirəm, ora-bura gedəndə qayınanana qulaq yoldaşı oluram. Neyləyim, sözündən çıxa bilmirəm. İyirmi ilə yaxındır bir-birimizi tanıyırıq. Bu məhəllədə onun sayəsində yurd-yuva qurmüşəq.

Nəsib səsini alçaldaraq qayınanasından gileylənmişdi:

– Kaş ondan uzaq olaydın. Mən də çarəsizlikdən yaxınlıq edirəm. Taleyin hökmündən çıxmaq olmur.



Nəsib niyə belə dedi, Gøyçək arvad anlamamışdı.

Nəsib söhbətin yönünü dəyişmişdi:

- Qoy xaricə gedim, gələndən sonra Yusifin iş məsələsini yüz faiz həll edəcəyəm.

* * *

Soyuq duşun altında Yusif nisbətən daha ayıq başla düşündü: «Nə edim? Züleyxanın miskin quluna çevrilim? Şərəfsizliyimi davam etdirim? Görəsən, Züleyxa Nəsibə bir söz deyəcək? Özünü təmizə çıxarmaq üçün diskdən istifadə edəcək? Əgər onu çəkibsə, deməli, nəsə bir məqsədi olub. Kim bilir, bəlkə də anası ilə Nəsibi barışdırmaq üçün... Axı o, istəmir ki, biz dost olaq. Yox, bəlkə bu şeytan qızı bir şey bilir? Bəlkə düz deyir, biz dost deyilik? Yox, bu ola bilməz, Nəsib bir Yusif deyəndə, beşi də ağızından töküür. Axı biz həm də qohumuq. Bu fitnəkar iblis öz iyrənc əməlini davam etdirmək üçün qəsdən aramızda soyuqluq yaradır. Nəsib gör məni necə inandırırdı? Həmişə ona dost deyirdim, indi Nəsib deyirəm. Nəsib tərsin biridir, dediyinə baxma, Züleyxanı nə qədər qısqansa da, gömrükhanada dar balağından kokain paketi çıxan bir qayınananın evinə gəlməyinə heç vaxt razı olmaz, hökmən fikrindən daşınacaq. Bəlkə bu Züleyxanın ssenarisidir? Bəlkə həyətə mənə görə qayıdır? Bəlkə o diskı almaq üçün mən də yalançı aşiq roluna girim? Tutilim, diskı alıb məhv



etdim, bəs bu biabırçılıqdan sonra rahat yaşaya biləcəyəmmi? Bəlkə əsgər gedim? Əsgərlikdən sonra da... Əsgərlikdə ermənilərin tərəfinə kö-nülli keçmək də mənim tutduğum bu namussuz hərəkətdən yaxşıdır. Yerim ancaq cəhənnəmdir. Eh, Züleyxa, Züleyxa, sən mələk donuna girmiş bir iblissən!»

Züleyxa mətbəxdən onu səslədi:

– Yuska, harda qaldın? Bəsdir naz elədin! Gəl nahar edək.

Züleyxa gözəl süfrə açmışdı.

Billur qrafindən qədəhlərə konyak süzdü. O, ənlik-kırşansız da gözəl, təravətli görünürdü. Qıçını qıçının üstünə aşırıb, stulda saymazyanə əyləşmişdi. Aşırma xalatinin qabağı açıq idi. Nəzərlərini Yusifin üzünə zilləmişdi.

Mətbəxin pəncərəsindən dəniz görünürdü. Yusif dənizə baxa-baxa dostunu düşünürdü. Ona elə gəldi ki, indi Nəsib ən hündür neft buruğunun kəlləsinə çıxıb şəhərə tərəf boylanır, əlində də dənizin dərinliyini göstərən durbinəbənzər qəribə cihaz var. Əcnəbi neft kampaniyasına məxsus o qəribə cihazla uzaqdan Nəsib onları görür. «Bəlkə Nəsibin təriflədiyi o əcnəbilər elə cihaz ix-tira ediblər ki, uzaqdan baxanda istədiyin binanın istənilən mənzilində yataq otağını da göstərir? Yox, yox, belə qəribə şeylər ancaq Hollivud filmlərində olur, qısqanc ər və ya arvad xəyanəti sübut etmək üçün pul verib şəxsi detektiv tuturlar».



Züleyxa Yusifin gözlərinə baxa-baxa tavadakı qayğanaqdan boşqabına çəkdi.

– Nəsibi düşünürsən? – soruşdu.

Cavab gözləmədən, dərindən köks ötürüb dedi:

– Hə, o yazılq bu dünyada məni təkcə sənə qış-qanmir, sən çox sadəsən, həm də üzüyoləsan, yəqin dini rəvayətlərdə gözəlliyindən bəhs olunan Yusif Peyğəmbər kimi safsan, təmizsən. Misir padşahının vəziri Yusifi kələ kimi satın alsa da, arvadına buyurmuşdu ki, ona öz oğlu kimi hörmət etsin, qadınsa ona meylin salıb kam almaq istəyir, yəni aşiq olur. Amma istədiyi cavabı ala bilməyəndə, hiylə ilə onu zindana saldırır. Hə, sən də mənim üçün Yusif qədər gözəl olmasına gözəlsən, ən azından ona görə ki, sən də Züleyxa kimi gözəl bir qadınla necə rəftar etməyi bilmirsən. Zindana düşməyi gözəl qadınla yaxınlıq etməkdən üstün tutan Yusifi bir qul ikən Misirdə sultan edən bəs hansı qüvvə idi görəsən? Saflığı, təmizliyimi? Yoxsa Allah qorxusu? Bəlkə bütün bunlar bizim kimi adamları günah işlərdən çəkindirmək üçün uydurulub? Bəlkə Züleyxa kimi bir qadınla yaxınlığı elə Yusifi taxt-taca aparacaqdı? Əgər günah deyilən bir şey insana padşahların belə fərmanla verə bilmədiyini verirsə, xoşbəxt olmanın qarantidırısa, bəs onda necə? Günah törədən adam mənliyini itirdiyindən daha çox maddi cəhətdən bəhrələnir. Mən bu günahı zövq xətrinə etmirəm, heç kef-əyləncə də saymiram, Yusif! Mən daha



məzmunsuz həyat yaşamaqdan usanmışam. Çünkü bir dəfə gəlirik biz bu həyata, yalnız bircə dəfə. İnsanın həyatının rəngarəng olması üçün təkcə onun evli olub-olmaması kifayət etmir. Amma bilmirəm, bilmirəm, mən yaziq Nəsib gələndə bədənimdəki bu diş yerlərini ondan necə gizlədəcəm?

Yusif qədəhini başına çəkib siqaretini yandırıdı, dərin qüllab vurub Züleyxanı tərs-tərs süzdü. Qadının məftunedici baxışlarında ərinə xəyanətinin izindən əsər-əlamət görünmürdü. Amma o baxışlar Yusifə yaxşı bir şey də vəd etmirdi. Onun gözlərinə sanki rəngbərəng pərdə çəkmişdi. İstehzali tərzdə:

– Sən ki nəyi necə gizlətməyi yaxşı bilirsən, – dedi və boş qədəhini konyakla ləbələb doldurub, axıra kimi bir nəfəsə içdi.

Züleyxa heyrətlənib bir an fikrə getdi. Gecə Yusifə çəkdirdiyi marexuananın qalan hissəsini sobanın buxarısında gizlətmişdi: «Bəlkə görüb?». Köksünü ötürüb dedi:

– Hə, görünür mən sənə təkcə gözəl qadınla necə rəftar etməyi deyil, həm də konyakı necə içməyi, nəşəni necə çəkməyi öyrətməliyəm. Gecə içdiyin «Xan» arağından sonra çəkdiyin ot səni əcaib hala salmışdı. Onun bir hissəsini gizlətmışəm, amma üz vurma, indi onu sənə çətin ki, verəm. Bəlkə...

O, Yusifin gözlərinin içində baxıb bir az naz-qəmzə etdi. Sonra həzin səslə dedi:



– Sevişmək üçün əlverişli gecələrin birində sənə cəsarət məlhəmi kimi bir az verərəm. Hər nə idisə, tüstüsü məni də məsti-xumar etdi. Sənə müqavimət göstərməyə tabım-taqətim qalmadı. Sonra elə bil nağıllar aləminə düşdüm. Qəfəsdən azadlığa buraxılan quş kimi göylərdə qanad çaldım, oradan boş qalmış qəfəsə – altıllik ailə həyatıma baxıb ağladım. Özümə gələndə gördüm yastiğımı göz yaşlarım isladıb. Səni yatağımda görəndə ayıldım. Sən yuxuda uzun-uzun sayıqlayırdın, mən özümə necə haqq qazandırıb, necə təsəlli verəydim axı? Bir an düşündüm ki, təklik, qısqanlıq, sağlam ikən övladsızlıq dərdi gəncliyimi gəmirib məhv edir – danışdılqca Züleyxanın gözləri yaşıla dolurdu – anam məni pul gücünə oxutmuşsa da, özüm həyatda azdan-çoxdan nəsə öyrənmişəm. Nəsibin qısqanlığı ucbatından iş üzünə həsrət qalmışam. Mənim həyatım həbsxananı xatırladır. Sən bu həbsxananın sahibi olmasan da, nəzarətçisən.

Yanağına süzülən bir cüt göz yaşını silib söhbətinə sakit-sakit davam etdi:

– Qısqanc kişinin arvadı gec-tez zəncirini qırmış quduz itə dönür, fürsət düşən kimi, birinci öz sahibinin, sonra da onun doğmalarının qəlbini didib-parçalayır. Bəlkə ərlərinin həyatını sonradan cəhənnəmə döndərən qadınlar onlardan itib yoxa çıxmış gəncliklərinin intiqamını alırlar? Bilirsən Yuska, mən sənin düşündüyün qədər də pis adam deyiləm. Bəzən ciddi şeylər barədə düşünmək hə-



yatın ləzzətini qaçırır. Nə isə. Gəl içək, gözəl qadına istədiyini verə bilən sənin kimi gözəl oğlanın sağlığına. Hə, indi istiotlu, sumaqlı bu qayğanaq-dan bir dad görüm.

Qədəhini boşaldandan sonra öz çəngəli ilə qayğanaqdan götürüb, Yusifin ağızına qoydu:

– Bax belə, ay sağ ol.

Bir azdan Yusifin yanaqları turp kimi qızardı, qəlbi gah şəfqət, gah da nifrətlə dolub-boşaldı. O, hallı vaxtlarında tanımadığı adamlara qarşı belə mərhəmətli olmayı, güzəşt etməyi bacarırdı. İndisə qarşısında uşaqqı vaxtından tanıdığı, kişi dün-yasına yaxından bələd olan bir qadın əyləşmişdi. Birdən nə düşündüsə, həlim, özünə yad, cir səslə dilləndi:

– Şir...in... gəlin, Zülüm... Züleyxa, bəs mənim hərbi xidmətə yar.. ar...sız olmağım barədə səə..nəd nə vaxt hazır olacaq? Sən söz vermişdin axı... – Bu sözləri könülsüz, dili topuq vura-vura söyləyəndə, o, taleyin hökmündən əzab çəkən aciz və bədbəxt bir adam olduğunu anlayırdı, bu aciz və bədbəxt adamın qəlbində artıq qadın cinsinin güclü məxluq olduğuna dərin inam yarandı. Və o, bu güclü məxluqa döyüssüz təslim olub ağ bayraq qaldıran əsgər kimi irəlidə qarşılaşacağı bütün işgəncələri, mənəvi əzab-əziyyətləri gözünün qarşısına gətirdi.

Züleyxa öz uğurundan xoşhallanıb gülə-gülə əlini açıq sinəsinə apardı, sonra:



– Vay-vay! – deyib uzun barmağını çənəsinin batıq yerinə qoydu: – Sən dünyanın işinə bir bax, əsgəri xidmətə yararsız olan cavan oğlan gör nələrə yarayır.

Sonra üzü ciddi ifadə aldı:

– Mənə bax Yuska, əgər bir də mənə heç vaxt məktəbli uşaq kimi «şiringəlin» deməyəcəyinə söz versən, hər şey yoluna düşəcək. Günü bu gün hərbi komissarlıqdakı tanıışma zəng vurub öyrənərəm. O qədər pulu elə-belə almayıb ki?

Yusifin artıq başqa şey deməyə üzü gəlmədi:

– Onda sən də mənə daha «qızbacı» demə.

Züleyxa «Yaxşı» – dedi və qalib adamlar kimi gülümsündü. Qəlbində «O sözlər səni ələ almaq üçün açar idi», – deyə düşündü, sonra bal qarışdırılmış qaymaqdan bir qaşiq götürüb ağızına apardı:

– Amma Nəsibin yanında desəm, incimə ha. Onun qulağı bu sözləri eşitməyə alışib. Hətta biz ikilikdə olanda, hərdən məni danlayır ki, Yusif yekə kişidir, daha ona belə demə, nə bilim, xətrinə dəyər, nə bilim, filan-filan.

Yusif uymuşdu və Züleyxa ilə aralarında olan xoşagəlməz əhvalatın təsirini bir anlığa da olsa, unutmuşdu. Həyat səhnəsində baş rejissordan axmaq rol almış aktyor kimi taleyinə boyun əyib, qıpqırmızı pörtmüşdü.



İki gün sonra...

Züleyxa ertədən yataq otağına çəkilib, yorğanın altına girərək, özünü xəstəliyə vurmuşdu. Nəsib yorğun olsa da, onu qucaqlamaq, oxşamaq istədi. Bunu hiss edən Züleyxa titrək səslə:

– Yox, Nəsibim, məndən uzaq dur, naxoşam – dedi və üzünü divara çevirdi.

Nəsib bu cür naxoşluğun nə olduğunu yaxşı bilirdi, ona görə də təəssüf hissiylə:

– Demək, müalicə yenə də nəticə vermədi, – dedi və dərindən köks ötürüb, başını yastığa qoydu.

Uşağı olsun deyə, Züleyxanı müayinə edən ginekoloq-həkimin yazdığı resept əsasında müalicə kursu üçüncü ay idi ki, başa çatmışdı. Hər dəfə dənizdən evə qayıdanda Nəsib düşünürdü ki, arvadı ona xoş müjdə verəcək.

– Bəlkə də nəticə verərdi, – Züleyxa divara düşən kölgəsiylə danışmış kimi piçildadı, - həkim müalicə ilə yanaşı, həm də mənə təmiz havada gəzməyi məsləhət görüb. Sən isə məni nə anamgilə getməyə qoyursan, nə də bazara, dükana. Heç olmasa, dostuna de, məni arada dənizkənarı parkazada gəzməyə aparsın. Dustaqlara da təmiz havada gəzməyə gündə bir dəfə icazə verirlər. Mən isə ayda-ildə bir-iki dəfə çöl-bayır görsəm, böyük şeydir.

Züleyxa ürəyini birnəfəsə boşaldıb susdu.

Nəsib düşündü ki, Züleyxa haqlıdır. Bəlkə elə buna görə də gülləri solmuş ağac kimi hərəkətsiz





və donuq görünür. Onun üz-gözündəki nigarancılıq ifadəsinin səbəbi Nəsibə indi bəlli oldu. Davranışı, oturuşu, duruşu həmişəki kimi deyildi. Sirsifətindən solğunluq yağırdı. Bu uşaq məsələsi deyəsən Züleyxanı getdikcə daha çox hövsələdən çıxarırdı, bəzən heç nə danışdığını fərqiñə də varmırıdı. Söz-söhbətində qəlb sizildədan bir iztirab vardı. Amma Nəsib ona təsəlli vermək üçün əvvəllər dönə-dönə dediyi sözləri bir də təkrar eləmək istəmirdi. Odur ki, birbaşa mətləbə keçdi:

– Mən heç ananın bu evə gəlməyini istəmirdim. Həyatda elə şeylər var ki, onları uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Görünür onun yanına köçməli olacaqıq, qərarım belədir. Bu barədə mübahisə etmək heç birimizə fayda gətirməz. O ki qaldı gəzmək məsələsinə, Yusifə özün də desəydin, aparardı. O belə şeylər üçün əldən getmirmi? Uşaq məsələsinə gəldikdə isə səbir etməliyik. Bəlkə elə bu da bir sınaqdır? Axı sən altı il əvvəl Allahın verdiyi övlad payını «tezdir» deyib, qəbul etmədin. İndi hər ikimiz o günahın cəzasını çəkirik. Nə isə, mən yatıram, yaman yorğunam. Hə, az qala unutmuşdum, sabah axşam birlikdə «Yaşıl Teatr»da konsertə gedəcəyik, türk müğənnisi gəlib.

Züleyxa yerində qurcalandı:

– Belə konsertlərə bilet bir-iki gün qabaqcadan alırlar.

Nəsib əsnəyə-əsnəyə dedi:

– Bizə işdə Həmkarlar İttifaqından veriblər.



Züleyxa söz atdı:

– Eh, bilet nə olan şeydir ki? Həmkarlar İttifaqının hünəri varsa, əmək haqqınızı artırmaq üçün bir iş görsün, vallah, utanıb qızarmırlar ey, heç belə də biabırçılıq olar? Ordan-burdan gəlmələr az işləyib çox qazansın, sən isə öz evinin içində qəpik-quruş al.

Nəsib bu sözləri eşitmədi – artıq xor-xor xoruldayırdı.

Züleyxa:

– Vəssalam, bunun solo konserti başladı. Dodaqaltı mızıldanaraq durub yatağın içində oturdu.

Züleyxa əllərini qarnının üstündə gəzdirdi. Barmaqlarında anasının bağışladığı brilyant üzük-lər hərdənbir qonaq otağından dəhlizə, dəhlizdən də yataq otağına süzülən zəif, mavi işiq zolağında yanıb-söndü, bu, ona həzin meh əsdikcə korunkorun közərən ocağı xatırlatdı. Elə bil o ocaqdan iynənin ucu boyda bir işiq parçası da rüseym kimi Züleyxanın bətninə axdı. Dodaqlarına təbəssüm qondu. Sanki ana olmağın ləzzətini duymuşdu. Sonra ağlına nə gəldisə, durub sobanın üstündəki kiçik kameranı götürdü.

* * *

Konsertdən qayıdır gələndən sonra mətbəxdə oturub çay içə-icə gənc ər-arvad şirin-şirin söhbət edirdi. Yusif də gəlmışdı. O, gah pəncərədən



şəhərin gecə mənzərəsinə baxır, gah da mətbəxdəki televizorun kanallarını dəyişə-dəyişə maraqlı veriliş axtarırdı. Birazdan Züleyxa qalxıb yataq otağına keçdi, ordan balaca kameranı gətirib gülə-gülə televizora qoşdu:

– Diqqət! Diqqət! İndi mənim yatmamışdan qabaq sizə maraqlı bir sürprizim olacaq – dedi.
– Beləliklə, solo konsertimiz davam edir. – Uzun barmağını kameranın düyməciyinə toxunduran kimi televizorun ekranında qarmaqarışq dalğaların ardınca yataq otağı göründü.

Yusif qutuda ilan görmüş kimi birdən ayağa qalxdı. Keçirdiyi qorxu hissindən bədənini soyuq tər basdı. Düşündü ki, bir bəhanə tapıb, kameranı götürsün, tez diskı çıxarıb, eyvandan aşağı atsın. Amma elə bil ayaqlarını döşəməyə mixlamışdilar – yerdən tərpənə bilmədi.

Cibindən siqaret çıxarmaq istədi, sonra tez fikrindən daşındı. Nəsibin yanında siqaret çəkmirdi – bilirdi ki, danlayacaq, özü də uzun-uzadı. Axırda hər ikisi dilxor olacaq. Düşündü ki, dünyanın işinə bir bax, dostuma guya hörmət edib yanında siqaret çəkmirəm, amma arvadı ilə min oyundan çıxıram. Namusunu tapdalayıram.

– Sənə nə oldu? – onun bu halı Nəsibi təşvişə saldı. – Yoxsa diskdə səni narahat edən nəsə var?

Züleyxa hiyləgər baxışlarla onu süzdü:

– Eyy, nə oldu, qızbacı, – dedi. Rəngin niyə qaçı? Qorxma, indi sizə göstərəcəyim «muzikalı



noç» sənin səhərəcən baxdığını qorxulu filmlərdən deyil. Həm də öz istehsalımızdır. Hər üçü gözlərinə ekrana zillədi. Budur, əyninə pijama geyinmiş Nəsib yatağın içində böyrü üstə yatıb, ağızı açıqdır, bərkdən xoruldayır. Elə xoruldayır ki, Züleyxa gaah qulaqlarını tutur, gaah da kameraya baxabaxa deyir:

– Bu mənim ərimdir, işdən çox yorğun gəlib. Amma sağ olsun, məni əyləndirməyi də unutmayıb. Deyin, siz heç ömrünüzdə səhərə qədər belə musiqi dinləmisinizmi?

– Aman Allah, söndür onu, doğrudan da bu çox əcayib şeydir, – dedi Nəsib. – Yaziq Züleyxa, mən sənə gör necə zülm edirəm. Yox, indən belə səni yuxuya verib, sonra yatacağam.

– Heyf deyil, niyə bu orijinal musiqidən məni məhrum edirsən? Gül kimi xoruldayırsan.

Züleyxa ərinə baxıb, rişxəndlə güldü. Bunu hiss etməyən Nəsib də ona qoşuldu, gözləri yaşaranacaq güldü.

Züleyxa gülməyinə ara verib:

– Sən demə, bizim bu Yusif xorultu səsindən qorxurmuş.

– Yox canım, o da gündə on-on beş saat işləsə, məndən də betər xoruldayar.

Yusif stula çöküb gözlərini ekrana zilləmişdi. Ona elə gəlirdi ki, Züleyxanın sürpriz dediyi şey hələ qabaqdadır. Bir-iki dəfə kəsik-kəsik gülsə də, onu dolayan, gərgin və çəşqin vəziyyətə salan





Züleyxaya bərk əsəbiləşmişdi: «Bunun ürəyindəkiləri anlamaq olmur. Elə bil Nəsiblə məndən nəyinsə intiqamını alır».

– Nəsib, mən... Mən də sənin yanında işləmək istəyirəm, evdə oturub, televizora baxmaqdan bezmişəm. Bir də ki, bu Züleyxa...

– Bir az səbir et, Yusif, işləyəcəksən. Bilirəm, televizora baxmaqdan daha çox Züleyxanın zərafatları, yersiz atmacaları səni təngə gətirib. Bizdə bir yer boşalmalıdır.

Züleyxanın üzündən gülüş ifadəsi çəkilib getdi. Başını buladı:

– Yuskanın nə canı var ki, gedib dənizdə işləsin? Bir dəridir, bir sümük.

Sonra ərini sınaycı nəzərlərlə sözüb dedi:

– İstəyirsən, mən onu evimizin yanındakı disko-bara düzəldim. Orda köhnə bir tanışım var.

– Nə tanışdır elə? – Nəsib soruşdu.

– Nədir? Yoxsa məni qız yoldaşımı da qısqanacaqsan? Bir yerdə oxumuşuq, canım, yaxın rəfiqəyik. Anası türkləşmiş yəhudidir. Adı Emadır, bura köcdüyümüz günün səhəri rastlaştıq.

– Bax ha, bizim bu utancaq Yusifi sənin yəhudü rəfiqən yoldan çıxarıb, şirin saqqız kimi çeynəməsin.

– Eh, sən də söz danışdin də, neyləyir Yusifi, onun çuvixası super stardı eyy, kliplərini tez-tez televizorda göstərirlər, repin kralıdır.

– Yox əşi, birdən şahənşah-zad olar ha. Cavanları pis yola salan elə o teleulduzlardı də. Nə bilim,

repçi-mepçidir. Nə isə, gəlin bu boş söhbətləri bir kənara qoyaq. Gedək xudmani bir yerdə əyləşək, istirahət edək. Hə, nə deyirsiniz?

Züleyxanın elə bil çiçəyi çırtladı:

– Əla fikirdir. Amma bir şərtlə: şəhərdən kənara çıxaq. Heç olmasa, bir az hava da udaq.

Nəsib, Yusif və Züleyxa evdən çıxan kimi taksiyə mindilər – Yusif qabaqda, Nəsiblə Züleyxa isə arxada əyləşdilər. Təxminən yarım saatdan sonra artıq Bakı kəndlərindən birində, dənizə lap yaxın yerdə tikilmiş restoranın həyətində, ağacların altında idilər.

Sifariş verdilər, növbənöv xörəklər və içkilər gəldi. Sağlıqları bir qayda olaraq Nəsib deyirdi. Yusif hər qədəhi dibinə kimi içirdi. Onlar süfrədən qalxanda, Nəsib Züleyxaya yavaşdan dedi:

– Yusif çox içib. Tək buraxmaq olmaz, yolda dalaşış-eləyər. Gecə bizdə qalsın.

Züleyxa etiraz etmədi.

Nəsib dedi:

– Yusif, zəng eləyib anana da deyərik, gecə bizdə qalarsan. Züleyxa yaxşı tort bisirib, sübh tezdən dadına baxarıq, sonra gedərsən.

Həmin gecə səhərin gözü açılmamış telefon zəng çaldı. Nəsib dəstəyi götürdü.

Züleyxa soruşdu:

– Nə olub, xeyirdirmi?

Nəsib dedi:

– Məni təcili işə çağırırlar. Getməliyəm.



Züleyxa sakitcə soruşdu:

- Yusifi oyadım?
- Yox, qoy yatsın, duranda çaydan-zaddan içib gedər.

Yusif oyanmışdı, Nəsibin dediyi sözləri aydınca eşidirdi:

- Salamat qalın! Mən getdim, çatan kimi zəng edəcəm.

Nəsib, dostu oyanmasın deyə, barmaqlarının ucunda yeriyib otaqdan çıxdı. Züleyxa isə əksinə, sanki Yusif eşitsin deyə, ucadan:

- Yaxşı yol, Nəsibim. Bərk külək əsir, yağış yağır, özündən muğayat ol, – dedi və marçılı ilə ərinin üzündən öpdü. Arxasında atdığı su pilləkənə şappilti ilə çırıldı.

Züleyxa Nəsibi yola salandan sonra qapını arxadan bağladı, elə gecə köynəyindəcə qonaq otağına keçib, divanda yatmış Yusifin başının üstünü kəsdirdi:

- Yuska, oyan – dedi.

Mehribancasına onun saçlarını tumarladı:

- Gəl mənim yanımı, üşüyürəm.

Yusif ətirqarışlıq burnuna dolan qadın bədəninin xərif qoxusundan xoşallansa da, başını yavaş-yavaş qaldırıb, qəzəblə ona baxdı. Züleyxanın nazik qaşları heyrətlə çatıldı. Dodağını büzüb, özünü məzəmmət edirmiş kimi piçildadı:

- Küsmüsən məndən, bilirəm, axmaqlıq edib yaman qorxutdum səni.

Yusif yorğanı üstündən atdı, qalxıb divanda oturdu və dedi:

– Manyakin birisən sən, qorxmaq nədir, az qaldı ürəyim dayansın.

Birdən onu «cəzalandırmaq» üçün döşəməyə sərilmiş xalçanın üstünə yıxdı, hirslə alt köynəyini cırıb əynindən çıxardı. Və qəfildən ağlına nə gəldi-sə durdu, elə bil onu elektrik vurdu, yerində quruyub qaldı, qolları yanına düşdü. Züleyxa fürsəti fövtə verməyib onun əllərini döşlərinin üstünə qoydu.

– Hə, niyə durdun? – deyib Yusifi özünə sarı çəkdi. – Günahkaram, cəzamı ver, – dedi.

Yusif «sən» demək istəyəndə, Züleyxa ehtiraslı dodaqlarını onun dodaqlarına söykəyib danışmasına imkan vermədi.

Züleyxanın ətirli nəfəsi, çılpaq bədəni Yusifi cuşa gətirdi. O, içkili kimi bihuş oldu.

Züleyxa aramsız deyirdi:

– Hə, mənə ürəyin nə istəyir de, vur, döy, söy. Səndən mənə gələn qada-bala, hər şey, hər şey gözəldir.

Züleyxanın tez-tez işlətdiyi «hər şey gözəldir» beyi Yusifi əsəbiləşdirib özündən çıxarırdı. O, dişlərini qıcıyıb:

– İndi mən sənin başına elə bir oyun açım ki, bir də elə iş tutmayasan.

Züleyxa isə nəfəsi kəsilə-kəsilə, onu aramsız öpüşlərə qərq edə-edə:





– Burda yox, Yuska, qurban olum, gedək yataq otağına, ora yaxşıdır, – deyirdi.

Yusifin əl-ayağı, dili-dodağı sanki özünükü deyildi:

– Gecdir, Zülya, gecdir, – deyə onu tumarlayır, öpürdü. – Bura da pis deyil, bura pis... Pis... O diskı ver mənə...

– Hə, hə, bura da yaxşıdır, yaxşı... Yaxşı... – indi o üzüqoylu xalçaya sərilmişdi, – Yuska, sən qəzəbli olanda şövqə gəlirsən, güclü olursan, nə istəsən verərəm sənə. Mənə nə edirsən et, amma bircə dişləmə, noolar.

– Yoox! Diski verməsən, lap bərk dişləyəcəyəm... Bax belə! Hə, necədir, ağridir?

– Oyyy, Yuska, yavaş, incidir axı.

– Vallah, sən manyaksan. O diskin xatırınəmi bu ağrılara dözürsən?

– Ağrılar bəzən şirin olur, içimdə qəribə rahatlıq duyuram.

Yusif bir an nəfəsini dərib dayandı:

– Zülya, onda... Bu rahatlıq naminə gəl o diskdən vaz keç.

– Niyə durdur? Disk nədir? Lap canımı da verərəm sənə, canımın içini də, canımın içi... Canım... Can...

– Sus...Sus...Diski ver, diskı...

– Bax belə, mən sənin vəhşiliyindən zövq alıram. Qəzəbin məlhəm kimi ruhuma şəfa verir. Ah, Yuska, Yuska...



İki-üç saat hiss olunmadan keçdi.

Saniyələrin, dəqiqələrin hökmranlığına tabe olmuş adam özünü əbədi olaraq qürbətdə hiss edir, vaxt külək kimi onun istiqamətini dəyişir. O, arzulamadığı bir aləmə düşür, bacarmadığı mənasız işlə məşğul olur, sevmədiyi məxluqla birlikdə oturub-durur. İndi Yusifin də hali buna bənzəyirdi. Onun üçün dünya bir biçimdə, bir rəngdə idi.

Günortaya az qalırdı. Bayırda narın-narın yağış yağırdı. Elə bil külək aramlı pəncərəni döyürdü ki, payızın bu gözəl vədəsində yatağında şirin-şirin yatanları və tənbəlləri oyatsın.

İçəridə – qonaq otağının döşəməsinə sərilmiş böyük xalçanın üstündə ikisi də çılpaq və hərəkətsiz uzanmışdı: birinin üzü qərbə, o birinin üzü şərqə. Birinin üzündə təbəssüm, o birinin üzündə qəm-qüssə. Biri çılgın, biri dalğın.

Züleyxa əvvəl divar saatına, sonra cirilmiş alt köynəyinə baxdı, daha sonra ehmalca Yusifi qıdıqlayıb dedi:

– Ey! De görüm, qəzəbin soyudu? Susursan, deyəsən sən məndən doymusan. Mən isə əksinə, «acmişam», ürəyim gedir, dur ayağa, gedək birlikdə isti duşun altında yuyunaq, bilmək olmaz bəlkə orda da... Mənə bu cür ibrət dərsi keçdin? Yaxşı, dur, bir tikə çörək yeyək, sonra da sənin işindən ötrü Emanın yanına – bara gedək.

Yusif onun əllərindən tutub fikirli-fikirli:



– Zülya... Bəsdir, məni qabaqlama, o lənətə gəlmiş diskı verməsən...

Züleyxa işvəkarlıqla gülümsünüb soruşdu:

– Hansı diskı? Dəlisən? Məndə disk nə gəzir? Canım, əslinə qalandı, bu gün səndən aldığım kamın yanında o diskdə olanlar heç nədir. Sən indi daha mükəmməlsən. Getdikcə püxtələşirsən.

– Belə çıxır ki, o gecə aramızda heç nə olmayıb.

Züleyxa susub, onu sınayıcı nəzərlərlə süzdü.

Yusif əsəblərini cilovlaya bilmədi. Siqaret yanındırdı:

– Hə, de görüm, niyə susdun?

– Yuska, əl çək məndən, olan oldu, hər halda, sənə verdiyim o diskdə gördüklərin hansısa pornoqrafik filmdən köçürülməmişdi.

Cırılmış alt köynəyini əyninə keçirib ayağa qalxdı, özünü ciddi aparmağa çalışsa da, bacardı, gülümsədi:

– Bir bax, gör nə etmisən, bu vəziyyətdə yəqin lap gülünc görünürəm? İlk maaşından mənə eynən belə bir alt köynəyi alarsan, yaxşı?

– Sənə dedim diskı ver. – Yusifin rol oynamaga daha hövsələsi qalmamışdı.

– Narahat olma, disk-misk yoxdur, – dedi. – Dayan, dayan, demək sən mənimlə o diskə görə oldun? Eh, kaş mənimlə o diskə görə deyil, məni istədiyinə görə olaydın. Səni bilmirəm, mən uyuşdum, başqa bir aləmə düşmüştüm. Bu ya-





murlu payız səhəri ömrümün ən şirin xatırəsi olacaq, amma sən nə vaxt istəsən, mənimlə əlaqəni kəsib öz «postuna» dönə bilərsən. Lap elə günü bu gün. Sağ ol, sən mənə istədiyimi verdin. Mənim çox xoşladığım mahnıda deyildiyi kimi:

*Hər şey gözəldir hayatı,
Sən bu gözəlliyi anlaya, duya bilsən,
Hər şey gözəldir hayatı
Özün bir zərrə gözəllik yarada bilsən,
Yarada bilsən...*

Sarsıldılığını hiss edən Yusif yumruğunu düyünlədi, dişlərini qıcadı. Züleyxa bir anlıq ona min oyun qurub öz istək-arzusuna çatmağı bacaran cin, şeytan, iblis kimi göründü. İstədi uzun, gözəl boğazından yapışib onu boğsun.

– Demək... Məni hiylə ilə tora saldın? Sən qadın yox, şeytansan. Sən...

– Unutma ki, bu gün hərbi komissarlığa gedəcəyik. Bir də sənin iş məsələn üçün rəfiqəmlə də görüşməliyik.

Təpədən-dırnağa Yusifin çılpaq bədənini süzüb açıqlandı:

– Heç olmasa, ayıbını ört, əyninə şortikdən-zaddan bir şey geyin, qabaq-qənşər binadan görübeləyən olar.

Züleyxa qapıya sarı gedib, birdən dayandı:

– İncimə, xahiş edirəm, bir də bu otaqda siqaret çəkmə, iyi pərdələrə hopur.



O, bu sözləri elə rəsmi, elə soyuqqanlı dedi ki, sanki Yusiflə arasında heç bir yaxınlıq, heç bir intim əlaqə olmamışdı. Sevdiyi mahnını bu dəfə daha ucadan oxuya-oxuya yataq otağına keçdi:

*Bir dəfə yaşayırıq bu işıqlı dünyada,
Bürünbür bir vücuda,
Milyon-milyon yollara,
Talelərə, odlara,
Tuşlayıb ümidləri,
Hərəmiz bir hədəfi,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Eləsini sevək ki, bu sevgi ömrümüzü
Bu sevgi ömrümüzü,
Nurlandırsın, isitsin, qışda, baharda da,
Yağışlı gündüzlərdə,
Zülmətli gecələrdə,
Mavi axşamlarda, bəyaz şaxtalarda.
Mavi axşamlarda, bəyaz şaxtalarda.
Bəyaz şaxtalarda, bəyaz şaxtalarda.
Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən,
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəllik yarada bilsən,
Yarada bilsən.*



Ema Yusifi oğrun-oğrun sözüb Züleyxaya göz vurdu:

– Zulka, demə sənin belə gözəl, eleqant tanışın da varmış, bəs bu vaxtacan bizi niyə tanış etməmişsin? Boy-buxunundan maşallah, lap manikenlərə oxşayır, – dedi və qısa ayaqları şaxələnmiş ağac kökünü xatırladan girdə masanın üzərindəki nərincı qutudan götürdüyü nazik, uzunsov siqareti damağına qoydu, sonra Yusifə baxdı:

– Demək, bu vaxta kimi heç yerdə işləməmisən?

Yusif də ona baxdı; sağ ayağının dizdən aşağı, sol qolunun dirsəkdən yuxarı hissəsinə gül şekli döydürmüştü. Sinəsini kip örtmiş sarı koftasından irəli çıxan qabarılq döşləri, dar yubkasına taxdığı enli kəməri, dabansız ayaqqabıları onu iş qadınından çox əhli-kef, yüngül meşşana bənzəirdi.

Ema Yusifin dinmədiyini görüb bir də soruşdu:

– Bəs əlindən bir iş-zad gəlir?

Bu dəfə Yusifin əvəzinə, Züleyxa cavab verdi:

– Emacan, o baxır sənin tələbinə, istəsən, əlin-dən hər iş gələr.

Züleyxa rəfiqəsinin üzünə gülümsünüb Yusifi dümsüklədi, yəni ay qanmaz, alışqanı çıxar, qızın siqaretini yandır.

Emanın gözü elə ilk andaca Yusifi tutmuşdu:

– İstəsə, hələlik ya qarson, ya da barmen köməkçisi işləyər, sonrasına baxarıq, – dedi.



– Sağ ol, Ema, bilirdim ki, sözümü yerə salma-yacaqsan. Bir də, ərim dənizdə olduğu günlərdə xahiş edirəm, Yuskanı evə bir az tez burax.

– Zulka, sən ki tələbə vaxtı qorxaq deyildin...

– Ema, bu təzə mənzildə – on dördüncü mərtəbədə, göyün yeddinci qatında tək qalanda xoflanıram.

– Zulka, bəs uşağın necədir? Böyüüb? Axı mən bilən sən sonuncu kursda hamiləydin?

– Cox axmaqlıq elədim, saxlamadım. İndi də istəyirəm, olmur. Hə, elə məndən danışacağıq? Bəs sən necə? De görüm, ərə getmişən? Sənin o vaxt sevdiyin oğlanı bu günlərdə televizorda gördüm.

– Eh, o, məşhurlaşıb ulduz olandan sonra ulduzumuz barışmadı, ayrıldıq.

Yusif bir kənara çəkilmişdi. Hərdən ürəkləri söz-söhbətlə dolu olan rəfiqələrə baxır, sanki onların arasında oxşar cəhətlər tapmağa çalışırdı.

Züleyxanın laqqırtı vurmaq üçün əlinə fürsət düşmüdü. Fasiləyə bir az qalmış Ema ilə birlikdə barın qapısından çıxdı.

Ema onları öz maşınında hərbi komissarlığa apardı. Yusif ömründə ilk dəfə qadının sürdüyü maşında əyləşdiyinə görə narahat olur, qəribə hislər keçirirdi.

* * *

Nəsib bu dəfə dənizdən evə şad xəbərlə dön-dü:



– Bir-iki həftədən sonra Səudiyyə Ərəbistanına yola düşürük.

– Nə yaxşı, – deyə Züleyxa sevindi. – Elə bizim də sənə deməyə şad xəbərimiz var. Yusifin hərbi biletini aldıq. İkinci həftədir ki, gündüzlər barda çalışır, bu gün-sabah işini böyüdəcəklər. Gündəlik qazancı olacaq.

– Onda, gəlin gedib bunu restoranlardan birində əməlli-başlı qeyd edək.

* * *

«Ay işığı» restoranında xudmani bir guşəyə çəkilib əyləşdilər. Xörəklər süfrəyə gələndə, Nəsib:

– Bu gün mən sizin ikinizə də bir sirr açacağam, – dedi. Çoxları elə düşünür ki, mən altı-yeddi ay Ərəbistan səhrasında qızmar günəşin altında işləyib yalnız yaxşı pul qazanmağa, maşın almağa gedirəm. İstəsəm, maşını kreditlə burda da ala bilərəm. Ora can atmağımın ayrı bir səbəbi var. Şirkətin rəhbərliyi bizim qrupu Kəbəyə ziyarətə aparmağı da planlaşdırıb. Mən Allahın dərgahında əllərimi açıb, – Nəsib bir an duruxdu, Yusifin yanında «Züleyxanın ana olması üçün dualar edəcəyəm» sözünü deməkdən çəkindi, – sadəcə, bir istəyimi Allahdan diləyəcəyəm. Bəlkə də bu gün mən əlimə son dəfə badə alıram.

Züleyxa Nəsibin sözünü kəsərək:

– Sirr deyilsə, o nə diləkdir, bəlkə bizə də deyəsən, məncə sənin arzuna burda paxilliq edən olmaz.



– İnşaallah, qayıdıb gələndən sonra deyərəm,
– Nəsib söhbətin yönünü dəyişdi və Yusifə öyüdnəsihət verdi:

– Bara hər cür adam gəlir, əxlaqsız qadınlar, narkomanlar, içki düşkünləri. Bax, əgər yolunu azsan, özündən küs.

Züleyxa tez dilləndi:

– Arxayın ola bilərsən, mən Yuskanı rəfiqəmə tapşırmışam. Çox zirək, həm də ayıq qızdır, ev-eşiyi, maşını, bağlı var. Patronu qoca kişidir, Antalyada yaşayır. Emanı öz qızı kimi sevir, barın bütün işlərini ona etibar edib. Özü də subay-soluq qızdır.

– Subay-soluq qızdır? Hər subay ürəklərdə sevgi şəmi yandırır. Ayıq ol, Yuska. Çalış, tələyə düşmə.

– Subay adam ürəklərdə sevgi şəmi yandırsa, demək, onda belə çıxır ki, hər evli də ürəklərdə sevgi şəmi söndürür?

Züleyxanın ikibaşlı sualı, tənəli baxışları arxasında gizlənən mətləb Yusifi iyrəndirdi. Ərinin dostunu hiylə ilə yatağına dartıb, xəyanəti təbiətin pozulmaz qanunu adlandıran bu qadının qəlbini ona çirkaba bulaşmış daş parçasını xatırlatdı. Birdən çəçədi, ayağa qalxıb tez bayırı çıxdı. Nəsib qədəhindəki arağı içib onun arxasınca baxa-baxa başını buladı:

– Bax, yenə siqaret çəkməyə getdi, o zəhrimarı tərgitmək belə çətindir yəni?



Züleyxa onu məzəmmət etdi:

– Sən özün necə? Pis vərdişindən əl çəkə bilirsən?

– Hansı vərdişimi nəzərdə tutursan? Xorulda-mağımı deyirsənsə...

– Özün yaxşı bilirsən nəyi nəzərdə tuturam, elə Yusif də sənin tayındır.

– Qısqanlıq bizim genimizdədir. Babam nə-nəmi qısqanıb, atam anamı, mən də arvadımı.

– Belə çıxır ki, sən özünü başqa kişilərdən aşağı hesab edirsən. Başqalarını hər cəhətdən özündən üstün saydığını görə həmişə narahatlıq keçirirsən. Kişi lər bir şeyi bilmir ki, inamsızlıq ərini sevən qadınlar üçün təhqirdir. Yer üzündə ən etibarlı qadın belə öz qısqanc ərindən bu təhqirin intiqamını almaq üçün fürsət gözləyir.

– Belə çıxır ki, sən də fürsət gözləyirsən?

– Söhbət məndən getmir, ümumiyyətlə deyirəm.

– Qadın, kişi qısqanlığının nə olduğunu incəliyi ilə bilmir. Bunu bilmək üçün gərək ancaq kişi olasan. Bəzi adamlar elə bilirlər ki, qısqanlıq dəlicəsinə sevməkdən başlayır. Bu hiss sevgi olmadan da yarana bilər. Bu, namus – ölüm-dirim məsələsidir.

Züleyxa öz içində Nəsibə sual verdi: «Sən necə, Yusiflə aramızda olanları bilsəydin, məni öldürərdinmi?»

Yusif qayıdır gələndə, Nəsib sözü dəyişdi:

– Gəl, sənə nə oldu? Fikir vermə, düz deyiblər:
 «Çərənçi və gözəl arvad ərinə qəm-qüssə gətirər». Məndən sənə nəsihət, çalış hər ikisindən uzaq dur. Bir də, evlənməyə tələsmə.

– Tələsmək nədir? Bəlkə mən ömrüm boyu heç evlənmədim də. – Yusif başını aşağı saldı.

– Niyə ki, məgər evlənmək pis şeydir? – Züleyxa maraqla soruşdu.

Yusif duruxdu:

– Evlənmək pis niyə olsun ki? Mən sadəcə, indiki qadınlara inanmırəm. Kişiəri günaha sövq edənlər də onlardır.

Nəsib Züleyxanın üzünə baxdı:

– Gördün, Züleyxa, Yusifi qınama, bəlkə də evlənməyə tələsən kişilərin hamısı sonradan qısqanc olurlar. Amma bu, bizim nəsildə irlərdir. Sözsüz, xəstəlik kimi çox pis şeydir. Ancaq heç kim bu qısqanlıq hissinin dəqiq tərifini verməyib, anatomiyasını aydın acıb göstərməyib. Axi bu təkcə insanlarda deyil, bütün heyvanlarda, quşlarda da, mən deyərdim, bütün canlılarda var. Bəlkə bu mövzunu şeirlə bitirək?

*Qısqanlıq axtarar üzdə mənəni,
 Bağlanmaz ürəyin telləri ilə.
 Qısqanlıq günahsız Dezdemonanı
 Boğdu Otellonun əlləri ilə.*

*Qısqanlıq bənzayər soyuq küləyə,
 Buz tökər üstüna ismətin, arın.*

*Qısqanlıq zəlitək girər ürəyə –
Sorar al qanını şah damarların.*

Züleyxa qəşş eləyib güldü:
– Və sən bu sözləri deyə-deyə yenə qısqanmaq-dan əl çəkmirsən?
– Yox, dedim axı mən əl çəkirəm, o məndən əl çəkmir. Hə, sizi bilmirəm, mən bunu içirəm dədəbabadan bizə miras qalmış qısqanlığın şərəfinə!
Badələri toqquşdurandan sonra əvvəlcə Nəsib, onun ardınca da Züleyxa və Yusif qalxıb birlikdə rəqs etdirilər.

* * *

O gecə səhərin açılmasına hələ xeyli qalmış Züleyxa yuxudan ayıldı, yerinin içində dirsəklənərək barmağı ilə Nəsibin qaşlarını ehmal-ehmal sığalladı, əyilib burnunun ucundan öpdü, əlini yorğanın altına salıb, sinəsini, sonra qarnını sığalladı, əlini asta-asta aşağılara apardı.

Nəsib gözünü açıb yuxulu-yuxulu ona baxdı. Züleyxa əyilib dodaqlarını onun dodaqlarına söykədi, sonra piçilti ilə dedi:

– Biz Ərəbistan səh-ra-sın-da-yıq... Altı ay bir-birimizin həsrətinə necə dözəcəyik? Sən gedənə-cən gərək gecələr yatmayaq, qarşidakı tənhalığın, boşluğun yerini dolduraq.

Züleyxa Nəsibin dodaqlarından ehtirasla öpməyə başladı.





Nəsib gözlənilmədən qalxıb onu qucaqladı:

– Düz deyirsən, ayrılıq ərəfəsində bu qədər iç-məməliyidik, – dedi.

O, Züleyxanın arzusunu yerinə yetirəndən sonra ondan aralanmaq istədi, Züleyxa onu qucaqlayaraq:

– Getmə, ən dadlı, şirin dəqiqələrimi yarımcıq qoyma, qucağında qalmaq, uyumaq istəyirəm, başa düşdün?

Nəsib «başa düşdüm» demək əvəzinə, könül-süz də olsa, Züleyxanı bərk-bərk qucaqladı, öz-özünə «Bu ehtirasla bu altı ayı necə dözəcək?» – deyərək narahat oldu.

Züleyxa üşüyürmüş kimi onun qucağına sığındı və uşaq kimi piçildadı:

– Hər üçümüz əməlli-başlı hallanmışdıq.

O gecə ilə bağlı Züleyxanın uydurduğu şeylər nədənsə Nəsibə xoş təsir bağışlayırdı. Ən məraqlısı bu idi ki, Züleyxa o unudulmaz gecəni məhz özünəməxsus tərzdə təsvir edirdi. Sanki uzaq Ərəbistan səhrasında Nəsib məhz o gecəni həsrətlə xatırlayacaqdı. Buna əmin idi. Guya yataq otağındakı taxt alındığı gündən bəri ilk dəfə imiş ki, o gecə səhərəcən cırıldayıbmış. Guya Züleyxa da arada deyirmiş ki, Nəsibim, bəsdir, dostundan ayıbdır, eşidər. Nəsib də deyirmiş ki, yox, canım, o məndən çox içib, lap daş kimi yatıb. Züleyxa isə deyirmiş ki, dayan, bir qulaq as, bu, Yuskanın ayaq səsləridir, deyəsən dəhlizdə gəzişir, yəqin bizi pu-



sur. Nəsib də guya qayıdıb deyirmiş ki, bu, küləyin səsidir, binanın damını yellədir, Yusif qız kimi utancaqdır, heç vaxt belə hərəkət etməz. Amma Züleyxa yenə narahat olub, həyəcan keçirib, «Mən Yusifi ayağının səsindən tanıyıram», – deyib. Axırda Nəsib etiraz etməyib: «Bəlkə də düz deyirsən, bəlkə də o heç bizi pusmur, özünü pis hiss edir, ürəyi bulanır, bəlkə siqaret çəkmək istəyir?»

Nəsib bu əhvalatları eşidəndə, Züleyxaya baxabaxa gözlərini döydü, ciyinlərini çekib soruşdu:

– Qəribədir, yəni mən bu qədər sərxisənmişdim?

– Hər şey əla idi, düzünü de, Nəsib, sən doğurandan da içkini tərgidəcəksən?

– Hə, axı Allahdan övlad diləmək üçün mən əvvəlcə içkini tərgitməli, tövbə etməli və təmiz nəfəslə, pak qəlblə o müqəddəs yerə getməliyəm. Həm də oranı ziyarət edənlərə hacı deyirlər. Bir də ki, mən, özün yaxşı bilirsən, içkiyə o qədər də aludə deyiləm.

– Heyf, çox içəndə başqa cür olursan yataqda. Bu gün ilk dəfə yaxınlıq etdiyimiz gecəni xatırladım. Yadındadırı o gün? Dedin ki, gəl toy gecəsini gözləyək, sən isə razılaşmadın, dedin biz hansı zəmanədə yaşayırıq? Və mən təslim oldum.

Nəsib xəyalalı daldı; o, nadir hallarda, özü də lap az içirdi. Amma həmin gecə nədənsə bərk sərxisənmişdi və bunu heç vaxt da danmırıldı. İlk dəfə



yaxınlıq etmələrinə isə daha çox Züleyxanın can atlığıni yaxşı xatırlayırdı. Əgər Nəsib təcrübəsiz olmasaydı, elə o gecə Züleyxa ilə birdəfəlik qurtara bilərdi. Çünkü Züleyxa «çulu suya verəndən sonra» çox abırılı-həyalı, ismətli qız roluna girmişdi, özü də əməlli-başlı: «Gərək biz toy gecəsini gözləyəydik», – deyə vay-şivən qoparmışdı, yalan-dan ağlayanda, anası Toppuş Əntiqə qapını açıb içəri girmişdi: «Daha toy gününü təxirə salmaq olmaz!» – deyib hökmünü vermişdi. Nəsib də elə o vaxtdan içkiyə nifrət etmişdi.

Nəsibi o uzaq, dumanlı xəyalların qoynundan Züleyxanın səsi ayırdı:

– Mənim üçün çox darıxacaqsan. Bu gecəmizi yada salanda, burnunun ucu göynəyəcək. Yəqin ki, orda – səhranın ortasında heç qadın-zad olma-yacaq.

– Qadın! – deyə Nəsibin köksündən «ah» qopdu. Xəyalındakı duman çekildi, düşüncələri duruldu; uzaqlarda, lap uzaqlarda sürünen bir kölgə ilğım kimi görünüb yox oldu. «Bu qadın hər dəfə sərhəd məntəqəsini keçəndə, şorgöz gömrükçülər bayram edirlər». Bunu deyən adam hardan biliydi ki, o qadın Nəsibin qayınanasıdır, duldur, gözəgəlimlidir, var-dövlət yiğmaq üçün min oyun-dan çıxır.

Toydan bir ay keçər-keçməz, bir gün Toppuş Əntiqəni xaricdən gələndə narkotik maddə ilə ya-xaladılar. Həbs etməsələr də, olub-qalanını əlindən



aldılar. Amma nə olsun? O, bundan bir nəticə çıxarmadı.

– Məncə səfərqabağı sən anamla görüşsən, yaxşı olar. – Züleyxa onu sınayıcı nəzərlərlə süzdü.

* * *

Nəsib Ərəbistana yola düşəndən bir ay sonra Züleyxa evdə ad gününü keçirməyə hazırlıq gördü.

Yusiflə Ema axşamüstü hədiyyə üçün şəhərin mərkəzi küçələrini xeyli gəzdilər. Axırda Ema iki hədiyyə seçdi, birini öz adından, digərini də Yusifin.

Ema «Madonna körpə uşaqla» portretini seçəndə, qeyri-ixtiyari dedi:

– Məncə bu Züleyxanın xoşuna gələcək.

Axşam saat on birə qalmış Nəsib Əl-Riyaddan Züleyxaya zəng etdi. Onların telefon söhbətindən sonra Ema badələrə şampan şərabı süzdü, sağlıq dedi və Yusifi rəqsə dəvət etdi. Bir xeyli oynadılar. Sonra Yusif Züleyxaya yaxınlaşdı.

– Ona olmaz! – deyə Ema Yusifi rəqs edə-edə kənara çəkdi.

– Niyə? – Yusif maraqla soruşdu.

– Ona görə ki, hamilədir, atılıb-düşməyə qorxur.

– Hamilədir? Sən nə danışırsan? – Yusif eşitdiyi xəbərdən çəşbaş qaldı. – Doğrudan?

– Mən elə bildim ki, bayaq o hədiyyəni alanda sən hər şeyi başa düşdün.





Yusif birdən onu qucaqlayıb ayağını yerdən üzdü, sonra fırladıb yerə qoydu və üzündən öpdü:
– Bu xəbərə görə içərlər, – dedi.

Yusif qədəhlərə araq tökdü. Züleyxa ayağa qalxıb Emanı tərs-tərs süzdü, deyəsən öyüməyi gəldi; əvvəl vanna otağına, sonra da yataq otağına keçdi.

Yusif qədəhini başına çəkib Züleyxanın hərəkətindən az da olsa, pərt olan Emanın bu dəfə dodaqlarından öpdü, qız da tamarzı kimi ona sarıldı:

– Ooo, sən nə şirin öpüşürsən. – dedi.

Yusifi içdiyi araqdan çox, eşitdiyi xəbər sərməst etmişdi.

Emaya:

– Gözlə, Züleyxaya dəyib gəlirəm, – deyib otaqdan çıxdı.

Züleyxa güzgünüün qabağında dayanıb əllərini qarnının üstünə qoymuşdu. Yusif otağa girən kimi tələsik soruşdu:

– Bayaq Nəsiblə telefonda uşaq barədə danışır-dın?

Züleyxa güzgündə – arxa tərəfdə üz-gözündən sevinc yağan Yusifi aydın görürdü.

– Əslində Ema bu xəbəri sənə deməkdə bir az tələsdi. Sabah Nəsib Məkkəyə yola düşəcək, düşündüm ki, oradan zəng edəndə desəm, daha yaxşı olar. Nə isə... Sən Emanın yanına dön, mən özüm qəsdən sizi tək qoydum. Bilirsən, dünən ona zəng elədim, ad günümə çağırıldım, sözarası səni



soruşdu, dedi Yuska yaxşı oğlandır, amma adama yovuşmur. İşdə də heç kimlə qaynayıb-qarışmır. Yuska, başa düş, məncə aramızda olanları Ema hər ikimizə unutdura bilər. Gec-tez, onsuz da sən özgəsinin olacaqsan. Sənin gələcəyin hələ qabaqdadır. Hər şey bəlkə bu gecədən asılıdır? Şairlərin uydurduqları sevgi boş xülyadır, onun gur yanın ocaq kimi vur-tut bircə dəfə atəsi olur, bircə dəfə, sonra ömrü boyu adam bu ocağın közərtisi, sonra da külü ilə əlləşir.

— ...

Züleyxa sobaya yaxınlaşdı. Ordan kağıza bükkülü nəsə çıxarıb Yusifə uzatdı:

— Demişdim bunu sənə əlverişli gecələrin birində verəcəyəm. Həmin gecədir. İstəmirəm ki, rəfiqəm hər dəfə mənə sənin adamayovuşmaz, vecəgəlməz olduğunu deyib rişxənd eləsin.

Züleyxa danışdıqca, elə bil Yusif hipnoz olurdu – indi onun hər bir buyuruğunu gözüyümulu yerinə yetirməyə müntəzir idi.

Yusif Züleyxanın əlindəkini alıb, kefli-kefli gülümsündü və sevincək dilləndi:

— Hə, yadına düşdü, bunu məhəlləmizin uşaqları gedib sənin anandan almışdı. Lazım olsa, yenə alarsan mənimçün. Sənin anana məhəllədə uşaqlar «defisit mallar anbarı» deyirlər.

— Yaxşı, yaxşı, bəsdir görüm, boş-boş çərənləmə. Sən də Nəsib kimi anama şəbədə qoşmaqdan həzz alırsan.

– Niyə hirslənirsən? Bunu mən demirəm ki?

Züleyxa qapıya sarı boylandı, Emanın onun səsini eşidəcəyindən narahat olub yavaşdan:

– Məhəllə uşaqları qələt eləyir, – dedi. – Onların tökdüyünü yiğişdirməq sənə qalib? Əvvəllər Nəsib də, sən də anama xala deyərdiniz, indi nə oldu, məhəllə uşaqları kimi «ruskaya korova» deyirsiniz? Ayıb deyil? Qulağını aç, yaxşı eşit, anam belə şeylər satmır daha, tövbə edib, sən də zibili burada çəkmə, ürəyim bulanır, balkona çıx, ya da mətbəxə keç, qapını da bərk bağla, iyi otaqlara dolmasın.

– Hər şeyi unutmaq, yaddaşından silib atmaq istəyirəm. Görünür mən zəif xarakterli adamam. Öz-özümü aldadıram.

Birdən Yusifin gözləri sobanın üstündəki balaca əl kamerasına sataşdı. İlən görmüş adam kimi diksindi. Onun bu hərəkəti Züleyhanın nəzərindən yayınmadı. Anı olaraq, hər ikisi üç ay bundan əvvəlki həmin gecəni xatırladı.

Züleyxa kamerasını götürüb:

– Al, qoy bu məndən sənə hədiyyə olsun, – dedi. – Hə, gedim Emanı dilə tutum ki, gecəni bizdə qalsın.

– Zülyə, sən bu gecə nə yaman xeyirxah, səxavətli olmusan?

– Bəlkə üzünü görmədiyim atama çəkmişəm. Amma bu gecənin gözəlliyi və özünəməxsusluğu səhərəcən oyaq qalan adamlara aiddir, mənsə basımı atıb yatacağam.



* * *

Səhər...

Züleyxa Emanın boyun-boğazındakı qırmızı ləkələri görəndə, rəfiqəsinə ehmalca dedi:

– Hə, de görün, bizim eleqant oğlan xoşuna gəldi?

– Boje moy, mən bu vəziyyətdə işə necə gedəcəyəm?

– Boğazlı koftalarımdan birini geyinərsən.

– O görməmişin, tamarzının əlindən gecənin bir aləmi canımı güclə qurtarıb sənin yatağına gəldim. Zulka, öz aramızdır, sən mənim dediklərimin üstünə besini də qoyub ona necə çatdırımissansa, yaman qəzəblənib. Məni öpə-öpə acıqla elə hey soruşurdu ki, Em, mənəm adamayovuşmaz? Em, mənəm vecəgəlməz? Bax, mən səndən daha utanıb-eləmirəm.

Ema birdən susdu və nə fikirləşdisə, başını bula'yıb dərindən köks ötürdü:

– Allah günahımızdan keçsin!

– Ema, bəlkə ona ərə gedəsən?

– Nə danışırsan? O, məndən çox uşaqdır.

Amma...

– Amma gördün ki, uşaq deyil.

İkisi də ucadan şaqqanaq çəkib güləndə, Yusif yuxudan oyandı. «Bunlar yeniyetmə qız kimi romantikanı xoşlayırlar», – deyə düşündü. Ema ilə gecə aralarında olanları xatırlayıb şirin-şirin xəyalalı daldı.





Birazdan qonaq otağını xoş ətir qoxusu bürüdü.
Yusif Emanı görəndə soruşdu:
– Deyəsən işə gecikmişik?

Yusiflə keçirdiyi gecə Emanı özgə bir qadına çevirmişdi, sanki aradan bir yox, min bir gecə keçmişdi.

Əzgin və həlim səslə:

– Bu gün ikimiz də izinliyik, – dedi. – Züleyxaya təmiz dəniz havası lazımdır. Bilgəhə gedəcəyik.

Sonra Züleyxa da xalatının yaxasını düymələyə-düymələyə qapıda göründü:

– Deyirəm, gələn şənbə də birlikdə Türkana gedək. Orda mənim balaca bağ evim var.

Züleyxanın guya heç nədən xəbəri yox idi, doğağına gülüş qondu:

– Ey, burada nə piçıldışırsınız? Gül kimi gecəni əlinizdən almışdır? – dedi. – Durun gedək mətbəxə, mən acından olurəm.

Sonra dodaqlarını büzərək, masanın üstündə gecədən qalmış xörəklərə baxıb dedi:

– Ema, məni bağışla, bunları Yusiflə sən yiğışdıracaqsan.

* * *

Ema ilə yaşadığı sevgi macərası Züleyxa ilə işlətdiyi günahı zərrə qədər də olsa, unutdura bilmirdi. Təklikdə bəzən saatlarla bu barədə düşünürdü. Ema onun bu halını görüb narahat olurdu:





– Bəlkə işin ürəyincə deyil?
– Yox, siz nə danışırsız, bu iş mənim ürəyimə çox yatır.

– Mənə niyə «sən» demirsən? Bəlkə xoşuna gəlmirəm?

– Xoşuma gəlirsən. Çox gəlirsən...

– Bəs onda niyə belə qəmginsən? Tez-tez özünə qapılırsan, elə bil ətrafindakıları görmürsən, səni narahat edən bir şey varsa, de mənə, çəkinmə.

– Hə, deyərəm, mütləq deyərəm.

Sonra Yusif başını Emanın çıynınə qoyub uzun müddət susduqdan sonra əlavə etmişdi:

– Amma sonra, sonra deyərəm.

Hərdən ona elə gəlirdi ki, içində daşıdığı sərr böyüüb şisir. İşdən sonra xəlvətə çəkilib sərخos olanacaq içirdi.

Bir dəfə Ema demişdi:

– Bu zəhrimardan uzaq dursan, yaxşı olar. İstəyirəm birlikdə Türkiyəyə gedək, orda çalışdı-ğımız sahə üzrə xüsusi bilik alıb təcrübəmizi ar-tıraq.

Bu gözlənilməz təklif Yusifin ürəyindən olmuşdu. Nəsib gələndən sonra gözünə görünməmək üçün birdəfəlik baş götürüb uzaqlara getmək, orada qərar tutmaq fikrinə düşmüştü: «Hə, bu yaxşı oldu, bəlkə orada hər şeyi unudaram».

Amma «Sən saydığını say, gör fələk nə sayır» deyiblər.

* * *

Barda işlədiyi gündən bəri Yusif ilk dəfə idi ki, gecə növbəsində işə çıxırdı. Ema demişdi ki, gecələr gündüzdəkindən çox adam olur. Amma nədənsə adam az idi.

Müğənni qızla oğlan duet oxuyurdular:

*Bu nə bələdi düşmüssük, Allah,
Biz nökərik, kədər isə şah.
Bılzəri çasdırıdı cavanlıq,
İndi hər ikimiz çəkirik ah...*

Əvvəllər erotik şəkillər çəkən fotoqraf kişi indi qulağına sırga taxıb stilist olmuşdu, boğazından sallanan qalın, yönəmsiz zəncir lap it xaltasına bənzəyirdi. O, son dərəcə şix geyinmiş qıssasaçlı qızla əyləşib pivə içə-içə hərdən barın divarlarındakı şəkillərə sənətkar gözü ilə baxırdı. Gənc qız xumarlana-xumarlana hündürdən danışındı:

– Müəllim, axı sən o gün mühazirə söyləyəndə Nitşedən sitat çəkib dedin ki, əsl kişi təbiətən uşaqdır və guya o uşaq həmişə oynamaq, əylənmək istəyir. Belə çıxır ki, mən sənin oyuncağınam, hə?

– Toma, yavaş danış, ayıbdır. Heç olmasa, mənə «müəllim» demə.

– Onda mən oyuncaqdan da pis bir şeyəm, hə? Sənə görə hamiləliyimi ata-anamdan gizlətmək





üçün mən aylarla siçovul kimi bu zirzəmilərdə sürünməliyəm? Sənin o Nitşen «Qadın üçün kişi yox, kişi üçün qadın uşaq doğmaqdan ötrü bir vasitədir, alətdir» gərək deyəydi. İndi elm o qədər inkişaf edib ki, qadın kişisiz də uşaq doğa bilər.

– Sakit ol, əzizim, həyəcanlanma, sənin hamilə olduğunu biləndə «Faust»dan «İki can yaşayır mənim köksümdə» misrası yadına düşdü, sən də mənə əzizsən, bətnindəki körpə də. Qiyma ona.

Yaşı qırxi haqlamış saqqallı kişi cavan qızın əllərini tutub yaltaqcasına gülümşündü:

– Mən axı dedim, on ildir ki, evliyəm, arvadımın uşağı olmur.

– Sənə nə var, ey? Xoşbəxtsən, vallah, əgər doğmaq işini Allah kişilərə həvalə etsəydi, bu qədər başımı ağrıtmadıdım. Dedim ki, mən uşaq-zad istəmirəm.

Qız ayağa qalxıb qadınlar tualetinə getdi, qayıdanda dili söz tutmurdu:

– Heç, məəə... ndən də a....na olar? Mənə sənin pulun da lazımlı deyil, ondan nee... cə qurtu... la... çağımı bilirəm. Sən isə dəyyusun birisən, müəllim, bilə-bilə qarnımdakı uşaq səndən deyil, hələ də saxlamağımı təkid edirsən. Lənət olsun postmodern dünyaya! Heç sən bilirsən o uşaq kimdəndir? Bəlkə bu uşaq SPİD-ə yoluxmuş bir zəncidəndir, ya da qayıqgöz yapondan? Sənin arvadın postmodern qapqara, qayıqgöz uşağı övladlığa götürməyə razı olar?

Saqqallı kişi ipə-sapa yatmayan qızə baxıb gözlərini döyürdü. Qızın isə getdikcə dili açılır, daha kəkələmirdi:

– Hə, susursan, mənim əziz sosiologiya müəllimim, sənin dediyin qloballaşan dünyanın dərdləri, bələləri da gündən-günə artır. Tutilim mən bədbəxt sənə qulaq asdim, özgəsindən qazandığım bu uşağı doğub verdim sənə, böyütdün, yağı, bal içində boy-a-başa çatdırdın. Bir gün saymazyana yanından ötən o gəncə, tanımaza-bilməzə aşiq olSAM necə? Hə? Ya da sənin ərköyün böyüdüyüün o gənc mənim qismətim olsa?

Birdən Yusifin əti ürpəşdi, əlindəki dolu pivə parçası yerə düşüb çılikləndi. Qız da, saqqallı kişi də diksindi:

– Ey, manyaksan, nəsən, bir az yavaş ol! – deyə qızçıçırdı.

– Sən niyə qulaqlarını şəkləyib bizi dinləyir-sən? – saqqallı kişi ayağa qalxıb ona yaxınlaşdı.

Yusifin sir-sifəti həyəcandan pörtüb qızardı. Ema gəlib çıxmasydı, yəqin ki, dava-dalaş olacaqdı.

O gün Yusif özünü pis hiss elədi, əli işdən-gücdən soyudu. Bütün günü Züleyxanı, bir də onun dünyaya gətirəcəyi uşağı düşündü: «Nə vaxt istəsən, mənimlə əlaqəni kəsib öz «postuna» dönə bilərsən». Züleyxanın dediyi bu sözlər yadına düşəndə, çımcındı. Züleyxa ailə həyatını qəfəsə, həbsxanaya, Yusifi də həbsxana nəzarətçisinə bən-





zədirdi. Bəs görəsən axırıncı dəfə «Çox sağ ol, sən mənə istədiyimi verdin!» – deyəndə, o nəyi nəzərdə tutmuşdu? Bəlkə uşaq Nəsibdən yox, elə ondandır?

Yusifi dərd götürdü, hədəfə doğru uçan ox kimi evə cumdu.

Züleyxa onu qəzəbli görən kimi dedi:

– Mənə əsəbiləşmək olmaz, özünü ələ al. Sənin əhval-ruhiyyən mənə də keçə bilər, gərginlik yaratma, sakitləş, sonra sözünü de.

Yusif Züleyxanın tərs damarının tutacağından ehtiyat edib, özünü ələ almağa çalışdı, hirsini boğaraq, zahirən sakit baxışlarını onun qarnına zilləyib sakitcə dedi:

– Onu rədd eləmək lazımdır.

Züleyxa özünü o yerə qoymadan təəccübələ:

– Başa düşmədim? Bu nə sözdür?

Yusif təmkinlə dedi:

– Zülya, sən adam ağızını açmamış ürəyindəkiləri oxuyursan. Dediym odur ki, uşağı rədd eləmək lazımdır.

– Sən uşağın vəkilisən, yoxsa atası? Bəlkə mənim xəbərim olmadan Nəsib sənə sıfariş göndərib, bu işi sənə həvalə edib?

– Məni niyə azdırırsan, Zülya? Mən deyəni eləsən, ikimiz də arxayın olarıq. Axı özün demişdin.

– Ay axmaq, indiyəcən anlamamışan ki, hərdən səni cırnadıb, əsəbiləşdirməkdən ləzzət alıram?



Sən bu qədərmi keysən? Bu fikir hardan ağlına gəlib? Bir düşün nə deyirsən, bəs Nəsiblə nişanlı olarkən abort etdirdiyim o uşaq kimdən idi? Bəs aylarla müalicə, filan. İndi başqa zəmanədir, uşaq doğmaq üçün kişidən çox pul gərək olur.

– Yalan deyirsən. Sən məndən alət kimi istifadə etdin. Yaziq Nəsib də elə bilir ki, Allah onun duasını eşidib, övlad verib. Amma sən... Son bir-iki ayda bədəninin göy yerlərini görməsin deyə, ondan uzaq gəzib dolanırdın. «Mən səndən istədiyimi aldım», – deyəndə bunu nəzərdə tuturmuşsan. Sən oğrusan, haramzadəsən. Sən...

– Hə, tutaq ki, sən deyəndir, uşaq səndəndir, bunu dostuna açıb deməyə cürətin çatacaqmı? Bəs sən dünyaya necə gəlmisən? Heç bilirsən haramzadə kimə deyirlər? Anan səni də bic doğub. Mən də sənin sevimli ananın yolunu getdim, ərimin dostunu qoynuma aldım. Amma ananın günahı ailəsini dağıdı, faciəyə döndü. Mənimsə günahım səndən uşaq tutub, öz ailəmi qorumaq oldu. Yoxsa uşaq üçün burnunun ucu göynəyən Nəsib gec-tez məni boşayıb başqası ilə ailə quracaqdı, ya da elə ömrümüz boyu it-pişik kimi dolanacaqdıq. Qısqanc olsa da, taleyimə, rastıma o cür ər çıxdığına görə Allahdan razıyam.

Yusif qulaqlarını tutub qapıya yaxınlaşdı.

Züleyxa:

– Hara gedirsən? – dedi. – Məni bu vəziyyətdə tək qoyub getməyə haqqın yoxdur.



– Səni öldürməyə də haqqım var.

Züleyxa Yusifin qəzəbli baxışlarından qorxub bir addım geri çəkildi.

* * *

Züleyxanın dediyi «bic» sözünü Yusifin dilindən eşidəndə, Göyçək arvad əsib-coşdu: «Qəhbənin qarnından çıxan, qəhbə olar», – deyə çəşqinqılıq içində telefonu cumdu. Yusif ağlı kəsəndən ilk dəfə idi ki, anasının ağızından nalayıq söz eşidirdi, özü də kimin haqqında, can sirdaşının.

Telefon cavab vermədi, dəstəyi yerinə qoydu, çantasından cib telefonunu çıxardı:

– Yəqin Toppuş Əntiqə başıbatmış, qızıgilə gedib, ev telefonu cavab vermir, mobil telefonu da əhatə dairəsindən kənardadır. Hə, axı o gün mənə deyirdi ki, ay Göyçək bacı, tezliklə mən də nəvə sahibi olacağam.

Yusif ara vermədən siqaret sümürürdü, hərdən də acıqlı-acıqlı anasına baxırdı.

Anası dedi:

– Sən evdən çıxandan sonra yəqin Züleyxa anasına zəng edib, axı hamilə qadın gecənin bu vaxtı evdə necə tək qala bilər? Bilirsən, ay oğul, bu dün-yada hərənin bir sirri var, bəzən o sirri heç kimdən gizlətmək olmur. Bir manata möhtac olduğum günlərdə Toppuş Əntiqə dadıma yetişdi. Bir-birimizə ürək qızdırıldıq, başımıza gələnləri də bir-birimizə danışdıq. Toppuş Əntiqə Züleyxaya hamilə olan-

da, ərini qonşuluqda yaşayan bir dul qadınla yataqda tutur. Tərsliyə düşür, boşanır, sonra o boşandığı başıbatmışın acığına bir müddət qonşuluqdakı damariboş kişilərlə oturub-durur. Üzü üzlər görmüş bu arvadı gec tanıdım. Biz bura köcüb gələndə sən dünyaya təzə göz açmışdin. Bir neşə il keçmiş qohum kimi qonşuluqlarına sığındığım Nəsibin valideynləri həlak oldu. Bizim bu ev əslində Toppuş Əntiqəyə məxsus idi. Ona görə də həmişə özümü ona borclu bilmisəm. Toppuş Əntiqə kömək etdi, səni körpələr evinə düzəltdim. Eh, Toppuş Əntiqədən min il də danışsam, qurtarmaz. Bir dəfə... Bir dəfə biz xaricdə olanda bir tacirin evində gecələdik. O tacirin iki arvadı ola-ola, Toppuş Əntiqə ilə yaxınlıq eləmək istədi, onunla üç günlük siğə kəsdirdi.

* * *

Bu əhvalat on beş il bundan əvvəl olmuşdu. Toppuş Əntiqənin o tacirlə qonşu otaqda kef çəkdiyi o gecədə Goyçək arvadın gözlərinə yuxu getməmişdi, odur ki, hər şey yadında yaxşı qalmışdı. O, həmin gecə əllərini sinəsində çarpezlayıb, pəncərədən yaxasına ulduzlar dağılmış göyə baxmışdı. Ay da sanki günahkar yolcu kimi qırvım saçlı buludların qoynunda gizlənmişdi. Gecə yarı göy üzünün buludsuz mavi yerində ulduz uçuşunu seyr edəndə, Goyçək arvadın qulağına qonşu otaqdan ötəri sevginin şirin vüsalından doymuş tanış səslər gəlmişdi:



– Rəfiqən istəsə, onu da birinə siğə edərik, darıxmaz.

– Razi olmaz. Cavanlığında bir dəfə özgə kişi ilə olub, indiyəcən əzabını çəkir yazıq.

Tənhalığı birdən-birə o gecə ürəyini sıxmışdı.

Toppuş Əntiqə öz rəfiqəsinə and vermişdi ki, o tacirlə olan əlaqəsini heç kimə danışmasın. Göyçək arvad da söz verib and içmişdi ki, sənin sirrin mənimlə qəbir evinə gedəcək.

Tale bu iki qadının hayatı ilə hələ gənc yaşlarında ikən amansız oyun oynamışdı, onları arzulamadıqları günaha sövq etmişdi. Analıq borcu, yaşamaq və yaşıatmaq hissi onları etdikləri günah barədə susmağa vadar etmişdi. Göyçək arvad gəncliyində pozğun həyat tərzi keçirən qadınlara həmişə nifrət etmişdi. Amma bir gün hamamlanıb güzgü qabağında mərmər kimi ağ sinəsinə baxarkən öz-özünə valeh olmuşdu, ehtirasla alışib-yanan bədənini bir yad kişinin ixtiyarına vermişdi. Sən demə, o üçcə dəqiqlik həzz ömrü boyu ona vicdan əzabı verəcəkmiş. Həmişə evə gec gəlməyə vərdiş edən əri, o gecə necə olmuşdusa, evə tez gəlmişdi və arvadını oynasha görmüşdü. O, yad kişinin kürəyinə sapladığı bığaqla Göyçək arvadı da vurmaq istəyəndə, elə bil gözəgörünməz bir qüvvə tiyəsindən qan axan bığağı havada tutub saxlamışdı. Göyçək arvad isə can verməkdə olan oynasının altından çıxıb, üstü qanlı-qanlı qonşuya qaçmışdı.

Polislər qolunu qandallayanda, əri bağırabağıra demişdi: «Qancıq, səni harda olsan, tapıb öldürəcəyəm! And olsun o müqəddəs Qurana!»

O vaxt Göyçək arvad yaşadığı yeri iki-üç dəfə dəyişmişdi. Yusifə hamilə olduğunu biləndə isə artıq gec idi. Qarnı yavaş-yavaş burnuna qalxırdı. Ərinin son bağırtısı tez-tez qulaqlarında əks-səda verirdi. Səksəkə içində yatıb-dururdu. O, bu əhvalatı təkcə Toppuş Əntiqəyə, özü də təzə-təzə tanış olduğu vaxtlarda danışmışdı. Toppuş Əntiqə də Qurana əl basmış, duz-çörəyə and içib «Bu sırrı özümlə qəbirə aparacağam» demişdi. İndi Züleyxanın həmin sırrı açıb Yusifə deməsi Göyçək arvada yer eləmişdi, düşünürdü ki, atalar hədər yerə kürklərini günə yandırmayıblar, görüb-götürdüklərini ibrətamız məsələ döndəriblər: «Sirri ni dostuna demə, dostunun da dostu var». İlahi, bizim etdiyimiz günahların əziyyətini, axı niyə uşaqlarımız çəkir?

İndi daha o, ölməkdən qorxmurdu. Ürəyini boşaldandan sonra oğlunun gözünün içində dik baxırdı. Keçmişin ən acı xatirəsini danışanda belə, analar öz müqəddəsliliyini itirmirlər.

Yusif anasının keçmişindən xəbərsiz idi. Onun bu etirafı üzünə tərs sillə kimi dəysə də, içində bir yüngüllük duydu. Amma ürəyi qəribə bir şey istədi: «Kaş ayın, ilin tarixini unudaydım, hansı əsrdə, hansı ölkədə yaşadığımı bilməyəydim».

Yusif səssiz-səmirsiz çıxıb getdi.

* * *

Aradan bir ay keçdi.

Təbiət bakırəlik donunu geyinmişdi. Hər tərəf – küçələr, səkilər, xiyabanlar bəmbəyaz qarın altın-da qalmışdı. Buzla örtülmüş yollarda yalnız tək-tək təkəri zəncirli maşınlar gözə dəyirdi. Ağacların budaqlarından, novalçalardan sırsıralar sallanırdı. Şəhərə neçə qərinə idi ki, belə qar yağmamışdı. Dənizdən sərt şimal küləyi əsirdi. Qara dalğalar qarla örtülmüş sahilə can atırdı. Məktəblər işləmirdi – qısa hazırlıq görənlərin ağ yalanı üzə çıxmışdı. Axşamüstü havalar çox soyuq keçirdi.

Gözləri çuxura düşmüş Yusif Emanın evinin pəncərəsinə sarı boylandı. Onun qara qıvrım saçlarını qar ağartmışdı. Üzünü neçə gün idi ki, qırxmırıldı. Bu gün ikinci dəfə ürəyindən doyunca yemək, isti vannada uzanıb xəyalala dalmaq, sonra yumşaq divanda dirsəklənib, çay içə-içə televizora baxmaq keçmişdi. Cibində çəkdiyi ucuz siqaretdən bir-iki dənə qalmışdı. Anasından da, Züleyxadan da küsmüşdü. Emanın qapısını döyməyə isə xəcalət çəkirdi.

Birdən qapı öz-özünə açıldı – Ema göründü.

Bu dünyada insan şüurunu təkcə şərab, gözəl qadın, ya da narkotik vasitələr dumanlandırır ki. Ən böhranlı günlərində insan duman-da yolunu azmış tənha qayığa bənzəyir. Yusifin bəxti gətirmişdi; sanki yan aldığı qəm sahilində





gözlədiyindən də nəhəng qayıqlara rast gəlmişdi. Okeanların, dənizlərin firtinasına tab gətirən qayıqları bəzən kiçik göllərin dalğası aşırı. Doğma oğlunun villasında özünə yer tapmayan ata, anasının oynasını baltalayıb polisdən yayanın oğul. Ağır cinayətlərdən doğan bənzərsiz situasiyalar. Mürəkkəb, dibi görünməyən insan xarakterinin dərinliklərindən nələri çalxalayıb üzə çıxarmadı zaman? Bir vaxtlar, bir vaxtlar deyəndə ki, yaxın keçmişdə cavanlar məhəllələrinin təəssübünü çəkərdilər.

Dünya – içində böyük çirkablar daşıyan gəmidir, biz də onun sərnişinləri. Dünyanı lilləndirən qarışq nikahlardan doğulan bicbala uşaqlardır. Hələ süni mayalanma yolu ilə dünyaya övlad gətirən valideynlərin hansı təhlükələrlə rastlaşacağını bir Allah bilir.

Emberional övladlıq haqqında bir rus filmi göstərilirdi. Öz bətnində doqquz ay daşıdığı uşağı ehtiyac üzündən varlı bir ailəyə satan Marta adlı gözəl bir qadın iyirmi ildən sonra satdığı həmin oğlu tərəfindən təcavüzə məruz qalır. Dünyada hər şeyi olan iyirmi yaşlı həmin cavan emberional övladlığa götürüldüyünü biləndə, intihar edir. Vicdan əzabı çəkən Marta isə bu üsulla daha iki qız uşağı dünyaya gətirmişdi. Kim bilir, intihar etməsəydi, bəlkə də eyni şəhərdə yaşayıb tanımadığı anasına təcavüz etmək istəyən o gənc öz bacısı ilə evlənəcəkdi?

* * *

Emanın qar kimi dümağ maşınınından enib tər-təmiz mənzilinə qədəm basanda, Yusif kirlənmiş üst-başına baxıb düşündü: «Demək bütün təzə günahlar keçmiş günahlardan qidalanır. Mən anamın bətnindən doğulan, Züleyxanın bətninə düşən təzə günaham».

Ema əyləşmək üçün ona yer göstərdi. Televizoru yandırdı. Bayaqdan bəri bir kəlmə də danışmamışdılar.

Ema dinməzcə mətbəxə keçdi, oradan qab-qacaq səsi geldi, sonra vanna otağından su şirəltisi eşidildi. Yusif illər xəstəsi kimi hıqqıldayaraq divana çökdü, televiziya kanalında xırıltılı səslə dənişan müğənninin gənclik illərində oxuduğu mahnılar verilirdi.

Ema çay gətirdi. Gözlərini gah Yusifə, gah da televizora zilləyib susdu. Susmayan isə saqqallı müğənninin keçmişdən gələn səsi idi. İtən səsinə, ötən gəncliyinə baxıb kövrəlmişdi.

«Hər şey gözəldir həyatda!»

Yusif öz-özünə dedi: «Yalandır, yalandır, hər şey yalandır həyatda». Əsəbindən televizoru vurub sindırmaq istədi...

Xeyli vaxt idi ki, Ema Yusifi əlimyandıda axtarırdı: «İlahi, bir ayda insan nə hala düşərmiş. İlk dəfə gördüğüm fağır, sakit Yusif deyil bu, əsəbləri çox pozulub».





Ema pultun düyməsini basıb kanalı dəyişdi. Ekranda boks üzrə yarış göstərilirdi. Bir boksçu digərini rinqin küncünə sıxışdırmışdı. Rəqibinin önündə dayana bilməyən boksçu nokaut vəziyyətinə düşəndə, Yusifi bərk öskürək tutdu, az qaldı vərəmli xəstələr kimi boğulmaq həddinə çatsın. O, titrəyir, tez-tez başını tutur, sanki taleyin yumruqlarına tab gətirməyə çalışırı. Amma özünü ələ ala bilmirdi. Nokautdan yayına bilməyən boksçu kimi əlləri sustalıb yanına düşəndə, Ema hakim kimi onun başının üstünü kəsdirdi:

– Bu nə haldır düşmüsən? – dedi. Özünü ələ al, axı sən...

Yusif onu tanıyandan bəri ilk dəfə idi ki, sözü-nü kəsdi:

– Axı mən kişiyəm, deyilmə? Öhö!.. Öhö!.. Öz dostunun namusuna sataşana da kişi deyərlər?

Məğlub boksunun gah hakimə, gah da rəqibinə tərs-tərs baxdığı kimi, o da gözlərini Emaya zillədi.

Ema günahkarcasına dilləndi:

– Hər şeyi bilirəm. Bu işdə sənin heç bir günahın yoxdur.

– Günahım yoxdur? Necə yəni günahım yoxdur? Mən elə başdan-ayağa günaham da. Günahın ən yekəsiyəm. Sən məni o bataqlıqdan niyə çıxardın axı? Çirkaba bulaşmış bir küçük nəyinə gərək idi? Öhö... öhö!..

Yusif çaydan bir qurtum içib fincanı nəlbəkiyə qoydu:



– Mənə içməyə, ya da çəkməyə tünd bir şey ver, Em...

Onun gözlərində get-gedə azalan işiq Emani qorxuya saldı:

– Dur, hələ bir yaxşı-yaxşı yuyun, isti vannaya gir. Sonra birlikdə şam edərik. Soyuducuda yaxşı tut arağı da var.

Yusifin içində iliq duyğular baş qaldırdı. Elə bil damarlarında donmuş qan hərəkətə gəldi. Emanın əlini öpdü.

– Bağışla məni, tanış olduğumuz gün elə düşünürdüm ki, sənin üçün bu dünyada hər şey yalnız kef və əyləncədən ibarətdir. Sən isə mənə görə – anasının bətninə zorla düşən bir zırramaya görə bu qədər əzab çəkirsən, mən axı pis adamam, dostumun arvadının oynasıyam.

– Eh, dünyadır da. Hərəmizlə bir cür məzələnir. Birimiz firavan yaşamaq, birimiz yaxşı maşın almaq, gözəl ev-eşik əldə etmək, oğul-uşaq, yağlı vəzifə sahibi olmaq naminə, birimiz də sadəcə qorxumuzdan tora düşürük.

– Em, orada, sən mənə rast gəldiyin o ucuq-sökük zirzəmidə qoca bir bomj vardı. Danışanda elə bilirdim sayıqlayır. Deyirdi ki, insan çox vaxt öz mərhəmətinə görə əzab çəkməli olur, bədxahlığına görəsə mükafatlandırılır. Prometey odu Allahdan oğurlayıb insanlara bəxş edəndə, mərhəmətinə görə ağır cəzalandırıldı. İnsanı çarmıxa çəkdilər. Amma insanları cəhalətdə, zülmətdə,

qaranlıq zırzəmilərdə yaşadanların başına qızıldan tac qoyurlar. Mən də dostumun məhəbbətindən sui-istifadə etmişəm – halalca arvadı ilə yatmışam. O, inomarka maşın alsın deyə, qızmar günəşin altında işləyir, mən onun arvadının oynası oluram, arvadı xəyanətinə görə arzusuna çatır, körpə hədiyyə alır. Yox, nə zəmanənin, nə də Allahın bu işlərdə günahı var. Pis əməllər oğurluq izdivacdan dünyaya gələn körpələrlə birgə böyüyür. Miras kimi atadan oğula, anadan qıza ötürülür. Hə, həmin bomj deyirdi ki, günahın başlanğıçı baba-mız Adəmdədir. Züleyxanın qarnında mənim günahım böyüyür, o uşağa görə dostumsa Allaha şükr edir. Züleyxanın anası nənə olacaq deyə, özünü xoşbəxt sayır, mənim anamsa o uşağın məndən olduğunu bilsə, özünü dünyanın ən bədbəxti sanacaq. Bu mənim faciəmdir, sanki ata olmaq istəmirəm. Bu duyğu mənə yaddır. Qorxudan tora düşən adamin çıxış yolu yalnız intihardır.

– Baxıram, bu əhvalat səni əməlli-başlı filosof edib.

– Kimi keçmişin səhvlərini öyrənib ibrət alır, kimi də qəbahəti yaşadığı cəmiyyətin üstünə yıxıb, yoluna davam edir. Mən isə yolda azıb qalmışam. Em, ilk dəfə mən on dörd yaşimdə Züleyxanı çılpaq görəndə utandığımdan yerə girməyi arzulamışdım. İndissə mən onun həm də qəlbinin çılpaqlığının şahidi oldum. Bu dəfə doğrudan da ölüb yerə girmək isteyirəm.





– Sakit ol, sakit, bu cür fikirlərlə özünü puç edərsən.

– Em, mən həqiqətlə yalan arasında fərq gör-mədim. Mən üzüyürəm. Qabaqlar əlin əlimə də-yəndə içimdə hərarətini duyardım, indisə... Mən bu cür yaşamağı arzu etməmişdim. Qızışmağa bir şey ver mənə. Yox, dayan, uzağa getmə.

Yusif əlini qoltuq cibinə salıb oradan çıxardı-ğı ağ tozu şüşəli jurnal masasının üstünə dağıtdı, burnuna çəkdi, sonra başını Emanın dizlərinə qo-yub bir xeyli uyudu.

Gecəyarısı Ema təcili yardım çağırıb, Yusifi xəstəxanaya apardı.

Bayırda sulu qar yağındı.

* * *

Yusifin xəstəxanaya gəldiyindən yeddi gün ke-çirdi. Küləklər palatanın pəncərələrini şəqqıldıdadırı.

Göyçək arvad oğlunun damarları görünən ariq əllərini öpüb:

– Anan ölsün Yusif, – dedi. – Qız-gəlindən hə-yalı balam, sən niyə yaman günə qaldın?

Göyçək arvad sonra nalə çəkdi:

– Balamın bədbəxtliyinə mən özüm bais ol-dum, mən!..

Ağrı-acılar Yusifin gözlərinə ölüm kölgəsi en-dirmişdi. Palatada neçə gün yatdığını bilmirdi. Dilinin ucu ilə qızdırmadan çatlamış dodaqlarını yalayırdı. Boğuq səslə anasına:





– Bədbəxtliyimin səbəbi bir deyil, iki deyil...
 – Qadan mənə gəlsin, bala! Günahkar mənəm, mən! Ömrüm boyu qorxu içində yaşamışam. İstəmirdim mənim günahımın ağrısını sən çəkəsən. Dili qurusun o gəlinin! Səni yorğan-döşəyə o saldı!

Göyçək arvad susdu. Demək istədiyi «bir də onun anası» sözlərini dilinin ucunda güclə saxladı. Emanın yanında rəfiqəsinin adını dilinə gətirməyi özünə sıçısdırmadı:

– Ev-eşiyimi sataram, əl açıb qapı-qapı dilənərəm, bala. Səni yataq xəstəsi olmağa qoymaram.

Yusif anasının göz yaşlarını görüb daha da kövrəldi. Dodaqları titrədiyindən dişlərini bir-birinə sıxdı. Danışa biləcəyinə əmin olanda:

– Yadındamı?

O, udqunaraq bir an dayandı:

– Uşaq vaxtı balaca düymə udmuşdum. Məni çöpçüyə apardın. Çöpçü bizi aldatdı.

Yusif çətin nəfəs alırdı, danışmağa heyi olmadığından dincəlmək üçün gözlərini qapadı. Bir neçə an keçəndən sonra gözünü açıb anasının üzünə baxdı:

– Mənim udduğum qara düymə idi. Amma o üfürə-üfürə boğazimdən ağ düymə çıxardı.

– Dərdin alım, yadımdadır. Evcik-evcik oynayırdınız. Nəsib «ata» idi, Züleyxa «ana», sən də onların «uşağı». Düymə də Züleyxanın koftasın-



dan qırılıb düşmüşdü, sən də onu götürüb ağızına qoymuşdun.

Yusifin üzünü qızartı büründü. Bəlkə bu, deyəcəyi sözün istisi, hərarəti idi:

– Düyməni ağızında, damağında gizlətmışdim. Siz axtarmağa başlayanda, uddum. İstəyirdim o düymə... – bu an o, gözlərini yenə qapayaraq pıçılıyla, – mənim olsun, – dedi. – Elə bilirom o düymə indi də içimdədir.

Yusif Emaya baxdı və dərindən nəfəs aldı:

– Havam çatmır, – dedi.

Ema həkim çağırmaq üçün tələsik palatadan çıxdı. O, gedəndən sonra sanki Yusif canlandı, hiss olundu ki, ürəyində gizli saxladığı bir sirri söyləmək istəyir:

– Yadındamı, rayona xalamgilə getdiyim? Qumru yumurtalarını... Ana, bu sirri səndən başqa heç kimə – mənim üstümdə əsim-əsim əsən Emaya da deyə bilmərəm.

Yusif kəndə – xalasılğılə getmişdi. Bir gün kolluqda gözünə bir quş dəydi. Yaxınlaşanda gördü ki, tərpənmir. Özü də elə yerdədir ki, əl çatmır. Qaçıb dəhrə gətirdi, kolları bir-bir kəsdi. Quşナrahat oldu. Pırıltıyla uçaraq yaxındakı gilas ağacına qondu. Yusif əlini uzadıb yuvadakı yumurtaları götürdü. Quş haray-həşir salaraq, həyəcan içində o yandan bu yana, bu yandan o yana uçaraq qanadını Yusifin üzünə çırpdı. Birdən necə oldusa, yumurtalar Yusifin əlindən yerə düşüb

sındı. Elə bu vaxt xalası gəldi, sınmış yumurtaları götürüb dedi:

– Sən neylədin, ay sağolmuş? Yaziq qumru hər il o kolun içində bala çıxarırdı. O kolluğa heç tülkü də girə bilmirdi. Ora bir ilan da dadanmışdı – istəyirdi ki, yumurtaları yesin. Qumru dimdiyi ilə onun gözlərini tökdü. İlan kor oldu, heç üç gün, beş gün yaşamadı, öldü.

Yusif qorxa-qorxa soruşdu:

– İndi qumru mənim də gözlərimi tökəcək?

Xalası başını buladı:

– Yox, sənə gücü çatmaz. Amma qarğış edəcək.

Hə, hə, qarğışı tutacaq bizi.

Yusif həmin əhvalatı xatırlayıb:

– Anacan, sənin tək – yalqız qalmağın da, bir parça çörək pulu qazanmaq üçün özünü ora-bura vurmağın da, Toppuş Əntiqənin şey-şüyünü daşımağın da, lap mənim... – Yusifin anasına «başqa kişidən olmağım da» deməyə gücü çatmadı, bir anın içində üz-gözünü tər basdı, anası yaylığı ilə onun tərini ehmalca sildi.

– Can bala, tələsmə, bir az toxta, sonra danışarsan, – dedi. Bu yaşında nə qədər əzab çəkdin.

Yusif anasının sözünü yenə də ağızında qoydu:

– Ana, vaxtim yoxdur. Sözümü kəsmə. Deysən, məni qumrunun qarğışı tutdu. Ana... Elə bilirsən, on doqquz yaşım var? Xəbərin yoxdur. Bu dəndlərlə, bu əzablarla qırx yaşılı adamın öm-





rünü yaşamişam. Dostlarım mənə filosof deyir. Axır başa düşdüm ki... Bu dünyada hamı... Uşaqlar da, böyükler də gizlənpaç oynayırlar.

Birdən Yusifin gözləri böyüdü. Tam aydınlığı ilə vaxtinin bitdiyini anladı. Züleyxa ilə bağlı hislərini anasına başa sala bilməyəcəyini dərk etdiyindən:

– Sənin bircə günahın var. Gərək məni doğmayaydın. Zulyanın... Uşağı... Məndəndir... – dedi.

Onun get-gedə sönməkdə olan baxışları palatanın işıqlı pəncərəsinə dəyib sindi. Göyçək arvad ucadan «Vaxsey!» – deyib üzünü cirdi. Ema şivən səsinə hövlnak içəri girəndə, Göyçək arvad huşunu itirib yerə yixilmişdi.

Yusifin dodaqlarında güclə sezilən istehzalı təbəssüm, yanaqlarında açıq qalmış gözlərindən süzülən iki damla göz yaşıvardı.





EPİLOQ

– Allah bu mərhumun günahlarını bağışlasın!
Cəmi cavanlara doğru yol nəsib etsin! Biz hamı
mız bir-birimizin dərdinə laqeydik, bir məhəllədə
birimiz digərindən xəbər-ətərsizik. Axirətimizi
dünya malına qurban veririk.

– Narkomaniya cavanlarımızın axırına çıxdı.

Toppuş Əntiqə yas məclisində qadın mollası
ilə elə danışdı ki, sanki gömrükçülər üç il əvvəl
əli Quranlı, başı hicablı bu qadının alt paltarını
çıxarıb, güngörməz yerində gizlətdiyi kokain pa-
ketini tapmamışdılar.

Göyçək arvad içində yanib-qovrulurdu, indiyə
kimi özünə bacı, övladına doğma xala bildiyi al-
verçi Toppuş Əntiqəni Yusifin ölümündən sonra
məhəllə cavanlarının qatili hesab edirdi. Bəs Göy-
çək arvad özü kim idi? Ağ ölüm mələyinin rəfiqəsi,
bəlkə də köməkçisi, axı dəfələrlə onun çantalarını
daşımışdı. Əvvəllər yol yoldaşları da, gömrükçülər
də onu Toppuş Əntiqənin şəriki bilirdilər.

Keçid məntəqəsində çalışan tipik azərbaycan-
lı kişilərinin qadına hörmət və etimadından sui-
istifadə edən Toppuş Əntiqə, üzdə özünü arxa-
sız-köməksiz göstərsə də, əslində başqa cür idi.

Əcnəbi tacirlə tanışlığı onun həyatını birdən-birə tamam dəyişmişdi. Onda Əntiqə hələ belə toppuş deyildi. Göyçək arvad kimi ariq-uruğun biri idi. Eyni maldan aparıb, eyni maldan alıb gətirirdilər. Amma Əntiqə az qazanca qane olmurdu. Getdikcə şisirdi – toppuş olurdu.

Bir gün Göyçək arvad onun nə üçün şişdiyinin şahidi oldu. Narkotik maddə ilə yaxalanan Toppuş Əntiqə, heç nəyi boynundan ata bilmədi. Sən demə, yiğdiği var-dövləti, qızına verdiyi bahalı cehizi, bağışladığı daş-qaşları o zəhrimardan qazandığı pullarla alırmış. Kaş əvvəldən ona qoşulmayaydı. Bəlkə elə o da Toppuş Əntiqə qədər Yusif kimi oğulların ölümündə günahkardır? Amma elə bil Toppuş Əntiqə dilini-ağzını bağlamışdı.

Budur, nifrət etsə də, Toppuş Əntiqənin maskasını yırtmağı, nədənsə özünə ar bilir. Bəlkə qorxur? Züleyxanın hamilə olduğunu dediyi axşam ona söz atmışdı: «Cəlladın həbsxanadan çıxıb səni axtarır, ehtiyatlı gəz-dolan».

Toppuş Əntiqənin hər yerdən, hər şeydən xəbərdar olması son vaxtlar Göyçək arvadı narahat etməyə başlamışdı. Ona elə gəlirdi ki, bu qəddar qadın hətta qızının da Nəsibdən deyil, Yusifdən uşağa qaldığını bilirdi, amma özünü o yerə qoymurdu.

Toppuş Əntiqə hüzn mərasimini yola vermək üçün bədənini əsdirə-əsdirə üçdə, yeddi də-



fələrlə canfəşanlıq elədi, özünü ona-buna səxavətli göstərmək üçün Göyçək arvada puldan-paradan yardım etməyə cəhd göstərdi. Amma Göyçək arvad razı olmadı:

– Başdaşının xərcini Ema çəkib, mən də ev-eşiyimdə qiymətli nə vardısa, hamısını satmışam.

Toppuş Əntiqə dedi:

– Hər şey alnímiza necə yazılmışsa, elə də olacaq. Bizim cəhdimiz əbəsdir. İnsanın aqibəti özündən asılı deyil. Züleyxa Nəsibə zəng edib, o da deyib ki, qırxa, yəni ayın axırına özümü çatdıraram. Zülü özü gələ bilməyəcək. Gərək üzürlü sayasan. Yaziq bu qədər əziyyət çəkib, uşağı sağ-salamat doğsun deyə, dava-dərmana bir ətək pul verib. Qorxur ki, gəlib burda ağlaşma eşidər, Allah eləməmiş, uşağı itirər.

Toppuş Əntiqə səsini içində salıb, gah xisən-xisən, gah da yasda olduğunu unudub bərkdən danışındı:

– Bakıda nə qədər ocaq var, hamısına nəzirniyaz eləmişəm ki, Allahın altında balam sağ-salamat doğsun. Nəsib gəlsin, inşallah, onunla da ulduzumuz barışar.

– Bəsdir! – dedi Göyçək arvad. Sonra hıçkıriğinə ara verib, sakitcə ayağa qalxdı: – Bəsdir Əntiqə, heç nə eşitmək istəmirəm! Heydən düşmüşəm! Daha balamı əlimdən alanlara qarğış eləməyə də heyim qalmayıb!





Toppuş Əntiqə susdu. İlk dəfə idi ki, Göyçək arvad ona müraciət edəndə «bacı» kəlməsini işlətmədi. İlk dəfə idi ki, Göyçək arvad onun səsin-dən iyrəndi, söz-söhbətindən bezdi. Nə deyəcəyi ni bilmədi. O, «can sirdası»nın – rəfiqəsinin səbir kasasını daşdırmaqdan qorxurdu. Göyçək arvad isə on səkkiz il əvvəl bir körpəsi ilə çörək pulu tapmadığı qarlı qış gündən evinə siğindiği bu qadına nə deyəcəyini yaxşı bilirdi. Bir il bundan əvvəl xaricdən qayıdanda, Toppuş Əntiqə yolboyu ağlayıb ona öz dərdini danışmışdı. Özünü həmişə əhmədi-biqəm kimi göstərən, qorxu hissi nə olduğunu bilməyən Toppuş Əntiqənin gözlərində yuva salan dərdin ağırlığını, qorxunun böyüklüyünü duymuşdu.

– Qorxuram, Göyçək, qorxuram, toy hədiyyəsi verdiyim maşını geri qaytaran, ayağımı təzə mənzilindən kəsən, məni yeganə balamın üzünə həsrət qoyan o Nəsib bir gün uşağı olmadığına görə Züleyxanı boşasın.

– Arxayın ol, Əntiqə, o nəsildə arvad boşamırlar, – deyə Göyçək arvad onu sakitləşdirməyə çalışmışdı. – Guya özün bilmirsən. Hə, yadıma düşdü; Yusif yuxuda Züleyxanın qucağında uşaq görüb, özü də oğlan.

– Eh, Göyçək, yuxu-muxu boş şeydir, bu qədər dava-dərmanla bir kar aşmir. Mənim də qazancım son vaxtlar itə-qurda qismət olur, uşağa pul-para da göndərə bilmirəm. Heç bilirsən bir dəfə təzə



aparata girib-çixmaq, analiz vermək neçəyə başa gəlir? İraq olsun, deyirəm bəlkə uşağın olmaması Nəsibdəndir?

– Onda belə çıxır ki, Züleyxanın toya qədər abort elətdirdiyi uşaq Nəsibdən deyilmiş?

– Yox, sən nə danışırsan, günah mənim başı boş qızımda oldu, nübar uşağı saldırdı ki, hələ tezdir. Guya uşaq doğub fiqurasını pozmaq istəmir. İndi özü də qorxur, deyir, mama, Nəsib məndən get-gedə soyuyur. Qorxur ki, bir gün Nəsib uşaqlı bir qadınla evə gəlib, Züleyxanı qovsun: «Bax, bu mənim təzə arvadım, bu da dava-dərmansız doğulan uşağım. Sən dön o narkodiller ananın yanına»

– Nəsib pak uşaqdır, elə şey eləməz. Sənə dedim axı, o nəsildə bu günəcən hələ heç kim arvad boşamayıb.

– Vallah, ay Göyçək, Allahdan arzum budur ki, təki Züleyxanın uşağı olsun, Nəsib məni ölü-nəcən evinə qoymasa da, olar. Hə, bir də sənə deyirəm, tövbə edəcəyəm, Allahın tövbə qapıları hər zaman açıqdır.

«Bəlkə də Züleyxanı Yusifi yoldan çıxarmağa vadar edən də elə anası olub? Düz deyirlərmiş – ölüm mələyi imiş Toppuş Əntiqə», – ürəyində belə qənaətə gəldi Göyçək arvad.

* * *

O gün Züleyxa qarnında dəhşətli ağrılar duydular. Qorxudan rəngi ağardı. Uşaq bətnini elə tə-



pikləyirdi ki, elə bil çıxıb harasa uzaqlara qaçıb gedəcəkdi və zavallı qadın onun üzünü heç zaman görməyəcəkdi. Qırmızı telefon aparatının dəstəyini götürüb təcili yardımə zəng etmək istədi, birdən göy guruldadı, qonaq otağının pəncərəsi önündə ildirim çaxdı, o dəstəyi yerinə qoyub, piçilti ilə dedi:

– İlahi, məni bağışla! Günahkar bəndənə rəhm et!

Ağlaya-aglaya dizləri üstə çökdü, əllərini göyə açdı:

– Yalvarıram, bu körpəni mənə bağışla, onu məndən alma, mən onu zina kimi qazandığımı, ərimə xəyanət etdiyimə görə sənin hər cəzana layiqəm, amma zinəkarlığı harınlığımdan etməmişəm. Bu uşaq mənim xoşbəxtliyimin qarantıdır. Bu zəmanədə namuslu olmaq adama bədbəxtlik və yoxsulluqdan savayı heç nə vermir. Mən bir də heç vaxt belə iş tutmayacağam, bir daha namussuzluq etməyəcəyəm. İlahi, yalvarıram sənə, ana olmaq sevincindən məni məhrum etmə, İlahi! – o, halsizlaşışb yerə yıxıldı.

* * *

Qürub çağrı kimsəsiz sahildə tək-tənha gəzən qarapaltarlı qadının göz yaşından nəmlənmiş yaylığını külək əlindən alıb dənizə atdı. Qadın düşündü ki, İlahi, Yusifin ölümündə, Nəsibin bədbəxtliyində mən də Toppuş Əntiqə ilə Züleyxa qədər günahkaram.

Dərdli qadın özünü coşgun dənizin qoynuna atmaq istədi. Dənizin suyu soyuq idi. Dalğalar dəcəl uşaqlar kimi atılıb-düşürdü. Külək onun saçlarını üzünə dağıdırdı. Ona elə gəldi ki, heç kimin görə bilmədiyi bir hündürlükdə gözübağlayıcı kimi kəndir üstündə gəzir.

Güclü dalğa sahildəki qayaya çırpıldı. Şor damlalar dərdli qadının yanağındaki acı göz yaşlarına qarışdı. Günəşlə vidalaşan dənizin sanki ana ya rəhmi gəldi, o isə daha taleyin əlində oyuncaq olmaq istəmirdi.

– Dayan! – kimsə arxadan onu səslədi.

Başdan-ayağa qara geyinmiş qadın özünü itirmiş halda həyəcanla bir-iki addım irəli atdı. Amma üçüncü addımı atmağa ürək eləmədi. Üçüncü addım, ehtimal etdiyi kimi, ayağını yerdən üzəcəkdi. Başı üstə suya düşüb boğulacaqdı.

– İlahi, məni bağışla!

Ardınca yüyürən adamın nəfəsini boynunun ardında hiss etdi:

– Dayan dedim sənə!

Duruxdu. Gözlərini açıb geriyə çevrilmək istədi. Birdən kürəyinin ortasına ox kimi sancılan bıçaq onu dizləri üstə yerə çökdürdü.

Cəllad boğuq bir səslə dedi:

– Demişdim ki, gec-tez səni öldürəcəyəm!

Dərdli qadın astadan piçıldadı:

– Şükürlər olsun Allaha, mənə rəhmi gəldi, günahımı qanımla yudum.





Qadın dodağının ucunadək yayılan təbəssümlə qatilinə baxdı.

Qatil bıçağı dənizə atıb içün-için ağladı. Sonra göz yaşlarını silib onu ağuşuna aldı.

* * *

Nəsib hava limanında təyyarədən enib birbaşa qəbiristanlığa gəldi. Qayınanası Toppuş Əntiqə Göyçək arvadın və Yusifin başdaşına baxıb fikrə getmiş Emanı ona dilucu təqdim etdi:

– Hacı, bu qız bizim Züleyxanın tələbə, rəhmətlik Yusifin isə iş yoldaşıdır. Adı Emadır. Sağ olsun, gördüğün bu qoşa başdaşlarını o, öz pulu ilə düzəltdirib.

Nəsib qaşlarını çatdı:

– Gərək Züleyxa da kömək eləyəydi. Hər ay onun Beynəlxalq Bankdakı hesabına pul köçürür-düm. Gedəndə evdə də üç min dollar qoymuş-dum.

– Eh, ay Hacı, ağır hamiləlik keçirir balam, uşağı qorumaq üçün o qədər pul xərcləyib ki.

Ema dönüb məzəmmətedici nəzərlərlə onu süzdü. Toppuş Əntiqənin hiyləgər qayınana ro-lunu ifa edən səriştəli aktrisalar kimi qəhərdən gözləri yaşarmışdı.

Toppuş Əntiqə:

– Mən Yusif ölündə anasına pul vermək istədim, almadı. Göyçək arvadın yas mərasiminin xərcini də bu qız çəkdi, – deyə mızıldadı. – Mən

yazığın əziyyətlə, qorxa-qorxa qazandığım pullar
sən demə nə xeyirə yarayırmış nə də şərə.

Ema, Nəsibin qayınanasının toy hədiyyəsi kimi
bağışladığı maşını qəbul etmədiyini bilməsə də,
Göyçək arvadın Yusifin yas mərasimində Toppuş
Əntiqənin yardımından imtina etməsinin şahidi
olmuşdu. Odur ki, Toppuş Əntiqənin dediyi ey-
hamlı sözlərdən sonra özünü saxlaya bilmədi:

– Mən onların hər ikisini vur-tut üç-dörd aydır
tanıyırdım. Allah hər ikisinə rəhmət eləsin! İnsan
var ki, tanımaq üçün bir həftə də bəs edir, insan da
var, otuz il bir komanın altında yaşasan da, tanıya
bilmirsən.

Sonra o, üzünü Nəsibə tutub dedi:

– Nəsib qardaş, mən nə etmişəmsə, Yusifin
ruhu xatırınə təmənnasız etmişəm. Halal xoşları
olsun! Çünkü...

Toppuş Əntiqə Emaya çımxırdı:

– Aaazz, bəyəm mən öz kürəkənimdən təmən-
na-zad güdürəm?

Toppuş Əntiqənin qızışması Emanın yadına
Züleyxanın tələbəlik illərindəki cığallığını saldı.
O, təəssüf hissi ilə başını buladı:

– Yusifin yas mərasimində Göyçək arvadın
sizin yardımınızdan imtina etdiyini özünüz de-
diniz. Açığını desəm, mən bunun səbəbini bu gü-
nəcən bilmirəm. Amma... Amma onu bilirəm ki,
onu qətlə yetirən kişi öz ifadəsində bildirib ki,
mərhumun harda yaşadığını, hansı bazarda al-

ver etdiyini ən yaxın rəfiqəsindən, yəni sizdən öyrənib.

Toppuş Əntiqənin sifətinin ifadəsi zərrə qədər də dəyişmədi. Sadəcə, məzəmmətedici baxışlarla Emanı başdan-ayağa süzdü və üz-gözündən əskik olmayan saxta təbəssümlə dilləndi:

– Ema xanım, eee, a qızım, o, qatildir, özündən nə desən, uydura bilər. Bəyəm bu şəhərdə ona yaxın olan təkcə mən idim? Necə ola bilər ki, on səkkiz il bundan əvvəl tək körpəsi ilə dara düşəndə mən ona əl tutam, illərlə qoruyam, sonra da ələ verəm?

Ema bir söz demədi. Əyilib Yusifin məzarına qərənfil dəstəsi qoydu. Sonra nə düşündüsə, köhnə məhəllədə narkodiller kimi ad çıxarımış qayınanasına – Toppuş Əntiqəyə altdan-altdan nif-rətlə baxan Nəsibə yaxınlaşdı:

– Qırx gün ərzində çox şeylər oldu, – dedi.
– Nə qədər çalışsaq da, itirdiklərimizin yerini heç nə ilə doldura bilmirik.

Sonra kürkünün cibindən vizit kartını çıxarıb ona uzatdı və əlavə etdi:

– Bizə itirdiyimiz insanlardan qalan yalnız acılı-şirinli xatirələrdir. Bir də...

Səsi titrədi, sanki son dəfə Yusifin məzarına baxılmış kimi kövrəlib yavaşça dedi:

– Mən bir neçə aylığa Türkiyəyə gedirəm, gələndən sonra özüm sizi axtaracağam. Yusifin məndə bir əmanəti var.





Ema dönüb maşınınə sarı gedəndə, Nəsib düşündü: «Bəlkə, əmanət dediyi bir şəkildir, ya da bədbəxtdən qalan hər hansı bir əşyadır – qol saatı, cib telefonudur, nədir?»

– Hacı, sən bu findi-firuş, qarımış qızın dediklərinə qulaq asma.

Nəsib arxasına baxmadan qəbiristanlıqdan uzaqlaşdı.

* * *

Tutqun qış getdi. Yenə günəşli bahar gəldi. Təbiət libasını dəyişdi. Son üç ay kimin üçün ağır, kimin üçün isə yüngül keçdi. Göyçək arvadın ölümündə təqsirli bilinərək məsuliyyətə cəlb olunan Toppuş Əntiqə, nəvəsinin dünyaya gəlmişindən həbsxanada xəbər tutdu. Çöldə olarkən yiğdiyi çirkli pullar son qəpiyinəcən əlindən çıxmışdı. Boyun-boğazının zinət əşyalarını dəyər-dəyməzinə satıb, şirniyyat süfrəsi açmışdı. Qızını təbrik etmək üçün o, hardansa mobil telefon da ələ keçirmişdi: «Allah saxlasın! Uşağın adını elə Yusif qoysanız, yaxşıdır. Bir də niyyət eləmişdim, Hacının halal maaşından bir qoç alıb qurban olduğum Ətağanın ocağında kəsərsiniz, özünüz ətindən bir tikə də yeməzsiniz, qoy kasıb-kusuba qismət olsun.»

* * *

Baharın güllü-ciçəkli günlərinin birində Züleyxa doğum evindən çıxdı.



Nəsib qırmızı rəngli «Mersedes»dən enib əlin-də tutduğu gül dəstəsini sevinə-sevinə arvadına verdi. Ehmalca körpəni qucağına aldı. Uşağa baxa-baxa dedi:

– Allah qorusun, elə bil nur parçasıdır, Zülü, gəl oğlumuzun adını Yusif qoyaq, yadımdadır, uşaq vaxtı evcik-evcik oynayanda biz «ata-ana» olurduq, Yusif isə bizim «oğlumuz».

Züleyxa gülümsünə-gülümsünə gül dəstəsini köksünə sıxdı:

– Rəhmətlik Göyçək arvad deyirdi ki, hamilə qadın yerikləyəndə ürəyi istədiyi şeyi kim versə, uşağı da ona oxşayacaq. Yusif barda işə başladığı gün mənə qurudulmuş kütüm balığı gətirmişdi. Yeriymi o vermişdi, indi bax, oğlumuz necə də ona oxşayır. Təki bəxtində, taleyində Yusifə oxşamasın.

Nəsib dərindən köks ötürdü:

- Bu dünyada ondan heç nə qalmadı.
- Allahın işini bilmək olmaz. Bəlkə də bir nişanə qalıb, sən bilmirsən.

Züleyxa onun sifətindəki ifadənin dəyişdiyini görüb, sözünü çox uzatmadı:

– Emanın üç ay bundan əvvəl qəbiristanlıqda sənə dediyi sözü bir yadına sal. Axi Yusifin Emada olan əmanəti uşaqdan başqa nə ola bilər?

Nəsibin heyrətdən gözləri bərəldi:

– Heç ağlıma gəlməyib. Bəs sən bunu məndən niyə gizlətmisən?



– Bilirsən, bu fikir mənim ağlıma azad olduğum gecə gəldi. O gecə Yusifi yuxuda gördüm, mənə baxıb gülə-gülə dedi ki, şiringəlin, bəs sən deyirdin utanın oğlu olmaz, mənimsə oğlum oldu. Dedim, axı sən evli deyildin, bu dünyadan nakam getdin. Dedi, yox, nakam getmədim, şiringəlin, uşaq dünyaya gətirmək üçün evli olmaq şərt deyil. Sonra oyandım, birdən xatırladım ki, bir dəfə Ema da bizdə olanda mənə demişdi ki, uşaq doğmaq üçün ərə getmək vacib deyil.

– Dayan, dayan. Züleyxa, yadıma düşür ki, sən bir dəfə Emanın evli olduğunu söyləmişdin, sonra da subay-soluqdır demişdin. Bəlkə yanılırsan? Siz ki, yaxın rəfiqə idiniz. Bəs bu barədə özü sənə niyə bir söz deməyib?

– Nə bilim? Axı biz arada küsülü idik, elə Yusifə görə. Ema Yusifdən on yaş böyük idi. Sevdiyi oğlan onu atmışdı. Nə isə, sən gəl mənim yuxuma şəkk eləmə. Mənim yuxum həmişə düz çıxır, anam həbs olunmamışdan qabaq onun qaranlıq zindanda dizlərinə döyə-döyə ağladığını görmüşdüm. Səni maşın almamışdan qabaq qırmızı at belində görmüşdüm. Dayan görüm, Ema sənə «Yusifin məndə əmanəti var» dediyi gün sən onun hamilə olub-olmadığını yəni heç hiss etmədin? Üç ay bundan qabaq onun qarnındakı uşaq axı dörd aylıq olmalı idi...

– Əynində yaxası açıq qəhvəyi kürk vardı, boyunda da saçqları dizlərinə cən sallanan ağ şərf.



Heç hamiləliyindən əsər-əlamət yox idi. Sən isə oğlu olmasından dəm vurursan.

Birdən Nəsibin yadına düşdü ki, Emanın onda vizit kartı var. Maşına əyləşəndə, uşağı Züleyxa-yaya verib cib telefonunu götürdü, kartdakı telefon nömrələrini yiğmağa başladı.

Amma Emanın telefonu söndürülmüşdü. Evə çatana kimi dönə-dönə zəng etsə də. Türkcə, ingiliscə eyni cavabı aldı: «Aradığınız nömrəyə zəng çatmir, telefon ya söndürülmüş, ya da şəbəkə xaricindədir.»

* * *

Aradan düz üç il keçmişdi.

Yayda Nəsib ailəsi ilə birlikdə Antalyada istirahət edirdi. Çox şən keçən o gözəl günlərin birində balaca Yusif dəniz sahilində, ariq və çəlimsiz bir uşaqla oynayırdı. Nəm qumdan evcik tikirdilər. Nəsiblə Züleyxa onlara baxa-baxa şirin xəyallar aləminə – uşaqlıq illərinə qayıtmışdılar.

Birdən yaxınlıqdakı qəhvəxanadan çıxan bir qadın uşaqlara sarı boyylanaraq, zil səslə çağırıldı:

– Yusif, Yusif, tez gəl bura, evə gedirik.

Baxan kimi qadını dərhal tanıdlar. Bu, Ema idi.

Adaşlar əl-ələ tutub Emaya sarı qaçdırılar. Nəsiblə Züleyxa da ona yaxınlaşdırılar.

Nəsib dedi:





– İlahi, uşaqlar necə də bir-birinə oxşayırlar. Ema, mən sizin verdiyiniz telefon nömrələrinə iki ay sərasər zəng elədim, amma cavab ala bilmədim.

– Hə, mən iki aydan çox xəstəxanada yatdım. Erkən doğuş oldu. Çox narahat idim, amma Yusifin xəyalı gəldi durdu gözümün qabağında, mənə «qorxma» dedi. İki ay xəyalı yanından ayrılmadı, gözlərimi yumanda da onu gördüm.

Züleyxa Nəsibə, Nəsib isə həm Emaya, həm Züleyxaya, həm də uşaqlara təəccübə baxdı.

Nəhayət, Züleyxa bir xeyli tərəddüd edəndən sonra dilləndi:

– Belə çıxır ki, bu uşaqlar ikisi də eyni gündə dünyaya gəliblər, biri yeddi aylığında, o biri isə doqquz aylığında.

Sonra uzun müddət susdu. Xəyalında yağmurlu payız günü Yusifdən dönə-dönə kam aldığı həmin işıqlı və geniş qonaq otağı canlandı. Dodağının altında qeyri-ixtiyari «qonaq otağına süzülən işıq» sözlərini piçildadı. O işıq üz-gözündən xoşbəxtlik yağan hər iki qadının arasındaki maneəni yox elədi və onlar ana olmaq duyğusunu onlara yaşadan bir gəncin xatırəsini sükut içində yad etməyi düşündülər.

Ema kövrəldi:

– Biz bura Yusiflə gəlməyi düşünürdük. Amma ona qismət olmadı. Mən də sertifikat alandan sonra burada çalışmalı oldum. Bakıya gələn kimi sizi



axtaracaqdım. Artıq bu gün-sabah yola düşməyi planlaşdırırıam.

Nəsib balaca adaşların ikisini də qucağına götürdü:

– Qismət belə imiş, biz bura bir Yusiflə gəldik, amma buradan iki Yusiflə dönəcəyik. Allah-taala o dünyaya vaxtsız köçən Yusifin ruhunu bu gün ikiqat şad etdi. Biz bir ailə olacaqıq, hər iki Yusifin xatırınə...

* * *

İki gün sonra Nəsib, Züleyxa, Ema balacaları götürüb, qəbiristanlığa – Yusifin məzarını ziyarətə yollandılar. Qara mərmərin üzərində əbədiləşən işıqlı təbəssümlə dünyaya boyanan mərhumaya baxa-baxa hər kəs öz Yusifini xatırlayıb kövrəldi.

Susurdular. Baxışları soyuq, boz, nəm torpağa dikilmişdi.

Sanki anadan lal, kar və kor doğulmuş dünyanın ucsuz-bucaqsız torpaqları, neçə-neçə günahlı-günahsız baxışlarda gizlənmiş pünhan sərguzəstləri içində çəkərək, onları qorxulu, gizli bir sərr kimi qoruyaraq saxlayırdı.

Uzun sürən sükutdan sonra Nəsib dilləndi:

– Bu şəkli Yusif bizim qonaq otağında çəkdirmişdi.

Züleyxa doluxsundu:

– Hə, hə, yadımdadır. Heyf səndən Yusif. Sən bu dünyadan, bizsə səndən doymadıq.

Bu an Züleyxa ilə Emanın kədərli baxışları qara mərmər üzərində Yusifin donmuş təbəssüm dolu baxışları ilə toqquşdu.

«Ah» çəkən Ema:

– Dünya sanki bir sərr boxçasıdır, – dedi.

Balaca Yusiflər isə lal-dinməz analarının əllə-rindən tutub, şəkili qara mərmərə həkk olunmuş gülümsəyən gəncə baxırdılar.

Dünya bu an sanki qumru yumurtaları rənginə boyanmışdı... Qumru yumurtaları rənginə boyanmış bu dünyadan alt qatında isə üçüncü Yusif ömrünün daş dövrünü yaşayırıdı...

Bakı, Aprel, 2009.



QARAÇI GÖZƏLİ DORİTO

Payızın əvvəlləri idi. Çıskın yağış yağırdı. Ev-dən işə gedirdim. Şəhərin «Muğan» hoteli yer-ləşən hissəsində – dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim.

Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım, iyirmi iki-iyirmi üç yaşlarında cavan bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. Düzünü desəm, bu mənzərədən bir qədər mütbəəssir oldum, qeyri-ixtiyari əlimi cibimə salıb bir manat çıxardım və qəpiklərin üstünə qoydum. Qadın yəqin yağışdan islanmasın deyə, manatı o biri əli ilə götürüb gödəkçəsinin cibinə qoydu və özünəməxsus tərzdə dua etdi:

– Allah əvəzini versin!

Onun səsi o qədər məlahətli idi ki, istər-is-təməz başımı yuxarı qaldırdım və gözlərimə inanmadım; qarşımda qumral saçlı, mavi gözlü bir





gözəl dayanmışdı. Qadın üzündə belə mükəmməl uyarlıq, simmetriya deyərdim ki, hər gözələ nəsib olmur. Bu, antik qadınlara məxsus sifət idi, üstəlik də mavi gözlər. O, vəsmə, sürmə çəkməmişdi. Sanki nadir sənət nümunəsi olan bu gözəlliyi ona bəxş etməkdə Yaradan öz mərhəmətini əsla əsirgəməmişdi. Mənalı, dupduru gözləri sanki bulaq suyu kimi axıb gedirdi.

Əsmər çöhrəsinə doyunca baxa bilmədim. İşıqforun yaşıł işığı yandığı üçün maşını yerindən tərpətməli oldum.

Bu işə mat qalmışdım. Avtomobili idarə edə-edə özümdən israrla soruşturдум: «Necə ola bilər ki, bu cür qənirsiz bir gözəl dilənsin? Onu əl açmağa vadər edən nədir? Bəlkə ərindən ayrılib, tək-tənhadır, kimsəsizdir? Bəlkə xəstəsi var? Bəlkə...»

Qəribədir, elə bil sehrə düşüb ofsunlanmışdım; səhər tezdən küçədə, üstəlik belə bir havada dilənən bu qadını görmək, onunla tanış olmaq, söhbət etmək istəyirdim. Nə idi məni buna sövq edən? Yaziçi marağı, yoxsa dincliymə qənim kəsilən gözəlliyi? Məftunluq duyğusu, yoxsa mərhəmət hissi? Heç özüm də bilmirdim.

İş vaxtinin başlanmasına hələ xeyli vardi. O qadını görmək arzusu mənə güc gəlib həmin işıq-fora tərəf çəkirdi.

Qırmızı işıq yananda düz işıqforun yanında olum deyə, maşının sürətini artırdım. Hesabla-



mam düz çıxdı. Artıq işiqforun yanında dayananda, həmin əl yenə maşının pəncərəsinə sarı uzandı. Bu dəfə onun qaranquş yuvasına oxşayan bapbalaca ovcuna bir beşlik qoydum və o, gülümşədi, bəmbəyaz mirvari dişləri bərq vurdu. Bir qədər təəccüblə, sonra isə minnətdarlıq və şəfqət dolu nəzərlərlə üzümə baxdı. Yenə o biri əli ilə beşliyi götürüb gödəkçəsinin cibinə qoydu.

Baxışlarında müəmmalı bir sehr, ovsun duylurdu. O, həqiqətən də gözəl idi: Brigit Bardo, Sofi Loren kimi. Bəlkə elə o da aktrisa idi, filmə çəkilirdi, özü də dilənçi roluna – nə bilmək olardı?

Əlbəttə, çox istəyirdim ki, ona nəsə bir söz deym, heç olmasa adını soruşum. Amma təəssüf ki, buna imkan olmadı. Yol açılmışdı, məndən arxada sıralanmış maşınların sürücüləri siqnal verəverə səs-küy salmağa başlamışdılar. Yenə çarəsiz halda maşını yerindən dəbərtdim və qəti əmin oldum ki, məni təkrar bura gəlməyə vadar eləyən qüvvə mərhəmət yox, məftunluq hissidir. Lənət sənə, kor şeytan! İşə düşmədim?

Mən doğrudan da işə düşmüştüm. O gündən həmin gözəlin dayandığı işiqforun altına çatanda əllərimiz görüşür, baxışlarımız toqquşurdu. Hər dəfə rastlaşanda, onun sehrli təbəssümü ağlımı başından alır, cazibəsindən isə qurtulmaq asan olmurdu. Sadəcə, onu görmək, mələklərin





çöhrəsini andıran təmiz üzünə, sirli təbəssümü-nə dönə-dönə baxmaq, yenə baxmaq istəyirdim.

Sabah şənbəydi, o biri gün də bazar. Özümə söz vermişdim evdən çölə çıxmayaçağam, bütün günümü yazı-pozu masası arxasında keçirəcəyəm.

Tezdən qəlyanaltı eləyəndən sonra hiss etdim ki, yazı masam nədənsə məni özünə sarı çəkmir, bütün fikrim-zikrim bayırda – «aktrisa» adlandırıdığım həmin dilənci qızın yanındadır.

* * *

Dünəndən yağan narın yağış kəsilmişdi. Göyüñ ayna üzü özünə gəlmış, dupduru durulmuşdu. Buna baxmayaraq, isti geyindim. Kiminsə məşhur bir deyimi yadına düşdü: «Payız günəşi vəfasız qız kimidir, inansan, aldanarsan».

Düşündüm ki, maşını bir qədər ondan aralıda saxlayım – söhbət etməyə imkanım olsun. Qəribədir, on üç-on dörd yaşimdə ilk dəfə sevməyə başladığım vaxtlardakı kimi həyəcanım durmadan artırdı, özümü tanıya bilmirdim.

O, həmişəki yerində dayanıb açıq əlini irəliyə uzatmışdı. Elə bil min ilin gözəllik ilahəsiydi – heykəlləşib tərpənmirdi. Özümdə cəsarət toplayıb bir qədər yaxına getdim, üzünə (əslində buna üz yox, klassik şeirimizdə deyildiyi kimi, çöhrə demək daha düzgün olardı) baxdım. O, sanki bir möcüzə idi. Mayası ilahi gözəllikdən yoqrulmuş bir möcüzə.

Məni görən kimi diksindi. Deyəsən tanımışdır.

Sakit tərzdə:

– Salam, – dedim.

O, dinmədi. Çəşqin-çəşqin üzümə baxdı. Bu zaman baxışlarından demək istədiyini oxumaq mümkün idi: «Sənə nə lazımdır?»

Handan-hana kilidlənmiş dil-ağzı açıldı:

– Polissən?

Mən güldüm:

– Yox, qorxma, polis deyiləm.

– Bəs onda məndən nə istəyirsən?

– Heç nə. Xoşuma gəldin, dedim tanış olum.

– Tanış olmağa adam tapmırsan?

– Səndən yaxşı adam? Adın nədir?

O, mənim təhlükəli adam olmadığımı göydəcə tutdu, zərif dodaqlarını azacıq dartaraq güllümsədi:

– Dorito.

Mən daha təəccüblə gözlərimi ona zillədim:

– Dorito? Sən məgər azərbaycanlı deyilsən?

– Yox, qaraçıyam.

Qeyri-ixtiyari fransız yazılışı Prosper Merimeenin qaraçı qızı Karmenini xatırladım.

– Dorito... Dorito... Bu, «Karmen» povestindəki varlı qadının adıdır.

– Varlı qadının? Hardayı məndə o bəxt?

Mən dərhal dedim:





– Nə olub sənin bəxtinə? Şükür Allaha, adın da gözəldir, özün də gözəlsən. Bundan da böyük sərvət olar? Görünür sən özün qiymətini bilmirsən.

Dorito pörtdü, yanaqları azca allandı və bu həyəcandan daha da gözəlləşdi.

Etiraf edim ki, o, həyatimdə rast gəldiyim ən gözəl qadın idi. Ecazkar təbəssümü, mavi dəniz gözləri işıqla, sehrlə doluydu. Onunla ani təmasdan tilsimləndim, çıxılmaz bir cazibə dairəsinə yuvarlandım, Bermud üçbucağında olduğu kimi...

Söhbətin mövzusunu dəyişdim:

– Dorito, belə çıxır sən bizim yerli qaraçılardan deyilsən, haradansa gəlməsən.

O, vəcdə gələrək həvəslə dedi:

– Hə... Biz lap keçmişdə İspaniyada olmuşuq. Oradan Ruminiyaya, Ruminiyadan Moldovaya, daha sonra Azərbaycana köcmüşük.

– Yəqin bu bir neçə əsr ərzində baş verib?

– Hə. Mən Azərbaycanda doğulmuşam.

– Axı mən bilən, qaraçilar çörək pullarını sədəqə toplamaqla yox, rəqs eləməklə, fala baxmaqla çıxarırlar.

– Hə, elədir. Taborda vaxtilə ən gözəl rəqqasə mənim anam olub. Amma indi rəqsə pul verən yoxdur. Son vaxtlar peyda olmuş ekstrasenslər, baxıcılar, görücülər öz yalanları, aldadıcı oyunları ilə falabaxmanı gözdən tamam salıblar. İndi yaziq qaraçilar qalıblar dilənməyin ümidiñə.



Dorito danışdıqca sifəti haldan-hala düşür, elə bil məni özünə daha çox bağlayırdı. Duyğularıma hakim kəsilə bilmirdim.

Nəhayət, sükutu pozдум:

– Sən fala baxa bilirsən?

O, gülümsəyə-gülümsəyə başı ilə işarə elədi:

– Əlbəttə.

– Onda mənim falıma bax.

O, zarafatla dedi:

– Bir balaca xərci var.

– Olsun.

Dorito sol əlimi sağ əlinin içində aldı, bir xeyli diqqətlə baxdı, baxdı, sonra dedi:

– Bu nədir?.. Sən aşiq olmusan... Özü də möhkəm... Hım... Bu sevgi səni həmişə təqib edəcək... Elə sən də sevdiyin qadından əl çəkmə-yəcəksən...

Birdən sifəti tutuldu, təlaş və qorxu dolu bir həyəcanla:

– Amma əbəs yerə. Bu yalnız boş xülyadır.

Gözlənilmədən üzü də, səsi də sərtləşdi:

– Gedin, çıxın gedin burdan! Bir də gəlməyin! Xahiş edirəm. Yalvarıram. Elə etməyin ki, yerimi dəyişim.

Biz ilk gündən bir-birimizə nədənsə «sən»lə müraciət edirdik.

Mən əlimi cibimə saldım ki, pul çıxarım. O, etirazını bildirdi. İndi səsi birdən-birə daha



da ciddiləşdi və mənə rəsmi şəkildə «siz» deyə müraciət etdi:

— Lazım deyil. İstəmirəm. Mən sizin falınıza pulsuz baxdım. Bir də axı hər şeyi demədim. Gedin, çıxın gedin! Çəkilin yanından!

Mən hiss etdim ki, o, nəyə görəsə bərk əzab çəkir. Odur ki, tərslik etmədim.

— İndi gedirəm, — dedim. Amma sabah mütləq gələcəyəm.

O, dinmədi, başını aşağı saldı.

İntizarla gözlədiyim səhər açıldı, «Ağ çıçəyim»dən bir ədəd, bəli, yalnız bircə ədəd qızılıgül qonçəsi aldım. Düşündüm ki, bəlkə dünyada ilk insanam ki, küçə dilənçisinə gül bağışlayacağam. Bu qəribə hadisəydimi? Əsla yox. Çünkü mən Doritoya küçə dilənçisi kimi baxmirdım, onunla yaxın, lap yaxın həmdəm olmaq istəyirdim. Dünən çox güman, o da falima baxanda bunu hiss edib bərk qorxmuşdu. Bunun zərəri yoxdur, qoy nə qədər müqavimət göstərir göstərsin, mən onu ram eləyəcəyəm. Qadınlar inadkar kişiləri sevirlər.

Həyəcan dolu bir sevinclə maşınımı tanış ünvana sürdüm, kənara çəkib saxladım. O, məni görən kimi dünənkindən fərqli olaraq qeyri-ixtiyari maşınıma sarı gəldi. Şüşəni endirib salamlasdım. Nəzakətlə gülümsədi, başı ilə salamının cavabını aldı. Qızılıgül qonçəsini ehtiyatla Doritoya uzatdım. Diksiniq qızardı, bir an duruxdu, əli havada quruyub qaldı. Tərəddüd etdi



– gülü alsın-almasın? Sonra həyəcanla, təlaşla yan-yörəsinə baxdı. Kiminsə fikir vermədiyinə tam arxayı olub pulu və gülü tələsik aldı. Bu dəfə qızılgülün saplaşına bir əllilik də bükmüş-düm. O, pulu həmişəki kimi gödəkçəsinin cibinə qoydu. Gül qönçəsini zərif və yaraşıqlı burnuna tutub iylədi.

– Ömrümdə birinci dəfədir ki, mənə gül bağışlayırlar, – titrək səslə dedi.

Səsindəki məlahətdən onun yumşaldığını hiss etdim:

- Səninlə yaxından tanış olmaq istəyirəm.
- Yoxsa həyatimdən povest yazacaqsan?
- Ola bilsin. Əllərindən tutmaq, gözlərinə tamaşa eləmək istəyirəm.

O, qətiyyətlə başını yırğaladı:

– Ərimizdən başqa yad bir kişiyə görüşməyi bizə qadağan ediblər.

Mən dirəşdim:

– Hər halda, bir dəfə yoxlamaq olar. Həyatda risk lazımdır. Sən öz sərhədini keçirsən, mən də öz sərhədimi. Neytral zonada görüşürük.

- Neytral zonada?
- Hə?
- Ora haradır elə?
- Bağ.

Dostumun bağlı var. Həmişə məndən açarın lazım olub-olmadığını soruşur.

O, tənə ilə üzümə baxdı:



– Bizdə ərinə xəyanət edəni ya öldürürlər, ya da elə günə salırlar ki, özü-özünü o dünyaya göndərir.

– Gözdən, könüldən uzaq tənha bağ yeri. Sakitlik. Heç mələklərin də xəbəri olmur ki, nə işlə məşğul olursan.

– Bu yalnız xəyaldır.

– Amma mən ogünkü falçıya inanıram.

O, təəccübə soruşdu:

– Hansı falçıya?

Özümü o yerə qoymadım:

– Mənim bir falçım var.

– O da mənəm, hə?

– Hə.

Dorito yüngülcə qızardı:

– Axı niyə başa düşmürsən, bu mümkün olan məsələ deyil.

O, yenidən mənə «sən»lə müraciət etdi. Bu məni çox sevindirdi. Sonra o, nəzərlərini məchul bir nöqtəyə dikərək, xəyala daldı. Gözləri yol çəkdi. Nəhayət, mən fürsəti fövtə verməyib onu xəyaldan ayırdım:

– Dorito, axı məni niyə belə ovsunladın, niyə məni öz əsirinə çevirdin?

Sifəti allandı. Bir an elə xoşbəxt göründü ki. Sonra gözlərini süzdürə-süzdürə mənə çəpəki baxdı:

– Kişilərin əsl sevgisi məqsədlərinə çatanacaqdır.



- Yox, sən elə gözəlsən ki.
- Bütün hallarda mənim üçün ailə qanunları hər şeydən üstündür.
- De görüm, istəyirsən mənə bir xətər dəysin?
- Başa düşmədim, – deyə o qaşlarını çatıb üzümə baxdı.
- İnan, – dedim, – sənə rast gələndən sonra çox fikirli olmuşam. Yuxum ərşə çəkilib. Neçə yol az qalıb maşınla qəza törədəm. Gecələr də, gündüzlər də yalnız səninlə danışıram. Gözüm həmişə saatdadır ki, iş nə vaxt qurtaracaq, gedib səni görəcəyəm.
- Xahiş edirəm, bir də bu barədə danışma. Baxmayaraq ki, səni görəndə elə bil doğma adamımı görürəm, ancaq üz vurma, yoxsa buradan birdəfəlik gedəcəyəm.

Doritonun «birdəfəlik gedəcəyəm» sözündən sonra məni fikir götürdü; bəlkə doğrudan da heç yaxşı iş görmürəm? Bütün günü küçədə sədəqə toplamaqla çörək pulu qazanan bir insani incidirəm. Axı o kim, mən kim? Qəhərləndim, ürəyim sixildi. Özümü danladım, söz verdim ki, bir də o istiqamətə hərlənməyim, bu sevdadan biryolluq əl çəkim.

Düz bir həftə yolumu başqa yerdən saldım, yox, dözə bilmədim. Yenidən onu görmək arzusu ixtiyarımı əlimdən aldı, iradəmi sarsırdı. Bir də baxıb gördüm ki, yenə həmin işıqforun yanında yam. Qaraçı gözəli də öz yerində dayanmışdı. An-



caq gələn maşınlara gözünün ucuya da baxmir, fikir vermirdi. Çox dalğın və kədərli görünürdü. Baxışlarındakı qüssə açıq-aydın sezilsə də, əyinbaşı təptəzəydi. Görkəmi tamam dəyişmişdi. Yalnız nurlu çöhrəsini xəfif, zərif bir çən bürümüşdü. Hiss etdim ki, o, məni görən kimi dirçəldi. Qeyri-ixtiyari gülümsədi. Hətta yaxınlaşış salam verdi və ürkək-ürkək soruşdu:

– Sənə nə olmuşdu, xəstələnmişdin?

Mən əvvəlcə nə deyəcəyimi bilmədim. Tutuldum. Doritonun bu gözlənilməz qayğısı və səmimiyyəti ürəyimdə az qala sönməkdə olan hisləri təzədən alovlandırdı. Yalan danışmağa məcbur oldum:

– Yox, şəhərdə deyildim. Səfərə çıxmışdım.

– Səni gördüm, ürəyim açıldı, – dedi, – bu gün səni görəcəyim ürəyimə dammışdı. Gəlməyini həm istəyir, həm də istəmirdim. Bir az da darıxmışdım.

Susdu. Sifəti allandı. Baxışlarını üzümdən ayırraraq səmaya dikdi:

– Mənə bağışladığın gül... – sözünü yarımcıq kəsdi. – Mən qızılgülləri çox sevirəm. Ancaq gülü çox çətinliklə ərimdən gizləyə bildim. Allah eləməmiş, görsəydi, mənim sonum olacaqdı. O gün həyatimdə ilk günahı işlətdim. O gündən ərimin gözünə dik baxa bilmirəm.

O tutuldu, çöhrəsi təzədən qaraldı. Bir xeyli susduq. Mən də narahat oldum. Özümü günah-

kar saydım. Arada uzun sürən sükutu pozdum və zarafatla:

– Dorito, maşallah, lap gözəlləşmişən. Yanaqların qızılıgül ləçəyi kimi allanıb, – dedim.

O:

– Sənin bağışladığın gülün təsirindəndir bu, – deyərək susdu. Sehrli təbəssümü üzünü yenə qeyri-adi nura boyadı.

Onunla daha yaxından təmasda olmaq arzusu yenidən qəlbimi alovlandırdı.

– Dorito, heç olmasa bir dəfə görüşək, bir saatlığa, ikimizdən başqa heç kəsin olmadığı yerdə. Doyunca söhbət edək, yalnız söhbət.

O, sınaycı nəzərlərlə üzümə baxdı:

– Axı neyləyirsiniz məni, şəhərdə o qədər gözəl var ki.

Sözünü kəsdim:

– Yox, əsl gözəl mənim gözümdə elə sənsən, – dedim.

Həsrət, nigarançlıq dolu baxışlarımı mənə son dərəcə doğma görünən iri mavi gözlərinə tuşladım. Bir xeyli susdu. Sonra yolboyu şütüyən maşınları gözdən keçirib mənə sarı çevrildi, sakitcə:

– Baxarıq da, – dedi.

Və mən hiss etdim ki, deyəsən arzularım yavaş-yavaş çin olmaq üzrədir.

Ertəsi gün görüşəndə yenə tərslik etdi:

– Axırda məni işə salacaqsan, vallah. Gəl, bu sevdadan əl çək. Sənə yalvarıram. Biz təzəcə



evlənmişik, ərimi də çox sevirəm. Lap sevmə-səydim belə, yenə o istəyin baş tutmazdı.

Qaraçı qızlarının ələ keçməzliyini, ramol-mazlığını bilsəm də, Doritonun füsünkar gözəlliyi, cəzibədarlığı məni valeh etmiş, mən onu nəyin bahasına olursa-olsun, ram etmək niyyətindəydim.

Qaraçı kişilərinin bəzən xəlvət bir yerdə dayanıb öz qadınlarını güddüyü, qorxulu bir hadisə baş verərsə, gözlənilmədən peyda olub onları qorumağı, xoşagəlməz vəziyyətlərdən xilas etmələri barədə çox oxuyub, çox eşitmişdim. «Dorito bu qədər gözəldirsə, yəqin nəzarətsiz buraxmazlar» – deyə düşünür, həm də ehtiyatlanırdım. Ancaq onun dərin, dupdurı mavi gözlərinin, işvəli baxışlarının, zərif təbəssümünün, gözəl əllərinin, uca boyunun qarşısında bütün qorxular zərif bir yaz çəni kimi dağılıb gedirdi. Amansız və qəddar ölümün özü də bu gözəlliyyin qarşısında əllərini qaldırıb təslim olardı.

Çox cəsarətlə:

– Bu məndən asılı deyil, – dedim.

– Qorxmursan?

– Yox, qorxmuram, sənin üçün lap ölümə gedərəm.

Sonra azacıq fikirləşdi:

– Yaxşı, iki gündən sonra ərim harasa getməlidir. Saat üçdə burada... Ancaq söz ver ki, gedib bir yerdə yalnız çay içəcəyik, – dedi.



– Söz verirəm. Söz verirəm, – dedim. Sevin-cimdən az qala bayılacaqdım.

O, gülümsəyib, məni barmağıyla hədələdi: «Bax ha, söz verdin».

Birdən ciddiləşdi, – o, indilərdə bu yanlıarda görünməlidir, xahiş edirəm, çıx get, – deyib sağını, solunu ürkək baxışlarla gözdən keçirdi. Bəlkə də bu dəqiqə haradansa peyda olacaq. İki gündən sonra gələrsən, – söyləyib aralandı.

Görüşümüzdən əvvəlki gecə, gənclik illərində olduğu kimi uzun müddət yuxuya gedə bilmədim. Yatağında elə hey qurcalanır, tez-tez sağa-sola çevrilirdim.

İşdə də gözümü saatdan çəkə bilmirdim. Vaxt da tərslikdən sanki dayanmışdı. Axır ki, üçün yarısı oldu. Maşına oturub, «öz işıqforuma» doğru üz tutdum.

Ora çatanda saata baxdım. Düz üç idi. Dorito gəlməmişdi. Narahat oldum. Fərziyyələri götür-qoy edir, qaraçı qızına haqq qazandırırdım. Ənənəyə sədaqətinə görə vədinə xilaf da çıxa bilərdi, gəlməzdi də. Ərindən qorxardı. Təsadüf nəticəsində nəsə baş verərdi. Və...

Dostumdan bağın açarlarını götürmüştüm. (Baxmayaraq ki, Dorito ya hardasa oturub çay içəcəyimizi söz vermişdim).

Xəyalımda onu gah bahalı restoranların, gah beşulduzlu hotellərin birinə aparırdım. Gah da özümü onunla bir yerdə dostumun Şüvəlandakı




bağında hiss edirdim. Xəzərin sahilində olan bu bağ sanki hər ikimizi doğma övladı kimi bağına basıb oxşayırdı. Biz xoşbəxt idik...

Gözlərim yolda qalmışdı. İntizarla gözləyirdim. O, yox idi. Nəhayət, saat dördə on beş dəqiqə işləmiş Doritonun ağır-ağır, ovçu hənirini almış maral kimi səksəkəli halda maşınıma tərəf addımladığını yan güzgündə gördüm. Çox yorğun, əsəbi və dalğın görünürdü. Elə bil səhərəcən yatmamışdı. Görəsən bir gecənin içində niyə belə solmuşdu? Nə gözlənilməz hadisə baş vermişdi? Hiss etdim təravətli, zərif dodaqları asta-asta tərpənir, piçiltıyla öz-özünə nəsə deyirdi. Dua oxuyana bənzəyirdi. Başını aşağı dikib zorla irəliləyirdi – sanki edam kürsüsünə doğru yeriyirdi. Ciddi və qaşqabaqlıydı. Qəlbimdən qara qanlar axdı. Nəfəsim tincixdi, darıxdım. Qapını açıb maşından düşdüm. Doritoya sarı bir neçə addım atdım. Birdən... Sanki möcüzə baş verdi. Yer ayağımın altından qaçıdı. Qaranlığa, nəhayətsiz bir boşluğa düşdüm. Bu qaranlıq, bu nəhayətsiz boşluqda mənə elə gəldi ki, sanki naməlum bir qüvvə zərbə onun gül çöhrəsini sindiraraq çılik-çılık elədi. Bu çıliklənmiş gül çöhrə yanaraq eybəcər hala düşdü, qapqara qaraldı.

O, mənə baxaraq için-için ağladı. Gördüklərim ilgimiyydi, ya həqiqət, deyə bilmərəm.

Çaşmış halda soruşdum:



– Sənə nə olub? Bu nə haldı düşmüsən, Dorito?

– Dedim axı... Olmaz... Bütün gecəni yatmadışam. Səhərəcən Allaha yalvarmışam ki, keçsin günahımdan. Qorxuram, yaman qorxuram. Elə bılırəm maşına otursam, nəsə bir faciə baş verəcək – deyərək ürkək-ürkək ətrafi süzdü, sanki indilərdə dəhşətli bir hadisənin baş verəcəyini gözləyirdi.

Yerimdə donub qalmışdım. «İlahi, mən necə də amansızam», – deyə düşündüm.

Artıq nə etdiyim məndən asılı olmadı, qəfildən maşına oturdum. Gözümə heç nə görünmədi. Dorito sanki qatı bir zülmətdə yox oldu. Maşını yerdən elə sürətlə götürdüm ki, təkərlərin səsindən diksindim.

Doritonun mavi gözləri böyümüşdü, təəccübə mənə baxırdı. Zorla gülümsədim, yanından ötəndə qeyri-ixtiyari əl elədim. O, heç nə başa düşməyib, küt nəzərlər, üzündəki təəccüb və maraqla yenə mənə baxdı.

Onu güzgündən seyr etdim, sonra bir anlıq geri çevrilib o tərəfə baxdım. Dorito heykəl kimi dayanmışdı. Müqəddəs bir sevgiyə, ilahi bir gözəlliyyə qərq olmuş heykəl kimi. Bəlkə bu qəribə, ağlaşırmaz hərəkətlərimə görə çəşib qalmışdı? Bəlkə də elə xoşbəxtlikdən donaraq heykələ dönmüşdü? Bilmirəm.

Oradan uzaqlaşdıqca hiss edirdim ki, gülüm-səyir, üzündəki təlaş, səksəkə çəkilirdi. Gülüm-

sədikcə də üzünün cizgiləri cilalanır, içindəki xof,
hürkü itir, əvvəlki gözəlliyi yenidən rövnəqlənirdi.

* * *

...Uzun illər Dorito yadımda elə o cür də qal-

dı; qumral saçları, mavi gözləri, sehrli təbəssümü

ilə könül oxşayan, həyatında ilk və bəlkə də son

dəfə qızılğül qönçəsi bağışlanan zərif bir qaraçı

gözəli kimi...

Noyabr, 2009

İÇİNDƏKİLƏR

Qırxinci otaq	6
Qumru yumurtaları.	
Züleyxa və üç Yusif əfsanəsi	228
Qaraçı gözəli Dorito	333



Hüseynbala Mirələmov

QIRXINCI OTAQ

Nəşriyyat redatoru:
Suğra Osmanova

Texniki redaktor:
Rauf Kərimov

Yiğilmağa verilmişdir: 21.07.2010
Çapa imzalanmışdır: 20.10.2010
Nəşrin ölçüsü: 84x108 1/32
Fiziki çap vərəqi: 22,0
Sifariş: 200. Sayı: 2000 ədəd.



NURLAR

— NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ —

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel: 4977021
Faks: 4971295 / E-poçtu: office@nurprint.com